



# Fizika

metodik vasaki 8





Mirzəli Murquzov  
Rasim Abdurazaqov  
Rövşən Əliyev  
Dilbər Əliyeva

Ümumtəhsil məktəblərinin **8**-ci sinfi üçün

# Fizika

fənni üzrə dərsliyin

**METODİK  
VƏSAİTİ**

Bu nəşrlə bağlı irad və təkliflərinizi  
[bn@bakineshr.az](mailto:bn@bakineshr.az) və [derslik@edu.gov.az](mailto:derslik@edu.gov.az)  
elektron ünvanlarına göndərməyiniz xahiş olunur.  
Əməkdaşlığınıza üçün əvvəlcədən təşəkkür edirik!

B   A   K   I    N   Ə   Ş   R

## KİTABIN İÇİNDƏKİLƏR

DƏRSLİK KOMPLEKTİ HAQQINDA.....	3
DƏRSLİK KOMPLEKTİNİN STRUKTURU.....	3
DƏRSLİYİN TƏDRİS VAHİDLƏRİ ÜZRƏ MƏZMUNU.....	4
FİZİKA FƏNN KURİKULUMU HAQQINDA.....	8
FİZİKA DƏRSLƏRİNDƏ MÜASİR TƏLİM TEXNOLOGİYALARI.....	20
MÜASİR QİYMƏTLƏNDİRMƏ .....	23
HƏR BİR MÖVZU ÜZRƏ TƏLİM MATERİALLARININ XARAKTERİNƏ GÖRƏ QRUPLAŞDIRILMASI.....	27

## MÖVZULAR ÜZRƏ TƏLİM MATERİALLARI İLƏ İŞ TEXNOLOGİYASININ ŞƏRHİ

1. MOLEKULLARIN İSTİLİK HƏRƏKƏTİ. DAXİLİ ENERJİ .....	28
KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRMƏ.....	51
2. İSTİLİK HADİSƏLƏRİNDƏ ENERJİNİN SAXLANMASI QANUNU.....	53
KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRMƏG53.....	72
3. MADDƏNİN AQREQAT HALLARININ DƏYİŞMƏSİ.....	74
KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRMƏ.....	94
4. İSTİLİK MÜHƏRRİKLƏRİ .....	96
KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRMƏ.....	111
5. ELEKTRİK YÜKÜ. ELEKTRİK SAHƏSİ .....	113
KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRMƏ.....	140
6. ELEKTRİK CƏRƏYANI.....	143
I KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRMƏ .....	166
II KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRMƏ .....	183
GÜNDƏLİK PLANLAŞDIRMAYA DAİR NÜMUNƏLƏR.....	185
MƏNBƏLƏR .....	198

## **DƏRSLİK KOMPLEKTİ HAQQINDA**

VIII sinif üçün “Fizika” dərslik komplekti Azərbaycan Respublikası Təhsil Nazirliyinin təsdiq etdiyi Azərbaycan Respublikasının ümumtəhsil məktəbləri üçün fizika fənni üzrə təhsil programı (kurikulumu) əsasında hazırlanmışdır.

Dərsliklərin komplekt şəkildə nəşr olunması təhsil prosesində müəllim-şagird fəaliyyətinin tam təsəvvür olunmasını və üzvi şəkildə əlaqələndirilməsini təmin edir, müəllimin planlaşdırmadan qiymətləndirməyə qədər bütün fəaliyyətini istiqamətləndirir, təlim prosesində şagirdlərin müstəqilliyinin və tətbiq bacarıqlarının genişlənməsinə imkan yaradır. Bu baxımdan şagirdlər məlumatlar əldə etmək üçün axarışlara cəlb olunur, müstəqil surətdə tacrübələr aparır, bunun üçün onlara fəal təlim şəraiti yaradılır. Şagirdlərin fərdi marağı nəzərə alınmaqla onlarda zəruri həyatı bacarıqların formalasdırılmasına, məntiqi, tənqidi və yaradıcı təfəkkürün inkişaf etdirilməsinə imkan yaradılır, təlimə maraq artırılır.

Fizika fənni üzrə VIII sinif dərsliyi şagirdlərdə məntiqi, tənqidi və yaradıcı təfəkkürün, sadədən mürəkkəbə doğru inkişafın, fənnin tədrisində yeni texnologiya və kommunikasiya vasitələrinin tətbiq olunması bacarıqlarının inkişafını ön plana çəkir. Dərslik şagirdlərdə tədqiqatçılıq bacarığı, fikirlərini ümumiləşdirərək təqdimatlar etmək, qanuna uyğunluqlara əsasən proqnoz vermək, referatlar hazırlamaq, təbiətdə baş verən hadisə və prosesləri təhlil edib qiymətləndirmək bacarığı formalaşdırır.

Dərslik komplektində fizika fənni üzrə təhsil programında (kurikulumunda) nəzərdə tutulmuş bütün məzmun standartları reallaşdırılmış, faktların dəqiqliyi, əyani-liyi, müasirliyi, qrammatik qaydaların gözlənilməsi ön plana çəkilmişdir. Təlim materiallarında sadədən mürəkkəbə, məntiqi və xronoloji ardıcılılıq nəzərə alınmışdır. Dərslikdə öz əksini tapmış təlim materiallarının yaş səviyyəsinə uyğun, sadə dildə, ləkonik olmasına çalışılmışdır. Dərslikdən növbəti illərdə də istifadə ediləcəyindən verilmiş tapşırıqları şagirdlərin dəftərlərində işləməsi nəzərdə tutulur.

Dərsliyin əvvəlində tədris prosesinin metodoloji mərhələlərinə uyğun olaraq təlim blokları haqqında məlumat verilmişdir.

## **DƏRSLİK KOMPLEKTİNİN STRUKTURU**

Dərslikdə təlim materialları 6 tədris vahidi üzrə qruplaşdırılmışdır.

1. Molekulların istilik hərəkəti. Daxili enerji
2. İstilik hadisələrində enerjinin saxlanması qanunu
3. Maddənin aqreqat hallarının dəyişməsi
4. İstilik mühərrikləri
5. Elektrik yükü. Elektrik sahəsi
6. Elektrik cərəyanı

## DƏRSLİYİN TƏDRİS VAHİDLƏRİ ÜZRƏ MƏZMUNU

*“Molekulların istilik hərəkəti. Daxili enerji”* tədris vahidində əsası VI sinifdə qoyulan “maddə və onun xassələri”, “istilik hərəkəti” anlayışlarının, həmçinin VII sinifdə öyrənilmiş “mexaniki iş və enerji” anlayışının formalasdırılmasının məqsəd-yönlü davamı həyata keçirilir. Şagirdlər “xaotik hərəkət”, “temperatur”, “maddənin istidən genişlənməsi” kimi məlum anlayışlar əsasında istilik hadisələrinə dair biliklərini dərinləşdirir və sistemləşdirir. Onlar “molekulların sürətinin temperaturdan asılılığı”, “temperatur şkalaları”, “daxili enerji”, “mexaniki enerjinin dəyişmə üsulları” kimi yeni anlayışlarla tanış olurlar. Şagirdlər bu anlayışlar arasında əlaqə düsturlarını müəyyən edirlər. Təlim materialları “elmlilik”, “vahidlik”, “analogiya”, “əyanılık”, “fəndaxili əlaqə”, “inteqrativlik” və “uyğunluq” kimi didaktik prinsiplər əsasında seçilmişdir.

*“İstilik hadisələrində enerjinin saxlanması qanunu”* tədris vahidində şagirdlər istilik miqdarı, xüsusi istilik tutumu, yanacağın yanma istiliyi, enerjinin saxlanması qanunu və istilik balansı tənliyini öyrənirlər. Şagirdlər onlara məlum olan “mexaniki hərəkət”, “trayektoriya”, “sürət” anlayışlarını istilik hadisələrinin öyrənilməsinə tətbiq edirlər. İlk dəfə olaraq “istilik miqdari”, “xüsusi istilik tutumu”, “yanacağın yanma istiliyi”, “istilik hadisələrində enerjinin saxlanması qanunu”, “istilik balansı tənliyi” və s. anlayışlarla tanış olurlar. Bu hissədə keyfiyyət və kəmiyyət xarakterli eksperimental məsələlərin həllinə geniş yer verilir.

*“Maddənin aqreqat hallarının dəyişməsi”* tədris vahidinin materialları fəndaxili əlaqə əsasında öyrənilir. Belə ki, maddənin aqreqat halları, onların xassələri haqqında VI və VII siniflərdə verilən ilkin təsəvvürlər genişləndirilir, sistemləşdirilir və ümumiləşdirilir. Şagirdlər həmişə rast gəldikləri bəzi istilik hadisələrinin gedişinə əhəmiyyət verir, onları ev şəraitində yenidən araşdırır, müşahidələr aparır və düzgün nəticələr çıxarmağa imkan əldə edirlər. Məsələn, onlar qaynama prosesində buxarla dolu qabarcıqların necə əmələ gəldiyini, qaynama temperaturunun dəyişməz qaldığını, buxarəmələgəlmənin bütün temperaturlarda baş verdiyini, buxarlanma zamanı mayenin temperaturunun aşağı düşdüyüünü müstəqil müşahidələri ilə təsəvvürlərini genişləndirirlər. Eyni zamanda “ərimə”, “bərkimə”, “xüsusi ərimə istiliyi”, “buxarəmələgəlmə”, “kondensasiya”, “qaynama”, “xüsusi buxarlanma istiliyi”, “rütubət” kimi anlayışlarla tanış olur, rütubət ölçən cihazlar – psixometr və hiqrometr dən istifadə qaydasını öyrənirlər.

*“İstilik mühərrikləri”* tədris vahidində yanacaq yanan zaman ayrılan enerjinin mexaniki enerjiyə çevriləsi hadisəsinin praktik tətbiqləri nəzərdən keçirilir. Öyrənilən tədris materialı istilik mühərriklərinin müasir insan həyatında əvəzolunmaz rola malik olduğunu, eyni zamanda bu mühərriklərin insan həyatına çox böyük mənfi ekoloji təsirlərini əsaslandırır. Şagirdlər daxiliyanma mühərrik və onun növləri, buxar turbini, reaktiv mühərrik, onların quruluş və iş prinsiplərini öyrənirlər.

*“Elektrik yükü. Elektrik sahəsi”* tədris vadinin materialları da VI sinif fizika kursu ilə fəndaxili əlaqə əsasında öyrənilir. Şagirdlər dərslikdə verilən böyük miqdarda təcrübələrin müstəqil icrası əsasında “cisimlərin elektriklənməsi”, “elektrik yükü”, “elektrik sahəsi”, “atom”, “nüvə”, “proton”, “elektron” və bu kimi məlum anlayışlara dair biliklərini genişləndirir, “sərbəst elektron”, “yükdaşıyıcı” “keçirici”, “dielektrik”, “elektrostatik induksiya”, “elektrik sahə intensivliyi”, “Kulon qüvvəsi” kimi yeni anlayışlarla tanış olurlar. Burada VII sinif fizika kursu ilə fəndaxili əlaqə və analogiya prinsipləri gözlənilməklə iki mühüm qanun – “Kulon qanunu” və “elektrik yüklerinin saxlanması qanunu” verilir. Şagirdlər “elektroskop”, “elektrometr”, “kondensator”, “elektrofor maşını” kimi cihazlarla tanış olur, onlardan çoxsaylı araşdırmlarda istifadə edirlər.

*“Elektrik cərəyanı”* tədris vahidində verilən materiallarda sadə elektrik dövrələrinin öyrənilməsinə, yeni anlayışlarla – “cərəyan şiddəti”, “gərginlik”, “müqavimat”, “cərəyan mənbəyi”, “cərəyanın işi” və bu kimi anlayışlarla tanış olurlar. Şagirdlər elektrik dövrəsinin əsas elementləri haqqında məlumat alır, onları elektrik dövrəsinə daxil etmək bacarıqları əldə edirlər. Burada şagirdlər elektrik ölçü cihazları – ampermetr, voltmetrlə tanış olur, onların dövrəyə birləşdirilmə üsullarına və istifadə etmək vərdişlərinə yiyələnirlər. Şagirdlər iki mühüm qanun – Om qanunu və Coul-Lens qanununu praktik araşdırmlar ilə mənimşəyir, naqillərin ardıcıl və paralel birləşdirilməsinin qanuna uyğunluqları ilə tanış olurlar.

## DƏRSLİK KOMPLEKTİNİN MÖVZULAR ÜZRƏ STRUKTURU

TƏDRİS VAHİDLƏRİ	MÖVZULAR
<b>1. MOLEKULLARIN İSTİLİK HƏRƏKƏTİ. DAXİLİ ENERJİ</b>	1. Molekulların istilik hərəkəti. Temperatur 2. Cisimlərin istidən genişlənməsi 3. İstilik tarazlığı. Temperatur şkalaları 4. Məsələ həlli 5. Daxili enerji 6. Daxili enerjinin dəyişmə üsulları: mexaniki işgörmə və istilikvermə 7. İstilikkeçirmə 8. Konveksiya 9. Şüalanma 10. Məsələ həlli
<b>2. İSTİLİK HADİSƏLƏRİN-DƏ ENERJİNİN SAX-LANMASI QANUNU</b>	11. İstilik miqdarı 12. Xüsusi istilik tutumu 13. Yanacağın yanma istiliyi 14. Məsələ həlli 15. İstilik proseslərində enerjinin saxlanması qanunu 16. İstilik balansı tənliyi 17. Məsələ həlli 18. Praktik iş. Cisinin xüsusi istilik tutumunun təyini
<b>3. MADDƏNİN AQRE-QAT HALLARININ DƏYİŞMƏSİ</b>	19. Ərimə və bərkimə 20. Xüsusi ərimə istiliyi 21. Buxarəmələğəlmə və kondensasiya 22. Doyan və doymayan buxar. Qaynama 23. Xüsusi buxarlanma istiliyi 24. Havanın rütubəti 25. Rütubəti ölçən cihazlar 26. Məsələ həlli

TƏDRİS VAHİDLƏRİ	MÖVZULAR
4. İSTİLİK MÜHƏRRİKLƏRİ	<p>27. İstilik mühərriki. İstilik mühərrikinin Flə-si      28. Buxar turbini      29. Daxiliyanma mühərrikləri      30. Reaktiv mühərrik      31. İstilik mühərrikləri və ətraf mühitin mühafizəsi      32. Məsələ həlli</p>
5. ELEKTRİK YÜKÜ. ELEKTRİK SAHƏSİ	<p>33. Cisimlərin elektriklənməsi. Elektrik yükü      34. Atomun quruluşu. Elektriklənmənin təbiəti      35. Keçiricilər və dielektriklər      36. Elektrostatik induksiya      37. Elektroskop. Elektrometr      38. Elektrik yükünün saxlanması qanunu      39. Elektrik yüklerinin qarşılıqlı təsiri: Kulon qanunu      40. Elektrik yüklerini ayıran, toplayan və ötürən qurğular      41. Elektrik sahəsi. Elektrik sahəsinin intensivliyi      42. Elektrik sahəsinin qüvvə xətləri      43. Məsələ həlli</p>
6. ELEKTRİK CƏRƏYANI	<p>44. Elektrik cərəyanı      45. Cərəyan mənbələri      46. Elektrik dövrəsi və onun elementləri      47. Elektrik cərəyanının təsirləri      48. Cərəyan şiddəti və onun ölçülməsi      49. Gərginlik və onun ölçülməsi      50. Məsələ həlli      51. Elektrik müqaviməti. Dövrə hissəsi üçün Om qanunu      52. Naqılın müqaviməti nədən asılıdır?      53. Məsələ həlli      54. Naqillərin ardıcıl birləşdirilməsi      55. Naqillərin paralel birləşdirilməsi      56. Məsələ həlli      57. Elektrik cərəyanının işi. Coul-Lens qanunu      58. Elektrik cərəyanının gücü      59. Məsələ həlli</p>

## FİZİKA FƏNN KURİKULUMU HAQQINDA

Fizika fənni üzrə təhsil programı (kurikulumu) dərslik və dərs vəsaitlərinin, metodik göstəriş, tədris materiallarının planlaşdırılması, təlim üsullarının müəyyənləşdirilməsi və müəllim hazırlığının həyata keçirilməsi üçün müvafiq təlimatlar formasında hazırlanmış qaydaların əsasını təşkil edən, milli və əməkdaşlığı dəyərləri nəzərə almaqla tərtib olunmuş sənəddir. Orada nəticəyönümlülük, şəxsiyyətönümlülük və inkişafetdiricilik əsas keyfiyyət kimi nəzərə alınmışdır.

Fizika fənni üzrə təhsil programı (kurikulumu) cəmiyyətin inkişafının əsas hərəkətverici qüvvəsi olan gənc nəslin dövrün tələblərinə uyğun formalasdırılmasına, onların qarşılaşdıqları problemlərin həlli və müxtəqil qərar qəbul etməsi üçün zəruri bilik və bacarıqlara malik olmasına, politexnik təhsilini inkişaf etdirməklə praktik həyata hazırlanmalarına yönəlməklə şagirdlərin təfəkkürünün inkişafında və həyatı bacarıqlarının formalasdırılmasına əhəmiyyətli rol oynayır.

Fizika həyat elmidir. Həyatın bir sıra qanunları, qanuna uyğunluqları bu elmin tədqiqat obyekti kimi araşdırılır. Şagirdlərin hələ məktəb yaşlarından bu qanun və qanuna uyğunluqlara, müxtəlif fiziki hadisələrə yaxından bələd olması onların həyat, təbiət haqqında dünyagörüşünü artırmaqla yanaşı, cəmiyyətdə yaşamaq üçün bir sıra həyatı bacarıqları mənimsemələrinə imkan yaradır. Cəmiyyətin müxtəlif sahələrində həyatda bir insan kimi formalasdırmalarına tökan verir. Bu prosesi tənzimləmək şagirdlərin inkişafını ardıcıl olaraq izləmək, onları istiqamətləndirmək üçün fizika fənninin məzmunu nəticələr formasında təqdim olunur. Mahiyyət etibarilə bacarıqlardan ibarət olan bu nəticələr ölçülü bilindiyindən məzmun standart kimi qəbul edilərkən fizika fənni üzrə təhsil programında (kurikulumunda) aparıcı yer tutur və bütövlükdə təhsil programı üçün xarakterik cəhətlərdən biri olan nəticəyönümlülüyü təmin edir.

Fizika fənni üzrə təhsil programında (kurikulumunda) məzmun standartlarının digər fənlərə aid olan standartlarla əlaqələndirilməsinə xüsusi diqqət yetirilmiş və cədvəl şəklində ümumiləşdirilmişdir. Bu, təhsil programına (kurikulum) integrativ xarakter gətirməklə onun fənlər üçün vahid olan bir məqsədə – bütün şəxsiyyətin formalasdırılmasına yönəlmış sənəd kimi dəyərini gücləndirmişdir.

Fizika fənni üzrə təhsil programı (kurikulumu) həm də müəllim və şagird, eləcə də qiymətləndirmə fəaliyyətlərini özündə ehtiva etməklə kompleks xarakter daşıyır. O, bütövlükdə fizika təlimi prosesinin nizamlanması, həyata keçirilməsi üçün geniş imkanlara malik olması ilə fərqlənir. Fizikanın öyrənilməsi prosesində dərslik müəlliflərinin, məktəb rəhbərlərinin, müəllim və şagirdlərin, valideynlərin, eləcə də marağı olan hər kəsin tələbatlarına uyğun açıq bir sistem yaradır. Bu sistem ardıcıl olaraq yeniləşməklə inkişaf edir.

## VIII sinif üzrə məzmun standartları

### VIII sinfin sonunda şagird:

- istilik və elektromaqnit (elektrik) hadisələrinin mahiyyətini, qanuna uyğunluqlarını izah edir, sadə məsələlər qurur və həll edir;
- elektrik sahəsini xarakterizə edən fiziki kəmiyyətlərin tətbiqinə dair məsələlər həll edir;
- maddələri fiziki xassələrinə görə fərqləndirir, sadə məsələlər qurur və həll edir,
- maddənin aqreqat hallarını molekulların düzülüşünə, hərəkətinə və qarşılıqlı təsiminə görə fərqləndirir;
- təbiətdəki əlaqəli sistemlərdə elektrik qarşılıqlı təsirinə dair məsələlər qurur və həll edir;
- istilik və elektrik hadisələrinə aid təcrübələr qoyur, fiziki kəmiyyətləri ölçür, hesablamalar aparır;
- istilik texnikasının iş prinsipini izah edir və onun yaranmasında fizika elminin rolunu dəyərləndirir.

### 1. Fiziki hadisələr, qanuna uyğunluqlar, qanunlar.

#### Şagird:

1.1. *Fiziki hadisələrə dair bilik və bacarıqlar nümayiş etdirir.*

1.1.1. İstilik və elektromaqnit (elektrik) hadisələrini və onların başvermə səbəblərini şərh edir.

1.1.2. İstilik və elektromaqnit (elektrik) hadisələrinə aid məsələlər qurur və həll edir.

1.1.3. İstilik hərəkəti və elektrik cərəyanının mahiyyətini şərh edir.

1.1.4. Sabit cərəyan qanunlarına aid məsələlər qurur və həll edir.

1.1.5. İstilik hərəkəti və elektrik hadisələrinin qanuna uyğunluqlarına aid topladığı məlumatları şərh edir.

### 2. Maddə və sahə, qarşılıqlı təsir, əlaqəli sistemlər.

#### Şagird:

2.1. *Materianın formalarına dair bilik və bacarıqları nümayiş etdirir.*

2.1.1. Maddələri fiziki xassələrinə görə fərqləndirir.

2.1.2. Maddələrin fiziki xassələrinə aid məsələlər qurur və həll edir.

2.1.3. Elektrik sahəsini xarakterizə edən fiziki kəmiyyətləri izah edir.

2.1.4. Elektrik sahəsinə dair məsələlər həll edir.

2.2. *Təbiətdəki əlaqəli sistemlərdə qarşılıqlı təsiri mənimsədiyini nümayiş etdirir.*

- 2.2.1. Maddənin aqreqat hallarını molekulların düzülüşü, hərəkəti və qarşılıqlı təsiminə görə fərqləndirir.
- 2.2.2. Təbiətdəki əlaqəli sistemlərdə elektrik qarşılıqlı təsirinin rolunu izah edir.
- 2.2.3. İstilik hərəkəti və elektrik qarşılıqlı təsirinə dair məsələ qurur və həll edir.

### **3. Eksperimental fizika və müasir həyat**

**Şagird:**

- 3.1. Təcrübələr aparır, nəticələri təqdim edir.*
  - 3.1.1. İstilik və elektrik hadisələrinə aid ölçü cihazlarından istifadə edir.
  - 3.1.2. İstilik və elektrik hadisələrinə uyğun fiziki kəmiyyətləri ölçür, hesablamalar aparmaqla nəticələri təqdim edir.
- 3.2. Müasir həyatın inkişafında fizika elminin rolunu mənimsədiyini nümayiş etdirir.*
  - 3.2.1. Texnikada və istehsalatda istifadə olunan istilik hadisələrinə və alternativ enerji mənbələrinə əsaslanan qurğuların iş prinsipini izah edir.
  - 3.2.2. İstilik texnikasının yaranması və inkişafında fizika elminin rolunu dəyərləndirir.

## FƏNN ÜZRƏ MƏZMUN STANDARTLARININ REALLAŞMA CƏDVƏLİ

Cədveldə kurikulumda tələb olunan bacarıqlar əsasında tövsiyə olunan illik iş planı verilmişdir. İş planı həftədə 2 saat olmaqla ildə 34 həftəyə və ya 68 saata nəzərdə tutulmuşdur. Müəllim mövzulara şəxsi münasibətindən asılı olaraq tövsiyə edilən illik planlaşdırılma nümunəsinə müəyyən dəyişikliklər edə bilər.

TƏDRİS VAHİDLƏRİ VƏ MÖVZULAR	Məzmun xətti 1					Məzmun xətti 2				Məzmun xətti 3			Saatlar
	M.st. 1.1		M.st. 2.1		M.st. 2.2		M.st. 3.1	M.st. 3.2					
	1.1.1	1.1.2	2.1.1	2.1.2	2.1.3	2.1.4	2.2.1	2.2.2	3.1.1	3.1.2	3.2.1	3.2.2	
1. Molekulların istilik harakatı. Daxili enerji	1. Molekulların istilik hərəkəti. Temperatur	+	+	+									1
	2. Cisimlərin istidən genişlənməsi				+	+							1
	3. İstilik tarazlığı. Temperatur şkalaları		+							+	+	+	1
	4. Məsələ həlli	+											1
	5. Daxili enerji	+			+								1
	6. Daxili enerjinin dəyişmə üsulları: mexaniki işgörmə və istilikvermə	+		+	+								1
	7. İstilikkeçirmə	+			+								1
	8. Konveksiya	+			+								1
	9. Şüalanma	+			+								1
	10. Məsələ həlli		+					+					1
11. Kiçik summativ qiymətləndirmə													1
2. İstilik hadisələrində enerjinin saxlanması qanunu	12. İstilik miqdarı	+			+				+	+			1
	13. Xüsusi istilik tutumu	+			+				+				1
	14. Yanacağın yanma istiliyi			+					+				1
	15. Məsələ hallı	+							+				1
	16. İstilik proseslərində enerjinin saxlanması qanunu	+	+	+	+								1
	17. İstilik balansı tənliyi	+	+		+								1
	18. Məsələ hallı	+											1
	19. Praktik iş. Cisinin xüsusi istilik tutumunun təyini								+	+			1
	20. Kiçik summativ qiymətləndirmə.												1
3. Maddənin aqraqat hallarının dəyişməsi	21. Ərimə və bərkimə		+		+	+			+	+			1
	22. Xüsusi ərimə istiliyi	+			+			+	+	+			1
	23. Buxarəmələğəlmə və kondensasiya		+				+						1
	24. Doyan və doymayan buxar. Qaynama		+		+								1
	25. Xüsusi buxarlanma istiliyi	+			+	+							1
	26. Havanın rütubəti	+			+				+				1
	27. Rütubəti ölçən cihazlar			+					+	+			1
	28-29. Məsələ həlli				+			+	+	+			2
	30. Kiçik summativ qiymətləndirmə.												1

TƏDRİS VAHİDLƏRİ VƏ MÖVZULAR		Məzmun xətti 1		Məzmun xətti 2				Məzmun xətti 3		Saatlar							
		M.st. 1.1		M.st. 2.1		M.st. 2.2		M.st. 3.1	M.st. 3.2								
		1.1.1	1.1.2	1.1.3	1.1.4	1.1.5	2.1.1	2.1.2	2.1.3	2.1.4	2.2.1	2.2.2	3.1.1	3.1.2	3.2.1	3.2.2	
4. İstilik mühərrikləri	31. İstilik mühərrik. İstilik mühərrikinin FlO-sı 32. Buxar turbinı 33. Daxiliyanma mühərrikləri 34. Reaktiv mühərrik 35. İstilik mühərrikləri və ətraf mühitin mühafizəsi 36. Məsələ həlli					+		+						+		+	1
	37. Kiçik summativ qiymətləndirmə																1
5. Elektrik yükü. Elektrik sahəsi	38. Cisimlərin elektriklənməsi. Elektrik yükü 39. Atomun quruluşu. Elektriklənmənin təbiəti 40. Keçiricilər və dielektriklər 41. Elektrostatik induksiya 42. Elektroskop. Elektrometr. 43. Elektrik yükünün saxlanması qanunu 44. Elektrik yüklerinin qarşılıqlı təsiri: Kulon qanunu. 45. Elektrik yüklerini ayıran, toplayan və ötürən qurğular. 46. Elektrik sahəsi. Elektrik sahəsinin intensivliyi 47. Elektrik sahəsinin qüvvə xatırları 48. Məsələ həlli	+	+				+										1
	49. Kiçik summativ qiymətləndirmə.																1
6. Elektrik cərayanı	50. Elektrik cərayanı 51. Cərayan mənbələri 52. Elektrik dövrəsi və onun elementləri 53. Elektrik cərayanının təsirləri 54. Cərayan siddəti və onun ölçüləməsi 55. Gərginlik və onun ölçüləməsi 56. Məsələ həlli 57. Elektrik müqaviməti. Dövrə hissəsi üçün Om qanunu 58. Naqilin müqaviməti nədən asılıdır? 59. Məsələ həlli	+	+									+					1
	60. Kiçik summativ qiymətləndirmə																1

TƏDRİS VAHİDLƏRİ VƏ MÖVZULAR	Məzmun xətti 1					Məzmun xətti 2				Məzmun xətti 3				Saatlar			
	M.st. 1.1				M.st. 2.1		M.st. 2.2		M.st. 3.1		M.st. 3.2						
	1.1.1	1.1.2	1.1.3	1.1.4	1.1.5	2.1.1	2.1.2	2.1.3	2.1.4	2.2.1	2.2.2	2.2.3	3.1.1	3.1.2	3.2.1	3.2.2	
6. Elektrik cərəyanı (dəstəm)	61. Naqillərin ardıcıl birlaşdırılması	+			+								+	+			1
	62. Naqillərin paralel birlaşdırılması	+			+								+	+			1
	63. Məsələ həlli	+		+													1
	64. Elektrik cərəyanının işi. Coul-Lens qanunu				+	+							+				1
	65. Elektrik cərəyanının gücü	+	+											+	+		1
	66-67. Məsələ həlli			+										+	+		2
	68. Kiçik summativ qıymətləndirmə																1

## ILLİK PLANLAŞDIRMA NÜMUNESİ

Tarix (həftələrlə)	Qiyamətləndirme üsul və vasitələri	Resurslar
Mövzu üzrə ayrılmış vaxt		
İnteqrasiya		
Mövzular	Ərimə və bərkimə	<p>C.1.2.1., Riy. 2.1.2., 4.1.1., 4.2.1., 5.1.1., Təi, 1.1.2., Kim.1.1.1., Inf.3.2.1., 3.3.2., 03ab.22.1., H.b.1.1.1., 4.2.1.</p> <p>Darslik, ərimə və bərkiməyə aid elektron təqdimatlar, iş vəarqları, müşahidə vəarqları, plakatlar, buz, kolba, termometr, spirə lampası, saniyəölçən. Fizikadan multimedia "diski", kompyuter, projektor, interaktiv lövhə (mimio və ya "Promethean"). Internet saytları:  <a href="http://musabiqe.az/index.php?option=com_mtrec&amp;task=view&amp;nk&amp;link_id=1678&amp;Itemid=34">http://www.youtube.com/watch?v=oazHitOPDbjM</a></p>
Tədris vahidi	3. MADDƏNİN AQREQAT HALLARININ DƏYİŞMƏSİ	<p>C.1.2.1., Riy. 4.1.1., 4.2.1., 5.1.1., Inf.3.2.1., 03ab.22.1., H.b.1.1.1., 4.2.1.</p> <p>Darslik, iş vəarqları, ərimə istiliyinə aid plakatlar, buz, qalay, kolba, elektrik qızdırıcı, saniyəölçən. "Fizikadan multimedia" diskli, kompyuter, projektor, interaktiv lövhə (mimio və ya "Promethean"). Internet saytları:  <a href="http://www.tehsilproblemleri.com/?p=2551">http://www.youtube.com/watch?v=ueck38nwj4Zk</a></p>
Standartlar	3.1.1.3. 2.1.1.1. 2.1.2. 3.1.1. 3.1.2. 2.1.1. 2.1.2. 2.2.1. 3.1.1. 3.1.2. 1.1.3. 2.2.1. 3.1.1. 3.1.2. 1.1.3. 2.1.1.	<p>1.1.3. 2.1.1. 2.1.2. 3.1.1. 3.1.2. 2.1.1. 2.1.2. 2.2.1. 3.1.1. 3.1.2. 1.1.3. 2.2.1. 3.1.1. 3.1.2. 1.1.3. 2.1.1.</p> <p>Xüsusi ərimə istiliyi</p> <p>Buxarəmələ-gelmə və kondensasiya</p> <p>Doyan və doymayan buxar. Qaynama</p> <p>Müşahidə (müşahidə vəarqları). Şifahi sual-cavab (şifahi nitq bacarıqları üzrə qeydiyyat vəraqı). Rubrik (nailiyyət səviyyələri üzrə qiymətləndirme skaları). Tapsırıverme (çalışmalar). Test (test tapsırıqları).</p> <p>Müşahidə (müşahidə vəarqları). Şifahi sual-cavab (şifahi nitq bacarıqları üzrə qeydiyyat vəraqı). Rubrik (nailiyyət səviyyələri üzrə qiymətləndirme skaları). Tapsırıverme (çalışmalar).</p>

## İLLİK PLANLAŞDIRMA NÜMUNESİ

Tarix (həftələrlə)	Mövzu üzrə ayrılmış vaxt	Resurslar	Qiymətləndirme üsul ve vəsaitləri	Qiyamətləndirme üsul ve vəsaitləri
İnteqrasiya	1.1.3. 2.1.1. 2.1.2.	Riy. 5.1.1., Tex. 1.1.1., Kim. 1.1.1, Inf. 3.2.1., 3.3.2., Əsəb. 22.1., H.b. 4.2.1.	Darslik, iş vəraqləri, müşahidə vəraqləri, masalanın hallına aid plakatlar, elektron təqdimat, "Fizikdən multimedia" diskı, kompüter, projektor, interaktiv lövhə (mimio və ya "promethean"). Internet saytları: <a href="http://www.youtube.com/watch?v=UuMMB-gaF90">http://www.youtube.com/watch?v=UuMMB-gaF90</a> <a href="http://www.shagird.info/elave_vesaitler/e_v_comment_page.htm?fenix=fizika&amp;sinif=8&amp;p_num=50&amp;cur_page=1">http://www.shagird.info/elave_vesaitler/e_v_comment_page.htm?fenix=fizika&amp;sinif=8&amp;p_num=50&amp;cur_page=1</a>	Müşahidə (müşahidə vəraqətləri). Rubrik (naliyyat səviyyələri üzrə qiymətləndirme şkalası). Tapsırıqverme (çalışmalar).
Mövzular	Xüsusi buxarlanma istiliyi	Riy. 2.1.2., 4.1.1., 4.2.1., 5.1.1., Inf. 3.2.1., 3.3.2., Əsəb. 22.1., H.b. 1.1.1., 4.2.1.	Darslik, iş vəraqləri, müşahidə vəraqləri, atmosfer və rütubətə aid plakatlar, higromet, nisbi rütubətə aid cədvəl, elektron təqdimat, "Fizikdən multimedia" diskı, kompüter, projektor, interaktiv lövhə (mimio və ya "Promethean"). Internet saytları: <a href="http://az.wikipedia.org/wiki/Higrometri">http://az.wikipedia.org/wiki/Higrometri</a> <a href="http://www.youtube.com/watch?v=cj7IroNkCgA">http://www.youtube.com/watch?v=cj7IroNkCgA</a>	Şəfahi sual-cavab (şəfahi nitq bacarıqları üzrə qeydiyyat vəraqəti). Rubrik (naliyyat səviyyələri üzrə qiymətləndirme şkalası). Tapsırıqverme (çalışmalar). Müşahidə (müşahidə vəraqətləri).
Tədris vahidi		<b>3. MADDƏNİN AQREQAT HALLARININ DÖYİŞMƏSİ</b>		
Standartlar	1.1.3. 2.1.1. 2.1.2. 3.1.1. 3.1.2. 3.1.3.	Riy. 1.2.5., 2.1.2., 4.1.1., 4.2.1., 5.1.1., T-e. 2.1.2., Kim. 1.1.1., Inf. 2.2.3., 2.2.4., 3.2.1., 3.3.2., Əsəb. 22.1., H.b. 1.1.1., 4.2.1.	Darslik, iş vəraqləri, müşahidə hallini əks etdirən plakallar, tabşır, <b>Kondensasiya higrometr</b> , <b>Pikrometr</b> və <b>cadıval-elektron</b> təqdimat, "Fizikdən multimedia" diskı, kompüter, projektor, interaktiv lövhə (mimio və ya "Promethean"). Internet saytları: <a href="http://www.youtube.com/watch?v=YJvGt7cliGw">http://www.youtube.com/watch?v=YJvGt7cliGw</a>	Şəfahi sual-cavab (şəfahi nitq bacarıqları üzrə qeydiyyat vəraqəti): Tapsırıqverme (çalışmalar). Test (test tapsırıqları). Rubrik (naliyyat səviyyələri üzrə qiymətləndirme şkalası).
	2.1.1. 3.1.1. 3.1.2. 3.1.3.	Riy. 1.2.5., 2.1.2., 4.1.1., 4.2.1., 5.1.1., T-e. 2.1.2., Kim. 1.1.1., Inf. 2.2.3., 2.2.4., 3.2.1., 3.3.2., Əsəb. 22.1., H.b. 1.1.1., 4.2.1.	Darslik, iş vəraqləri, masala hallına aid təqdimatlar, "Fizikdən multimedia" diskı, kompüter, projektor, interaktiv lövhə (mimio və ya "Promethean"). Internet saytları: <a href="http://www.mullim.edu.az/arxiv/2010/24/30.htm">http://www.mullim.edu.az/arxiv/2010/24/30.htm</a>	Şəfahi sual-cavab (şəfahi nitq bacarıqları üzrə qeydiyyat vəraqəti): Rubrik (naliyyat səviyyələri üzrə qiymətləndirme şkalası). Tapsırıqverme (çalışmalar). Müşahidə (müşahidə vəraqətləri).
	2.1.2. 2.2.3.			

## FƏNLƏRARASI İNTEQRASIYA

Fənlərarası integrasiyanın olduqca böyük əhəmiyyəti var. Fizikanın digər fənlərlə integrasiya imkanları özünəməxsus xüsusiyyətlərə malikdir.

**1. Riyaziyyat.** Fizika və riyaziyyat kurslarının əlaqəsini xüsusilə qeyd etmək lazımdır, çünki elmi-metod kimi riyaziyyatın əhəmiyyəti fizikanın tədrisində geniş əks olunur. Fizikanın qanunları əsaslandırıldığda, fizikanın bəzi müddəalarını isbat etdikdə, laboratoriya işlərində riyazi düsturlardan istifadə olunur.

**2. Kimya.** Fizika və kimya kurslarının əlaqəsi üçün anlayışların öyrənilmə vaxtının uyğunlaşdırılması, bu fənlər üçün anlayışların və qanunların tədricən formalasdırılması, materialın öyrənilməsində eyni işin təkrarının aradan qaldırılması çox vacibdir. Kimyani öyrənməyə başlayana qədər şagirdlər artıq fizika kursunda “atom”, “molekul”, “ion”, “maddə” kimi anlayışlara yiyələndiklərindən uyğun biliklərə əsaslanmaq olar.

**3. Həyat bilgisi.** Fizika materiya, maddə, cisim, canlı və cansız təbiətdə baş verən bütün proseslərin müəyyən qanuna uyğunluqlarını şagirdlərin həyat bilgisində öyrəndiyi biliklərə əsaslanaraq əlaqələndirir.

**4. Coğrafiya.** Fizika ilə coğrafiya kursunun əlaqələri olduqca genişmiyyətlidir. Bir çox təbiət hadisəsi, məsələn, küləyin əsməsi, seysmik dalğalar, atmosfer və onun quruluşu, cisimlərin üzməsi, böyük su dövranı və s. biliklərin öyrənilməsində bu fənlərin qarşılıqlı əlaqəsi çox əhəmiyyətlidir.

**5. Texnologiya.** Fizikanın tədrisi ilə texnologianın özünəməxsus əlaqəsi özünü araşdırma və layihələrin hazırlanmasında və icrasında, əmək təlimindən qazanılan praktik bilik və bacarıqlardan istifadə edilməsində göstərir.

**6. İnformatika.** İnformatikadan qazanılan bütün texniki biliklər fizikaya əsaslanır. Şagirdlər informasiya və kommunikasiya texnologiyalarının inkişafında fizikanın rolunu əlaqələndirir, elektron dərs vəsaitlərindən istifadə edir, təqdimatlar hazırlayırlar.

**7. Musiqi.** Fizikanın səs bölməsini öyrəndikdə musiqi dərsindən öyrənilən səslərə əsaslanaraq əlaqə yaratmaq olar.

**8. Təsviri incəsənət.** Fizikadan icra olunan araşdırmaların təsvirlərini iş vərəqlərində çəkmək, qrup təqdimatlarının hazırlanmasında təsviri incəsənətdən qazanılan biliklər çox böyük əhəmiyyətə malikdir.

**9. Ədəbiyyat.** Fizikadan icra olunan layihələrin nəticələrinə aid essenin hazırlanmasında ədəbiyyatdan qazanılan biliklər mühüm əhəmiyyət kəsb edir.

Fənlərarası integrasiya haqqında cədvəlin göstəriçiləri üzərində ayrıca dayanmaq lazımdır. Onlar fizika müəlliminə şagirdlərin başqa fənlərdən qazandığı hansı biliklərdən hər mövzunun öyrənilməsində istifadə edə bilməsini təyin etməkdə kömək edir. Müəllim dərsə hazırlanışında fənlərarası integrasiya cədvəlində göstərilmiş materialı bilməsi məqsədə uyğundur. Bu zaman müəllimin zəhmətinin əvəzi dəfələrlə çıxır və müəllim nüfuzu yüksəlir. Eyni zamanda bu, məktəbdə işləyən müəllimlərin arasında əlaqənin yaranmasına və güclənməsinə xidmət edir.

## FƏNLƏRƏRASI İNTƏQRASIYA CƏDVƏLİ

<b>BÖLMƏ VƏ MÖVZULAR</b>		<b>FƏNNİN ADI VƏ ALT STANDARTLARIN NÖMRƏSİ</b>	
1. Molekulların istilik hərəkəti. Daxili enerji	1. Molekulların istilik hərəkəti. Temperatur	C.1.2.1., Riy. 4.1.1., 5.1.1., Tex. 1.1.1., Kim. 1.1.1., Inf. 3.2.1., 3.3.2., Ədəb. 2.2.1., H.b. 1.1.1., 4.2.1.	
	2. Cisimlərin istidən genişlənməsi	C. 1.2.1., Riy. 2.1.2., Riy 4.1.1., Inf. 3.2.1., 3.3.2., Ədəb. 2.2.1., H.b. 1.1.1., 4.2.1.	
	3. İstilik tarazlığı. Temperatur skalarları.	Riy. 2.1.2., 4.1.1., 4.2.1., Tex.1.1.1., Inf. 3.2.1., 3.3.2., Ədəb. 2.2.1., H.b. 1.1.1., 4.2.1.	
	4. Məsələ həlli	C. 1.2.1., 2.1.4., Inf. 3.2.1., 3.3.2., Riy. 2.1.2., 4.1.1., 5.1.1., Tex. 1.1.1., Ədəb. 2.2.1., H.b. 1.1.1., 4.2.1.	
	5. Daxili enerji	Riy. 1.2.5., 2.1.2., 4.1.1., 4.2.1., Kim. 1.1.1., Inf. 2.2.3., 2.2.4., 3.2.1., 3.3.2., Ədəb. 2.2.1., H.b. 1.1.1., 4.2.1.	
	6. Daxili enerjinin dəyişmə üsulları: mexaniki işgörmə və istilikvermə	C. 1.2.1., Riy. 2.1.2., 4.1.1., 5.1.1., Kim. 1.1.1., Inf. 3.2.1., 3.3.2., Ədəb. 2.2.1., H.b. 1.1.1., 4.2.1.	
	7. İstilik keçirmə	C. 1.2.1., 2.1.5., Inf. 3.2.1., 3.3.2., Riy. 2.1.2., 4.1.1., 4.2.1., Tex. 1.1.1., Kim. 1.1.1., Ədəb. 2.2.1., H.b. 1.1.1., 4.2.1.	
	8. Konveksiya	Riy. 4.1.1., 5.1.1., Tex. 1.1.1., Inf. 3.2.1., 3.3.2., Ədəb. 2.2.1., H.b. 1.1.1., 4.2.1.	
	9. Şüalanma	C. 2.1.5., Inf. 3.3.2., Riy. 4.1.1., 5.1.1., Inf. 3.2.1., 3.3.2., Ədəb. 2.2.1., H.b. 1.1.1., 4.2.1.	
	10. Məsələ həlli	C. 1.2.1., 2.1.4., Inf. 3.2.1., 3.3.2., Riy. 2.1.2., 4.1.1., 5.1.1., Tex. 1.1.1., Ədəb. 2.2.1., H.b. 1.1.1., 4.2.1.	
2. İstilik hadisələrinə enerjinin saxlanması qanunu	12. İstilik miqdarı	Riy. 4.1.1., Inf. 3.2.1., 3.3.2., Ədəb. 2.2.1., H.b. 1.1.1., 4.2.1.	
	13. Xüsusi istilik tutumu	Riy. 4.1.1., Kim. 1.1.1., Inf. 3.2.1., 3.3.2., Ədəb. 2.2.1., H.b. 1.1.1., 4.2.1.	
	14. Yanacağın yanma istiliyi	Riy. 4.2.1., 5.1.1., B. 4.1.1., Tex. 1.1.1., Inf. 3.2.1., 3.3.2., Ədəb. 2.2.1., H.b. 1.1.1., 4.2.1.	
	15. Məsələ həlli	Riy. 1.2.5., 2.1.2., 4.1.1., 4.2.1., Kim. 1.1.1., Inf. 2.2.3., 2.2.4., 3.2.1., 3.3.2., Ədəb. 2.2.1., H.b. 1.1.1., 4.2.1.	
	16. İstilik proseslərində enerjinin saxlanması qanunu	Riy.1.2.5., 5.1.1., Inf. 3.2.1., 3.3.2., Ədəb. 2.2.1., H.b. 1.1.1., 4.2.1.	
	17. İstilik balansı tənliyi	Riy. 1.2.5., 2.1.2., 4.1.1., 4.2.1., 5.1.1., Inf. 3.2.1., 3.3.2., Tex. 1.1.1., Kim. 1.1.1., Ədəb. 2.2.1., H.b. 1.1.1., 4.2.1.	
	18. Məsələ həlli	C. 1.2.1., 2.1.4., Inf. 3.2.1., 3.3.2., Riy. 2.1.2., 4.1.1., 5.1.1., Tex.1.1.1., Ədəb. 2.2.1., H.b. 1.1.1., 4.2.1.	
	19. Praktik iş. Cisinin xüsusi istilik tutumunun təyini	Riy. 1.2.5., 4.1.1., 4.2.1., Tex.1.1.1., Kim.1.1.1., T-i. 2.1.2., Inf. 3.2.1., 3.3.2., Ədəb. 2.2.1., H.b. 1.1.1., 4.2.1.	
	21. Ərimə və bərkimə	C. 1.2.1., Riy. 2.1.2., 4.1.1., 4.2.1., 5.1.1., T-i. 1.1.2., Kim.1.1.1., Inf. 3.2.1., 3.3.2., Ədəb. 2.2.1., H.b. 1.1.1., 4.2.1.	
3. Maddənin aqraqat hallarının dəyişməsi	22. Xüsusi ərimə istiliyi.	C. 1.2.1., Riy. 4.1.1., 4.2.1., 5.1.1., Inf. 3.2.1., Ədəb. 2.2.1., H.b. 1.1.1., 4.2.1.	
	23. Buxarəmələğəlmə və kondensasiya	C.1.2.1., Riy. 4.1.1., 4.2.1., 5.1.1., Tex.1.1.1., Kim.1.1.1., Inf. 3.2.1., 3.3.2., Ədəb. 2.2.1., H.b. 1.1.1., 4.2.1.	
	24. Doyan və doymayan buxar. Qaynama	Riy. 2.1.2., 5.1.1., Inf. 3.2.1., 3.3.2., Ədəb. 2.2.1., H.b. 1.1.1., 4.2.1.	
	25. Xüsusi buxarlanma istiliyi	Riy. 5.1.1., Tex. 1.1.1., Kim. 1.1.1., Inf. 3.2.1., 3.3.2., Ədəb. 2.2.1., H.b. 4.2.1.	
	26. Havanın rütubəti	Riy. 2.1.2., 4.1.1., 4.2.1., 5.1.1., Inf. 3.2.1., 3.3.2., Ədəb. 2.2.1., H.b. 1.1.1., 4.2.1.	
	27. Rütubəti ölçən cihazlar	C.1.2.1., Riy. 4.1.1., 5.1.1., Inf. 3.2.1., 3.3.2., Tex.1.1.1., T-i. 2.1.2., Ədəb. 2.2.1., H.b. 1.1.1., 4.2.1.	
	28. Məsələ həlli	Riy. 1.2.5., 2.1.2., 4.1.1., 4.2.1., 5.1.1., T-i. 2.1.2., Kim.1.1.1., Inf. 2.2.3., 2.2.4., 3.2.1., 3.3.2., Ədəb. 2.2.1., H.b. 1.1.1., 4.2.1.	

4. İstilik mühərrikleri	31. İstilik mühərrikləri. İstilik mühərriklərinin FlÖ-si	Riy. 1.2.5., 2.1.2., 4.1.1., 4.2.1., 5.1.1., Tex.1.1.1., T-i. 2.1.2., İnf. 3.2.1., 3.3.2., Ədəb. 2.2.1., B. 3.1.1., 3.1.2., H.b. 1.1.1., 4.2.1.
	32. Buxar turbini	Riy. 2.1.2., 4.1.1., 5.1.1., C. 3.2.5., Tex. 1.1.1., T-i. 2.1.2., İnf. 3.2.1., 3.3.2., Ədəb. 2.2.1., B. 3.1.1., 3.1.2., H.b. 1.1.1., 4.2.1.
	33. Daxiliyanma mühərrikləri	H.b. 4.2.1., Riy. 2.1.2., 4.1.1., 5.1.1., C. 3.2.5., Tex.1.1.1., T-i. 2.1.2., İnf. 3.2.1., 3.3.2., Ədəb. 2.2.1., B. 3.1.1., 3.1.2., H.b. 1.1.1.
	34. Reaktiv mühərriklər	Riy. 1.2.4., 2.1.2., 4.1.1., 5.1.1., Kim. 1.2.1., C. 3.2.5., Tex.1.1.1., T-i. 2.1.2., İnf. 3.2.1., 3.3.2., Ədəb. 2.2.1., B. 3.1.1., 3.1.2., H.b. 1.1.1., 4.2.1.
	35. İstilik mühərrikləri və ətraf mühitin mühafizəsi	Riy. 1.2.4., 2.1.2., 4.1.1., 4.2.1., 5.1.1., Kim. 4.2.1., C. 3.2.5., Tex. 1.1.1., T-i. 2.1.2., İnf. 3.2.1., 3.3.2., Ədəb. 2.2.1., B. 3.1.1., 3.1.2., 4.1.1., 4.2.1., 4.2.2., H.b. 1.1.1., 1.2.1., 4.2.1.
	36. Məsələ həlli	Riy. 1.2.5., 2.1.2., 4.1.1., 4.2.1., 5.1.1., T-i. 2.1.2., Kim. 1.1.1., İnf. 2.2.3., 2.2.4., 3.2.1., 3.3.2., H.b. 1.1.1., 4.2.1.
5. Elektrik yüklü, Elektrik sahəsi	38. Cisimlərin elektriklənməsi. Elektrik yükü.	Tex. 2.2.1., Tex.2.2.2., Riy.2.1.2.,4.2.1., 5.1.1., Tex.1.1.1., Kim.1.2.1., İnf. 3.2.1., 3.3.2., Ədəb. 2.2.1., H.b. 1.1.1., 4.2.1.
	39. Atomun quruluşu. Elektriklənmənin təbiəti	Riy. 1.3.1., 5.1.1., Tex. 1.1.1., 2.2.1., 2.2.2., Kim.1.2.1., 1.3.1., 3.2.1., İnf. 3.2.1., 3.3.2., Ədəb. 2.2.1., H.b. 1.1.1., 4.2.1.
	40. Keçiricilər və dielektriklər	Riy. 1.2.4., 1.2.5., 5.1.1., 5.1.2., Tex.2.2.1., 2.2.2., Kim. 1.2.1., 1.3.1., İnf. 3.2.1., 3.3.2., Ədəb. 2.2.1., H.b. 1.1.1., 4.2.1.
	41. Elektrostatik induksiya	Riy. 1.3.1., 2.1.2., 5.1.1., Tex. 2.2.1., 2.2.2., Kim.1.2.1., 1.3.1., İnf. 3.2.1., 3.3.2., Ədəb. 2.2.1., H.b. 1.1.1., 4.2.1.
	42. Elektroskop. Elektrometr	Riy. 5.1.1., Tex. 1.1.1., 2.2.1., 2.2.2., T-i. 2.1.2., Kim.1.2.1., 1.3.1., İnf. 3.2.1., 3.3.2., Ədəb. 2.2.1., H.b. 1.1.1., 4.2.1.
	43. Elektrik yükünün saxlanması qanunu	Riy. 1.2.4., 1.2.5., 2.1.2., 5.1.1., 5.1.2., Tex. 2.2.1., 2.2.2., Kim.1.2.1., 1.3.1., İnf. 3.2.1., 3.3.2., Ədəb. 2.2.1., H.b. 1.1.1., 4.2.1.
	44. Elektrik yüklerinin qarşılıqlı təsiri: Kulon qanunu.	Riy. 1.3.1., 2.1.2., 4.2.1., 5.1.1., Tex. 1.1.1., 2.2.1., 2.2.2., T-i. 2.1.2. Kim. 1.3.1., İnf. 3.2.1., 3.3.2., Ədəb. 2.2.1., H.b. 1.1.1.
	45. Elektrik yüklerini ayıran, toplayan və ötürün qurğular	Riy. 1.2.5., 2.1.2., 4.2.1., 5.1.1., Tex. 2.2.1., 2.2.2., Kim.1.2.1., 1.3.1., İnf. 2.2.4. 3.2.1., 3.3.2., Ədəb. 2.2.1., H.b. 1.1.1., 4.2.1.
	46. Elektrik sahəsi. Elektrik sahəsinin intensivliyi	Riy. 4.1.1., 4.2.1., 5.1.1., Tex. 1.1.1., 2.2.1., 2.2.2., T-i. 2.1.2. Kim. 1.2.1., 1.3.1., İnf. 3.2.1., 3.3.2., Ədəb. 2.2.1., H.b. 1.1.1., 4.2.1.
	47. Elektrik sahəsinin qüvvə xətləri	Riy. 2.1.2., 4.1.1., 5.1.1., Tex.2.2.1., 2.2.2., Kim.1.2.1., 1.3.1., İnf. 3.2.1., 3.3.2., Ədəb. 2.2.1., H.b. 1.1.1., 4.2.1.
	48. Məsələ həlli	Riy. 1.2.5., 4.2.1., 5.1.1., Tex. 2.2.1., 2.2.2., Kim.1.2.1., 1.3.1., İnf.2.2.3., 2.2.4., 3.2.1., 3.3.2., Ədəb.2.2.1., H.b. 1.1.1., 4.2.1.

6. Elektrik cərəyanı	50. Elektrik cərəyanı	Riy. 2.1.2., 5.1.1., Tex. 2.2.1., 2.2.2., Kim. 1.2.1., 1.3.1., İnf. 3.2.1., 3.3.2., Ədəb. 2.2.1., H.b. 1.1.1., 4.2.1.
	51. Cərəyan mənbələri	Riy. 5.1.1., Tex. 2.2.1., 2.2.2., Kim. 1.2.1., İnf. 3.2.1., 3.3.2., Ədəb. 2.2.1., H.b. 1.1.1., 4.2.1.
	52. Elektrik dövrəsi və onun elementləri	Riy. 4.2.1., 5.1.1., Tex. 2.2.1., 2.2.2., İnf. 3.2.1., 3.3.2., Ədəb. 2.2.1., H.b. 1.1.1., 4.2.1.
	53. Elektrik cərəyanının təsirləri	Riy. 2.1.2., 5.1.1., Tex. 2.2.1., 2.2.2., Kim. 1.1.1., 1.2.1., 1.3.1., 4.1.1., İnf. 3.2.1., 3.3.2., Ədəb. 2.2.1., H.b. 1.1.1., 4.2.1.
	54. Cərəyan şiddəti və onun ölçüləməsi	Riy. 1.2.4., 1.3.1., 4.1.1., 5.1.1., Tex. 1.1.1., 2.2.1., 2.2.2., Kim. 1.1.1., 1.3.1., İnf. 3.2.1., 3.3.2., Ədəb. 2.2.1., H.b. 1.1.1., 4.2.1.
	55. Gərginlik və onun ölçüləməsi	Riy. 2.1.2., 5.1.1., Tex. 2.2.1., 2.2.2., İnf. 3.2.1., 3.3.2., Ədəb. 2.2.1., H.b. 1.1.1., 4.2.1.
	56. Məsələ həlli	Riy. 1.2.5., 4.2.1., 5.1.1., Tex. 2.2.1., 2.2.2., Kim. 1.2.1., 1.3.1., İnf. 2.2.3., 2.2.4. 3.2.1., 3.3.2., Ədəb. 2.2.1., H.b. 1.1.1., 4.2.1.
	57. Elektrik müqaviməti. Dövrə hissəsi üçün Om qanunu	Riy. 1.2.5., 5.1.1., Tex. 2.2.1., 2.2.2., Kim. 1.1.1., 1.2.1., 1.3.1., 4.1.1., İnf. 2.2.3., 2.2.4. 3.2.1., 3.3.2., Ədəb. 2.2.1., H.b. 1.1.1., 4.2.1.
	58. Naqilin müqaviməti nədən asılıdır?	Riy. 1.2.4., 1.3.1., 2.1.2., 4.1.1., 4.2.1., 5.1.1., Tex. 2.2.1., 2.2.2., İnf. 3.2.1., 3.3.2., Ədəb. 2.2.1., H.b. 1.1.1., 4.2.1.
	59. Məsələ həlli	Riy. 4.2.1., 5.1.1., Tex. 1.1.1., 2.2.1., 2.2.2., İnf. 3.2.1., 3.3.2., Ədəb. 2.2.1., H.b. 1.1.1., 4.2.1.
	61. Naqillərin ardıcıl birləşdirilməsi	Riy. 1.2.5., 2.1.2., 4.2.1., 5.1.1., Tex. 2.2.1., 2.2.2., Kim. 1.1.1., 4.1.1., İnf. 2.2.3., 2.2.4. 3.2.1., 3.3.2., Ədəb. 2.2.1., H.b. 4.2.1., H.b. 1.1.1.
	62. Naqillərin paralel birləşdirilməsi	Riy 2.1.2., 4.1.1., 4.2.1., 5.1.1., Tex. 1.1.1., 2.2.1., 2.2.2., T i. 2.1.2., İnf. 3.2.1., 3.3.2., Ədəb. 2.2.1., H.b. 1.1.1., 4.2.1.
	63. Məsələ həlli	Riy. 1.2.5., 4.2.1., 5.1.1., Tex. 2.2.1., 2.2.2., Kim. 1.2.1., 1.3.1., İnf. 2.2.3., 2.2.4. 3.2.1., 3.3.2., Ədəb. 2.2.1., H.b. 1.1.1., 4.2.1.
	64. Elektrik cərəyanının işi. Coul Lens qanunu	Riy. 2.1.2., 4.1.1., 4.2.1., 5.1.1., Tex. 2.2.1., Tex. 2.2.2., Tex. 1.1.1., İnf. 3.2.1., 3.3.2., Ədəb. 2.2.1., H.b. 1.1.1., 4.2.1.
	65. Elektrik cərəyanının gücü	Riy. 2.1.2., 4.1.1., 4.2.1., 5.1.1., Tex. 1.1.1., 2.2.1., 2.2.2., İnf. 3.2.1., 3.3.2., Ədəb. 2.2.1., H.b. 1.1.1., 4.2.1.
	66. Məsələ həlli	Riy. 1.2.5., 2.1.2., 4.2.1., 5.1.1., Tex. 2.2.1., 2.2.2., T i. 2.1.2., İnf. 2.2.3., 2.2.4. 3.2.1., 3.3.2., Ədəb. 2.2.1., H.b. 1.1.1., 4.2.1.

Riy. – Riyaziyyat, H.b. – Həyat bilgisi, Tex. – Texnologiya, T.i. – Təsviri incəsənət,

İnf. – İnformatika, C. – coğrafiya, Kim. – Kimya, Ədəb. – Ədəbiyyat, B. – Biologiya

## FİZİKA DƏRSLƏRİNĐƏ BƏZİ MÜASİR TƏLİM TEXNOLOGİYALARI

### Mətnlərlə işin təşkili

Mətn tədris prosesində əsas təlim materialıdır. Ona görə də mətnlə işin düzgün təşkili mühüm əhəmiyyət kəsb edir. İnfomasiyanın tam mənimşənilməsi üçün şagirdlər oxuduqlarını başa düşməlidirlər. Mətnlə iş üsullarının öyrənilməsi şagirdlərə mətnlə müstəqil işləmək bacarıq və vərdişlərinə yiyələnməyə imkan verir. Bununla yanaşı, verilən metodlar şagirdlərdə çox vacib vərdişlərdən biri olan ünsiyyət vərdişlərini formalasdırır. Aşağı siniflərdə müəllimlər üçün metodik vəsaitdə "Klaster", İQS, "Ziqzaq" və BİBÖ üsulları etraflı şərh edilmişdir. Mətnlə işin digər üsullarını təklif etmək olar:

**Ardıcıl suallar üsulu.** Şagirdlərə mətni birgə diqqətlə oxumağa, onu düşünməyə köməklik edir. Şagirdlər növbə ilə lazımlı hissələri ucadan oxuyurlar. Bir abzas oxuduqdan sonra ikinci şagird oxunan hissədən sual verir, birinci şagird onun sualını cavablandırır. Sonra onlar röllərini dəyişirlər. Sual verən şagird oxumağa davam edir, ikinci isə oxunan abzasdan ona sual verir.

**Mətndə əsas sözlərin araşdırılması üsulu.** Əsas sözlər və söz birləşmələri təlim materialını yadda saxlamağa kömək edir. Bu dəstək sözlərin köməyi ilə mətnin əsas məzmununu asanlıqla bərpa etmək olar. Şagirdlər mətndə əsas sözləri seçib onları vərəqə (dəftərə) köçürürlər. Adətən, əsas anlayışlar dərslikdə qalın şriftlə verilir. Açıq sözlər məlumatın sonradan açılması üçün seçilir. Seçilmiş dəstək sözlərə əsaslanaraq şagirdlərə mətnin hissəsini danışmaq təklif oluna bilər. Mətn üzrə əsas sözlər şifahi cavabın əsası ola bilər.

**Açıq sözlər əsasında dərsliyin mətninə suallar tərtib edilməsi.** Bu metod şagirdlərdə suallar quraşdırmaq vərdişlərini inkişaf etdirir. Şagirdlər növbə ilə mətni abzasla oxuyurlar, birlikdə bu abzasdan açıq sözləri seçilir və onu iş vərəqlərinə yazarlar. Termin sözlərdən suallar tərtib edirlər. Onları çox da böyük olmayan vərəqlərə yazarlar. Şagirdlərdən biri bu suali oxuyur, ikincisi ona cavab verir. Əgər cavab düzgün kimi qəbul edilirsə, vərəqin arxa tərəfinə yazılır. Bu kart cavabı şagirdlər sonradan mövzu üzrə öz biliklərini yoxlamaq üçün istifadə edə bilərlər.

**Planın və köməkçi sxemlərin tərtib edilməsi.** Plan və sxemlər əsas olanı əsas olmayandan ayırmaya, mətnin əsas məzmununu müəyyən etməyə, hissələrin qarşılıqlı əlaqələrini araşdırmağa kömək edir. Bunlar hamısı materialın sistemləşdirilməsinə gətirib çıxarır.

Plan – mətnin struktur məzmun təşkilini (mikromövzuların ardıcılığını, onların qarşılıqlı əlaqələrini) əks etdirən xüsusi bir sxemdir.

**Birlikdə oxuyaq.** Metodik üsul bu və ya digər infomasiyanın sadəcə təkrarlanması deyil, təlimi başa düşmək səviyyəsinə yönəltməyə imkan verir. Metodun istifadə edilməsi şagirdlərin müxtəlif növ fəaliyyətlərinin təşkilinə imkan verir: biri mətni oxuyur və oxuduqlarını izah edir, digəri isə mətnə aid suallar hazırlayıır. Bu zaman tapşırıqdan asılı olmayaraq bütün şagirdlər mətni dərindən düşünməli, onu qruplaşdırmalı, suallar verməli və onları cavablaşdırmalıdır.

**Mətnə əsasən cədvəlin doldurulması.** Cədvəllər mətnin əsas ideyasını aşkar etməyə imkan verir. Mətnlə işləyən zaman bir neçə növ cədvəldən istifadə oluna

bilər: sadalanan obyektlərin, anlayışlarının, təriflərin cədvəlin müvafiq sütunlarına yerləşdirilməsi, müqayisə olunan obyektlərdə (qruplarda) müəyyən əlamətlərin olub olmaması, göstərilən alqoritmlə qismən doldurulmuş cədvəli bitirmək və s. Bu və ya digər proseslər haqqında məlumatlar olan mətnlə işlədikdə işin gedişi boyunca "Nə? Harada? Nə zaman? Hansı səbəbdən?" cədvəlini doldurmaq olar.

<i>Nə?</i>	<i>Harada?</i>	<i>Nə zaman?</i>	<i>Hansi səbəbdən?</i>

### **KEYS metodu (tematik tədqiqat)**

Keys (ingiliscə “case” – hadisə, vəziyyət) hər hansı bir praktik problemin həlli yollarının kollektiv və ya fərdi axtarışını tələb edən təlim materialıdır. Onun fərqləndirici xüsusiyyəti real həyatdan götürülən faktlar əsasında problemlı situasiyanın təsvir edilməsidir.

Keys olaraq elmi, publisistik, bədii, yaxud tədris materialları götürülə bilər. Keysə verilən tələblər:

1. Müzakirəsi mümkün olan və birmənalı həlli olan aktual problemlərin qoyuluşu.
  2. Mətnin dərsin mövzusuna və məqsədinə uyğunluğu.
  3. Tədqiq olunan problemin təhlilinin aparılması və həlli yollarının axtarışı üçün kifayət qədər informasiyanın olması.
  4. Problemin müəllif qiymətləndirməsinin olması.
- Müzakirənin nəticələrinin sürətlə qeydə alınması üçün qrupa təlimat və şablonun paylanması məqsədəməvafiqdir.

Keyslə iş mərhələləri.

1. Mətni oxuyun.
2. Mətdə hansı problemdən bəhs edildiyini müəyyənləşdirin.
3. Problemin (yaxud problemlərin) nədə təzahür etdiyini dəqiqləşdirin.
4. Problemin həlli yollarını müzakirə edin (“Əqli hücum”).
5. Qrupun qərarını təqdimetməyə hazırlayın.
6. İşin yekununu təqdim edin.

### **Təlim layihələri**

Təlim layihəsi şagirdlərin birgə yerinə yetirdiyi öyrədici və yaradıcı fəaliyyətdir. Layihələr şagird tərəfindən sərbəst, yaxud müəllimin nəzarəti ilə yerinə yetirilir. Layihə şagirdlərin təlim fəaliyyətini praktik məsələlərin həllinə tətbiq etməyə imkan verir, onlarda əməkdaşlıq və birgə fəaliyyət bacarıqlarını formalasdırır, təlim prosesini şagird üçün fəal və mənalı edir. Təlim layihələrinin müxtəlif növləri vardır. Dominant fəaliyyət növüne görə layihələr *məlumatlandırıcı*, yaxud *tədqiqədici* olur.

Davamlılığına görə *qısamüddətli* (bir və ya iki dərs) və *uzunmüddətli* (bir ay və daha çox) olur.

İştirakçıların sayına görə layihələr fərdi, qrup, kollektiv və ya qarışq (işin müxtəlif mərhələlərində həm qrup, həm də fərdi iş planlaşdırılır) ola bilər.

**Məlumatlandırıcı layihə** obyekt və ya hadisə haqqında məlumatın toplanmasına, təhlilinə, ümmümləşdirilməsinə və təqdim edilməsinə yönəlmüşdür. Məlumatlandırıcı layihənin əsas məqsədi məhz məlumatın axtarışı, emalı və təqdim edilməsi bacarıqlarının formalasdırılmasıdır. Bu səbəbdən də yaxşı olar ki, məlumatlandırıcı layihələrin hazırlanmasında bu və ya digər dərəcədə bütün şagirdlər iştirak etsinlər. Müəyyən şərtlər daxilində məlumatlandırıcı layihə tədqiqat layihəsinə çevrilə bilər.

**Tədqiqat layihəsi** tədqiqatın predmetinin və tədqiqat metodlarının dəqiqliyi müəyyən edilməsini nəzərdə tutur. Bu növ layihələr elmi tədqiqat işinə bənzərdir: mövzunun əsaslandırılması, tədqiqat probleminin müəyyənləşdirilməsi, fərziyyənin irəli sürülməsi, məlumat mənbəyinin və problemin həlli üsullarının təyin edilməsi, alınan nəticələrin ümmümləşdirilməsi və müzakirəsi. Tədqiqat layihəleri, adətən, uzunmüddətli olur və nəticələri böyük bir bölmənin və ya kursun sonunda təqdim edilir.

## MÜASİR QİYMƏTLƏNDİRİMƏ

Azərbaycan Respublikasının Təhsil Nazirliyinin 28 dekabr 2018-ci il tarixli 8/1 nömrəli Kollegiya Qərarı ilə təsdiq edilmiş “Ümumi təhsil pilləsində təhsilalanların attestasiyasının (yekun qiymətləndirmə (attestasiya) istisna olmaqla) aparılması Qaydasi”nda məktəbdaxili qiymətləndirmənin növləri kimi nəzərdə tutulan diaqnostik, formativ və summativ qiymətləndirmə növlərinin hər birinin mahiyyət etibarı ilə fərqli məqsədlərə xidmət etdiyi bildirilir [bax: <http://e-qanun.az/framework/41102?fbclid=IwAR2qUk-Gf9IRGlaDK4M6xcNZVw-xWS2ZtbcKzvwPwJMFtz8WsSzgm2vQFro>].

**Diaqnostik qiymətləndirmə** dərs ilinin və ya fənn üzrə tədris resurslarında nəzərdə tutulmuş hər bölmənin əvvəlində aparılmaqla şagirdlərin bilik və bacarıqlarının, o cümlədən maraq və motivasiyasının ilkin qiymətləndirilməsi məqsədi ilə aparılır.

Diaqnostik qiymətləndirmədə tapşırıqvermə, müşahidə (müəllim tərəfindən şagirdlərin yeni mövzuya olan maraq səviyyəsinin müəyyən edilməsi) üsullarından istifadə olunur.

Diaqnostik qiymətləndirmədə istifadə olunan üsul, vasitələr və şagird fəaliyyətinin növləri:

Üsullar	Vasitələr	Fəaliyyətin növləri
Müşahidə (müəllim şagirdin təlim fəaliyyətini müşahidə əsasında qiymətləndirir)	Müşahidə vərəqi (şagirdin təlim fəaliyyətindən gözlənilən nəticəni öks etdirən meyarlar cədvəli)	Dərsdə şagirdin müşahidə edilməsi və meyarlar cədvəlinə qeyd olunması
Müsahibə (şifahi yoxlama)	Müəllimin qeydiyyat vərəqi (şagirdlə, müvafiq hallarda qrup, yaxud siniflə aparılan şifahi yoxlama zamanı müəllimin diaqnoz qoymaq istədiyi məsələnin yazılılığı vərəq)	Mövzu üzrə müxtəlif insanlardan müsahibə götürmək
Tapşırıqvermə	Çalışmalar	Praktik çalışmaların, tapşırıqların yerinə yetirilməsi
Valideynlərlə və digər fənn müəllimləri ilə səhbat	Söhbət və müəllimin sorğu vərəqi (şagirdin evdə və ya məktəbdəki fəaliyyəti ilə bağlı suallar yazılmış vərəq)	Valideyn iclasında sorğu vərəqlərinin doldurulması

Diaqnostik qiymətləndirmənin nəticəsi ilə bağlı müvafiq yazılı qeydlər (nəticələrin qısa təsviri) təhsilalanın fərdi qovluğunda (porfoliosunda) saxlanılır.

**Formativ qiymətləndirmə** təhsilalanın hər bir fənn üzrə təhsil programında (kurikulumda) müəyyənləşdirilmiş məzmun standartlarının mənimsənilməsinə yönəlmış fəaliyyətlərini izləmək, bu prosesdə onun qarşısına çıxan çətinlikləri müəyyən edib onları aradan qaldırmaq məqsədi ilə aparılır. Formativ qiymətləndirmə şagird nailiyyətlərinin monitorinqi vasitəsilə tədrisin düzgün istiqamətləndirilməsinə

xidmət edir. Müəllim formativ qiymətləndirmə vasitəsilə tədris prosesini tənzimləyir, şagirdlər tərəfindən məzmunun mənimsənilməsinə kömək edir.

Formativ qiymətləndirmə zamanı tapşırıqvermə, müşahidə (müəllim tərəfindən şagirdlərin yeni mövzuya olan maraq səviyyəsinin müəyyən edilməsi) üsullarından istifadə olunur.

Beləliklə, formativ qiymətləndirmənin üsulu, vasitələri və şagird fəaliyyətinin növlərini aşağıdakı kimi sistemləşdirmək olar:

Üsullar	Vasitələr	Fəaliyyətlər
Müşahidə	Müşahidə vərəqləri	Qrupda və ya cütde iş
Şifahi sual cavab	Şifahi nitq bacarıqları üzrə qeydiyyat vərəqi	Təqdimatlar
Tapşırıqvermə	Çalışmalar	Praktik çalışmaların, tapşırıqların yerinə yetirilməsi
Valideynlərlə və digər fənn müəllimləri ilə səhbət	Söhbət və müəllimin sorğu vərəqi (şagirdin evdə və ya məktəbdəki fəaliyyəti ilə bağlı suallar yazılmış vərəq)	Sorğu vərəqlərinin doldurulması və ya müzakirə
Layihə	Şagirdlərin təqdimatı və müəllim tərəfindən müəyyən olunmuş meyar cədvəli	Müstəqil (yaratıcı) iş
Rubrik	Nailiyyət səviyyələri üzrə qiymətləndirmə şkalası	Yoxlanılan bacarıq üzrə hər hansı fəaliyyət növü
Şifahi və yazılı təqdimat	Meyar cədvəli	Qrup işi və ya fərdi tədqiqatın təqdimatı
Test	Test tapşırıqları	Test tapşırıqlarının həlli
Özünüqiymətləndirmə	Özünüqiymətləndirmə vərəqləri	Özünüqiymətləndirmə vərəqlərinin doldurulması

Formativ qiymətləndirmənin nəticəsi ilə bağlı “Müəllimin formativ qiymətləndirmə dəftəri”ndə və “Məktəblı kitabçası”nda müvafiq yazılı qeydlər aparılır.

Müəllim dərs ilinin yarımillərinin sonunda “Müəllimin formativ qiymətləndirmə dəftəri”ndəki qeydlər əsasında təhsilalanın yarımillilik fəaliyyətinin qısa təsvirini hazırlayır və həmin təsvir təhsilalanın ümumi təhsil müəssisəsindəki fərdi qovluğunda saxlanılır.

**Summativ qiymətləndirmə** hər bir fənn üzrə təhsil programında (kurikulumda) müəyyənləşdirilmiş məzmun standartlarının mənimsənilməsi ilə bağlı təhsilalanların əldə etdiyi nailiyyətlərin müəyyən olunması məqsədilə aparılır.

Summativ qiymətləndirmə aşağıdakı iki formada aparılır:

- hər bir fənn üzrə dərsliklərdə nəzərdə tutulmuş hər bölmənin daxilində və ya bölmənin sonunda keçirilən kiçik summativ qiymətləndirmə;

- hər yarımilin sonunda keçirilən böyük summativ qiymətləndirmə.

Summativ qiymətləndirmədə tapşırıqvermə üsulundan istifadə olunur.

Kiçik və böyük summativ qiymətləndirmələr 100 ballıq şkalala ilə ölçülür.

Summativ qiymətləndirmədə istifadə olunan qiymətləndirmə vasitələri (suallar) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 13 yanvar tarixli 9 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ümumi təhsil sistemində Qiymətləndirmə Konsepsiyası"nın tələbləri nəzərə alınmaqla hazırlanır. Suallar hər bir sınıf və fənn üzrə 4 səviyyədə tərtib edilir. 1-ci səviyyə ən aşağı, 4-cü səviyyə isə ən yüksək səviyyəni əks etdirir. Suallar müxtəlif mürəkkəblik səviyyəsində hazırlanır. 1-ci və 2-ci səviyyəyə təhsilalanların əksəriyyətinin cavablandırma biləcəyi suallar aid edilir. 3-cü və 4-cü səviyyəyə daha hazırlıqlı şagirdlərin cavablandırma biləcəyi suallar aid edilir. Səviyyələr üzrə sualların qiymətləndirmə ballarının 100 ballıq şkalada bölgüsü aşağıdakı kimi nəzərdə tutulur:

- 1-ci səviyyə üzrə suallar qiymətləndirmənin 20%-ni (və ya 20 bal) təşkil edir;
- 2-ci səviyyə üzrə suallar qiymətləndirmənin 30%-ni (və ya 30 bal) təşkil edir;
- 3-cü səviyyə üzrə suallar qiymətləndirmənin 30%-ni (və ya 30 bal) təşkil edir;
- 4-cü səviyyə üzrə suallar qiymətləndirmənin 20%-ni (və ya 20 bal) təşkil edir.

Təhsilalanın illik balları onun yarımillik ballarının ədədi ortası kimi hesablanır və illik balın 2, 3, 4 və ya 5 qiymətlərinə uyğunluğu bu Qaydanın 4.19-cu bəndinə müvafiq olaraq belə müəyyənləşdirilir:

Bal aralığı	Qiymət
[0-30]	2 (qeyri-kafi)
(30-60]	3 (kafi)
(60-80]	4 (yaxşı)
(80-100]	5 (əla)

Qiymət sınıf jurnalı və "Məktəbli kitabçası"nda yazılır.

#### **Yarimillik və illik qiymətlərin hesablanması**

Təhsilalanların kiçik və böyük summativ qiymətləndirmələrdə topladığı ballar əsasında yarımillik ballar hesablanır. Yarimillik balının 2, 3, 4 və ya 5 qiymətlərinə uyğunluğu bu Qaydanın 4.19-cu bəndinə müvafiq olaraq müəyyənləşdirilir. Yarimillik balların miqdarı və onların uyğunlaşdırıldığı qiymət sınıf jurnalı və "Məktəbli kitabçası"nda yazılır.

Böyük summativ qiymətləndirmə aparılmayan fənlər üzrə yarımillik bal kiçik summativ qiymətləndirmələrdə toplanmış ballar əsasında aşağıdakı kimi hesablanır:

$$Y = \frac{ksq_1 + ksq_2 + \dots + ksq_n}{n}$$

$Y$ - təhsilalanın yarımillik üzrə balını;

$ksq_1, ksq_2, \dots, ksq_n$  – hər kiçik summativ qiymətləndirmədə toplanmış balların miqdari;

$n$  – kiçik summativ qiymətləndirmələrin sayını bildirir.

Böyük summativ qiymətləndirmə aparılan fənlər üzrə yarımillik bal kiçik və böyük summativ qiymətləndirmələrdə toplanan ballar əsasında aşağıdakı kimi hesablanır:

$$Y = \frac{ksq_1 + ksq_2 + \dots + ksq_n}{n} \cdot \frac{40}{100} + BSQ \cdot \frac{60}{100}$$


*BSQ* – hər yarımillik üzrə aparılan böyük summativ qiymətləndirmədə toplanmış balların miqdarı.

Təhsilalanın illik balları onun yarımillik ballarının ədədi ortası kimi hesablanır və illik balı 2, 3, 4 və ya 5 qiymətlərinə uyğunluğu bu Qaydanın 4.19-cu bəndinə müvafiq olaraq müəyyənləşdirilir. Qiymət sinif jurnalı və “Məktəbli kitabçası”nda yazılır.

İllik qiymətləndirmənin nəticələrinə əsasən təhsilalanların sinifdən-sinfə keçirilməsi Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən təsdiq edilən qaydalarla tənzimlənir.

## ГРУППИРОВКА УЧЕБНЫХ МАТЕРИАЛОВ ПО ИХ ХАРАКТЕРУ ДЛЯ КАЖДОЙ ТЕМЫ

Материалы обучения по каждой теме сгруппированы в соответствии с их целевым характером:



- A Мотивация.** Чтобы вызвать интерес к теме урока, приводятся примеры различных явлений и описываются различные ситуации, которые сопровождаются вопросами. Задаваемые учащимся вопросы основываются на уже приобретенные ими знания и направлены на привлечение учащихся к активной деятельности.
- B Исследование.** Даются лабораторные и теоретически-практические задания, направленные на исследование вызвавших интерес явлений и выяснение причинно-следственной связи этих явлений. Задания могут быть выполнены индивидуально и в группах и служат созданию связи между уже имеющимися знаниями учащихся и изучаемым на данном уроке материалом. Для обсуждения результатов выполненной работы и возможных ошибок даются вопросы.
- C Объяснение: обмен информацией и обсуждение.** Во время работы над материалом темы даются объяснения, связанные с выявленными фактами: основные понятия, разъяснения по теме, определения, правила, одним словом, здесь дается основа темы.
- D Примените изученный материал (творческое применение).** В целях закрепления пройденного материала решается задача или выполняется практическое исследование.
- E Что вы узнали?** Служит обобщению и расширению новых знаний, полученных в процессе урока. Имеется в виду написание эссе с использованием вновь изученных понятий, написание определений и формул с короткими объяснениями.
- F Проверьте свои знания.** Выполняя приведенные здесь теоретические и практические задания, учащиеся проверяют свои знания и умения.
- Проект.** Выполняется дома. Проекты носят теоретический и практический характер, при выполнении может быть использована информация из различных источников.

**MÖVZULAR ÜZRƏ TƏLİM MATERİALLARI İLƏ İŞ  
TEXNOLOGİYASININ ŞƏRHİ**

**TƏDRİS VAHİDİ – 1**

**MOLEKULLARIN İSTİLİK HƏRƏKƏTİ.  
DAXİLİ ENERJİ**

**TƏDRİS VAHİDİ ÜZRƏ  
REALLAŞDIRILACAQ ALT STANDARTLAR**

- 1.1.1. İstilik və elektromaqnit (elektrik) hadisələrini və onların başvermə səbəblərini şərh edir.
- 1.1.2. İstilik və elektromaqnit (elektrik) hadisələrinə aid məsələlər qurur və həll edir.
- 1.1.3. İstilik hərəkəti və elektrik cərəyanının mahiyyətini şərh edir.
- 1.1.5. İstilik hərəkəti və elektrik hadisələrinin qanuna uyğunluqlarına aid toplaşdıığı məlumatları şərh edir.
- 2.1.1. Maddələri fiziki xassələrinə görə fərqləndirir.
- 2.1.2. Maddələrin fiziki xassələrinə aid məsələlər qurur və həll edir.
- 2.2.3. İstilik hərəkəti və elektrik qarşılıqlı təsirinə dair məsələ qurur və həll edir.
- 3.1.1. İstilik və elektrik hadisələrinə aid ölçü cihazlarından istifadə edir.
- 3.1.2. İstilik və elektrik hadisələrinə uyğun fiziki kəmiyyətləri ölçür, hesablamalar aparmaqla nəticələri təqdim edir.
- 3.2.1. Texnikada və istehsalatda istifadə olunan istilik hadisələrinə və alternativ enerji mənbələrinə əsaslanan qurğuların iş prinsipini izah edir.

**TƏDRİS VAHİDİ ÜZRƏ ÜMUMİ SAATLARIN MİQDARI: 9 saat  
KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRMƏ: 1 saat**

## Dərs 1 / Mövzu: MOLEKULLARIN İSTİLİK HƏRƏKƏTİ. TEMPERATUR

Alt STANDARTLAR	1.1.1. İstilik və elektromaqnit (elektrik) hadisələrini və onların başvermə səbəblərini şərh edir. 1.1.2. İstilik və elektromaqnit (elektrik) hadisələrinə aid məsələlər qurur və həll edir. 1.1.3. İstilik hərəkəti və elektrik cərəyanının mahiyyətini şərh edir.
Dərsin MƏQSƏDİ	<ul style="list-style-type: none"><li>Molekulların istilik hərəkətinin başvermə səbəbini şərh edir.</li><li>Temperaturun fiziki mahiyyətini izah edir.</li><li>Təbiətdə mövcud olan temperaturları müqayisə edir.</li><li>Mövzuya aid məsələlər qurur və həll edir</li></ul>

6-cı sinifdə şagirdlər “Diffuziya”, “Maddələrin istidən genişlənməsi”, 7-ci sinifdə “Mexaniki hərəkətin təsviri” mövzularında istilik və mexaniki hərəkətlərlə tanış olmuşlar. Bu biliklərə, habelə şagirdlərin gündəlik həyatda müşahidə etdikləri təbiət hadisələrinə dair məlumatlarına əsaslanmaqla diaqnostik qiymətləndirmə aparılı bilər. Bu zaman “Coğrafiya”, “Həyat bilgisi” və “Biologiya” ilə fənlərarası əlaqədən istifadə etmək məqsədəuyğundur.

**A** Mövzuya dərslikdəki materialdan istifadə edərək şagirdlərin diqqətini aşağıdakı şaxələndirmə cədvəlinə yönəltməklə yaradılan maraqlıyatma ilə başlamaq olar. Bu zaman “Təbiətdə baş verən belə dəyişikliklər hansı fiziki hadisə ilə əlaqədardır? Bu hadisənin başvermə mənbəyi nədir? Maddənin quruluşu haqqındaki müddəalara əsasən təbiətdəki suda baş verən bu dəyişiklikləri necə izah etmək olar?” və bu kimi suallarla şagirdləri düşünməyə yönləndirmək olar.

**Qeyd.** Dərs boyu təfəkkür növlərinin iyerarxiyası sadədən mürəkkəbə doğru aşağıdakı qayda ilə qurulur:

*Məntiqi təfəkkür*

*Tənqidli təfəkkür*

*Yaradıcı təfəkkür*

Müsahibə zamanı sinfin səviyyəsi barədə ilkin təsəvvürlər əldə edilir, sonrakı fəaliyyət istiqaməti dəqiqləşdirilir. “Daha hansı ... ?”, “Neyə görə ... ?” tipli suallarla müsahibə davam etdirilir, şagirdlərin maraqlı fikirləri lövhədə qeyd edilir.

Şagirdləri aktivləşdirmək məqsədilə təbiət hadisələrinə aid slaydlardan və ya “Fizikadan multimedia” diskindən istifadə olunması məqsədəuyğundur. Eyni zamanda internetdə bu ünvanda yerləşən videodan da istifadə etmək olar:

[http://www.youtube.com/watch?v=7VuyHY\\_K\\_tU&list=PLFe\\_hUQR5D5CcSzWguotzf0K7KnOFAG](http://www.youtube.com/watch?v=7VuyHY_K_tU&list=PLFe_hUQR5D5CcSzWguotzf0K7KnOFAG) <http://www.youtube.com/watch?v=v67fhyFWDtK>.

**Qeyd.** Müəllim araşdırmağa başlamazdan əvvəl şagirdləri təhlükəsizlik qaydaları ilə tanış etməlidir.

**B** Dörsin “Araşdırma” hissəsində “Hansı suda diffuziya daha sürətli baş verir?” sualı araşdırılır. Bu araşdırma iki ədəd şüşə qaba birində soyuq, digərində isti olmaqla su doldurulur. Qabların hər birinə eyni miqdarda boyaq dənələri atılır və baş verən hadisə izlənilir. Məqsəd mayenin temperaturu müxtəlif olanda onda baş verən istilik prosesinin sürətini müşahidə etmək və hadisənin başvermə səbəbləri üzərində fərziyyələr irəli sürülməsinə nail olmaqdır. Bu araştırma ilə bağlı xüsusi laboratoriya cihazları tələb olunmadığından hər bir qrupa bir dəst araştırma avadanlığı verməklə şagirdlərin praktik fəaliyyətini qruplarda daha yaxşı qurmaq olar. Araşdırmanın nəticəsini qeyd etmək məqsədilə şagirdlərə isti və soyuq suyun oxşar xassələrini, diffuziyanın isti və soyuq sularda başvermə sürətindəki fərqləri Venn diaqramında qeyd etmək tapşırıla bilər.



Dörsin bu hissəsində araşdırmanın nəticəsini müzakirə etmək üçün “Boyaq dənələrini qablardakı suya atıldıqda nə müşahidə etdiniz? Nə üçün isti suda diffuziya hadisəsi daha sürətli baş verdi?” sualları ilə şagirdləri araşdırmadan düzgün nəticə çıxarmağa cəlb etmək olar.

Araşdırmanın müzakirəsini apararkən şagirdlərin irəli sürdükləri çoxsaylı fərziyyələr ümumiləşdirilir və ən maraqlılarından bir neçəsi lövhədə qeyd edilir.

**Diferensial təlim.** Təlim nəticələri zəif, sağlamlıq imkanları məhdud olan şagirdlərin aktiv iştirakını təmin etmək üçün müəllim bu tapşırığı sadələşdirə bilər. Belə şagirdlərə araşdırmanın gedişi zamanı müşahidələrini qeyd etməyi tapşırmaq məqsədə uyğundur.

**C** “Araşdırma” hissəsindən sonra verilən izah şagirdlər tərəfindən yarana biləcək sualları müzakirə etmək üçün faydalıdır. Bu məqsədlə müəllim istilik hadisələrinə aid əvvəlcədən hazırladıqları slaydlara və ya şəkillərə müraciət edə bilər. Nəzəri məlumatla tanışlığa başlamazdan əvvəl müəllim şagirdlərə istilik hadisələrinə dair biliklərini yada salmaq üçün belə bir sxemdən istifadə edə bilər.



Bu zaman şagirdlərə “Bu hadisəyə bənzər hadisələrə harada rast gəlmisiniz?” suallının verilməsi əhəmiyyətli olardı. Şagirdlər müəllimin verdiyi suallar əsasında bu hadisənin gündəlik həyatlarında rast gəldikləri müxtəlif hadisələrlə müqayisə edərək, istilik hadisələri haqqında müxtəlif nəticələr çıxara bilərlər.

Cisiimlərin atom, molekul və ionlardan ibarət olması, cismi təşkil edən molekulların xaotik hərəkətinin istilik hərəkəti olması haqqında fikirlər ətrafında müəllimin müzakirələr təşkil etməsi faydalıdır. Bu mərhələni düzgün planlaşdırmaq və təşkil etmək üçün müəllimə fasilitasiya – fəal dinləmə, sualvermə, empatiya, təşkilati və s. bacarıqlardan istifadə etmək lazımdır. Müəllim molekulların xaotik hərəkətləri barədə şagirdlərin aşağı siniflərdə əldə etdikləri bilikləri yada salmaq üçün müxtəlif suallar vera bilər.

Cismi təşkil edən molekulların istilik hərəkətinin intensivliyinin *temperatur* adlanan fiziki kəmiyyətlə əlaqədar olması fikrini izah edərkən müəllimin “Fizikadan multimedia” diskindəki, yaxud aşağıdakı ünvanda yerləşən videomaterialdan istifadə etməsi əhəmiyyətli olardı:

<https://www.youtube.com/watch?v=2aEfQE8N5MA>

“Temperatur – cismi təşkil edən molekulların orta kinetik enerjisinin ölçüsüdür” fikrini sübut etmək üçün dərslikdə verilmiş mətnin izahlı oxusunu təşkil etmək faydalıdır. Bu zaman kinetik enerji və onun hansı kəmiyyətlərdən asılı olması haqda biliklərin yada salınması vacibdir.

**D** Molekulların orta sürətlərinə təkcə onların temperaturlarının deyil, həmçinin küt-lələrinin də təsir etdiyini şagirdlər dərsin “Öyrəndiklərini tətbiq et” hissəsində nəzərdə tutulan məsələni həll etməklə yoxlayırlar.

**Məsələ.** L, M və N suqızdırıcılarına ilk temperaturu  $18^{\circ}\text{C}$  olan sudan müxtəlif miqdard doldurulmuşdur. Qızdırıcılar eyni anda işə salınır və içərisindəki sular qaynadıqca onlar avtomatik olaraq söñürler.

**I sualın cavabı.** Qızdırıcıları işə salmadan əvvəl onlardakı molekulların orta kinetik enerjiləri bərabərdir, çünki suların temperaturları eynidir. Cavab: A.

**II sualın cavabı.** L qızdırıcısında suyun miqdarı digər qızdırıcılara nisbətən daha az olduğundan o tez söñəkdir: deməli, uyğun diaqram c-dir.

**E** Mövzunun “Nə öyrəndiniz” hissəsində hər bir şagird iş vərəqində “Molekulların istilik hərəkəti” mövzusuna aid esse yazır.

**F** Şagirdlərin özlərini qiymətləndirmələri üçün mövzunun sonunda “Öyrəndik-lərinizi yoxlayın” hissəsi yerinə yetirilir.



**Qiymətləndirmə.** Müəllim dərsin təlim məqsədlərinə nail olmaq dərəcəsini aşağıdakı meyarlar üzrə qiymətləndirə bilər.

*Qiymətləndirmə meyari:* şərhətmə, izahetmə, müqayisəetmə, məsələhəlletmə.

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Molekulların istilik hərəkətinin başvermə səbəbini yalnız müəllimin verdiyi sualların köməyi ilə şərh edir.	Molekulların istilik hərəkətinin başvermə səbəbinin bir qismini şərh edir.	Molekulların istilik hərəkətinin başvermə səbəbini kiçik qeyri-dəqiqliyə yol verməklə şərh edir.	Molekulların istilik hərəkətinin başvermə səbəbini düzgün şərh edir.
Temperaturun fiziki mahiyyətini izah etməkdə çətinlik çəkir.	Temperaturun fiziki mahiyyətini müəllimin köməyi ilə izah edir.	Temperaturun fiziki mahiyyətini qismən izah edir.	Temperaturun fiziki mahiyyətini ətraflı izah edir.
Təbiətdə mövcud olan təmperaturları müqayisə edə bilmir.	Təbiətdə mövcud olan təmperaturları çətinliklə müqayisə edir.	Təbiətdə mövcud olan təmperaturları əsasən müqayisə edir.	Təbiətdə mövcud olan təmperaturları düzgün müqayisə edir.
Mövzuya aid məsələlər həll edəndə tez tez səhvlərə yol verir.	Mövzuya aid məsələləri müəllimin köməkliyi ilə həll edir.	Mövzuya aid məsələləri qismən həll edir.	Mövzuya aid məsələləri düzgün həll edir.

## Dərs 2 / Mövzu: CİSİMLƏRİN İSTİDƏN GENİŞLƏNMƏSİ

<b>Alt STANDARTLAR</b>	2.1.1. Maddələri fiziki xassələrinə görə fərqləndirir. 2.1.2. Maddələrin fiziki xassələrinə aid məsələlər qurur və həll edir.
<b>Dərsin MƏQSƏDİ</b>	<ul style="list-style-type: none"> <li>Maddələrin istidən genişlənməsində molekulların istilik hərəkətinin rolunu şərh edir.</li> <li>Maddələrin istidən genişlənməsini sadə təcrübələrlə yoxlayır və nümayiş edir.</li> </ul>

Cisimlərin istidən genişlənməsi möişətdə və təbiətdə ən çox rast gəlinən fiziki hadisələrdən biridir. Şagirdlərin belə hadisələrə nümunələr göstərməyə cəlb olunmasının təlim əhəmiyyəti vardır. Bu zaman slaytlardan, yaxud videomateriallardan istifadə olunması məqsədə uyğundur.

**A** Mövzuya məlum biliklərə əsaslanmaqla başlamaq olar: “Metal kürəcik halqadan niyə keçmədi?”, yaxud “Borudakı damcını hərəkət etdirən nədir?” araşdırılmaları xatırlanır (bax: “Fizika”, 6-cı sinif). Bunu “promethean”, “mimio studio” programlarından və ya “Fizikadan multimedia” diskindən istifadə edərək də nümayiş etdirmək olar. Müəllim bu zaman Venn diaqramından istifadə edə bilər.

Dairələrdə maddənin hər üç aqreqat halına xas olan fərqli xassələr, dairələrin kəsişməsində isə onların oxşar xassələri qeyd olunur.

Dərslikdə mövzunun əvvəlində verilən şəkil və suallar əsasında maraq yaratmaq məqsədəyindəndir. Bu zaman müəllim “Nə üçün bu rəslər arasında kiçik boşluqlar saxlanılır? Metal konstruksiyalı körpülərin sərbəst ucu diyircəklər üzərində nə üçün yerləşdirilir?” sualları ilə müraciət edə bilər. Bu suallar əsasında problemlı situasiya yaradılır.



**B** Dərsliyin “Araşdırma” hissəsində verilən “Nə üçün metal çubuğun uzunluğu dəyişir?” təcrübəsində xətti genişlənmə qurğusundan istifadə edərək metalin istidən genişlənməsi və soyuqdan sixılması müşahidə edilir. Məqsəd bərk cismin həcmindən temperaturdan asılı olaraq necə dəyişdiyini əyani surətdə müşahidə etməkdir. Müəllim eyni zamanda xətti genişlənmə qurğusunun quruluşu və iş prinsipini də şagirdlərə izah edə bilər. Bu zaman praktik tapşırıqları daha fəal yerinə yetirən şagirdlərin köməyindən istifadə etmək olar. Araşdırmanın digər məqsədi hadisənin başvermə səbəbləri üzərində fərziyyələr irəli sürülməsinə nail olmaqdır. Araşdırmanın gedişi zamanı şagirdlərə iş vərəqində qeydlər aparmağı tapşırmaq faydalıdır.

**Diferensial təlim.** Təlim nöticələri zəif və sağlamlıq imkanları məhdud olan şagirdlərə müşahidələrini şərh etməyi tapşırmaq olar.

Dərsin növbəti hissəsində qruplarla iş həyata keçirilir. Bu zaman şagirdlər dərslikdən əldə etdikləri məlumatlar haqqında təqdimatlar edirlər. Təqdimatlar zamanı dərslikdə verilmiş suallar ətrafında müzakirələr aparıla bilər. Müəllim şagirdlərə verdiyi istiqamətləndirici suallar vasitəsilə belə bir qənaətə gəlməyə kömək edir ki, maddələr temperaturdan asılı olaraq həcmini dəyişir.

Müəllim təlim prosesinin təşkilində aşağıdakılara diqqət yetirməlidir:

- ✓ *iştirakçıların bütün dərs zamanı fəallığı;*
- ✓ *dərsin əvvəlində problemin qoyulması və dərsin gedişinin problemin həllinə yönəldilməsi;*
- ✓ *yeni biliklərin müstəqil kəşf edilməsi;*
- ✓ *təlimin tədqiqat şəklində keçirilməsi;*
- ✓ *təlimin interaktiv keçirilməsi: şagirdlərin birgə fəaliyyəti, müəllim və şagirdlərin qarşılıqlı əməkdaşlığı;*
- ✓ *grup işindən geniş istifadə olunması;*
- ✓ *biliklərin yaradıcı tətbiqi;*

- ✓ müxtəlif tipli tapşırıqlardan, bilik mənbələrindən və iş vərəqlərindən istifadə edilməsi və s.

**C** Dərsin bu hissəsində hər bir fiziki hadisə haqqında qısa izahat verilir. Dərslikdəki mətn fasılərlə oxu üsulu ilə oxunub təhlil edilə bilər. İnformasiya texnologiyalarından istifadə sayəsində müxtəlif didaktik cədvəllerin tamamlanmasını təşkil etməklə şagirdlərin fiziki hadisələri fərqləndirmələrinə imkan yaradılır.

**D** Dərsin “Öyrəndiklərinizi tətbiq edin” hissəsində “Mayelərin istidən genişlənməsini yoxlayaq” araşdırması yerinə yetirilir. O, qruplarda yerinə yetirilə bilər, bu zaman təhlükəsizlik qaydalarına əməl edilməlidir. Araşdırımada məqsəd şagirdlər mayelərin həcminin temperatura uyğun olaraq dəyişməsini müşahidə etməkdir. Müəllim bu hadisəyə əsaslanıb təbiətdə maye ilə bağlı baş verən istilik hadisələrini izah etməlidir.

**E** Dərsin “Nə öyrəndiniz” hissəsində verilmiş tapşırıq dərs boyu şagirdin öyrəndiyi əsas bilikləri müstəqil olaraq ümumiləşdirməsinə xidmət edir.

**F** Şagirdlərin özlərini qiymətləndirmələri üçün mövzunun sonunda “Öyrəndiklərinizi yoxlayın” hissəsində verilən tapşırıqlar yerinə yetirilə bilər.

Mövzunun sonuncu hissəsi olan “Layihə” isə şagirdləri tanış olduqları istilik hadisəsinin tətbiqinə əsaslanır. Onlar “Nə üçün rezin şar butulkaya soruldu?” sualına cavab tapmaq üçün praktik bir tapşırığı yerinə yetirməlidirlər. Şagirdlərin evdə icra etdikləri bu layihənin nəticəsinə uyğun fizika kabinetində nümayiş sərgisi yaratmaq olar.

Dərsin sonunda şagirdlərin iş vərəqləri yiğilir və portfolioya əlavə olunur.

**Qiymətləndirmə.** Müəllim dərsin təlim məqsədlərinə nail olmaq dərəcəsini aşağıdakı meyarlar üzrə qiymətləndirə bilər.

*Qiymətləndirmə meyarları:* şərhretmə, nümayişetmə

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Maddələrin istidən genişlənməsində molekulların istilik hərəkətinin rolunu çətinliklə şərh edir.	Maddələrin istidən genişlənməsində molekulların istilik hərəkətinin rolunu müəllimin köməyi ilə şərh edir.	Maddələrin istidən genişlənməsində molekulların istilik hərəkətinin rolunu qismən şərh edir.	Maddələrin istidən genişlənməsində molekulların istilik hərəkətinin rolunu düzgün şərh edir.
Maddələrin istidən genişlənməsini sadə təcrübələrlə yoxlayır və tez tez səhv'lərə yol verməklə nümayiş etdirir.	Maddələrin istidən genişlənməsini sadə təcrübələrlə müəllimin köməyi ilə yoxlayır və nümayiş etdirir.	Maddələrin istidən genişlənməsini sadə təcrübələrlə yoxlayır və qismən nümayiş etdirir.	Maddələrin istidən genişlənməsini sadə təcrübələrlə düzgün yoxlayır və ətraflı nümayiş etdirir.

## Dərs 3 / Mövzu: İSTİLİK TARAZLIĞI. TEMPERATUR ŞKALALARI

<b>Alt STANDARTLAR</b>	1.1.2. İstilik və elektromaqnit (elektrik) hadisələrinə aid məsələlər qurur və həll edir. 3.1.1. İstilik və elektrik hadisələrinə aid ölçü cihazlarından istifadə edir. 3.1.2. İstilik və elektrik hadisələrinə uyğun fiziki kəmiyyətləri ölçür, hesablamalar aparmaqla natiçələri təqdim edir. 3.2.1. Texnikada və istchsalatda istifadə olunan istilik hadisələrinə və alternativ enerji mənbələrinə əsaslanan qurğuların iş prinsipini izah edir.
<b>Dərsin MƏQSƏDİ</b>	<ul style="list-style-type: none"><li>• İstilik tarazlığı anlayışının mahiyyətini şərh edir.</li><li>• Temperatur şkalalarını müqayisəli şəkildə fərqləndirir.</li><li>• Temperatur şkalalarının müqayisəsinə aid sadə məsələlər qurur və həll edir.</li></ul>

Bu mövzudan başlayaraq şagirdlər istilik tarazlığını ilə tanış olur, onun təbiət hadisələrində oynadığı rol haqqında məlumat əldə edirlər. Şagirdlər temperatur şkalası haqqında anlayış alır, onun tətbiqi və ədədi qiymətinin nədən asılı olduğunu öyrənirlər. Bu zaman “Coğrafiya”, “Biologiya” və “Riyaziyyat” fənləri ilə integrasiya yaradıla bilər.

**A** Maraqoyatma mərhələsi dərslikdə verilən material əsasında təşkil oluna bilər. Bunun üçün termometrdən və otaqda olan müxtəlif cisimlərdən, məsələn, qələm, xətkəş, dəftər, kitab və s.-dən istifadə edilir. Termometrin göstəricisi nümayiş olunduqdan sonra dərslikdəki suallar ətrafında müzakirələr təşkil edilir: “Otaqdakı masanın, masa üzərindəki vərəq, karandaş, qələm, metal xətkəş və s. əşyaların temperaturunu necə müəyyən etmək olar? Onların temperaturunu müəyyələşdirmək üçün termometri bu əşyaların hər birinə ayrılıqda toxundurmaqmı lazımdır?”

**B** Bu mərhələdə dərslikdə verilən tapşırıq yerinə yetirilir. Tapşırığın həllində məqsəd müxtəlif cisimlərin istilikkeçirmə qabiliyyətlərini və onlar arasında tarazlığın necə yarandığını əyani şəkildə müşahidə etməkdir. Araşdırmanı fərdi, yaxud qruplarla nümayiş etdirmək olar.

**Qeyd.** Fərdi iş üsulu şagirdin fəaliyyətini izləmək, potensial imkanlarını müəyyənləşdirmək və onu daha da inkişaf etdirmək məqsədi daşıyır. Bu təlim forması şagirdin sərbəst düşünməsi üçün real imkanları yaradır.

Araşdırmanı dərslikdə verilən sualların müzakirəsi ilə yekunlaşdırmaq olar. Bu zaman şagirdlər irəli sürdükləri fərziyyələri yoxlamaq üçün müxtəlif sübutlar gətirir və faktlar müəyyənləşdirir. Bu da şagirdlərdə tədqiqatçılıq bacarıqlarını inkişaf etdirməyə yardım edir.

**C** Mövzunun şərhini təqdimat vasitəsilə təşkil etmək məqsədə uyğundur. Müəllimin “Fizika multimedia” diskindən uyğun animasiyanı nümayiş etdirməsi məqsədə uyğundur. Nəzəri məlumat aşağıdakı suallar ətrafında izah oluna bilər:

- Cisimlərin istilikkeçirməsi necə baş verir?*
- İstilik tarazlığı nədir?*
- Cisimlər arasında istilik tarazlığı necə yaranır?*
- Cisimlər bir birinə istiliyi necə ötürür?*
- Toxunan cisimlər arasında istilik mübadiləsi nə vaxta kimi davam edir?*
- Hansi temperatur şkalaları var?*
- Onlar arasındaki asılılıq necə müəyyən olunur?*

**D** Dərsin “Öyrəndiklərinizi tətbiq edin” hissəsində şagirdlər verilmiş məsələni həll edirlər.

**I sualda** Arifin hazırladığı “zeytun yağı termometri”nin iş prinsipi hansı fiziki hadisəyə əsaslandığı soruşulur. Cavab: D)

**II sualda** 1 qabındaki civəli termometrin göstəricisinə əsasən 2 və 3 qablarındakı zeytun termometrlərindəki borularda mayenin səviyyələri müqayisə olunur və cədvəldən uyğun temperaturlar müəyyən edilir. Cavab: müqayisədən görünür ki, uyğun temperaturlar C) variantında veriləndir.

**III sual.** Cavab: 1 qabında – 107,6°F; 2 qabında – 86°F; 3 qabında – 136,4°F.

**E** Dərsin “Nə öyrəndiniz” hissəsində verilən tapşırıq achar sözlərdən istifadə etməklə yerinə yetirilir.

**F** Şagirdlərin özlərini qiymətləndirmələri üçün mövzunun sonunda “Öyrəndiklərinizi yoxlayın” hissəsində verilmiş tapşırıq yerinə yetirilir.

**Cədvəli tamamlayın:**

s/s	t (°C)	t F (°F)	T(K)
1	36	96,8	309
2	$t^{\circ}\text{C} = \frac{5}{9}(32 - 32) = 0$	32	$T(\text{K}) = t (\text{°C}) + 273 = 0 + 273 = 273\text{K}$
3	$t (\text{°C}) = 253 - 273 = -20^{\circ}\text{C}$	4	253

**Qiymətləndirmə.** Müəllim dərsin təlim məqsədlərinə nail olmaq dərəcəsini aşağıdakı meyarlar üzrə qiymətləndirə bilər.

**Qiymətləndirmə meyarları:** şərhetmə, fərqləndirmə, məsələ həllətmə

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
İstilik tarazlığı anlaysının mahiyyətini çətinliklə şərh edir.	İstilik tarazlığı anlaysının mahiyyətini şərh edərkən səhv'lərə yol verir.	İstilik tarazlığı anlaysının mahiyyətini qismən şərh edir.	İstilik tarazlığının anlaysının mahiyyətini düzgün şərh edir.
Temperatur şkalalarını çətinliklə fərqləndirir.	Temperatur şkalalarını müqayisəli şəkildə müəllimin köməyi ilə fərqləndirir.	Temperatur şkalalarını müqayisəli şəkildə əsasən fərqləndirir.	Temperatur şkalalarını müqayisəli şəkildə düzgün fərqləndirir.

Temperatur şkalalarının müqayisəsinə aid sadə məsələləri çətinliklə qurur və səhv-lərlə həll edir.	Temperatur şkalalarının müqayisəsinə aid sadə məsələlər quranda müəyyən səhv'lərə yol verir və çətinliklə həll edir.	Temperatur şkalalarının müqayisəsinə aid sadə məsələlər qurmasında kiçik qeyri dəqiqliyə yol verir və əsasən həll edir.	Temperatur şkalalarının müqayisəsinə aid sadə məsələlər qurur və düzgün həll edir.
--	--	---	--

## Dərs 4 / MƏSƏLƏ HƏLLİ

1-ci çalışmada verilən məsələlər həll edilə bilər. Bəzi məsələlərin cavabı belədir:

1. Cavab: otaqdakı yaş taxtaya əlimizlə toxunduqda əlimizdən yaş taxtaya istilik keçməsi ilə nəticələnən istilik mübadiləsi baş verəcək – əlimizin toxunan hissəsi istilik enerjisi itirdiyindən soyuqluq hiss edəcək. Lakin əlimizlə otaqdakı quru taxtaya toxunarıqsa, onlar arasında istilik mübadiləsi çox zəif baş verdiyindən, əlimizin toxunan hissəsi, yaş taxta ilə müqayisədə quru taxtanı “isti” hiss edəcək.

2. Cavab: 180 °F, 100 K.

4. 39,2°F; 80,6°F

5. Məsələ belə həll olunur:

Verilir	Həlli	Hesablanması
$H = 10 \text{ km}$	$\Delta t = t_s - t_k$	$\Delta t = 20 - (-58) = 78^\circ\text{C}$
$t_s = 20^\circ\text{C}$	$T = 273 + t$	$T_s = 273 + 20 = 293 \text{ K}$
$t_k = -58^\circ\text{C}$	$\Delta T = T_s - T_k$	$T_k = 273 + (-58) = 215 \text{ K}$
$\Delta t - ?$ ; $\Delta T - ?$		$\Delta T = 293 - 215 = 78 \text{ K}$
		Cavab: $\Delta t = 78^\circ\text{C}$ ; $\Delta T = 78 \text{ K}$

## Dörs 5 / Mövzu: DAXİLİ ENERJİ

<b>Alt STANDARTLAR</b>	1.1.1. İstilik və elektromaqnit (elektrik) hadisələrini və onların başvermə səbəblərini şərh edir. 2.1.1. Maddələri fiziki xassələrinə görə fərqləndirir.
<b>Təlim NƏTİCƏLƏRİ</b>	<ul style="list-style-type: none"><li>“Daxili enerji” anlayışının fiziki mahiyyətini şərh edir.</li><li>Daxili enerjinin cismin temperatur, aqreqat hali və kütüsündən asılı olduğunu sadə təcrübələr və həyati misallarla əsaslandırır.</li></ul>

**A** Müəllim mövzuya dərslikdə verilən, yaxud digər uyğun praktik faktlara əsaslanan nümunələrlə başlaya bilər, məsələn: soyuq havada əllərimizi bir birinə sürtəndə əlimiz qızır. Taxtanın səthini sumbata kağızı ilə çox sürtdükdə kağızin və əlimizin qızdığını hiss edirik. Sınıfdə belə bir suallar ətrafında müzakirələr də təşkil etmək olar:

- Quru və tezalısan cisimləri bir birinə uzun müddət sürtəndə niyə onlar alışır?
- Məftilin qatlanan yerinin qalınlaşdığını və isindiyinin səbəbi nədir?

Bu zaman aşağıdakı ünvanlarda verilən, yaxud “Fizika multimedia” diskindəki videomaterialı nümayiş etdirə bilər:

<https://www.youtube.com/watch?v=fpohWDwo3Do>,

<https://www.youtube.com/watch?v=IurbM5IULcE>

Vaxt olsa, <https://www.youtube.com/watch?v=STLcy07z4c> ünvanında yerləşdirilən “Qədim insanların alov əldə etmələri”nə aid qısa film nümayiş etdirilə bilər:

**B** “Mexaniki enerji hara yox oldu?” araşdırması yerinə yetirilir. Bu araşdırında məqsəd plastilin kürənin və lövhənin qarşılıqlı təsirindən mexaniki enerjinin daxili enerjiyə çevrilməsini əyani olaraq müşahidə etməkdir. Şagirdlər bu araşdırında mexaniki enerjinin zahirən “yox olduğunu” müşahidə edirlər. Onlar hadisəni müzakirə edərkən mexaniki enerjinin başqa növ enerjiyə çevriləsi nəticəsinə gəlirlər. Şagirdlərin bu araşdırmanı cutlüklərlə, yaxud kiçik qruplarda yerinə yetirməsi məqsədə uyğundur. Bu zaman şagirdin biri plastilin kürəni 1,5 m hündürlükdən lövhənin üzərinə buraxır, digər şagird isə elektron termometrlə dərhal onun və lövhənin qarşılıqlı təsirə məruz qalan hissələrinin temperaturunu ölçür.

Araşdırmanın müzakirəsi zamanı mövzu ətrafında ideya, məlumat, təəssürat, təhlil və təkliflərin qarşılıqlı mübadiləsi baş verir. Müəllim çalışmalıdır ki, problemi təhlil edərkən onun həlli yolunu tapmaq və sərbəst olaraq düzgün qərar qəbul etmək üçün imkan yaratsın. Bunun üçün müəllim istiqamətverici suallardan da istifadə edə bilər.

**Qeyd.** Müzakirələri düzgün təşkil etməklə şagirdlərdə dinləmək, təqdim etmək, sual vermək bacarıqları formalaşdırılır, onların məntiqi və tənqidi təfəkkürü, şifahi

nitq vərdişləri inkişaf etdirilir. Müzakirə apararkən əvvəlcə şagirdlərə müzakirə qaydaları xatırladılır. Mövzu aydın şəkildə ifadə olunur. Müzakirə prosesini inkişaf etdirən suallar vermək və şagirdlərin cavablarını nəzərdən keçirməklə müəllim müzakirəni tənzimləyir. Bu zaman cavabı “Bəli” və ya “Xeyr” olan qapalı suallar vermək məqsədə uyğun hesab edilmir.

Müzakirədə müəllim dərslikdə verilən suallarla müraciət edə bilər. Müzakirəni “Nə baş verdi? Nə üçün baş verdi? Bu başqa cür ola bilərdimi və necə? Bu, düz idimi? Nə üçün?” kimi suallardan istifadə edərək davam etdirmək olar. Bu zaman şagirdlərdə yaranmış fərziyyələri lövhədə qeyd etmək məqsədə uyğundur.

**C** Şagirdləri nəzəri məlumatla tanış edərkən müəllim cismin daxili enerjisi haqqında qısa məlumat verə bilər: daxili enerji dedikdə cismi təşkil edən molekulların kinetik enerjisi və onların qarşılıqlı təsirinin potensial enerjisinin cəmi başa düşülür. Burada daxili enerjinin cismin temperaturundan asılı olduğunu qeyd etmək vacibdir. Bu zaman müəllim nəzərə almalıdır ki, şagirdlər üçün molekulun kinetik enerjisi onun potensial enerjisine nisbətən daha asan başadışlıdır. Ona görə də zərrəciklərin qarşılıqlı təsir enerjisi haqqında bir qədər ətraflı məlumat vermək məqsədə uyğundur. Nəzəri məlumat aşağıdakı sualların izahı ərafında qurula bilər:

1. Araşdırmanın izahı.
2. Daxili enerji nədir?
3. Daxili enerjinin düsturu və onun izahı.
4. Daxili enerji nədən asılıdır?

**D** Dərsin “Öyrəndiklərinizi tətbiq edin” hissəsində “Hansı kolbadakı havanın daxili enerjisi yüksəkdir?” araşdırmasını izləməklə şagirdlər qazların daxili enerjilərinin dəyişməsini müşahidə etmiş olurlar. İki eyni kolba ayrı-ayrılıqda eyni manometrə birləşdirilmişdir. Kolbalardan biri içərisində isti su olan qaba, digəri isə soyuq su olan qaba daxil edilir. Bu zaman şagird əlini suya toxundurmadan manometrlərin göstəricilərinə əsasən qazların temperaturunu təyin edə bilir. Şagird bu araşdırında yaradıcı düşünmə, sərbəst fikir söyləmə və yaradılıq qabiliyyətlərini inkişaf etdirir. Belə araşdırımlar təbiətdə baş verən hadisələrin mahiyyətini anlamağa, onlardan həyati məqsədlər üçün istifadə etməyə, şagirdlərdə tədqiqatçılıq meylinin inkişafına zəmin yaradır.

**E** Dərsin “Nəyi öyrəndiniz” hissəsində isə şagirdlər açar sözlərdən istifadə etməklə tapşırığı yerinə yetirirlər.

**F** Şagirdlərin özlərini qiymətləndirmələri üçün mövzunun sonunda “Öyrəndiklərinizi yoxlayın” hissəsində verilmiş suallar cavablandırılır.

**Qiymətləndirmə.** Müəllim dərsin təlim məqsədlərinə nail olmaq dərəcəsini aşağıdakı meyarlar üzrə qiymətləndirə bilər.

*Qiymatlondırma meyarları: şərhetmə, əsaslandırma*

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
“Daxili enerji” anlayışının fiziki məhiyyətini çətinliklə şərh edir.	“Daxili enerji” anlayışının fiziki məhiyyətini müəllimin verdiyi suallar əsasında şərh edir.	“Daxili enerji” anlayışının fiziki məhiyyətini qismən şərh edir.	“Daxili enerji” anlayışının fiziki məhiyyətini düzgün şərh edir.
Daxili enerjinin cisinin temperatur, aqreqat hali və kütləsindən asılı olduğunu sadə təcrübələr və həyatı misallarla əsaslandırmadıqda çətinlik çəkir.	Daxili enerjinin cisinin temperatur, aqreqat hali və kütləsindən asılı olduğunu sadə təcrübələr və həyatı misallarla müəllimin köməyi ilə əsaslandırır.	Daxili enerjinin cisinin temperatur, aqreqat hali və kütləsindən asılı olduğunu sadə təcrübələr və həyatı misallarla müəllimin köməyi ilə əsaslandırır.	Daxili enerjinin cisinin temperatur, aqreqat hali və kütləsindən asılı olduğunu sadə təcrübələr və həyatı misallarla düzgün əsaslandırır.

**Dörs 6 / Mövzu: DAXİLİ ENERJİNİN DƏYİŞMƏ ÜSULLARI:  
MEXANİKİ İŞGÖRMƏ VƏ İSTİLİKVERMƏ**

<b>Alt STANDARTLAR</b>	1.1.1. İstilik və elektromaqnit (elektrik) hadisələrini və onların başvermə səbəblərini şərh edir. 1.1.5. İstilik hərəkəti və elektrik hadisələrinin qanuna uyğunluqlarına aid topladığı məlumatları şərh edir. 2.1.1. Maddələri fiziki xassələrinə görə fərqləndirir.
<b>Dörsin MƏQSƏDİ</b>	<ul style="list-style-type: none"> <li>• Cisinin daxili enerjisini mexaniki işgörmə ilə dəyişmək mümkün olduğunu sadə təcrübələrlə nümayiş etdirir.</li> <li>• Cisinin daxili enerjisini istilikvermə ilə dəyişmək mümkün olduğunu sadə təcrübələr və həyatı misallarla nümayiş etdirir.</li> </ul>

**A** Dörsə başlayarkən şagirdlərə öyrənilən materiala maraqlı oyatmaq üçün onların həyat təcrübəsindən istifadə etmək məqsədə uyğundur. Şagirdlərə əl ilə emal olunan detalların (məsələn, cisinin yeyələnməsi, mişarlanması və s.) qızmasının səbəbini, onların temperaturunun görülən işdən asılılığını, dəzgahların və avtomobilərin yağılanmasının əhəmiyyəti və s. haqqında sorğu keçirmək olar. Maraqlı olatma dərslikdə verilən material əsasında da qurula bilər.

**B** Dörsliyin “Araşdırma” hissəsində “Hava alışqanı” təcrübəsinin icrasında məqsəd şagirdlərə cisimlər üzərində iş görməklə daxili enerjinin dəyişməsini nümayiş etdirməkdir. Araşdırmanın müzakirəsini dərslikdə verilən suallar əsasında təşkil etmək olar.

**C** Nəzəri materialın mənimsənilməsinin fəal oxu, yaxud fasılərlə oxu texnologiyalarından istifadə etməklə həyata keçirilməsi əlverişlidir. Materialın izahı aşağıdakı ardıcılıqla yerinə yetirilə bilər:



1. *Cismin daxili enerjisi gördüyü işdən necə asılıdır?*
2. *Cismin daxili enerjisini iş görmədən dəyişmək olarmı?*
3. *İstilikvermə nadir?*
4. *İstilikvermənin hansı növləri var?*

Göründüyü kimi, şagirdlər mövzuda çoxlu terminləri yeni baxışdan təkrarlayırlar. Ona görə də iş, enerji və istilik anlayışlarını müqayisə etmək üçün Venn diaqramından istifadə etmək olar.

**D** Dərsin “Öyrəndiklərinizi tətbiq edin” hissəsində verilmiş tapşırıqda “Qabda duman” araşdırması icra olunur. Təhlükəsizlik baxımından araşdırmanı müəllimin icra etməsi tövsiyə olunur. Şagirdlər verilən sualları cavablandırırlar:

- Tıxac qaba doldurulan havanın ona göstərdiyi təzyiqin artması sayəsində gördüyü iş hesabına atıldı.
- Tıxac atıldıqdan sonra qazın həcmi adiabatik genişlənir, qabdakı havanın temperaturu kəskin, və deməli, daxili enerjisi azalır, qabda duman yaranır.

**E** Dərsin “Nəyi öyrəndiniz” hissəsində isə şagirdlər açar sözlərdən istifadə edib mətni tamamlayırlar.

**F** Şagirdlərin özlərini qiymətləndirmələri üçün mövzunun sonunda “Öyrəndiklərinizi yoxlayın” hissəsində verilmiş suallar cavablandırılır.

**Qiymətləndirmə.** Müəllim dərsin təlim məqsədlərinə nail olmaq dərəcəsini aşağıdakı meyarlar üzrə qiymətləndirə bilər.

*Qiymətləndirmə meyarları: nümayişetmə, məsələ həllətmə.*

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Cismin daxili enerjisini mexaniki işgörmə ilə dəyişmək mümkün olduğunu sadə təcrübələrlə çətinliklə nümayiş etdirir.	Cismin daxili enerjisini mexaniki işgörmə ilə dəyişmək mümkün olduğunu sadə təcrübələrlə müəllimin köməyi ilə nümayiş etdirir.	Cismin daxili enerjisini mexaniki işgörmə ilə dəyişmək mümkün olduğunu sadə təcrübələrlə qismən nümayiş etdirir.	Cismin daxili enerjisini mexaniki işgörmə ilə dəyişmək mümkün olduğunu sadə təcrübələrlə düzgün nümayiş etdirir.
Cismin daxili enerjisini istilikvermə ilə dəyişmək mümkün olduğunu sadə təcrübələr və həyatı misallarla çətinliklə nümayiş etdirir.	Cismin daxili enerjisini istilikvermə ilə dəyişmək mümkün olduğunu sadə təcrübələr və həyatı misallarla müəllimin köməyi ilə nümayiş etdirir.	Cismin daxili enerjisini istilikvermə ilə dəyişmək mümkün olduğunu sadə təcrübələr və həyatı misallarla nümayiş etdirir.	Cismin daxili enerjisini istilikvermə ilə dəyişmək mümkün olduğunu sadə təcrübələr və həyatı misallarla dəqiq və ətraflı nümayiş etdirir.

## Dərs 7 / Mövzu: İSTİLİKKEÇİRMƏ

Alt STANDARTLAR	1.1.1. İstilik və elektromaqnit (elektrik) hadisələrini və onların başvermə səbəblərini şərh edir. 2.1.1. Maddələri fiziki xassələrinə görə fərqləndirir.
Dərsin MƏQSƏDİ	• “İstilikkeçirmə” anlayışını şərh edir. • Müxtəlif maddələrin istilikkeçirməsinin fərqli olduğunu sadə təcrübələrlə əsaslandırır.

Bu mövzuda şagirdlər əvvəlki mövzuda – “Daxili enerjinin dəyişmə üsulları: mekaniki işgörmə və istilikvermə” mövzusunda öyrəndikləri istilikvermənin bir növü olan istilikkeçirmə ilə tanış olurlar. Dərsin başlanğıcında şagirdlərə möşətdə rast gəldikləri müxtəlif cisimlərin daxili enerjilərinin dəyişilməsinə aid misallar göstərməyi tapşırmaq faydalıdır.

**A** Dərsin əvvəlində şagirdlərin diqqətini dərslikdə verilən suallara yönəltmək olar. Bu zaman beyin həmləsi üsulundan istifadə etmək məqsədə uyğundur. Şagirdlərdə yeni mövzuya maraqlı oyatmaq, habelə onların nəyi yaxşı (və ya pis) bildiklərini aydınlaşdırmaq məqsədilə bu üsuldan istifadə etmək əhəmiyyətlidir. Bunun üçün hazırlanmış sual lövhədə yazılır, yaxud şifahi şəkildə şagirdlərin diqqətinə çatdırılır. Şagirdlər suallara əsasən fikirlərini bildirirlər. Bütün ideyalar şərhsiz və müzakirəsiz yazıya alınır. Yalnız bundan sonra söylənilmiş ideyaların müzakirəsi, şərhi və təsnifatı başlayır. Aparıcı ideyalar yekunlaşdırılır, şagirdlər söylənilmiş fikirləri təhlil edir, qiymətləndirir.

Müəllim qasığı içərisində isti çay olan stekana saldıqda baş verən hadisə üzərində müsahibə qurur:

*M: Bu hadisədə istilik mübadiləsi hansı toxunan cisimlər arasında baş verir?*

*M: İstilik mübadiləsi zamanı hansı cismin daxili enerjisi azalır, hansının daxili enerjisi artır?*

*M: Qasığın daxili enerjisinin dəyişməsi hansı üsulla baş verir?”*

Daha məntiqli cavabların bir neçəsi lövhədə qeyd edilir.

Texniki imkanları olan sinif otaqlarında sualları slaydlar vasitəsilə də vermək olar. “Promethean” lövhələr olan kabinetlərdə şagirdlərin fərziyyələrinin özləri tərəfindən elektron lövhəyə yazılıması məqsədə uyğundur.

*Bu mövzuda praktik xarakterli araşdırmalarının sayının çox olması dərs boyu kollektivlə iş üsulundan istifadə üçün yaxşı zəmin yarada bilər. Kollektivdə işləmək, kollektiv fəaliyyətə alışmaq bacarığı inkişaf etdirilir.*

**B** “Daxili enerjinin dəyişməsi necə baş verdi?” araşdırmasının icrasında məqsəd dəmir çubuğun yaxşı istilikkeçirmə xassəsinə malik olduğunu müşahidə etməkdir. Təcrübədən müəyyən edilir ki, istilikkeçirmə bütün metal çubuq boyu tədricən baş verir – o istiliyi verildiyi hissədən bütün gövdə uzunu tədricən qızır. “Nəticəni



müzakirə edin” hissəsində verilən suallar əsasında fərziyyələrin müqayisəsi və onların təsdiqlənib-təsdiqlənmədiyi müzakirə oluna bilər. Bu zaman şagird düşündürүү və istiqamətləndirici suallar vasitəsilə yeni biliyi müstəqil kəşf edir.

**C** Bu mərhələdə metal çubuğun nümunəsində istiliyi yaxşı keçirən bərk cisimlərdə istilikkeçirmənin fiziki mahiyyəti molekulyar nöqtəyi-nəzərindən izah edilir. Qeyd edilir ki, metalin şam alovuna toxunan ucu qızdırıqda onun həmin hissədəki atomlarının rəqsi hərəkət sürətləri və rəqs amplitudları artır. Bu atomlar qonşu atomlarla qarşılıqlı təsirdə olaraq öz enerjilərinin bir hissəsini onlara verir. Beləliklə, istilik-vermə prosesi bütün çubuq boyunca baş verdiyindən o, tədricən qızır. Şagirdlərin diqqətinə xüsusi çatdırılmalıdır ki, bərk cisimlərdə atomlar enerjilərinin bir hissəsini verməklə heç də tarazlıq yerlərini dəyişmir – bərk cisimdə maddə daşınması baş vermir. *İstilikkeçirmədə yalnız enerji daşınır, maddə daşınması baş vermir.*

Mayelərin istilikkeçirməsi metalların istilikkeçirməsinə nisbətən azdır, lakin qazların istilikkeçirməsi daha zəifdir. Bu onunla izah olunur ki, verilən enerji hesabına qazın molekulları arasındaki məsafə artır, onların enerji mübadiləsi zəifləyir.

**D** “Öyrəndiklərinizi tətbiq edin” hissəsində 2-ci araştırma olan “Müxtəlif metalların istilikkeçirməsi müxtəlifdir” təcrübəsi icra olunur. Dərslikdə bu barədə şagirdlərin başa düşəcəkləri səviyyədə məlumat verilir. Burada məqsəd dəmir və mis çubuqların istilikkeçirməsinin müxtəlif olmasını müəyyən etməkdir. Araşdırmanın müzakirəsi dərslikdəki suallar ətrafında təşkil olunur. Bu zaman şagirdlərə gündəlik həyatda fərqli cisimlərin istiliyi fərqli keçirməsinə dair misallar göstərmək olar. Şagirdlərə daxili enerjini bir cisimdən digərinə daha tez keçirmək üçün materialın düzgün seçiləməsi bacarıqlarının əhəmiyyəti izah olunmalıdır. Bunu istiqamətləndirici sualların köməyi ilə də reallaşdırmaq olar. Məsələn: “Niyə sobanın xörək bişirilən hissəsini çuqun lövhə ilə örütürülər?”, “Niyə evlərin qızdırılmasında çuqun və alüminium radiatorlardan istifadə olunur?” və s.

**Diferensial təlim.** Təlim nəticələri zəif və sağlamlıq imkanları məhdud olan şagirdlərin aktiv iştirakını təmin etmək üçün müəllim bu tapşırığı bir qədər sadələşdirə bilər. Onlara gündəlik həyatdan oxşar nümunələr göstərmək tapşırıla bilər.

“Araşdırma-3” – “Maye və qazların istilikkeçirməsi” təcrübəsi, adətən, şagirdlərin böyük marağına səbəb olur. Təcrübə iki mərhələdə aparılır: əvvəlcə mayelərdə, sonra isə qazlarda istilikkeçirmə prosesi öyrənilir. I mərhələdə sınaq şüşəsinə suyun içinə buz daxil edilir, su hissəsi spirit lampası vasitəsilə qızdırılır. Bu zaman şagirdlər buzun əriməməsinin şahidi olurlar. Bu araşdırında məqsəd suyun istilikkeçirməsinin metallara nisbətən zəif olduğunu şagirdlərə nümayiş etdirməkdir. Araşdırmanın II mərhələsində quru sınaq şüşəsinə spirit lampasında qızdırmaqla metal milin sınaq şüşəsindən kənardı qalan ucunun çox gec qızması nümayiş edilir. Təcrübədə məqsəd sınaq şüşəsinə verilən istiliyin onun divarına toxunmayan metal milə çətinliklə verildiyi – sınaq şüşəsi ilə mil arasında hava qatının istiliyi pis

keçirdiyini şagirdlərə öyrətməkdir. Araşdırma zamanı şagirdlərdə yaranan sualları cavablandırmaq üçün onlara istiqamətləndirici suallar vermek olar.

**E** Dörsin “Nə öyrəndiniz” hissəsində verilmiş tapşırıq dərs boyu şagirdin öyrəndiyi əsas bilikləri müstəqil olaraq ümumiləşdirməsinə xidmət edir. Şagirdin bu mövzuda malik olduğu biliyi və anlayışın tərkib hissələrinin dərk edilməsini əhatə edir. O, açar sözlərdən istifadə etməklə verilmiş mətni tamamlayır.

Şagirdlərin özlərini qiymətləndirmələri üçün mövzunun sonunda “Öyrəndiklərinizi yoxlayın” hissəsində verilən tapşırıqlar müxtəlif maddələrin istilikkeçirmələri ilə bağlıdır. Məsələn, 3 №-li tapşırıqda şagirdlər müəyyən edirlər ki, əgər qışda qar yağışsa, taxıl sahələrini örtən qar dənəcikləri arasındaki hava qatı istiliyi (və ya soyuğu) pis keçirdiyindən payızda əkilən taxıl dənələrini don vurmur. Lakin qış qarsız şaxtalı olarsa, zəmilərdəki taxıl dənələrinin donma ehtimalı yüksəlir.

Dörsin sonunda şagirdlərin iş vərəqləri yiğilir və portfolioya əlavə olunur.

**Qiymətləndirmə.** Müəllim dörsin təlim məqsədlərinə nail olmaq dərəcəsini aşağıdakı meyarlar üzrə qiymətləndirə bilər.

*Qiymətləndirmə meyarları:* şərhətmə, əsaslandırma

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
“İstilikkeçirmə” anlayışını çatınlıkla şərh edir.	“İstilikkeçirmə” anlayışını şərh edərkən tez tez səhv'lərə yol verir.	“İstilikkeçirmə” anlayışını qismən doğru şərh edir.	“İstilikkeçirmə” anlayışını ətraflı şərh edir.
Müxtəlif maddələrin istilikkeçirməsinin fərqli olduğunu sadə təcrübələrlə əsaslandıranda ciddi səhv'lərə yol verir.	Müxtəlif maddələrin istilikkeçirməsinin fərqli olduğunu sadə təcrübələrlə müəllimin köməyi ilə əsaslandırır.	Müxtəlif maddələrin istilikkeçirməsinin fərqli olduğunu sadə təcrübələrlə çox hissəsini əsaslandırır.	Müxtəlif maddələrin istilikkeçirməsinin fərqli olduğunu sadə təcrübələrlə dəqiq əsaslandırır.

## Dörs 8 / Mövzu: KONVEKSİYA

<b>Alt STANDARTLAR</b>	1.1.1. İstilik və elektromaqnit (elektrik) hadisələrini və onların başvermə səbəblərini şəhər edir. 2.1.1. Maddələri fiziki xassələrinə görə fərqləndirir.
<b>Təlim NƏTİCƏLƏRİ</b>	• “Konveksiya” anlayışının fiziki mahiyyətini şəhər edir. • Müxtəlif mühitlərdəki konveksiyani fərqləndirir, bu istilik hadisəsini təcrübələrlə nümayiş etdirir.

**A** Dörsə dərslikdə verilmiş materialla yanaşı, müxtəlif üsullarla başlamaq olar:

1. Ötən mövzunu yada salaraq müəllim belə suallar verə bilər: *“Biz gördük ki, suyun istilikkeçirməsi zəifdir və onun üst qatını qızdıranda alt qatı soyuq qalır. Ancaq qaz sobası üzərində olan çaydanda, yaxud qazanda olan su kifayət qədər tez qaynayır. Bu zaman su nəyə görə bərabər qızır?”*
2. Müəllim şamı yandırıb sinif otağının qapısını açaraq əvvəlcə aşağıda, sonra ortada və yuxarıda tutmaqla alovun istiqamətinin dəyişməsini şagirdlərə nümayiş etdirə bilər. Bu zaman *“Şamin alovu niyə istiqamətini dəyişdi? Hava molekullarının cərəyan etməsinin səbəbi nədir? Təbiətdə buna bənzər hadisələrə harada rast gəlmisiniz?”* kimi suallar şagirdlərdə yeni fərziyyələrin yaranmasına səbəb olar. Maraqlı fərziyyələr lövhədə yazılır. Bu fərziyyələri lazımi istiqamətə yönəltmək məqsədilə dərhal araştırma aparmaq vacibdir.

**B** “Fırlanğıçı hərəkət etdirən nədir?” araşdırmasında məqsəd qazlarda istiliyin maddə axını ilə daşınmasını nümayiş etdirməkdir. Vaxta qənaət məqsədilə təcrübə müəllim tərəfindən nümayiş etdirilə bilər. Araşdırmanın nəticələri dərslikdə verilən suallar əsasında təşkil oluna bilər.

**C** Şagirdləri dərslikdə verilən nəzəri məlumatlarla tanış etmək üçün konveksiyaya dair əvvəlcədən hazırlanmış slaydlar, şəkillər nümayiş etdirilə bilər. Bu zaman təbiətdə baş verən konveksiya hadisəsinə dair məlum biliklər əsasında (bax: “Fizika”, 6-cı sinif) qazlarda və mayelərdə konveksiya hadisəsi molekulyar nöqtəyi nəzərdən izah oluna bilər. Şagirdlərin diqqətinə çatdırılmalıdır ki, maye və qazların istilikkeçirməsi çox zəifdir, lakin həm mayedə, həm də qazda istilik vermə mövcuddur. Bu, mayenin və ya havanın soyuq və isti hissələrinin yerdəyişməsi nəticəsində baş verir. Müxtəlif temperaturlu bu hissələrin yerdəyişməsi o vaxta qədər davam edir ki, həmin hissələrin temperaturları bərabərləşsin: istilik tarazlığı yaransın.

**D** “Öyrəndiklərinizi tətbiq edin” mərhələsində şagird qrupları “Mayedə konveksiya” araşdırması yerinə yetirir. Bu araşdırmanın aparmaqla şagirdlər mayelərdə baş verən konveksiyanın gedisiini gündəlik həyatda rast gəldikləri oxşar hadisələrlə müqayisə edə bilirlər. Şagirdlər mayedə də istilikvermənin maddə daşınması vasitəsilə həyata keçirildiyinə bir daha əmin olurlar. Araşdırmanın müzakirəsi dərslikdə verilmiş suallar əsasında həyata keçirilə bilər.

Texniki imkanları olan sınıf otaqlarında “Fizikadan multimedia” diskindən, yaxud aşağıdakı internet ünvandakı videomaterialı nümayiş etdirmək olar.

Qazlarda: <https://www.youtube.com/watch?v=NqzqPhWeaF8>

Mayelərdə: <https://www.youtube.com/watch?v=xq1Q5DwfVNU>

Müəllim şagirdlərin öyrəndiklərini möhkəmləndirmək üçün “qərarlar ağacı” üsulundan istifadə edə bilər. Bu üsul qərarların qəbul edilməsi zamanı alternativ yolları araşdırmaq, təhlil etmək məqsədi daşıyır. Müzakirə olunacaq problem müəllim tərəfindən izah edilir və onun həll yollarının bir neçə variantı şagirdlərlə birlikdə müəyyənləşdirilir. 4–6 nəfərdən ibarət qruplarda şagirdlər problemin həll yollarının üstünlüklerini və çatışmazlıqlarını təhlil edir, onların arasında müvafiq olaraq “+”, və ya “-” işarələrini qeyd edirlər. Son nəticə cədvəlin qərar hissəsində yazılır və üstü örtülür. Bütün qrupların təqdimatından sonra müəllim əldə olunan nəticələri ümumiləşdirmək üçün müzakirə təşkil edir. Nəticə qrupların qərarları ilə müqayisə olunur.

PROBLEM	Problemin həll yolları			Problemin həll yollarının mənfi və müsbət tərəfləri		
	I	II	III	I	II	III
Konveksiyani qazlarda necə zəiflətmək olar?	.....	.....	.....	.....	.....	.....
Konveksiyani mayelərdə necə sürətləndirmək olar?	.....	.....	.....	.....	.....	.....
QƏRAR:						

**E** Dərsin “Nəyi öyrəndiniz” hissəsində isə şagirdlər şagirdlər açar sözlərdən istifadə etməklə mətni tamamlayırlar.

**F** Şagirdlərin özlərini qiymətləndirmələri üçün mövzunun sonunda “Öyrəndiklərinizi yoxlayın” hissəsində verilmiş suallar cavablandırılır.

**Ev tapşırığı.** Ev tapşırığı kimi konveksiya və onun insanların həyatında, təbiətdə və texnikada əhəmiyyəti haqqında qısa məlumatlar hazırlamağı, həmçinin aşağıdakı plan üzrə otaqda araştırma yerinə yetirməyi təklif etmək olar:

1. Qızdırıcı sistemi olan otaqda termometrdən istifadə etməklə döşəmə və tavan qızdırıcı və qarşısındaki divar yaxınlığında havanın temperaturlarını ölçüb nəticəni müqayisə etmək.

2. Otağın şaquli kəsiyini sxematik olaraq çəkib həmin kəsik üzrə müxtəlif nöqtələrin temperaturlarını ölçmək. Alınan temperaturları müvafiq yerdə qeyd etmək.

3. Otaqdakı temperatur fərqlərinə əsasən konveksiya prosesini şərh etmək.

Şagirdlərin işlərinin sınıf otağında yaradılan sərgidə nümayiş etdirilməsi məqsədə uyğundur.

**Qiymətləndirmə.** Müəllim dərsin təlim məqsədlərinə nail olmaq dərəcəsini aşağıdakı meyarlar üzrə qiymətləndirə bilər.

*Qiymətləndirmə meyarları:* şərhetmə, nümayişetmə.

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
“Konveksiya” anlayışının fiziki mahiyətini çətinliklə şərh edir.	“Konveksiya” anlayışının fiziki mahiyətini müəllimin köməyi ilə şərh edir.	“Konveksiya” anlayışının fiziki mahiyətini əsasən şərh edir.	“Konveksiya” anlayışının fiziki mahiyətini ətraflı şərh edir.
Müxtəlif mühitlərdəki konveksiyani fərqləndirir, bu istilik hadisəsini təcrübələrlə nümayiş etdirməkdə çətinlik çəkir.	Müxtəlif mühitlərdəki konveksiyani fərqləndirir, bu istilik hadisəsini təcrübələrlə müəllimin köməyi ilə nümayiş etdirir.	Müxtəlif mühitlərdəki konveksiyani fərqləndirir, bu istilik hadisəsini təcrübələrlə qismən nümayiş etdirir.	Müxtəlif mühitlərdəki konveksiyani fərqləndirir, bu istilik hadisəsini təcrübələrlə düzgün nümayiş etdirir.

### Dərs 9 / Mövzu: ŞÜALANMA

<b>Alt STANDARTLAR</b>	1.1.1. İstilik və elektromaqnit (elektrik) hadisələrini və onların başvermə səbəblərini şərh edir. 2.1.1. Maddələri fiziki xassələrinə görə fərqləndirir.
<b>Dərsin MƏQSƏDİ</b>	<ul style="list-style-type: none"> <li>“Şüalanma” anlayışını şərh edir və onu istilikvermənin digər növlərindən fərqləndirir.</li> <li>Şüalanma hadisəsini sadə təcrübələr və həyatı misallarla nümayiş etdirir.</li> </ul>

**A** Maraqoyatma dərslikdə verilən material əsasında yaradıla bilər. Şagirdlərin “Niyə vaqon-soyuducular və avtorefrijeratorlar tünd rəngdə deyil, açıq rəngdə hazırlanır?” sualına fərziyyələrini söyləyirlər.

**B** “İstilik qəbuledicisi ilə eksperiment” aşadırmışında şagirdlər əvvəlcə *istilik qəbuledicisi* adlanan cihazla yaxından tanış olurlar (dərslikdə ətraflı məlumat verilmişdir). Aşadırmmanın məqsədi cisimlər arasında şüalanma ilə istilik mübadiləsini şagirdlərə nümayiş etdirməkdir. İstilikvermənin bu növünün səciyyəvi xüsusiyyəti odur ki, o, maddənin zərrəcikləri ilə yox, elektromaqnit dalğaları ilə həyata keçirilir. Bu barədə daha ətraflı yuxarı siniflərdə danışılacaq. Şagirdlər aşadırma zamanı belə qənaətə gəlirlər ki, şüa ilə istilik mübadiləsində olan hər iki cisim (yaxud bir neçə cisim) bir birindən asılı olmayaraq enerji şüalandırır və udur: – enerji daha çox qızan cisimdən az qızan cismə şüalanma vasitəsilə verilir. Aşadırmada həmçinin hansı cisimlərin şüalanmanı yaxşı, hansıların isə pis udduğu aydınlaşdırılır. Aşadırmının müzakirəsi dərslikdə yazılmış suallar əsasında qurula bilər. Şagirdlərin müzakirəyə daha fəal cəlb olunmaları üçün aşadırmmanın mahiyyəti aydın açıklamaçı, ondan həyatı məqsədlər üçün istifadə edilməsinin əhəmiyyəti izah olunmalıdır. Şagirdlərə qışda tündrəngli, yayda isə açıqrəngli geyimlərdən istifadə etməyin səbəbləri barədə sual vermək olar.


**Diferensial təlim.** Təlim nəticələri zəif və sağlamlıq imkanları məhdud olan şagirdlərin aktiv iştirakını təmin etmək üçün müəllim bu tapşırığı bir qədər sadələşdirə bilər. Belə şagirdlərə araşdırmanın gedişi zamanı müşahidələrini qeyd etmək tapşırıla bilər.

**C** Müəllim dərsin nəzəri hissəsini şagirdlərə aşağıdakı plan üzrə izah edə bilər:

1. İstilikvermənin hansı növlərini tanıyırsınız?
2. Günəş enerjisi Yerə necə ötürülür?
3. Şüalanma nədir?
4. Şüalanmanın istilikvermənin digər növlərindən fərqləndirici xüsusiyyətləri.
5. Şüalanmanın hansı mənbələri ola bilər?
6. Şuanın eks edilməsi və udulması.

**D** Dərsin “Öyrəndiklərinizi tətbiq edin” hissəsində müəllim yaradıcı tətbiqetmə icra edir.

- 1. Şüalanma
- 2. İstilikkeçirmə
- 3. Konveksiya



Mövzunun “Nə öyrəndiniz” hissəsində verilmiş tapşırıq dərs boyu şagirdin öyrəndiyi əsas bilikləri müstəqil olaraq ümumiləşdirməsinə xidmət edir. Şagirdin bu mövzuda malik olduğu biliyin və anlayışın tərkib hissələrinin dərk edilməsini əhatə edir. O, açar sözlərdən istifadə etməklə verilmiş mətni tamamlayır.

Şagirdlərin özlərini qiymətləndirmələri üçün mövzunun sonunda “Öyrəndiklərinizi yoxlayın” hissəsində verilmiş tapşırıqlar yerinə yetirilə bilər. Bu tapşırıqların sinifdə icra edilməsi məqsədə uyğundur.

**Qiymətləndirmə.** Müəllim dərsin təlim məqsədlərinə nail olmaq dərəcəsini aşağıdakı meyarlar üzrə qiymətləndirə bilər.

*Qiymətləndirmə meyarları:* fərqləndirmə, nümayişetmə.

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
“Şüalanma” anlayışını şərh edir və onu istilikvermənin digər növlərindən çətinliklə fərqləndirir.	“Şüalanma” anlayışını şərh edir və onu istilikvermənin digər növlərindən müəllimin köməyi ilə fərqləndirir.	“Şüalanma” anlayışını şərh edir və onu istilikvermənin digər növlərindən qismən fərqləndirir.	“Şüalanma” anlayışını şərh edir və onu istilikvermənin digər növlərindən tam fərqləndirir.
Şüalanma hadisəsini sadə təcrübələr və həyatı misallarla çətinliklə nümayiş etdirir.	Şüalanma hadisəsini sadə təcrübələr və həyatı misallarla müəllimin köməyi ilə nümayiş etdirir.	Şüalanma hadisəsini sadə təcrübələr və həyatı misallarla əsasən nümayiş etdirir.	Şüalanma hadisəsini sadə təcrübələr və həyatı misallarla düzgün nümayiş etdirir.

## Dərs 10: MƏSƏLƏ HƏLLİ

2-ci çalışmada verilən məsələlər həll edilə bilər.

- Termosun kolbası xarici istilik şüalanmasını qaytarmaq üçün parlaq təbəqə ilə örtülür; o istiliyi pis keçirən vakuum aralıqlı ikiqat şüşədən hazırlanır.
- Qar yuvasında gizlənən quşlar donmur, çünkü yuvanın qardan tikilən divarını təşkil edən qar dənəcikləri arasında olan hava qatı istiliyi (soyuğu) pis keçirir.
- a) İçərisində hava olan sınaq şüşəsinin ucunu qızdırıldıqda barmağımız istiliyi çox gec hiss etməyə başlayır, çünkü qazların istilik kiçirməsi həm mayelərə, həm də metallara nisbətən pisdir. Bu onların molekulları arasındaki məsafələrin böyük olması ilə izah edilir. b) Mayelər də (civə və əridilmiş metaldan başqa) metallara nisbətən istiliyi ləng keçirdiyindən sınaq şüşəsindəki suyun qaynamasına baxmayaraq, əlimiz onun istiliyini gec hiss edəcək.
- Qütbçü ilə bağlı suallara gözlənilən cavablar:

I sual. Qütbçünün geyimi istiliyi pis keçirən və hava buraxmayan materialdan tikilməlidir.


II sual.

1	<i>İçərisinə qu tükü doldurulmuş neylən parçadan tikilən papaqlı kombinezon</i>	bəli
2	<i>İpək parçadan tikilmiş şalvar, köynək və şarf</i>	xeyr
3	<i>Ayağa kip yapışan dəri ayaqqabı</i>	xeyr
4	<i>Kürk</i>	bəli
5	<i>Tüksüz və astarsız dəri əlcək</i>	xeyr
6	<i>Yun sapdan toxunmuş əlcək və papaq</i>	bəli

III sual. Qar çox yaxşı istilik izolyatorudur, çünkü onun tərkibinin 80%-i havadır. Hava isə istiliyi pis keçirir.

## ÜMUMİLƏŞDİRİCİ TAPŞIRIQLAR


1. Cavab: B) Cismin daxili enerjisi azalar, temperaturu azalar.
2. Cavab: A) I cismin daxili enerjisi artar, II cismin daxili enerjisi azalar.
3. Cavab:
  - Sudakı molekullar buzda olan molekullarla eynidir – (D)
  - Atomlar molekullardan təşkil olunmuşdur – (Y)
  - Yağ ləkəsi su səthində yayılmaqla ixtiyari sahəni əhatə edə bilir – (Y)
  - Maddə adı gözlə zəif görünən zərrəciklərdən təşkil olunmuşdur – (Y)
  - Qazi qızdırıldıqda həcmi genişlənir, çünki onun hər bir molekulunun həcmi artır – (Y)
  - Bərk cismi qızdırıldıqda həcmi kiçilir – (Y)
  - Su buxarının molekulları suyun molekullarından fərqlənir – (Y)
  - Maye soyuduqda həcmi kiçilir, çünki onun molekulları arasındaki boşluqlar kiçilir – (D)
  - Cismi qızdırıldıqda onun molekullarının orta kinetik enerjisi artır – (D)
  - İkilitlik qapalı qabdakı qazla beşlitlik qabı doldurmaq olar – (D)
  - Topu yuxarı atdıqda onun potensial və daxili enerjisi artır, kinetik enerjisi isə azalır – (D)
  - Topu 8-ci mərtəbədəki evin eyvanından aşağı atdıqda onun potensial və daxili enerjisi artır, kinetik enerjisi isə azalır – (Y)



5. Cavab: C) 268 K və 301 K. 6. Cavab: Mübahisənin qalibi Arzu olacaq, çünki buz parçalarının istilikkeçirməsi qara nisbətən yüksək olduğundan, o butulkarı daha tez soyudacaq.

## I TƏDRİS VAHİDİ ÜZRƏ KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRİMƏ


1. Maddə molekullarının xaotik hərəkət sürətinin artması nəyə səbəb olur?
- Kütlənin artmasına.
  - Temperaturun yüksəlməsinə.
  - Molekulların orta kinetik enerjisinin artmasına.
- A) Yalnız 1   B) Yalnız 2   C) Yalnız 3   D) 2 və 3   E) 1, 2 və 3
2. Şəkildə bir birinə pərcimlənmiş 1 və 2 metal lövhələrinin qızdırıldıqdan sonra aldıqları formaları təsvir olunmuşdur. Lövhələr soyusayıdı, onlar hansı formanı alar?



3. Selsi, Farenheit və Kelvin temperatur şkalalarında uyğun olaraq suyun donma və qaynama temperaturları arasında fərq nə qədərdir?
- 100 °C; 100°F; 100K
  - 100 °C; 112°F; 273K
  - 100°C; 32°F; 100K
  - 100 °C; 180 °F; 100K
  - 100 °C; 212°F; 327 K

4. Şəkildə müəyyən hündürlükdən düşən metal kürənin üç müxtəlif hali təsvir edilir: 1) H hündürlüyündən düşmə anı;  
2) havada olan hal; 3) Yer səthinə dəyib dayandığı hal. Bu hallara uyğun kürənin E potensial və U daxili enerjiləri arasında hansı münasibət doğrudur (havada sürtünmə nəzərə alınır)?

- $E_1 < E_2 < E_3, \quad U_1 < U_2 < U_3$
- $E_1 > E_2 > E_3, \quad U_1 = U_2 = U_3$
- $E_1 > E_2 > E_3, \quad U_1 = U_2 < U_3$
- $E_1 = E_2 = E_3, \quad U_1 = U_2 = U_3$
- $E_1 = E_2 = E_3, \quad U_1 > U_2 > U_3$




5. Kütləsi 4 kq olan cisim 20 m yüksəklikdən sərbəst düşərək yerə dəyir və dayanır. Bu zaman onun tam enerjisi tamamilə daxili enerjiyə çevrilərsə, ayrılan istiliyi hesablayın ( $g=10 \frac{\text{N}}{\text{kq}}$ ).

- A) 500 C B) 80 C C) 50 C D) 400C E) 800 C

6. Şəkildə toxunan üç eyni cisim və onlar arasındaki istilikkeçirmənin istiqaməti təsvir edilir. Cisimlərin temperaturlarını müqayisə edin.

- A)  $t_1 = t_2 < t_3$  B)  $t_1 > t_2 > t_3$  C)  $t_1 < t_2 < t_3$   
 D)  $t_1 = t_2 = t_3$  E)  $t_1 < t_2 = t_3$



7. Kütləsi 1 kq olan su hansı halda daha böyük daxili enerjiyə malikdir: bərk, maye yaxud qaz halında?

- A) Yalnız qaz halında B) Yalnız bərk halda C) Yalnız maye halında  
 D) Maye və bərk halda E) Bütün hallarda eynidir

8. Verilən kütləli su birinci halda  $38^{\circ}\text{C}$  temperatura qədər qızdırıldı, ikinci halda isə  $-8^{\circ}\text{C}$ -yə qədər soyuduldu. Bu hallara uyğun suyun daxili enerjisi necə dəyişdi?

- A) Birinci halda azaldı, ikinci halda artdı.  
 B) Birinci halda artdı, ikinci halda azaldı.  
 C) Hər iki halda artdı. D) Daxili enerji dəyişmədi. E) Hər iki halda azaldı.

9. Günəşin üst təbəqəsindən "soyuq" plazma daha isti olan alt təbəqəyə hansı üsulla daşınır?

- A) Konveksiya B) Mexaniki işgörmə C) İstilikkeçirmə  
 D) Şüalanma E) İstilikvermənin bütün növləri vasitəsilə

10. İstilikvermə ..... deyilir.

- A) mexaniki iş görməklə cismin daxili enerjisinin dəyişməsinə  
 B) cismin kinetik enerjisinin dəyişməsi ilə onun daxili enerjisinin dəyişməsinə  
 C) mexaniki iş görmədən cismin daxili enerjisinin dəyişməsinə  
 D) cismin potensial enerjisinin kinetik enerjiyə çevrilməsi ilə onun daxili enerjisinin dəyişməsinə  
 E) cismin kinetik enerjisinin potensial enerjiyə çevrilməsi ilə onun daxili enerjisinin dəyişməsinə

#### Düzgün cavablar

1	2	3	4	5	6	7	8	9	10
A)	B)	D)	C)	E)	C)	A)	B)	A)	C)

## TƏDRİS VAHİDİ – 2

### İSTİLİK HADİSƏLƏRİNDE ENERJİNİN SAXLANMASI QANUNU

#### TƏDRİS VAHİDİ ÜZRƏ REALLAŞDIRILACAQ ALT STANDARTLAR

- 1.1.1. İstilik və elektromaqnit (elektrik) hadisələrini və onların başvermə səbəblərini şərh edir.
- 1.1.2. İstilik və elektromaqnit (elektrik) hadisələrinə aid məsələlər qurur və həll edir.
- 1.1.3. İstilik hərəkəti və elektrik cərəyanının mahiyyətini şərh edir.
- 1.1.5. İstilik hərəkəti və elektrik hadisələrinin qanuna uyğunluqlarına aid topladığı məlumatları şərh edir.
- 2.1.1. Maddələri fiziki xassələrinə görə fərqləndirir.
- 2.2.3. İstilik hərəkəti və elektrik qarşılıqlı təsirinə dair məsələ qurur və həll edir.
- 3.1.1. İstilik və elektrik hadisələrinə aid ölçü cihazlarından istifadə edir.
- 3.1.2. İstilik və elektrik hadisələrinə uyğun fiziki kəmiyyətləri ölçür, hesablamalar aparmaqla nəticələri təqdim edir.

TƏDRİS VAHİDİ ÜZRƏ ÜMUMİ SAATLARIN MİQDARI: **7 saat**  
KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRİMƏ: **1 saat**

## Dərs 12 / Mövzu: İSTİLİK MİQDARI

<b>Alt STANDARTLAR</b>	1.1.1. İstilik və elektromaqnit (elektrik) hadisələrini və onların başvermə səbəblərini şərh edir. 2.1.1. Maddələri fiziki xassələrinə görə fərqləndirir. 3.1.1. İstilik və elektrik hadisələrinə aid ölçü cihazlarından istifadə edir. 3.1.2. İstilik və elektrik hadisələrinə uyğun fiziki kəmiyyətləri ölçür, hesablamalar aparmaqla nəticələri təqdim edir.
<b>Təlim NƏTİCƏLƏRİ</b>	<ul style="list-style-type: none"><li>• İstilikvermə prosesində cismin aldığı və ya verdiyi istilik miqdarının fiziki mahiyyətini izah edir.</li><li>• İstilikvermə prosesində cismin aldığı və ya verdiyi istilik miqdarını sadə təcrübərlə nümayiş etdirir.</li></ul>

Mövzuya başlamaq üçün müəllim şagirdlərin gündəlik həyatda rastlaşıqları müxtəlif istilik hadisələrinə əsaslanaraq diaqnostik qiymətləndirmə apara bilər. O, qiymətləndirməni sual-cavab şəklində və ya didaktik vərəqlər vasitəsilə keçirə bilər.

**A** Şagirdlərin diqqəti dərsin əvvəlində verilən mətnə və suallara yönəldilir. Müəllim temperaturları müxtəlif olan iki rəngli suyu qarışdıraraq müzakirə təşkil edə bilər. Müəllim şagirdlərin temperaturla bağlı fərziyyələrinə diqqətlə yanaşmalı və bu fərziyyələri “İstilik miqdari” anlayışına yönəltməlidir:

*M: “Hansı mayenin daxili enerjisi azalır, hansının daxili enerjisi artır? Nə üçün?*

*M: Daxili enerjinin artıb azalmasını necə təyin etmək olar?” və s.*

Bu zaman didaktik vərəqlər və ya müsahibə üsulundan istifadə edilə bilər.

Texniki imkanları olan sinifdə “Promethean”, “Mimio Studio” programından və “Fizikadan multimedia” diskindən də istifadə oluna bilər.

**B** “İstilik miqdari kütlədən necə asılıdır?” araşdırması yerinə yetirilir. İstilik miqdarını hesablamaq üçün birinci növbədə onun hansı kəmiyyətlərdən asılı olduğunu bilmək lazımdır. Şagirdlər araşdırmadan müəyyən edirlər ki, kolbalardakı sulara eyni istilik miqdarı verdikdə kütləsi az olan su daha tez qızır. Deməli, kütlələri müxtəlif olan eyni cisimlərə verilən istilik miqdarı onların kütlələrindən asılıdır.

**Diferensial təlim.** Təlim nəticələri zəif və sağlamlıq imkanları məhdud olan şagirdlərin aktiv iştirakını təmin etmək üçün müəllim bu tapşırığı bir qədər sadələşdirə bilər. Məsələn, belə şagirdlərə araşdırmanın gedişi zamanı müşahidələrini qeyd etmək tapşırıla bilər.

**C** Nəzəri materialla tanışlığın müəllimin izahı ilə həyata keçirilməsi məqsədəyündür, çünki şagirdlər “daxili enerji” anlayışı ilə tanış olduqları zaman onun kəmiyyətcə dəyişməsi barədə heç bir məlumat verilmirdi. Bu mövzuda “daxili enerji” anlayışı inkişaf etdirilir və şagirdlərə enerjinin dəyişmə prosesinin “istilik miqdari” adlanan fiziki kəmiyyətlə ifadə olunduğunu öyrənirlər.

Cismin qızması zamanı aldığı və ya soyuması zamanı ətraf mühitə verdiyi istilik miqdarının cismin kütləsindən asılılığı birinci araşdırımada öyrədilir. Şagirdlər görürlər ki, eyni istilik miqdarı alan müxtəlif kütləli sular eyni vaxtda müxtəlif temperatura qədər qızdı. Kütləsi kiçik olan suyun temperaturu daha yüksək oldu. Müxtəlif kütləli eyni cismi eyni temperatura qədər qızdırmaq üçün böyük kütləli cismə daha çox istilik miqdarı vermək lazımdır. İstilik miqdarının cismin temperatur dəyişməsindən asılılığı dərslikdə verilən material əsasında müsahibə yolu ilə izah edilə bilər.

Daha sonra qeyd edilir ki, bərabərkütləli müxtəlif cismi eyni temperatura qədər qızdırmaq üçün onlara müxtəlif istilik miqdarı vermək lazımdır. Məsələn, təcrübədən müəyyən olunmuşdur ki, 200 q suyu və 200 q günəbaxan yağını müəyyən temperatura qədər qızdırmaq üçün suya daha çox istilik miqdarı verilməlidir. Değərli, cismi müəyyən temperatura qədər qızdırmaq üçün tələb olunan istilik miqdarı həmin cismi materialından asılıdır.

Beləliklə, cismi qızdırmaq üçün tələb olunan istilik miqdarı (və ya soyuyarkən ondan ayrılan istilik miqdarı) bu cismin kütləsindən, onun temperaturunun dəyişməsindən və cismi təşkil edən maddədən asılıdır.

**D** Dərsin “Öyrəndiklərinizi tətbiq edin” hissəsində şagirdlər müəllimin bilavasitə köməyi ilə “İstilik miqdarı cismin materialından asılıdır” araşdırmasını icra edirlər. Şagirdlər bu dəfə eksperimenti kütlələri eyni olan iki müxtəlif maye ilə – bitki yağı və su ilə aparırlar. Su vannasında yerləşdirilmiş stəkanlarda olan eyni kütləli bitki yağına və suya eyni istilik miqdarı verilsə də, bitki yağının temperaturu suyun temperaturundan daha çox oldu. Beləliklə, şagirdlər yəqin edirlər ki, mayeyə verilən istilik miqdarı onun növündən də asılıdır.

**E** Dərsin “Nəyi öyrəndiniz” hissəsində isə şagird açar sözləri verilən mətni təmamlayırlar:

– İstilikvermə prosesində cismin aldığı və ya verdiyi enerji *istilik miqdarıdır*. Cismi qızdırmaq üçün tələb olunan istilik miqdarı (və ya soyuyarkən ayrılan istilik miqdarı) bu cismin *temperatur dəyişməsindən*, onun *kütləsindən* və cismi təşkil edən *maddənin növündən* asılıdır.

**F** Şagirdlərin özlərini qiymətləndirmələri üçün mövzunun sonunda “Öyrəndiklərinizi yoxlayın” hissəsi yerinə yetirilir:

Dərsin sonunda iş vərəqləri yığılır və hər şagirdin portfoliosuna əlavə olunur.

**Qiymətləndirmə.** Müəllim dərsin təlim məqsədlərinə nail olmaq dərəcəsini aşağıdakı meyarlar üzrə qiymətləndirə bilər.

*Qiymətləndirmə meyarları:* izahetmə, tətbiqetmə, nümayişetmə.

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
İstilikverma prosesində cismin aldığı və ya verdiyi istilik miqdarının fiziki mahiyyətini səhv izah edir.	İstilikvermə prosesində cismin aldığı və ya verdiyi istilik miqdarının fiziki mahiyyətini çətinliklə izah edir.	İstilikverma prosesində cismin aldığı və ya verdiyi istilik miqdarının fiziki mahiyyətini əsasən izah edir.	İstilikvermə prosesində cismin aldığı və ya verdiyi istilik miqdarının fiziki mahiyyətini ətraflı izah edir.
İstilikverma prosesində cismin aldığı və ya verdiyi istilik miqdarını sadə təcrübələrlə nümayiş edəndə səhv-lərə yol verir.	İstilikvermə prosesində cismin aldığı və ya verdiyi istilik miqdarını sadə təcrübələrlə müəllimin köməyi ilə nümayiş etdirir.	İstilikvermə prosesində cismin aldığı və ya verdiyi istilik miqdarını sadə təcrübələrlə qismən nümayiş etdirir.	İstilikvermə prosesində cismin aldığı və ya verdiyi istilik miqdarını sadə təcrübələrlə dəqiq nümayiş etdirir.

### Dərs 13 / Mövzu: XÜSUSİ İSTİLİK TUTUMU

<b>Alt STANDARTLAR</b>	1.1.1. İstilik və elektromaqnit (elektrik) hadisələrini və onların başvermə səbəblərini şərh edir. 2.1.1. Maddələri fiziki xassələrinə görə fərqləndirir. 2.2.3. İstilik hərəkəti və elektrik qarşılıqlı təsirinə dair məsələ qurur və həll edir.
<b>Təlim NƏTİCƏLƏRİ</b>	<ul style="list-style-type: none"> <li>• İstilik miqdarının cismin kütləsindən, temperatur dəyişməsindən və hazırlanlığı maddədən asılılığını izah edir.</li> <li>• “Xüsusi istilik tutumu” anlayışının fiziki mahiyyətini şərh edir, hesablanmasına aid sadə məsələlər həll edir.</li> </ul>

Şagirdlər istilik hadisələrini öyrənərkən “Temperatur”, “İstilik miqdarı” və “İstilik tutumu” anlayışları ilə müntəzəm qarşılaşıqlarından onlar həmin anlayışları fərqləndirməyi bacarmalıdırular. Bu baxımdan mövzu çox aktualdır.

**A** Maraqoyatma mərhələsi dərslikdə verilən material və suallar əsasında reallaşdırıla bilər. Verilən suallar ətrafında gözənilən təxmini cavab belədir: Su əsasən iki xassəsinə görə yanğınlı mübarizədə ən yaxşı vasitələrdən biridir: 1) Su yüksək xüsusi istilik tutumuna malik olduğundan o, alovla toxunduqda yanınca cisimdən böyük miqdarda istilik alır və dərhal buxara çevrilir; 2) alovla qarşılışmadan əmələ gələn buxar yanınca cismi bürüyür, nəticədə onun yanması üçün tələb olunan oksigen qazı axınının qarşısını alır. Bakı Xəzər dənizinin sahilindədir. Dənizin suyu isti yay fəslində qızır və ətraf mühitdən böyük istilik miqdarı udaraq sahilyanı ərazilərdə havanı “sərinləşdirir”. Qışda isə əksinə, dənizin suyu soyumaqla ətrafa böyük miqdarda istilik enerjisi şüalandıraraq sahilyanı ərazilərdə havanı mülayimləşdirir.

Təbii ki, şagirdlər suyun yüksək xüsusi istilik tutumuna malik olmasını söyləyə bilməyəcəklər, lakin onların maraq doğuran fərziyyələri ola bilər.

**B** “İstilik miqdarı kütłə və temperatur dəyişməsindən necə asılıdır?” yarımbaşlığı altında iki məsələ həll olunur. Birinci məsələnin şərtini diqqətlə nəzərdən keçirdikdə şagirdlər belə nəticəyə gəlirlər ki, istilik miqdarı cismin kütłəsindən düz mütənasib asılıdır. İkinci məsələnin müzakirəsindən müəyyən olunur ki, cismə verilən istilik miqdarı onun temperaturunun dəyişməsindən düz mütənasib asılıdır.

**Diferensial təlim.** Təlim nəticələri zəif və sağlamlıq imkanları məhdud olan şagirdləri müəllim daha fəal şagirdlərin yanında əyləşdirməlidir.

**C** Məsələlərin davamı kimi verilən qısa nəzəri məlumatda şagirdlər yeni anlayışla – “xüsusi istilik tutumu” anlayışı ilə tanış edilir: fiziki mənası araşdırılır və onun maddənin növündən asılı olduğu qeyd olunur. Müəllim şagirdlərin diqqətinə çatdırı bilər ki, maddənin xüsusi istilik tutumu onların aqreqat halından da asılıdır. Məsələn, civənin maye halda xüsusi istilik tutumu  $140\text{ C}/(\text{kq} \cdot \text{K})$  -dir, bərk halda  $129\text{ C}/(\text{kq} \cdot \text{K})$ -dir ( $-120^\circ\text{C}$  də). Şagirdlər cədvəl 2.1 dən görürler ki, suyun xüsusi istilik tutumu ən böyükdür. Bu isə o deməkdir ki, su tədricən qızır və tədricən də soyuyur. Qeyd olunur ki, dəniz və okeanların suyu yayda qızaraq böyük miqdarda istilik udur. Bu səbəbdən yayda su hövzəsi kənarında olan bölgələrdə hava su hövzəsindən uzaqda olan bölgələrə nisbatən sərin olur. Qışda isə bu hövzələrdəki su öz istiliyini verərək yaxınlıqdakı bölgələrin havasını mülayimləşdirir. Məsələn, müəyyən olunmuşdur ki,  $1\text{ m}^3$  dəniz suyu  $1^\circ\text{C}$  soyuyaraq  $3000\text{ m}^3$  havanın temperaturunu  $1^\circ\text{C}$  qızdırır.

**D** Dərsin “Öyrəndiklərinizi tətbiq edin” hissəsində şagirdlərə həll etmək üçün iki məsələ təqdim olunur, bir məsələnin isə həll nümunəsi verilir.

1. Müəllim Asif, Vasif və Ağasifə fizika dərsində belə bir eksperiment aparmaq təklif etdi: verilən metallar dəstindən elə metal silindr seçin ki, eyni qızdırıcıdan istifadə etməklə onu  $20^\circ\text{C}$  temperaturundan  $60^\circ\text{C}$  temperaturuna qədər daha tez qızdırmaq mümkün olsun (silindrlərin kütłələri eynidir). Eksperiment üçün Asif polad, Vasif – alüminium, Ağasif isə – mis silindr seçdi.

I suali cavablandırmaq üçün dərslikdə verilən 2.1. cədvəlindən (Bəzi maddələrin xüsusi istilik tutumu) istifadə olunur. Müəyyən edilir ki, Ağasif düzgün, Vasif isə uğursuz seçim etmişdir. Belə ki, seçilmiş metal silindrlərdən xüsusi istilik tutumu ən kiçik olanın istilik keçiriciliyi ən yüksəkdir: bu misdir  $c_{mis} = 400 \frac{\text{C}}{\text{kq} \cdot {}^\circ\text{C}}$ , Alüminiumun isə  $-c_{alü.} = 920 \frac{\text{C}}{\text{kq} \cdot {}^\circ\text{C}}$ .

II sual: həmin silindrlərin eyni şəraitdə  $60^\circ\text{C}$ -dən  $20^\circ\text{C}$  -yə qədər soyuma sürəti də eyni ardıcılıqla baş verər: mis – polad – alüminium.


3. Kütləsi  $0,05\text{ kq}$  olan cismin temperaturunu  $200^\circ\text{C}$  artırmaq üçün  $4\text{ kC}$  istilik miqdarı sərf olundu. Cisim hansı maddədən hazırlanmışdır?

Verilir	Həlli	Hesablanması
$m = 0,05 \text{ kq}$ , $\Delta t = 200^\circ\text{C}$ , $Q = 4 \text{ kC} = 4000 \text{ C}$ .	$Q = cm(t_2 - t_1)$ , $c = \frac{Q}{m\Delta t}$ .	$c = \frac{4000 \text{ C}}{0,05 \text{ kq} \cdot 200^\circ\text{C}} = 400 \frac{\text{C}}{\text{kq} \cdot {}^\circ\text{C}}$ .
$c = ?$		Cavab: $400 \frac{\text{C}}{\text{kq} \cdot {}^\circ\text{C}}$ ; maddənin növü: mis.

Bu cavab cədvəl 2.1 dəki maddələrin xüsusi istilik tutumları ilə müqayisə edilir.  
Maddənin mis olduğu təyin olunur.

**E** Dərsin “Nə öyrəndiniz” bölməsində ümumiləşdirmə aparılır.

Verilmiş tapşırıq əsasən şagirdlər sxemi iş vərəqinə çəkir və nöqtələrin yerinə uyğun fiziki kəmiyyətin düsturunu və BS də vahidini yazır.



**F** Dərsin “Öyrəndiklərinizi yoxlayın” hissəsində verilmiş tapşırıqlar yerinə yetirilir. 3-cü tapşırığın evə icra etmək üçün tapşırılması məqsədə uyğundur.  
Dərsin sonunda iş vərəqləri yığılır və hər şagirdin portfoliosuna əlavə olunur.

**Qiymətləndirmə.** Müəllim dərsin təlim məqsədlərinə nail olmaq dərəcəsini aşağıdakı meyarlar üzrə qiymətləndirə bilər.

*Qiymətləndirmə meyarları:* izahetmə, məsələləri həllətmə

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
İstilik miqdarının cismin kütłəsindən, temperatur dəyişməsindən və hazırlanmışlığı maddədən asılılığını izah etməkdə çətinlik çəkir.	İstilik miqdarının cismin kütłəsindən, temperatur dəyişməsindən və hazırlanmışlığı maddədən asılılığını müəllimin köməyi ilə izah edir.	İstilik miqdarının cismin kütłəsindən, temperatur dəyişməsindən və hazırlanmışlığı maddədən asılılığını qismən izah edir.	İstilik miqdarının cismin kütłəsindən, temperatur dəyişməsindən və hazırlanmışlığı maddədən asılılığını ətraflı izah edir.

“Xüsusi istilik tutumu” anlayışının fiziki mahiyyətini şərh edir, onun hesablanmasına dair sadə məsələləri müəllimin köməyi ilə həll edir.	“Xüsusi istilik tutumu” anlayışının fiziki mahiyyətini şərh edir, onun hesablanmasına dair sadə məsələləri çətinliklə həll edir.	“Xüsusi istilik tutumu” anlayışının fiziki mahiyyətini şərh edir, onun hesablanmasına dair sadə məsələlərin həllində bəzən kiçik səhvlərə yol verir.	“Xüsusi istilik tutumu” anlayışının fiziki mahiyyətini şərh edir, onun hesablanmasına dair sadə məsələləri düzgün həll edir.
--	--	--	--

## Dərs 14 / Mövzu: YANACAĞIN YANMA İSTİLİYİ

<b>Alt STANDARTLAR</b>	1.1.5. İstilik hərəkəti və elektrik hadisələrinin qanuna uyğunluqlarına aid topladığı məlumatları şərh edir. 2.2.3. İstilik hərəkəti və elektrik qarşılıqlı təsirinə dair məsələ qurur və həll edir.
<b>Təlim NƏTİCƏLƏRİ</b>	<ul style="list-style-type: none"> <li>• Yanacağın tam yanması zamanı ayrılan enerjinin nədən asılı olduğunu izah edir.</li> <li>• “Xüsusi yanma istiliyi” anlayışının fiziki mahiyyətini şərh edir, ona aid sadə məsələlər həll edir.</li> </ul>

**A** Maraqoyatma mövzuda verilən mətn və suallar əsasında yerinə yetirilə bilər. Şagirdlər təsvirlərin müqayisəsindən müəyyən edirlər ki, ən perspektivli yanacaq hidrogendir, çünkü bu yanacaq ən çox istilik ayırmaqla yanaşı, həm də ekoloji təmiz tullantıya malikdir.

Qeyd edək ki, texniki imkanları olan siniflərdə slaydlardan istifadə etmək məqsədəyəngundur. Bu zaman müəllim əvvəlcədən hazırladığı şəkilləri nümayiş edə bilər. Dərslikdəki mətnlə tanış olduqdan sonra şagirdlər əvvəlki biliklərindən faydalananaraq sualı müzakirə edir, müxtəlif fikirlər irəli sürərək “BİBÖ – Bilirəm/Istəyirəm bilim/Öyrəndim” cədvəlinin “bilirəm” hissəsini doldururlar. İş bütün siniflə qurulur. Şagirdlər “temperatur”, “daxili enerji”, “istilik miqdarı”, “xüsusi istilik miqdarı” anlayışları haqqında məlum olan biliklər cədvələ qeyd edilir. Yaranan problem suallar cədvəlin “istəyirəm biləm” hissəsində yazılır. Bu zaman müəllimin “Hansı yanacaq növlərini tanıyırsınız? Yanacağın yanması zamanı ayrılan istilik miqdarı nədən asılıdır? Bu istiliyi hesablamaq olarmı?” suallarından istifadə etməsi məqsədəyəngundur.

BİBÖ		
Bilirəm	Istəyirəm biləm	Öyrəndim
....	....	....

- B** "Yanacağın yanması zamanı ayrılan istilik miqdari" araştırmasında praktik təcrübədən alınan məsələ həll edilir. Şagirdlər yanacağın yanma istiliyinin yanacağın kütləsindən və yanacağın növündən asılı olduğu nəticəsinə gəlirlər. Araşdırmanın müzakirəsi dərslikdə verilən sual əsasında icra edilə bilər.
- C** Nəzəri məlumat araşdırmaqla təqdim olunur. "Daxili enerji" və "istilik miqdari" anlayışlarının formalasdırılması davam etdirilir, enerjinin alındığı mənbə – yanacaq göstərilir. Qeyd etmək lazımdır ki, yanacaq müasir sənayenin enerji mənbəyidir.

"Yanacağın xüsusi yanma istiliyi" anlayışı daxil edilir, dərslikdəki 2.2 cədvəlindən istifadə etməklə onun fiziki mənası izah olunur. Şagirdlərə təklif etmək olar ki, cədvələ əsasən iqtisadi cəhətdən səmərəli, ekoloji təmiz yanacaq növünü təyin etsinlər. Xüsusi yanma istiliyinin fiziki xarakteristikası, vahidi, yanacağın yanması zamanı ayrılan istilik miqdarnı hesablamaq üçün düstur verilir:  $Q = qm$ .

Qeyd olunur ki, yanacağın yanması – onun tərkibində olan atomların birləşməsi zamanı enerjinin ayrılma prosesidir. Məsələn, yanacağın tərkibində karbon atomları var və yanacağın yanması zamanı kimyəvi reaksiya baş verir: karbon atomları havadakı oksigen atomları ilə birləşərək karbon-dioksid molekulu ( $\text{CO}_2$ ) – (dəm qazı) əmələ gətirir. Prosesdə enerji ayrılır.

Şagirdlərin diqqətinə çatdırmaq lazımdır ki, insan orqanizmində maddələr mübadiləsi qəbul edilən qidanın "yanması" prosesində ayrılan enerji hesabına saxlanılır. Qidanın yanması dedikdə zülal, yağı və karbohidratların oksidləşməsi nəticəsində gedən kimyəvi reaksiyalar nəzərdə tutulur. Beləliklə, insan orqanizmində yanacaq onun hazır şəkildə qəbul etdiyi qidakı. Bundan sonra bəzi qida məhsullarının xüsusi yanma istiliyi qeyd olunan cədvəl nümayiş etdirilir (bax: cədvəl 2.3).

- D** Dərsin "Öyrəndiklərinizi tətbiq edin" hissəsində iki kəmiyyət xarakterli məsələ həll olunur.

2. Məsələni aşağıdakı kimi həll etmək olar:

Verilir	Çevirmə	Həlli və hesablanması
$q = 41 \cdot 10^6 \frac{\text{C}}{\text{kg}}$ , $V = 0,8 \text{ l}$ , $\rho = 800 \frac{\text{kg}}{\text{m}^3}$ . Q - ?	$0,8 \cdot 10^{-3} \text{ m}^3$ .	$Q = qm$ burada $m = \rho V$ ifadəsi nəzərə alınarsa: $Q = q\rho V$ $Q = 41 \cdot 10^6 \cdot 0,8 \cdot 10^{-3} \cdot 800 \frac{\text{C}}{\text{kg}} \cdot \frac{\text{kg}}{\text{m}^3} \cdot \text{m}^3 =$ $= 2624 \cdot 10^4 \text{ C} = 26,24 \text{ MC}.$ Cavab: 26,24 MC.

3. Sizinlə həmyəşid məktəblinin orqanizminin gün ərzində qəbul etdiyi qidanın yanmasından alacağı enerji norması 1,2 MC təşkil edir. Gün ərzində 200 q qatlıq, 100 q buğda çörəyi, 100 q təzə xiyar, 100 q üzüm, 100 q toyuq atı, 50 q kərə yağı, 100 q

dondurma qəbul etmisinizsə, bu, itirdiyiniz enerjini təmin edərmi (hesablamalar üçün əlavə məlumatı 2.3 cədvəlindən götürün)? Cavabınızı əsaslandırın. Cədvəl 2.3 dən istifadə edilərək qida məhsullarının xüsusi yanma istiliyi təyin olunur.

Verilir	Çevirme	Həlli və hesablanması
$q_1 = 2,7 \text{ MC/kq}$ , $q_2 = 9,3 \text{ MC/kq}$ , $q_3 = 0,5 \text{ MC/kq}$ , $q_4 = 2,4 \text{ MC/kq}$ , $q_5 = 5,4 \text{ MC/kq}$ , $q_6 = 32,7 \text{ MC/kq}$ , $q_7 = 8 \text{ MC/kq}$ , $m_1 = 200\text{q}$ , $m_2 = m_3 = m_4 = m_5 = 100\text{q}$ , $m_6 = 50\text{q}$ , $m_7 = 100\text{q}$ . $Q - ?$	$0,2 \text{ kq}$ $0,1 \text{ kq}$ $0,05 \text{ kq}$ $0,1 \text{ kq}$	$Q = Q_1 + Q_2 + Q_3 + Q_4 + Q_5 + Q_6 + Q_7$ $Q = [0,2 \cdot 2,7 + 0,1(9,3 + 0,5 + 2,4 + 5,4) + 0,05 \cdot 32,7 + 0,1 \cdot 8] \times \text{kq} \cdot \text{MC/kq} = 4,735 \text{ MC}$ <p>Cavab: İtirilən enerji təmin olunar.</p>

Gün ərzində qəbul edilmiş qidalardan yanmasından alınan enerji 4,735 MC olduğundan itirilən enerjini təmin edər.

**E** Dərsin “Nəyi öyrəndiniz” hissəsində isə şagird açar sözləri verilmiş mətndə düzgün ardıcılıqla düzür: “Yanacağın tam yanması zamanı ayrılan enerji yanacağın *yanma istiliyi* adlanır. Yanacağın *xüsusi yanma istiliyi* – 1 kq kütləli yanacağın tam yanmasından ayrılan istilik miqdarına bərabər fiziki kəmiyyətdir”.

**F** Şagirdlərin özlərini qiymətləndirmələri üçün mövzunun sonunda “Öyrəndikləri-nizi yoxlayın” hissəsində verilmiş tapşırıqlar yerinə yetirir. Burada verilmiş tapşırıq şagirdin dərsdə enerji barədə öyrəndiklərini yoxlamaq üçün verilmişdir.

**Qiymətləndirmə.** Müəllim dərsin təlim məqsədlərinə nail olmaq dərəcəsini aşağıdakı məyarlar üzrə qiymətləndirə bilər.

*Qiymətləndirmə meyarları:* izahetmə, şərhətmə, məsələ həllətmə

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Yanacağın tam yanması zamanı ayrılan enerjinin nədən asılı olduğunu izah etməkdə çətinlik çəkir.	Yanacağın tam yanması zamanı ayrılan enerjinin nədən asılı olduğunu müəllimin köməyi ilə izah edir.	Yanacağın tam yanması zamanı ayrılan enerjinin nədən asılı olduğunu qismən izah edir.	Yanacağın tam yanması zamanı ayrılan enerjinin nədən asılı olduğunu ətraflı izah edir.
“Xüsusi yanma istiliyi” anlayışının fiziki mahiyyətini səhv şərh edir, ona aid sadə məsələləri həll edə bilmir.	“Xüsusi yanma istiliyi” anlayışının fiziki mahiyyətini çətinliklə şərh edir, ona aid sadə məsələləri müəllimin köməyi ilə həll edir.	“Xüsusi yanma istiliyi” anlayışının fiziki mahiyyətini əsasən şərh edir, ona aid sadə məsələləri qismən həll edir.	“Xüsusi yanma istiliyi” anlayışının fiziki mahiyyətini ətraflı şərh edir, ona aid sadə məsələləri düzgün həll edir.

## Dərs 15 / MƏSƏLƏ HƏLLİ

3 cü çalışmada verilən məsələlər həll oluna bilər:

1. Məsələnin həlli zamanı lazımlı olan əlavə məlumat dərslikdə verilən 2.1 cədvəlin-dən götürülür.

Verilir	Həlli və hesablanması
$m = 250 \text{ q} = 0,25 \text{ kq}$ , $Q = 8 \text{ kC} = 8000 \text{ C}$ , $t_2 = 80^\circ\text{C}$ , $c = 500 \frac{\text{C}}{\text{kq} \cdot {}^\circ\text{C}}$ , $t_1 - ?$	$Q = cm(t_2 - t_1)$ . $8000 \text{ C} = 500 \frac{\text{C}}{\text{kq} \cdot {}^\circ\text{C}} \cdot 0,25 \cdot (80^\circ\text{C} - t_1)$ , $80^\circ\text{C} - t_1 = \frac{8000 \text{ C}}{500 \frac{\text{C}}{\text{kq} \cdot {}^\circ\text{C}} \cdot 0,25} = 64^\circ\text{C} \rightarrow t_1 = 80^\circ\text{C} - 64^\circ\text{C} = 16^\circ\text{C}$ .

2. Bu məsələnin də həllində 2.1 cədvəlindən istifadə olunur.

Verilir	Həlli və hesablanması
$V = 3l = 0,003 \text{ m}^3$ , $t_1 = 16^\circ\text{C}$ , $t_2 = 100^\circ\text{C}$ , $c = 4200 \frac{\text{C}}{\text{kq} \cdot {}^\circ\text{C}}$ . $Q - ?$	$Q = cm(t_2 - t_1) = cpV(t_2 - t_1)$ . $Q = 4200 \frac{\text{C}}{\text{kq} \cdot {}^\circ\text{C}} \cdot 1000 \frac{\text{kq}}{\text{m}^3} \cdot 0,003 \text{ m}^3 \cdot 84^\circ\text{C} = 1058,4 \text{ kC}$ .

3. "Maral saxlayanlar" situasiya məsələsi verilir.

I sual. Cavab:  $q = \frac{Q}{m} = \frac{350 \text{ MC}}{10 \text{ kq}} = 35 \frac{\text{MC}}{\text{kq}}$ .

II sual. Cavab: çadırı daha yaxşı kerosin qızdırır, çünkü onun xüsusi yanma istiliyi  $41 \frac{\text{MC}}{\text{kq}}$ , balina piyinin isə  $35 \frac{\text{MC}}{\text{kq}}$ -dir.

4. Cavab:  $Q = 178 \text{ (MC)}$ .

5. Konfet qutusunda yazılmışdır: 100 q-in kalorililiyi 580 kkal-dir. Ərzağın kaloriliyini coulla ifadə edin.

Verilir	Həlli
$m = 100 \text{ q} = 0,1 \text{ kq}$ , $Q = 580 \text{ kkal} = 580 \cdot 10^3 \text{ kal}$ . $Q - ?$	$1 \text{ kal} = 4,19 \text{ C}$ olduğuna görə: $Q = 580 \cdot 10^3 \cdot 4,19 \text{ C} = 2,095 \text{ MC}$

## Dərs 16 / Mövzu: İSTİLİK PROSESLƏRİNĐƏ ENERJİNİN SAXLANMASI QANUNU

<b>Alt STANDARTLAR</b>	1.1.1. İstilik və elektromaqnit (elektrik) hadisələrini və onların başvermə səbəblərini şərh edir. 1.1.3. İstilik hərəkəti və elektrik cərəyanının mahiyyətini şərh edir. 1.1.5. İstilik hərəkəti və elektrik hadisələrinin qanuna uyğunluqlarına aid topladığı məlumatları şərh edir.
<b>Təlim NƏTİCƏLƏRİ</b>	<ul style="list-style-type: none"> <li>• Cismiñ daxili enerjisiniñ dəyişmə səbəbini izah edir.</li> <li>• Sistemin daxili enerjisiniñ artması və azalması proseslərində onun daxili enerjisiniñ dəyişməsinin necə hesablanması şərh edir.</li> </ul>


**A** Maraqoyatma biologiya ilə integrasiya əsasında yaradılır: şagirdlər köçəri quş qatarının isti ölkələrə uçması və yırtıcı quşun ağır ovu yuvasına qaldırıldığı zaman onlarda hansı enerji dəyişikliyinin baş verdiyinə dair fərziyyələr söyləyirlər. Daha sonra isə onlar bu enerji dəyişikliyinin nəyə sərf olunduğunu müzakirə edirlər.

**B** "Daxili enerjinin dəyişməsi nəyə bərabərdir?" araşdırması şagirdlərdə çox fərziyyələrin yaranmasına səbəb ola bilər. Onlar cismiñ daxili enerjisiniñ dəyişmə üsullarını verilən rəsmlər əsasında bir daha xatırlayırlar: eyni zamanda həm istilik vermə, həm mexaniki işgörmə, şüalanma (pozanın işiqlanması), konveksiya (şam alovu üzərində olan pozan), yalnız mexaniki işgörmə (pozanla kağız üzərindəki xəttin silinməsi). Tapşırığın müzakirəsi dərslikdə yazılın suallar əsasında qurulur.

**C** Nəzəri məlumatın mənimşənilməsi müsahibə üsulu ilə həyata keçirilə bilər. Bu mövzunun tədrisi zamanı istilik proseslərinin istiqamətliliyini göstərmək vacibdir. İstiliyin çox qızışmış cisimdən nisbətən az qızışmış cismə verilməsini sübut edən misallar çəkmək faydalıdır. Qeyd edilməlidir ki, istilik heç vaxt özbaşına soyuq cisimdən isti cismə verilə bilməz. İstilik proseslərinin dönməzliyi qeyd olunmalıdır. İstilik və mexaniki proseslər müqayisə edilərək şagirdlərin diqqətinə çatdırılır ki, mexaniki proseslər dönen olduğu halda istilik prosesləri dönməzdirlər.

İstilik proseslərində enerjinin saxlanması qanunu verildikdən sonra qeyd olunur ki, bu qanun mexaniki enerjinin saxlanması qanunundan fərqli olaraq daha ümumi qanundur. Belə ki, o özündə yalnız mexaniki enerjini yox, həm də istilik enerjisini birləşdirir. Şagird qruplarına aşağıdakı tapşırıqlar verilə bilər:

1. Maddənin quruluşu haqqındaki təsəvvürlərə əsasən daxili enerji.
2. Soyuq və isti cisimlərin kontaktı zamanı istiliyin ötürülməsi. Bu zaman həmin cisimlərin daxili enerjisi necə dəyişir?
3. Daxili enerjinin dəyişməsini necə təyin etmək olar?
4. İstilik miqdarı daxili enerjinin dəyişməsini xarakterizə edən fiziki kəmiyyətdir.



**D** Dörsin “Öyrəndiklərinizi tətbiq edin” hissəsində yaradıcı tətbiqetmə yerinə yetirilir:

**Məsələ.** Qalındıvarlı qaba havavurma prosesində görülən mexaniki iş  $2 \cdot 10^7$  C-a bərabər olduqda tixac atılır. Bu zaman:

a) qabdakı havanın daxili enerjisi nəyin hesabına dəyişdi: mexaniki işgörmə, yoxsa istilikvermə? Cavab: Qabdakı havanın daxili enerjisi mexaniki işgörmə hesabına dəyişir.

b) qabdakı havanın daxili enerjisinin dəyişməsi necə couldur? Cavab: Qab ilə əsekfa mühit arasında istilik mübadiləsi olmadığından, yəni proses adiabat baş verdiyindən, görülən mexaniki iş tamamilə daxili enerjinin dəyişməsinə sərf olunur. Deməli, qabdakı havanın daxili enerjisi  $2 \cdot 10^7$  C-a bərabərdir.

c) qabdakı havanın daxili enerjisi necə dəyişdi: artı, yoxsa azaldı? Cavabınızı əsaslandırın. Cavab: Qabdakı havanın daxili enerjisi artır: sistem üzərində iş görülür. Tixac kənara atıldıqdan sonra isə azalır: sistem iş görür

**E** Dörsin “Nə öyrəndiniz” hissəsində verilən tapşırıq dərs boyu şagirdin öyrəndiyi əsas bilikləri müstəqil olaraq ümumiləşdirməsinə xidmət edir.

**F** Şagirdlərin özlərini qiymətləndirmələri üçün mövzunun sonunda “Öyrəndiklərinizi yoxlayın” hissəsində verilmiş tapşırıqlar yerinə yetirilə bilər:

*Tapşırıq 3.* Qazı 5,5 kC mexaniki iş görməklə sıxıdılar. Sıxılma prosesində ətrafa 3,3 kC istilik miqdarı verildi. Qazın daxili enerjisinin dəyişməsini hesablayın. Bu prosesdə qazın daxili enerjisi artı, yoxsa azaldı?

Həlli:  $\Delta U = A - Q = 5,5\text{kC} - 3,3\text{kC} = 2,2\text{kC}$ , qazın daxili enerjisi  $2,2\text{kC}$  artı.

Dörsin sonunda iş vərəqləri yığılır və hər şagirdin portfoliosuna əlavə olunur.

**Qiymətləndirmə.** Müəllim dörsin təlim məqsədlərinə nail olmaq dərəcəsini aşağıdakı meyarlar üzrə qiymətləndirə bilər.

*Qiymətləndirmə meyarları:* izahetmə, şərhətmə.

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Cisinin daxili enerjisinin dəyişmə səbəbini izah edəndə səhv'lərə yol verir.	Cisinin daxili enerjisinin dəyişmə səbəbini müəllimin köməyi ilə izah edir.	Cisinin daxili enerjisinin dəyişmə səbəbini əsasən izah edir.	Cisinin daxili enerjisinin dəyişmə səbəbini düzgün izah edir.
Sistemin daxili enerjisinin artması və azalması proseslərində onun daxili enerjinin dəyişməsinin necə hesablanması səhv şərh edir.	Sistemin daxili enerjisinin artması və azalması proseslərində onun daxili enerjinin dəyişməsinin necə hesablanması müəllimin köməyi ilə şərh edir.	Sistemin daxili enerjisinin artması və azalması proseslərində onun daxili enerjinin dəyişməsinin necə hesablanması şərh edir.	Sistemin daxili enerjisinin artması və azalması proseslərində onun daxili enerjinin dəyişməsinin necə hesablanması düzgün şərh edir.

## Dörs 17 / Mövzu: İSTİLİK BALANSI TƏNLİYİ

<b>Alt STANDARTLAR</b>	<p>1.1.1. İstilik və elektromaqnit (elektrik) hadisələrini və onların başvermə səbəblərini şərh edir.</p> <p>1.1.2. İstilik və elektromaqnit (elektrik) hadisələrinə aid məsələlər qurur və həll edir.</p> <p>1.1.5. İstilik hərəkəti və elektrik hadisələrinin qanuna uyğunluqlarına aid topladığı məlumatları şərh edir.</p>
<b>Təlim NƏTİCƏLƏRİ</b>	<ul style="list-style-type: none"> <li>• Təcrid olunmuş sistemlərdə yalnız istilikvermə prosesi baş verirsə, bu sistemin daxili enerjisinin saxlanması sadə təcrübələr və misallarla əsaslandırır.</li> <li>• İstilikvermə prosesində enerjinin saxlanması dair sadə məsələlər həll edir.</li> </ul>

**A** Mövzuya maraq oyatmaq məqsədi ilə dərslikdə verilən məsələ və uyğun sualların müzakirəsi təşkil olunur. Şagirdlər verilənlərə əsasən Nəzrinin anaya vannadakı su qarışığının temperaturunu  $38^{\circ}\text{C}$ -yə çatdırmasına necə kömək edə biləcəyini müzakirə edir, fərziyyələr irəli sürürlər.

**C** Şagirdlərin fərziyyəsinə istinad edərək yeni məlumatın müəllim tərəfindən verilməsi məqsədə uyğundur. Enerjinin saxlanması qanunu qapalı sistemlərdə ödənildiriyindən əvvəlcə bu sistem haqqında təsəvvür yaradılır: istilik mübadiləsində olan cisimlər bu sistemə daxil olmayan cisimlərlə enerji və ya maddə mübadiləsində olmursa, belə sistem **qapalı** və ya **təcrid edilmiş sistem** adlanır. Təcrid edilmiş sistemlər zaman keçdikcə istilik tarazlığı halma gəlir və bu halda sistemin bütün hissələrində temperatur cyni olur. Sistemin bir hissəsi nə qədər istilik miqdarı verirsə, onun digər hissəsi bir o qədər istilik miqdarı alır. Nəticədə sistemin daxili enerjisi dəyişmir:  $Q_1 + Q_2 = 0$ . Sistem n sayda cisimdən ibarətdirsə:

$$Q_1 + Q_2 + \dots + Q_n = 0.$$

Bu tənliliklər istilik balansı tənliyi adlanır. İstilik balansı tənliyi qapalı sistemdə istilik mübadiləsi zamanı enerjinin saxlanması qanununun riyazi ifadəsidir və onu belə ifadə etmək olar: qapalı sistemdə baş verən ixtiyari istilik prosesində sistemin daxili enerjisi sabit qalır.

“Mimio studio” və ya “Promethean” programında kinetik enerjiyə aid internet resurslarından istifadə etməklə maraqlı slaydlar və videomateriallar nümayiş etdirilə bilər.

**D** Dörsin “Öyrəndiklərinizi tətbiq edin” hissəsində 1 №-li məsələnin həll nümunəsi əsasında 2 №-li məsələ həll olunur:

Verilir	Həlli	Hesablanması
$t_1 = 20^\circ\text{C}$ . $t_2 = 80^\circ\text{C}$ . $m_1 = 50q = 0,05\text{kg}$ . $m_2 = 120q = 0,12\text{kg}$ . $c_1 = c_2 = 1700 \frac{\text{C}}{\text{kg} \cdot ^\circ\text{C}}$	<p>Yağın aldığı istilik miqdari:  <math>Q_1 = c_1 m_1 (\theta - t_1)</math>.</p> <p>Yağın verdiği istilik miqdari:  <math>Q_2 = c_2 m_2 (t_2 - \theta)</math>.</p> <p>İstilik balansı tənliyinə görə  <math>c_1 m_1 (\theta - t_1) = c_2 m_2 (t_2 - \theta)</math>,</p> $\theta = \frac{m_1 t_1 + m_2 t_2}{m_1 + m_2}$ .	$\theta = \frac{0,05 \cdot 20^\circ\text{C} + 0,12 \cdot 80^\circ\text{C}}{0,05 + 0,12} \approx$ $\approx 62^\circ\text{C}$ .
$\theta - ?$		Cavab: $\approx 62^\circ\text{C}$

**E** Dərsin “Nə öyrəndiniz” hissəsində verilən tapşırıq dərs boyu şagirdin öyrəndiyi əsas bilikləri müstəqil olaraq ümumiləşdirməsinə xidmət edir. Şagird açar sözlərdən istifadə etməklə verilmiş mətni tamamlayır.

**F** Şagirdlərin özlərini qiymətləndirmələri üçün mövzunun sonunda “Öyrəndiklərinizi yoxlayın” hissəsində verilən tapşırıqlar yerinə yetirilir. 3-cü məsələni evə tapşırmaq məqsədə uyğundur.

Dərsin sonunda iş vərəqləri yığılır və hər şagirdin portfoliosuna əlavə olunur.

**Qiymətləndirmə.** Müəllim dərsin təlim məqsədlərinə nail olmaq dərəcəsini aşağıdakı meyarlar üzrə qiymətləndirə bilər.

*Qiymətləndirmə meyarları:* əsaslandırma, məsələ həllətmə.

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Təcrid olunmuş sistemlərdə yalnız istilikvermə prosesi baş verir, bu sistemin daxili enerjisini saxlanmasını sadə təcrübələr və misallarla səhv əsaslandırır.	Təcrid olunmuş sistemlərdə yalnız istilikvermə prosesi baş verir, bu sistemin daxili enerjisinin saxlanmasını sadə təcrübələr və misallarla çatılıklı əsaslandırır.	Təcrid olunmuş sistemlərdə yalnız istilikvermə prosesi baş verir, bu sistemin daxili enerjisinin saxlanmasını sadə təcrübələr və misallarla qismən doğru əsaslandırır.	Təcrid olunmuş sistemlərdə yalnız istilikvermə prosesi baş verir, bu sistemin daxili enerjisinin saxlanmasını sadə təcrübələr və misallarla düzgün əsaslandırır.
İstilikvermə prosesində enerjinin saxlanmasına dair sadə məsələlər həll edəndə səhvələrə yol verir.	İstilikvermə prosesində enerjinin saxlanmasına dair sadə məsələləri müəllimin köməyi ilə həll edir.	İstilikvermə prosesində enerjinin saxlanmasına dair sadə məsələləri qismən həll edir.	İstilikvermə prosesində enerjinin saxlanmasına dair sadə məsələləri düzgün həll edir.

## Dərs 18 / MƏSƏLƏ HƏLLİ

4 cü çalışmada verilən məsələlər həll edilə bilər.

1. Cavab:  $m_2 = 300q$ .

Verilir	Həlli və hesablanması
$t_1 = 6^\circ\text{C}$ , $m_1 = 500 q = 0,5 \text{ kq}$ . $t_2 = 86^\circ\text{C}$ $\theta = 36^\circ\text{C}$ $m_2 - ?$	$m_1 (\theta - t_1) = m_2 (t_2 - \theta)$ , $m_2 = \frac{m_1 (\theta - t_1)}{t_2 - \theta} = \frac{0,5 \text{ kq} \cdot 30^\circ\text{C}}{50^\circ\text{C}} = 0,3 \text{ kq}$ . $m_2 = 0,3 \text{ kq} = 300 q$ .

2. Cavab: Təcrid olunmuş sistemlərdə cisimlər arasında yalnız istilikvermə prosesi baş verirsə, bu sistemin daxili enerjisi dəyişmir.

4. Cavab:  $\Delta t_{civ} = 75^\circ\text{C}$

Verilir	Həlli və hesablanması
$m_{su} = 1 \text{ kq}$ , $m_{civ} = 2 \text{ kq}$ , $\Delta t_{su} = 5^\circ\text{C}$ , $Q_{su} = Q_{civ}$ , $c_{su} = 4200 \frac{\text{C}}{\text{kq} \cdot ^\circ\text{C}}$ . $c_{civ} = 140 \frac{\text{J}}{\text{kg} \cdot ^\circ\text{C}}$ $\Delta t_{civ} - ?$	$m_{su} \cdot c_{su} \cdot \Delta t_{su} = m_{civ} \cdot c_{civ} \cdot \Delta t_{civ}$ , $\Delta t_{civ} = \frac{m_{su} \cdot c_{su} \cdot \Delta t_{su}}{m_{civ} \cdot c_{civ}} = \frac{1 \text{ kq} \cdot 4200 \frac{\text{C}}{\text{kq} \cdot ^\circ\text{C}} \cdot 5^\circ\text{C}}{2 \text{ kq} \cdot 140 \frac{\text{C}}{\text{kq} \cdot ^\circ\text{C}}} = 75^\circ\text{C}$ . $\Delta t_{civ} = 75^\circ\text{C}$ .

5. Məsələdəki suallar belə cavablandırılır:

- Kağız stəkanın içərisindəki suyun xüsusi istilik tutumu kağızin xüsusi istilik tutumundan böyük olduğundan alovun bütün istiliyi, demək olar, suyun qızmasına sərf olunur və bu səbəbdən kağız stəkan alovlanır.
- Bu stəkanda asanlıqla yumurta bişirmək olar, çünki qızmaqdə olan su öz istiliyinin müəyyən hissəsini yumurtaya verəcək və onun qaynaması ləngiyəcək.
- Su qaynamağa başlayandan sonra kağız stəkan yanacaq, çünki qaynayan su artıq alovdan istilik miqdarı almayacaq və bütün istilik kağız stəkana veriləcək.

**Dərs 19 / PRAKTİK İŞ.**  
**CİSMİN XÜSUSİ İSTİLİK TUTUMUNUN TƏYİNİ**

<b>Alt STANDARTLAR</b>	3.1.1. İstilik və elektrik hadisələrinə aid ölçü cihazlarından istifadə edir. 3.1.2. İstilik və elektrik hadisələrinə uyğun fiziki kəmiyyətləri ölçür, hesablamalar aparmaqla nəticələri təqdim edir.
<b>Təlim NƏTİCƏLƏRİ</b>	<ul style="list-style-type: none"> <li>• Metal silindrin xüsusi istilik tutumunu təcrübə təyin edir.</li> <li>• Müxtəlif maddələrin xüsusi istilik tutumunun cədvəl qiymətlərindən istifadə etməyi bacarır.</li> </ul>

Dərs praktik dərsdir. Müəllim işi qruplarda və ya cütlərlə təşkil edə bilər. Bu tapşırıqların təyinatı şagirdlərə izah olunur, onların yerinə yetirilmə ardıcılılığı müəyyənləşdirirlər. Təqdim olunan dərs nümunəsi cütlərlə iş üçün nəzərdə tutulmuşdur.

**İşin məqsədi:** metal silindrin xüsusi istilik tutumunun təcrübə təyin edilməsi.

**Tələb olunan resurslar:** kalorimetr, laboratoriya termometri, tərəzi, çəki daşları, menzurka, alüminium və mis silindrər, qarmaqlı məftil, su, süzgəc kağızı, elektrik çaydanı.

Fəaliyyət	Şagirdlərdə formalşacaq bacarıqlar	Qiymətləndirmə (şagirdlər özləri aparır)
Şagirdlərə praktik işin adını dəftərə yazmaq tapşırılır.		
<i>Tapşırıq 1.</i> Dərslikdə verilən praktik işin I tapşırığının yerinə yetirilməsi. Kalorimetr stəkanının kütləsi tərəzidə çəkilir. Ona 200 q soyuq su töküb temperaturu ölçülür. Bu həm suyun, həm də kalorimetrin başlanğıc temperaturularıdır.	Laboratoriya avadanlıqlarından istifadətmə və tanıma.	Şagirdlərə bir-birini yoxlamaları tapşırılır. Onlar növbə ilə I tapşırığı yerinə yetirir. Hər düzgün addım üçün 1 bal əlavə olunur. Maksimum 6 bal ola bilər.
<i>Tapşırıq 2.</i> Şagirdlər elektrik çaydanını işə salıb içərisindəki suyu qaynadırlar.	Ölçmələrdən alınan qiymətləri praktik təyin etmə.	Şagirdlər yoldaşlarını yoxlayır. Onlar praktik tapşırıqlarını nümayiş etdirir. Hər dolğun nümayiş üçün 1 bal əlavə olunur. Maksimum 5 bal ola bilər.

<i>Tapşırıq 3.</i> Alüminium silindrin kütəsinə tərəzidə ölçün, sonra isə onu qarşılaşlı məftillə qaynar suya batırın. Bir qədər gözləyin və silindri sudan cəld çıxarıın, süzgəclə qurulayıb kalorimetriə tam batırın. Kalorimetrin qapığını örtün. Silindrin başlangıç temperaturunu qaynar suyun temperaturuna bərabərdir: 100°C.	Praktik nəticələrin hesablanması bacarıqları.	İşin nəticəsini siz qiymətləndirirsiz. Maksimum 4 bal ola bilər.
<i>Tapşırıq 4.</i> Qarışdırıcı ilə suyu 1 dəqiqə qarışdırın və termometrin göstəricisi sabitləşdikdə suyun son temperaturunu qeyd edin.	Fiziki ölçü cihazlarından istifadəetmə.	Şagirdlər bir-birinin işlərini müqayisə edir. Üst üstə düşməyən cavablar müzakirə olunur. İşin nəticəsini siz qiymətləndirəcəksiniz. Maksimum 6 bal ola bilər.
<i>Tapşırıq 5.</i> Bütün ölçmələrdən alınan ifadələr iş vərəqinə köçürürlən aşağıdakı cədvəldə qeyd edilir.	Alınmış qiymətlərə uyğun riyazi hesablama aparılma	Şagirdlər bir birinin cavabını yoxlayır və qiymətləndirir. Hər düzgün cavab 1 bal yazılır. Maksimum 8 bal ola bilər.

Cədvəl:

s.s.	$m_{cis}$ , (kq)	$t_{cis}$ (°C)		$m_{su}$ , (kq)	$m_{kal}$ , (kq)	$t_{su} = t_{kal}$ , (°C)	$c_{su}$ , $\frac{C}{kq \cdot ^\circ C}$	$c_{kal}$ , $\frac{C}{kq \cdot ^\circ C}$	$c_{cis}$ , $\frac{C}{kq \cdot ^\circ C}$
		İllk	son						
1		100					4200	920	
2		100					4200	920	

<i>Tapşırıq 6.</i> Bütün ölçmələrdən sonra istilik balansı tənliyi istilik-vermə prosesində iştirak edən üç cism üçün yazılırlar: su, metal silindr və kalorimetri stəkanı.	Laboratoriya avadanlığından istifadəetmə.	İşin nəticəsini siz qiymətləndirirsiz. Maksimum 5 bal ola bilər.
---	---	--

İstilik balansı tənliyinə görə:  $Q_{cis} + Q_{su} + Q_{kal} = 0$ .

Burada  $Q_{cis}$  – qızdırılan metal silindrin verdiyi istilik miqdari (hesablamada mənfi qiymət alınır),  $Q_{su}$  – suyun aldığı istilik miqdari,  $Q_{kal}$  – kalorimetrin aldığı istilik miqdardır.

Qaynar sudan çıxarıılan 100°C temperaturlu silindri kalorimetriə batırıldıqda suyun və

kalorimetri stəkanının aldığı istilik miqdari uyğun olaraq:

$$Q_{cis} = c_{cis} m_{cis} (\theta - t_2), Q_{su} = c_{su} m_{su} (\theta - t_1) \text{ və } Q_{kal} = c_{kal} m_{kal} (\theta - t_1).$$

Burada  $t_1$  və  $\theta$  – suyun və kalorimetrin başlangıç və son temperaturu,  $t_2$  və  $\theta$  silindrin başlangıç və son temperaturu,  $c_{cis}$  isə onun xüsusi istilik tutumudur dur.

Uyğun ifadələri istilik balansı tənliyində nəzərə alıqda:

$$c_{cis} m_{cis} (t_2 - \theta) = c_{su} m_{su} (\theta - t_1) + c_{kal} m_{kal} (\theta - t_1).$$

Buradan silindrin xüsusi istilik tutumu təyin edilir:

	$c_{cis} = \frac{c_{su}m_{su}(\theta - t_1) + c_{kal}m_{kal}(\theta - t_1)}{m_{cis}(t_2 - \theta)}$	
<i>Təşşiriq 7.</i> Təcrübədən alüminiumun xüsusi istilik tutumu üçün alınan ifadə onun cədvəl qiyməti ilə müqayisə olunur.	Ölçmə və hesablama-dan alınan ifadənin cədvəl qiyməti ilə müqayisə etmək.	Şagirdlərdən bir-birinin işlərini müqayisə edir. Onlara üst üstə düşməyən cavabları müzakirə etmək tapşırılır. İşin nəticəsini siz qiymətləndirirsiz. Maksimum 6 bal ola bilər.
<i>Təşşiriq 8.</i> Təcrübə mis silindr üçün təkrarlana bilər.	Laboratoriya avadanlıqlarından istifadəetmə və tanıma.	İşin nəticəsini siz qiymətləndirirsiz. Maksimum 5 bal ola bilər.
Şagidlər yığdıqları balların ümumi sayıni hesablamaq və nəticəni iş vərəqinə yazmaq tapşırılır.	Ümumiləşdirmə	Maksimum 45 bal ola bilər.

*Qiymətləndirmə meyarları:* təyin etmə, ölçmə


I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Metal silindrin xüsusi istilik tutumunu təcrübə təyin edəndə səhvə yol verir.	Metal silindrin xüsusi istilik tutumunu təcrübə olaraq müəllimin köməyi ilə təyin edir.	Metal silindrin xüsusi istilik tutumunu təcrübə olaraq əsasən təyin edir.	Metal silindrin xüsusi istilik tutumunu təcrübə olaraq ətraflı təyin edir.
Müxtəlif maddələrin xüsusi istilik tutumunun cədvəl qiymətlərindən istifadə etməyi bacarmır.	Müxtəlif maddələrin xüsusi istilik tutumunun cədvəl qiymətlərindən istifadə etməyi çətinliklə bacarır.	Müxtəlif maddələrin xüsusi istilik tutumunun cədvəl qiymətlərindən istifadə etməyi əsasən bacarır.	Müxtəlif maddələrin xüsusi istilik tutumunun cədvəl qiymətlərindən istifadə etməyi düzgün bacarır.

## ÜMUMİLƏŞDİRİCİ TAPŞIRIQLAR

1. Cavab: D) 16660 C

2. Cavab: A) 45360 MC

3. Cavab:



4. Cavab: B) Daş kömür

5. Cavab: A)  $22^{\circ}\text{C}$

6. Cavab:



$$1 - \Delta U = -A.$$

$$2 - \Delta U = -Q.$$

3 – Sistemin daxili enerjisi eyni zamanda mexaniki işgörmə və istilikvermə nəticəsində dəyişir.


4 – Sistem üzərində mexaniki iş görülür.

5 – Sistemə müəyyən istilik miqdarı verilir.

## II TƏDRİS VAHİDİ ÜZRƏ KİŞİK SUMMATİV QİYMƏTLƏNDİRİMƏ

1. Manometrlə birləşdirilib suya daxil edilən 1 və 2 kolbalarındaki havanın daxili enerjiləri necə dəyişdi (başlangıç halda manometrlərin qollarındaki mayelərin səviyyələri eynidir)?


- A) 1 və 2 kolbalarındaki qazın daxili enerjisi artdı;
- B) 1 və 2 kolbalarındaki qazın daxili enerjisi azaldı;
- C) 1 kolbalarındaki qazın daxili enerjisi artdı;
- 2 kolbalarındaki qazın daxili enerjisi azaldı;
- D) 1 kolbasındakı qazın daxili enerjisi azaldı;
- 2 kolbasındakı qazın daxili enerjisi artdı;
- E) 1 və 2 kolbalarındaki qazın daxili enerjisi dəyişmədi.



2. Kütləsi 150 q olan mis lehim alətinə 24 kC enerji verilərsə, onun temperaturu neçə dərəcə dəyişər? Misin xüsusi istilik tutumu  $400 \frac{C}{kg \cdot ^\circ C}$  – dir.

- A) 40°C
- B) 400°C
- C) 200°C
- D) 900°C
- E) 90°C

3. Şəkildə təsvir olunan qablardakı müxtalif mayelər eyni qızdırıcıda bərabər müd-dətdə qızdırılır. Bir müddətdən sonra mayelərin temperatur dəyişiklikləri arasında münasibət  $\Delta t_1 < \Delta t_2 < \Delta t_3$  olur. Verilən istilik tamamilə udularsa, mayelərin xüsusi istilik tutumları arasındaki münasibəti təyin edin.



- A)  $c_1 < c_2 < c_3$
- B)  $c_1 = c_2 = c_3$
- C)  $c_1 > c_3 > c_2$
- D)  $c_1 < c_2 = c_3$
- E)  $c_1 > c_2 = c_3$

4. Nə qədər daş kömür yandırmaq lazımdır ki, 216 MC istilik miqdarı ayrılsın (daş kömürün xüsusi yanma istiliyi  $q = 27 \frac{MC}{kg}$  – dir)?

- A) 12,5 kq
- B) 0,125 kq
- C) 80 kq
- D) 8 kq
- E) 125 kq

5. Benzinin xüsusi yanma istiliyi  $q = 4,6 \cdot 10^7 \frac{C}{kg}$  – dir. Bu o deməkdir ki...

- A) istənilən kütləli benzinin tam yanmasından  $4,6 \cdot 10^7$  C istilik miqdarı ayrıılır.
- B) 1 kq kütləli benzinin tam yanmasından  $4,6 \cdot 10^7$  C istilik miqdarı ayrıılır.

- C) 1 kq kütləli benzinin tam yanması üçün ona  $4,6 \cdot 10^7$  C istilik miqdarı verilməlidir.
- D) istənilən kütləli benzinin tam yanması üçün ona  $4,6 \cdot 10^7$  C istilik miqdarı verilməlidir.
- E) istənilən kütləli benzinin tam yanmasından 4,6 C istilik miqdarı ayrılır.
6. Kütləsi 1 kq olan suyun temperaturunu  $5^\circ\text{C}$  artırmaq üçün tələb olunan istilik miqdarı qədər istiliyi 2 kq kütləli civəyə verdikdə o neçə dərəcə qızar (istilik itkisi nəzərə alınmır)?
- A)  $60^\circ\text{C}$       B)  $75^\circ\text{C}$       C)  $95^\circ\text{C}$       D)  $85^\circ\text{C}$       E)  $15^\circ\text{C}$
7. Ətraf mühitdən təcrid olunan porsenli qabda qaz var. Porsenə müəyyən qüvvə ilə təsir etdikdə o, qaz üzərində  $250^\circ\text{C}$  iş görür. Bu zaman qazın daxili enerjisi necə dəyişər və ətraf mühitə nə qədər istilik verilər?
- A)  $\Delta U = \text{const} Q = 250^\circ\text{C}$       B)  $\Delta U = 250^\circ\text{C}; Q = 250^\circ\text{C}$   
 C)  $\Delta U = 250^\circ\text{C}; Q = 0^\circ\text{C}$       D)  $\Delta U = 125^\circ\text{C}; Q = 125^\circ\text{C}$   
 E)  $\Delta U = 0^\circ\text{C}; Q = 250^\circ\text{C}$
8. Qaza  $300^\circ\text{C}$  istilik miqdarı verdikdə o,  $300^\circ\text{C}$  iş görür. Qazın daxili enerjisinin dəyişməsi nəyə bərabərdir?
- A)  $600^\circ\text{C}$       B)  $300^\circ\text{C}$       C)  $1200^\circ\text{C}$       D)  $0^\circ\text{C}$       E)  $150^\circ\text{C}$
9. Kütləsi 1 kq olan suya nə qədər istilik miqdarı verilməlidir ki, onu  $20^\circ\text{C}$  temperaturundan  $100^\circ\text{C}$  yə qədər qızdırmaq olsun?
- A)  $500 \text{ kC}$       B)  $80 \text{ kC}$       C)  $420 \text{ kC}$       D)  $336 \text{ kC}$       E)  $160 \text{ kC}$
10. Müəyyən kütləli cisim  $\Delta t$  temperaturuna qədər qızdırılır. Cisinin kütləsini 3 dəfə artırıb yenə həmin  $\Delta t$  temperaturuna qədər qızdırısaq, onun xüsusi istilik tutumu və cismə verilən istilik miqdarı necə dəyişər?
- A) Dəyişməz; dəyişməz      B) Dəyişməz; 3 dəfə artar      C) Dəyişməz; 3 dəfə azalar      D) 3 dəfə artar; 3 dəfə artar      E) 3 dəfə artar; dəyişməz

#### Düzgün cavablar

1	2	3	4	5	6	7	8	9	10
C)	B)	C)	D)	B)	B)	C)	D)	D)	B)

# TƏDRİS VAHİDİ – 3

## MADDƏNİN AQREQAT HALLARININ DƏYİŞMƏSİ

### TƏDRİS VAHİDİ ÜZRƏ REALLAŞDIRILACAQ ALT STANDARTLAR

- 1.1.3. İstilik hərəkəti və elektrik cərəyanının mahiyyətini şərh edir.
- 2.1.1. Maddələri fiziki xassələrinə görə fərqləndirir.
- 2.1.2. Maddələrin fiziki xassələrinə aid məsələlər qurur və həll edir.
- 2.2.1. Maddənin aqreqat hallarını molekulların düzülüşü, hərəkəti və qarşılıqlı təsirinə görə fərqləndirir.
- 3.1.1. İstilik və elektrik hadisələrinə aid ölçü cihazlarından istifadə edir.
- 3.1.2. İstilik və elektrik hadisələrinə uyğun fiziki kəmiyyətləri ölçür, hesablamalar aparmaqla nəticələri təqdim edir.

TƏDRİS VAHİDİ ÜZRƏ ÜMUMİ SAATLARIN MİQDARI: **8 saat**

KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRMƏ: **1 saat**

BÖYÜK SUMMATİV QİYMƏTLƏNDİRMƏ: **1 saat**

## Dörs 21 / Mövzu: ƏRİMƏ VƏ BƏRKİMƏ

<b>Alt STANDARTLAR</b>	1.1.3. İstilik hərəkəti və elektrik cərəyanının mahiyyətini şərh edir. 2.1.1. Maddələri fiziki xassələrinə görə fərqləndirir. 2.1.2. Maddələrin fiziki xassələrinə aid məsələlər qurur və həll edir. 3.1.1. İstilik və elektrik hadisələrinə aid ölçü cihazlarından istifadə edir. 3.1.2. İstilik və elektrik hadisələrinə uyğun fiziki kəmiyyətləri ölçür, hesablamlar aparmaqla nəticələri təqdim edir.
<b>Təlim NƏTİCƏLƏRİ</b>	<ul style="list-style-type: none"><li>Maddənin bərk haldan maye halinə və əksinə, maye halından bərk hala çevrilmə prosesini şərh edir.</li><li>Ərimə və ya bərkimə prosesində temperaturun zamana görə dəyişmə qrafikini qurur və əksinə, verilən qrafikə əsasən uyğun prosesləri izah edir.</li><li>Mövzuya aid məsələlər qurur və həll edir</li></ul>

Şagirdlər gündəlik həyatda rast gəlinən “ərimə və bərkimə” hadisələrinə, “əqli hücum” strategiyasından istifadə etməklə misallar söyləməyə cəlb olunur. Bu zaman “Həyat bilgisi”, “Coğrafiya” ilə fənlərarası əlaqədən istifadə etmək məqsədə uyğundur.

**A** Maraqoyatma qalliumun qeyri-adi xasəsinə dair dərslikdə verilən material əsasında yaradıla bilər. Şagirdlər verilən suallara fərziyyələrini söyləyirlər.

Şagirdləri aktivləşdirmək məqsədilə ərimə və bərkiməyə aid slaydlardan və ya “Fizikadan multimedia” diskindən istifadə oluna da bilər.

**B** “Buzun əriməsi” araşdırması ilə maraqoyatma işi məqsədyönlü davam etdirilir. Araşdırmanın gedişi zamanı şagirdlərin diqqətinə bir daha çatdırılır ki, ərimə zamanı maddənin temperaturu dəyişmir. Bəs verilən istilik miqdarı nəyə sərf olunur? Şagirdlər fərziyyələrini bir qədər də dəqiqləşdirirlər.

**Diferensial təlim.** Dərsdə bütün araşdırımların icrasının yerinə yetirilməsi məcburi deyildir. Təlim nəticələri zəif və sağlamlıq imkanları məhdud olan şagirdlərin aktiv iştirakını təmin etmək üçün müəllim bu araşdırımlar arasında seçim edə bilər.

**C** Yeni tədris materialının müəllimin şifahi şərhi ilə öyrədilməsi məqsədə uyğundur. Şərh araşdırımada qoyulan sualın izahı ilə başlanır, məsələn, qeyd edilir ki, su buz halında olduqda onun molekulları kristal qəfəsin düyünlərində yerləşir və dayanıqlı tarazlıqda olur, yəni digər molekulların onlara hər tərəfdən göstərdiyi təsir bir-birini tarazlaşdırır. Kristala verilən istilik molekulların rəqsi hərəkət amplitudunun artmasına sərf olunur. Temperatur ərimə temperaturuna çatdıqda rəqsi hərəkət amplitudu kəskin artır və kristal qəfəs dağıılmağa – bərk cisim əriməyə başlayır. Maddə tamamilə maye halinə keçdikdən sonra verilən istilik zərrəciklərin sürətini artırır və temperatur yüksəlir. Daha sonra isə ərimə prosesinin mürəkkəb xarakterli olduğu qeyd edilir. Bu prosesi daha asan başa düşmək və uzun müddət yadda saxlamaq üçün onun temperatur zaman qrafikini çəkilib izah olunması məqsədə uyğundur.

Bərkimənin ərimənin eks prosesi olduğu qeyd edilir, şagirdlərin diqqətinə çatdırılır ki, maddə hansı temperaturda əriyirsə, həmin temperaturda da bərkiyir. Bərkimə prosesində cismin daxili enerjisinin bir hissəsi ondan ayrılaraq ətraf mühitə keçdiyindən həmin cixşmin enerjisi azalır. Enerjinin saxlanması qanununa uyğun olaraq ərimə zamanı cismin aldığı istilik miqdarı bərkimə prosesində ondan ayrılan istilik miqdarına bərabər olur. Məsələn, əgər 1 kq kütləli qurğuşun parçasını ərimə temperaturunda əritmək üçün 25 kC enerji sərf etmək lazımdırsa, 1 kq maye qurğuşun bərkidikdə ondan 25 kC istilik miqdarı ayrılr.

**D** Dərsin “Öyrəndiklərini tətbiq et” hissəsində yaradıcı tətbiqetmə yerinə yetirilir. Qrafikin AB hissəsi maye, BC hissəsi maye-buz, CD hissəsi isə buz halıdır. Araşdırmanın müzakirəsini dərslilikdə verilən suallar əsasında qurmaq əlverişlidir.

**E** Dərsin “Nə öyrəndiniz” hissəsində verilmiş tapşırıq şagirdin öyrəndiyi əsas bilikləri müstəqil olaraq ümumiləşdirməsinə xidmət edir.

### ƏRİMƏ

Maddənin bərk haldan maye hala keçmə prosesi ərimə adlanır.

### ƏRİMƏ TEMPERATURU


Kristal maddənin əridiyi temperatura ərimə temperaturu deyilir.

### BƏRKİMƏ TEMPERATURU

Mayenin bərkidiyi temperatur bərkimə temperaturu adlanır.

**F** Şagirdlərin özlərini qiymətləndirmələri üçün mövzunun sonunda “Öyrəndiklərinizi yoxlayın” hissəsindəki məsələləri həll edirlər.

1. Cavab:



2. Cavab: Ərimə prosesində maddəyə verilən istilik miqdarı onun kristal qəfəsinin dağılmasına sərf olunur.

3. Cavab: Yollara səpilən duz sürtünməni artırırdıqdan insanların və avtomobilərin sürüşməsinin qarşısını alır. Digər tərəfdən, duzlu suyun donma temperaturu  $-15^{\circ}\text{C}$  -dir.

**Qiymətləndirmə.** Müəllim dərsin təlim məqsədlərinə nail olmaq dərəcəsini aşağıdakı meyarlar üzrə qiymətləndirə bilər.

*Qiymətləndirmə meyari:* şərhetmə, izahetmə, məsələhəlletmə.

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Maddənin bərk hal-dan maye halına və əksinə, maye halın-dan bərk hala çev-rilmə prosesini səhv şərh edir.	Maddənin bərk hal-dan maye halına və əksinə, maye halın-dan bərk hala çev-rilmə prosesini müəllimin köməyi ilə şərh edir.	Maddənin bərk hal-dan maye halına və əksinə, maye halın-dan bərk hala çev-rilmə prosesini qismən şərh edir.	Maddənin bərk hal-dan maye halına və əksinə, maye halın-dan bərk hala çev-rilmə prosesini düz-gün şərh edir.
Ərimə və ya bərkimə prosesində tempera-turun zamana görə dəyişmə qrafikini qurur və əksinə, ve-rilən qrafikə əsasən uyğun prosesləri izah edə bilmir.	Ərimə və ya bərkimə prosesində tempera-turun zamana görə dəyişmə qrafikini qu-rur və əksinə, verilən qrafikə əsasən uyğun prosesləri çətinliklə izah edir.	Ərimə və ya bərkimə prosesində tempera-turun zamana görə dəyişmə qrafikini qurur və əksinə, verilən qrafikə əsa-sən uyğun prosesləri cismən izah edir.	Ərimə və ya bərkimə prosesində tempera-turun zamana görə dəyişmə qrafikini qu-rur və əksinə, verilən qrafikə əsasən uyğun prosesləri dəqiq izah edir.
Mövzuya aid məsə-lələri səhv həll edir.	Mövzuya aid məsələləri müəllimin köməkliyi ilə həll edir.	Mövzuya aid məsələləri qismən həll edir.	Mövzuya aid məsələləri düzgün həll edir.

## Dərs 22 / Mövzu: XÜSUSİ ƏRİMƏ İSTİLİYİ

<b>Alt STANDARTLAR</b>	2.1.1. Maddələri fiziki xassələrinə görə fərqləndirir. 2.1.2. Maddələrin fiziki xassələrinə aid məsələlər qurur və həll edir. 2.2.1. Maddənin aqraqat hallarını molekulların düzülüşü, hərəkəti və qarşılıqlı təsirinə görə fərqləndirir. 3.1.1. İstilik və elektrik hadisələrinə aid ölçü cihazlarından istifadə edir. 3.1.2. İstilik və elektrik hadisələrinə uyğun fiziki kəmiyyətləri ölçür, hesablamalar aparmaqla nəticələri təqdim edir.
<b>Təlim NƏTİCƏLƏRİ</b>	<ul style="list-style-type: none"><li>Verilən kütləli kristal maddəni ərimə temperaturunda əritmək üçün lazımlı olan istilik miqdarnı təyin edir.</li><li>Mövzuya dair müxtəlif xarakterli məsələlər həll edir.</li></ul>

**A** Maraqoyatma dərslikdə verilən dərs materialı oxuyub aşağıdakı sualların müzakirəsi ilə aparıla bilər:

- Niyə yazda havanın istiləşməsinə baxmayaraq bütün qar və buz tamamilə ani deyil, tədricən, uzun müddətə əriyir? Gözlənilən cavab: qar və buzun xüsusi ərimə istiliyinin yüksək olması səbəbindən onlar uzun müddətə əriyirlər.
- Əgər qar və buzlar ani ərisə idi təbiətdə nə baş verərdi? Gözlənilən cavab: bütün yaşayış məskənləri sel və çayların daşma təhlükəsinə məruz qalardı.

**B** “Ərimə istiliyi nədən asılıdır?” adlı araştırma yerinə yetirilir. Araşdırma müləmin bilavasitə iştirakı ilə əvvəlcə müxtəlif kütləli buz, sonra isə eyni kütləli buz və qalay parçalarının əridilməsi həyata keçirilir. Araşdırmanın müzakirəsi dərslikdə verilən suallar əsasında yerinə yetirilir.

**Diferensial təlim.** Təlim nəticələri zəif və sağlamlıq imkanları məhdud olan şagirdlərin aktiv iştirakını təmin etmək üçün müəllim onları daha fəal şagirdlərlə bir qrupa daxil edə bilər.

**C** Nəzəri materialla tanışlıq fasıləli oxu, yaxud insert üsullarından biri ilə həyata keçirilə bilər. Buzun əriməsi və suyun bərkiməsi zamanı baş verən enerji çevrilməsini izləyərək “xüsusi ərimə istiliyi” anlayışı daxil edilir. Ərimə istiliyini hesablamaq üçün düstur, xüsusi ərimə istiliyinin vahidi verilir.

Şagirdlər müxtəlif maddələrin xüsusi ərimə istiliyini əks etdirən cədvəllə tanış olurlar.

**D** Araşdırma şagirdlərin əldə etdikləri biliklərin tətbiqinə yönəldilmişdir. Onlar verilmiş kütləli qurğusunun temperatur istilik miqdarı qrafikində istilik miqdarlarının fərqinə əsasən qurğusunun əriməsinə sərf olunan istilik miqdarnı təyin edirlər.

**E** Mövzunun “Nə öyrəndiniz” hissəsində verilən tapşırıq dərs boyu şagirdin öyrəndiyi əsas biliklərin müstəqil olaraq ümumiləşdirməsinə xidmət edir.

*Ərimə temperaturunda götürülmüş kristal maddənin əriməsi üçün verilən istilik miqdarı ərimə istiliyi adlanır. Maddənin xüsusi ərimə istiliyi – 1 kq kristal maddəni ərimə temperaturunda əritmək üçün lazımlı istilik miqdarına bərabər olan fiziki kəmiyyətdir.*

F Dərsin “Öyrəndiklərinizi yoxlayın” hissəsində verilən keyfiyyət və kəmiyyət xarakterli məsələlər həll edilir.

1. Cavab: ərimə temperaturunda götürülmüş kristal maddənin əriməsi üçün lazımlı istilik miqdarı  $Q = \lambda m$  düsturu ilə hesablanır.
2. Cavab: Cıvənin xüsusi ərimə istiliyi  $12 \frac{kc}{kg}$  o deməkdir ki, ərimə temperaturunda götürülmüş 1 kq cıvəni tam əritmək üçün 12 kC istilik miqdarı tələb olunur.
3. Verilən cədvəl təhlil olunur:

Maddə	L	M	N	O
Xüsusi ərimə istiliyi (C/q)	175, 64	22, 86	118, 10	332, 07
Kütla (q)	100	100	50	50

Cavab: I sual: B) Yalnız M. II sual: A) Yalnız L.

**Qiymətləndirmə.** Müəllim dərsin təlim məqsədlərinə nail olmaq dərəcəsini aşağıdakı meyarlar üzrə qiymətləndirə bilər.

*Qiymətləndirmə meyarları:* təyinətmə, məsələ həllətmə.

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Verilən kütləli kristal maddəni ərimə temperaturunda əritmək üçün lazımlı istilik miqdarnı təyin edəndə səhvə yol verir.	Verilən kütləli kristal maddəni ərimə temperaturunda əritmək üçün lazımlı istilik miqdarnı müəllimin köməkliyi ilə təyin edir.	Verilən kütləli kristal maddəni ərimə temperaturunda əritmək üçün lazımlı istilik miqdarnı əsasən təyin edir.	Verilən kütləli kristal maddəni ərimə temperaturunda əritmək üçün lazımlı istilik miqdarnı düzgün təyin edir.
Mövzuya aid müxtəlif xarakterli məsələləri səhv həll edir.	Mövzuya aid müxtəlif xarakterli məsələləri müəllimin köməkliyi ilə həll edir.	Mövzuya aid müxtəlif xarakterli məsələləri qismən həll edir.	Mövzuya aid müxtəlif xarakterli məsələləri düzgün həll edir.

## Dörs 23 / Mövzu: BUXARƏMƏLƏGƏLMƏ VƏ KONDENSASIYA

<b>Alt STANDARTLAR</b>	1.1.3. İstilik hərəkəti və elektrik cərəyanının mahiyyətini şərh edir. 2.2.1. Maddənin aqreqat hallarını molekulların düzülüşü, hərəkəti və qarşılıqlı təsirinə görə fərqləndirir.
<b>Təlim NƏTİCƏLƏRİ</b>	<ul style="list-style-type: none"><li>Maddənin maye halından qaz halına və ya əksinə, qaz halından maye halına çevrilmə prosesini şərh edir.</li><li>Buxarəmələgəlmə və ya kondensasiya prosesində temperaturun zamana görə dəyişmə qrafikini qurur və əksinə, verilən qrafikə əsasən uyğun prosesləri izah edir.</li></ul>

**A** Maraqoyatma Şerlok Holmsun oğrunu çətinlik çəkmədən tapmasından bəhs edən mətnin oxunuşu və müzakirəsi ilə həyata keçirilə bilər. Gözlənilən doğru cavab: eynəyin şüşələri şaxtalı havadan isti otağa daxil olduqda buxarla örtülür, istidən soyuğa keçidkə yox.

**B** "Maddənin halında hansı dəyişiklik baş verdi?" araşdırması yerinə yetirilir. Bu zaman şagirdlər buxarlanması və kondensasiya hadisələrini praktik olaraq müşahidə edirlər. Araşdırmanın müzakirəsini bütün siniflə təşkil etmək məqsədəuyğundur.

**C** Təlim prosesinin məqsədinə müvafiq olaraq yeni biliyin müəllim tərəfindən müsahibə üsulu ilə verilməsi məsləhətdir. 8-ci sinif şagirdləri üçün buxarlanmasın mexanizmini aşağıdakı kimi vermək kifayətdir: mayelərdə molekulyar cazibə qüvvələri onları bir birinin yanında saxlayır və molekulları çox uzaqlaşmağa qoymur. Lakin nizamsız hərəkət edən molekulları bir-biri ilə toqquşması zamanı onlar arasında enerji mübadiləsi baş verir, nəticədə bəzi molekulların sürəti xeyli artır. Mayenin səthinə yaxın olan və kifayət qədər böyük sürət almış molekullar qonşu molekulların cazibəsinə və maye səthi üzərindəki atmosfer təzyiqinə üstün gələrək onu tərk edir. Mayenin sərbəst səthini tərk edən molekullar onun üzərində buxar əmələ gətirir. Buxarin əmələ gəlməsi iki üsulla ola bilər: buxarlanması və qaynama.

Mayelər istənilən temperaturda buxarlanır, çünki onların daxilində həmişə müəyyən sayda böyük sürətlə hərəkət edən molekullar var. Temperaturun yüksəlməsi ilə böyük sürətli molekulların sayı artır və buxarlanması sürətlənir. Buxarlanmasın sürətinin nədən asılı olduğu düzgün qoyulan suallarla müəyyənləşdirilir:

M: Hansı maye daha tez buxarlanar: şüə lövhə üzərindəki su damcısı, yaxud ətir damcısı? Nə üçün?

M: Nəticə çıxarın: buxarlanmasın sürəti nədən asılıdır?

M: İsti çay hansı qabda daha tez soyuyar: stəkanda, yaxud nəlbəkida? Nə üçün?

M: Nəticə çıxarın: buxarlanmasın sürəti daha nədən asılıdır?

M: Hansı maye daha tez buxarlanar: isti maye .yaxud soyuq? Nə üçün?

M: Nəticə çıxarın: buxarlanmasın sürəti daha nədən asılıdır?

M: Buxarlanma hansı havada daha sürətli baş verər: durğun havada, yoxsa küləkli? Niyə?

M: Nəticə çıxarın: buxarlanmanın sürəti daha nədən asılıdır?

Bundan sonra buxarlanmanın sürətinin nədən asılı olduğuna dair ümumiləşmə aparılır.

Su buxarının kondensasiyası təcrübəsi nümayiş etdirildikdən sonra yenə də bu hadisə maddənin molekulyar quruluşu haqqında təsəvvürlər əsasında izah edilir. Bu zaman aşağıdakılara diqqət yetirmək lazımdır:

– kondensasiya prosesi enerjinin ayrılması ilə baş verir;

– buxarlanma və kondensasiya prosesleri eyni vaxtda baş verir, molekulların bir hissəsi mayeni tərk edir, digər hissəsi mayeyə qayıdır.

D “Hansı hadisəni müşahidə etdiniz?” araşdırması ilə nəzəri biliklər, irəli sürülen fərziyyələr praktikada yoxlanılır. Dərsin “Nəticəni müzakirə edək” hissəsində şagirdlər araşdırmanın nəticələrinə dair sualları müzakirə edə bilərlər.

E Mövzunun “Nə öyrəndiniz” hissəsində verilmiş tapşırıq dərs boyu şagirdin öyrəndiyi əsas bilikləri müstəqil olaraq ümumiləşdirməsinə xidmət edir.

F Şagirdlərin özlərini qiymətləndirmələri üçün mövzunun sonunda “Öyrəndiklərinizi yoxlayın” hissəsində verilmiş tapşırıqlar yerinə yetirilə bilər.

1. Cavab: Dəniz və okean sularının səthinin neft təbəqəsi ilə çirkənməsi ekoloji fəlakət yaradır, çünkü çirkənmiş təbəqə izolyator rolu oynayır: o həm suyun buxarlanması, həm də canlıların oksigenlə tənəffüs etməsinin qarşısını alır.

2. Cavab: yağ qatı şorbanın buxarlanması, və beləliklə, onun soyumasını ləngidir.

3. Cavab: Soyuq su şüşə butulkaya nisbətən dolçada daha sərin qalır, çünkü dolça məsaməli olduğundan kinetik enerjisi böyük olan su molekulları onu tərk edir – suyun isti hissəsi buxarlanır, keçik enerjili su molekulları isə qabda qalır. Butulka isə suyun buxarlanması ləngidir.

4. Cavab: 5 – İsti otaqdan soyuq havaya çıxdıqda eynəyin şüşələrinin tərləməsi (buxarla örtülməsi)

Dərsin sonunda şagirdlərin iş vərəqləri yığılır və portfolioya əlavə olunur.

**Qiymətləndirmə.** Müəllim dərsin təlim məqsədlərinə nail olmaq dərəcəsini aşağıdakı meyarlar üzrə qiymətləndirə bilər.

*Qiymətləndirmə meyarları: şərhetmə, izahetmə.*

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Maddənin maye halından qaz halına və ya əksinə, qaz halından maye halına çevrilmə prosesini müəllimin köməyi ilə şərh edir.	Maddənin maye halından qaz halına və ya əksinə, qaz halından maye halına çevrilmə prosesini müəllimin köməyi ilə şərh edir.	Maddənin maye halından qaz halına və ya əksinə, qaz halından maye halına çevrilmə prosesini əsasən şərh edir.	Maddənin maye halından qaz halına və ya əksinə, qaz halından maye halına çevrilmə prosesini ətraflı şərh edir.

Buxarəmələgəlmə və ya kondensasiya prosesində temperaturun zamana görə dəyişmə qrafikini qurur və əksinə, verilən qrafikə əsasən uyğun prosesləri çətinliklə izah edə bilmir.	Buxarəmələgəlmə və ya kondensasiya prosesində temperaturun zamana görə dəyişmə qrafikini qurur və əksinə, verilən qrafikə əsasən uyğun prosesləri çətinliklə izah edir.	Buxarəmələgəlmə və ya kondensasiya prosesində temperaturun zamana görə dəyişmə qrafikini qurur və əksinə, verilən qrafikə əsasən uyğun prosesləri qismən izah edir.	Buxarəmələgəlmə və ya kondensasiya prosesində temperaturun zamana görə dəyişmə qrafikini qurur və əksinə, verilən qrafikə əsasən uyğun prosesləri düzgün izah edir.
---	---	---	---

## Dərs 24 / Mövzu: DOYAN VƏ DOYMAYAN BUXAR. QAYNAMA

<b>Alt STANDARTLAR</b>	1.1.3. İstilik hərəkəti və elektrik cərəyanının mahiyyətini şərh edir. 2.1.1. Maddələri fiziki xassələrinə görə fərqləndirir.
<b>Təlim NƏTİCƏLƏRİ</b>	<ul style="list-style-type: none"> <li>Doymuş və doymayan buxarı fərqləndirir.</li> <li>Mayenin səthdən və bütün həcmi boyu buxarlanmasını izah edir.</li> </ul>

**A** Maraqoyatma fənlərarası integrasiya materialı və müvafiq sualın müzakirəsi əsasında yaradıla bilər. Şagirdlər səhralıqlarda yay aylarında qumun temperaturunun  $50 - 60^{\circ}\text{C}$  olmasına baxmayaraq bəzi bitkilərin yaşamasının səbəbinə dair müxtəlif fərziyyələr irəli sürürlər. Gözlənilən cavab: səhrada bitən bəzi bitkilərin yarpaqları qalın qabıq malikdir və bu qabıq bitkinin səthində suyun buxarlanmasının qarşısını alır. Bəzi bitkilərin isə kökü  $25\text{-}30\text{ m}$  dərinliyə gedib çıxır ki, o da bitkini yerin dərin qatlarından su ilə təmin edir.

Mövzunun mənimsənilməsi “ziqzaq” üsulu ilə yerinə yetirilə bilər. Şagirdlər mətnin məzmunu ilə qısa müddət ərzində tanış olurlar.

**Qeyd.** Bu zaman sinfi 4 nəfərlik qruplara bölmək məqsədə uyğundur. Şagirdlər nömrələnir, yeni qrup (ekspert qrupu) yaradılır. Mətn qruplarının sayı qədər hissələrə bölünür və ekspert qruplarına verilir. Həmin şagirdlər verilən hissəni oxuyur və öz əvvəlki qruplarına danışırlar. Müəllim yardımçı suallarla şagirdlərin diqqətini dərs materialının mühüm hissələrinə yönəlməyə cəlb edir. Şagirdlərdə doymuş və doymayan buxar haqqında təsəvvür yaradılır. Artıq onlara məlumdur ki, ağızbağlı qabda həm buxarlanma, həm də kondensasiya prosesləri gedir. İlk vaxtlar mayedən çıxan molekulların sayı qayidan molekulların sayıından çoxdur. Bu səbəbdən buxarın sıxlığı tədricən artır. Elə bir an gəlib çatır ki, vahid zamanda mayeni tərk edən molekulların sayı mayeyə qayidan molekulların sayına bərabər olur, yəni maye ilə onun buxarı

arasında dinamik tarazlıq yaranır. Həmin andan başlayaraq qabdakı buxarın və mayenin miqdarı dəyişmir. Belə buxar doymuş buxar olur. Verilən temperaturda buxarın həcmi kiçildikcə buxarla maye arasındaki dinamik tarazlıq pozulur: buxardan mayeyə qaydan molekulların sayı artır. Nəticədə buxarın kondensasiyası hesabına doymuş buxarın miqdarı azalır və maye ilə buxar arasındaki dinamik tarazlıq bərpa olunur. Buxarın həcmi kiçilərkən onun kütləsi də azaldığını görə sixlığı dəyişmir:  $\rho = m/V$ . Buxarın həcmi genişləndikdə də dinamik tarazlıq pozulduğundan mayenin bir hissəsi buxara çevrilir, beləliklə, buxarın kütləsi artır. Deməli, doymuş buxarın sixlığı yenə də dəyişməz qalır. Sabit temperaturda doymuş buxarın sixlığı həcmindən asılı deyildir. Doymuş buxarın sixlığı yalnız temperaturdan asılıdır. Temperatur arttıkça doymuş buxarın sixlığı artır. Buna səbəb buxarlanması hesabına doymuş buxar kütləsinin artmasıdır.

Təcrübələr göstərir ki, müəyyən şəraitdə doymuş buxar doymamış buxara çevrilir. Həcmi genişləndirməklə mayenin hamısını buxarlaşdırmaq olar. Bütün maye buxarlaşdırıldıqdan sonra buxar genişlənməkdə davam edərsə, o, doymuş buxar halından çıxar və doymamış buxar halına keçər.

Qaynama prosesini izah etməzdən əvvəl Arximed qanununu xatırlatmaq yerinə düşərdi. Qaynama temperaturunun atmosfer təzyiqindən asılılığı qeyd olunmalıdır. Yaxşı olar ki, qaynama və buxarlanması müqayisə edilsin. Onlar arasında ümumi cəhət odur ki, hər iki prosesdə buxarəmələğəlmə müşahidə olunur. Fərq odur ki, buxarlanması istənilən temperaturda, qaynama isə verilmiş şəraitdə müəyyən bir temperaturda baş verir; buxarlanması mayenin səthində, qaynama isə mayenin bütün həcmində baş verir.

Şagirdlərin təqdimatları dinlənilir və müzakirə edilir.

**B** Bu mərhələdə “Qaynama prosesi necə baş verir?” araşdırması icra olunur. Məqsəd qaynama hadisəsini müşahidə etməkdir. Çalışmaq lazımdır ki, təcrübəni şagirdlər özləri hazırlanıllar. Bu zaman onlar böyük həvəs və maraqla işi icra edirlər. Araşdırmanın müzakirəsi dərslikdə verilən suallar əsasında qurula bilər.

Araşdırımdan sonra şagirdlər məlumat vübadiləsi və müzakirəni davam etdirirlər.

**D** Bu mərhələdə şagirdlərə keyfiyyət xarakterli aşağıdakı qapalı tipli məsələni həll etmək təklif olunur:

Məsələ. Qaynama temperaturunda götürülmüş **L**, **M**, **N** və **O** mayelərindən **L** mayesi **N** mayesinə, **M** mayesi isə **O** mayesinə şəkildəki kimi batırılmışdır.



Belə halda:

a) N mayesi buxarlandıqda L mayesinin temperaturu azalır;

b) M mayesi buxarlanır O mayesinin temperaturu azalır.

Hansı seçimdə L, M, N və O mayelərinin qaynama temperaturları düzgün ifadə edilmişdir?

Maddə Seçim	L	M	N	O
A)	60°C	80°C	50°C	-30°C
B)	60°C	-30°C	50°C	80°C
C)	50°C	60°C	80°C	-30°C
D)	50°C	80°C	60°C	-30°C
E)	-30°C	60°C	80°C	50°C

Cavab: B).

**E** Mövzunun “Nə öyrəndiniz” hissəsində verilən tapşırıq dərs boyu şagirdin öyrəndiyi əsas bilikləri müstəqil olaraq ümumiləşdirməsinə xidmət edir. Müəllim açar söz-lərə dair əlavə suallar verməklə də dərsi ümumiləşdirə bilər.

**F** Şagirdlərin özlərini qiymətləndirmələri üçün mövzunun sonunda “Öyrəndikləri-nizi yoxlayın” hissəsindəki məsələləri həll edirlər:

1. Cavab: doyan buxarın təzyiqi və sixlığı temperaturdan asılıdır: temperatur artdıqda onun təzyiqi və sixlığı da artır.

2. Cavab: a) 8-ci dəqiqdə; b) su 6-cı dəqiğənin sonunda maye halındadır.

3. Cavab: 1 – b (dəniz səviyyəsindən başlayaraq yüksəklik artıqca atmosfer təzyiqi təqribən hər 12 m-də 1 mm civ.süt. qədər azalır); 2 – a (normal və ya normala yaxın atmosfer təzyiqində); 3 – c (dəniz səviyyəsindən aşağı düşdükcə atmosfer təzyiqi hər 12 m-də 1 mm civ.süt. qədər artır).

**Qiymətləndirmə.** Müəllim dərsin təlim məqsədlərinə nail olmaq dərəcəsini aşağıdakı meyarlar üzrə qiymətləndirə bilər.

**Qiymətləndirmə meyarları:** fərqləndirmə, izahetmə.

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Doymuş və doymayan buxarı fərqləndirəndə səhv'lərə yol verir.	Doymuş və doymayan buxarı müəllimin köməyi ilə fərqləndirir.	Doymuş və doymayan buxarı əsasən fərqləndirir.	Doymuş və doymayan buxarı düzgün fərqləndirir.
Mayenin səthdən və bütün həcmi boyu buxarlanması izah edə bilmir.	Mayenin səthdən və bütün həcmi boyu buxarlanması çətinliklə izah edir.	Mayenin səthdən və bütün həcmi boyu buxarlanması qismən izah edir.	Mayenin səthdən və bütün həcmi boyu buxarlanması ətraflı izah edir.

## Dərs 25 / Mövzu: XÜSUSİ BUXARLANMA İSTİLİYİ

<b>Alt STANDARTLAR</b>	1.1.3. İstilik hərəkəti və elektrik cərəyanının mahiyyətini şərh edir. 2.1.1. Maddələri fiziki xassələrinə görə fərqləndirir. 2.1.2. Maddələrin fiziki xassələrinə aid məsələlər qurur və həll edir.
<b>Təlim NƏTİCƏLƏRİ</b>	<ul style="list-style-type: none"> <li>Verilən kütləli mayeni buxarlandırmaq üçün lazım olan istilik miqdarnı təyin edir.</li> <li>Mayenin buxarlanması istiliyinin təyininə aid sadə kəmiyyət xarakterli məsələlər həll edir.</li> </ul>

**A** Maraqoyatma mərhələsini dərslikdəki materialdan fərqli olaraq gündəlik həyatda rast gəlinən və ya müşahidə edilən hadisələr üzərində qurulan suallarla da başlamaq olar:

- *Mayeni buxarlandırmaq üçün nə etmək lazımdır?*
- *Kondensasiya prosesi nədir?*
- *Kondensasiya prosesində istilik miqdarı verilir yoxsa ayrıılır?*
- *Bu istilik miqdarı nədən asılıdır?*

**B** Araşdırma 1-də verilən məsələ həll edilir. Şagirdlər eyni kütləli müxtəlif növ mayelərin buxarlanması üçün lazım olan istilik miqdarnı fərqləndirir və bu fərqi kəmiyyətçə xarakterizə edən xüsusi buxarlanması istiliyi haqqında nəticə çıxarırlar. Araşdırmanın müzakirəsi dərslikdə verilən sual əsasında yerinə yetirilə bilər.

**C** Nəzəri məlumatla şagirdlər müstəqil tanış olurlar. Onlar mayenin buxarlanması üçün lazım olan istilik miqdarnının mayenin kütləsindən və növündən asılılığını, xüsusi buxarlanması istiliyinin maddənin növündən asılı olduğunu öyrənir.

**D** Dərsin “Öyrəndiklərinizi tətbiq edin” hissəsində verilən məsələ həll olunur:

Məsələ. Cədvəldə **L**, **M** və **N** maddələrinin xüsusi buxarlanması istilikləri verilmişdir. Onlardan uyğun olaraq 22 q, 42 q və 10 q maddə buxarlanır.

Maddə	L	M	N
Xüsusi buxarlanması istiliyi (C/q)	480	380	620

**Cavab: I sual** – Maddələrə verilən istilik miqdaları arasında münasibət  $Q = Lm$  düsturuna görə B)  $Q_M > Q_L > Q_N$  olmalıdır.

**II sual** – Həmin maddələrin verilmiş miqdardı buxarlarının tam kondensasiyası prosesində ayrılan istilik miqdaları arasında münasibət də həmin düstura görə B)  $Q_M > Q_L > Q_N$  olmalıdır.

**E** Mövzunun “Nəyi öyrəndiniz” hissəsində isə şagird açar sözlərdən istifadə edib fikirləri tamamlayırlar: “Qaynama temperaturunda mayeni buxara çevirmək üçün sərf olunan istilik miqdarına *buxarlanma istiliyi* deyilir. Ədədi qiymətcə qaynama temperaturunda götürülmüş 1 kq mayeni buxarlaşdırmaq üçün lazımlı olan istilik miqdarına *xüsusi buxarlanma istiliyi* deyilir. Sabit temperaturda verilən kütləli buxar *kondensasiya* edərkən ayrılan *istilik miqdarı* həmin kütləli uyğun mayenin *buxarlanması* üçün tələb olunan istilik miqdarına bərabərdir”.

**F** Şagirdlərin özlərini qiymətləndirmələri üçün mövzunun sonunda “Öyrəndiklərini yoxlayın” hissəsində verilmiş tapşırıqlar yerinə yetirilir:

1. Cavab: I sual – Civənin tamamilə buxarlanması üçün xaricdən ona daha az istilik miqdarı verilməlidir;
- II sual – Qaz halında olan 200 q spirt tamamilə eyni temperaturlu maye halına keçməsi zamanı ətrafa daha çox istilik verər.
2. Cavab: Qaynama temperaturunda götürülmüş 1 kq civəni tam buxarlaşdırmaq üçün ona 0,3 MC istilik miqdarı vermək lazımdır.
3. Cavab: Qaynama temperaturunda götürülmüş 5 kq suyu buxarlaşdırmaq üçün 11,5 MC istilik miqdarı lazımdır.

**Qiymətləndirmə.** Müəllim dərsin təlim məqsədlərinə nail olmaq dərəcəsini aşağıdakı meyarlar üzrə qiymətləndirə bilər.

*Qiymətləndirmə meyarları: təyinətmə, məsələ həllətmə*

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Verilən kütləli mayeni buxarlaşdırmaq üçün lazımlı olan istilik miqdarını səhv təyin edir.	Verilən kütləli mayeni buxarlaşdırmaq üçün lazımlı olan istilik miqdarını müəllimin köməyi ilə təyin edir.	Verilən kütləli mayeni buxarlaşdırmaq üçün lazımlı olan istilik miqdarını əsasən təyin edir.	Verilən kütləli mayeni buxarlaşdırmaq üçün lazımlı olan istilik miqdarını düzgün təyin edir.
Mayenin buxarlanması istiliyinin təyininə aid sadə kəmiyyət xarakterli məsələləri səhv həll edir.	Mayenin buxarlanması istiliyinin təyininə aid sadə kəmiyyət xarakterli məsələləri çatılıklı həll edir.	Mayenin buxarlanması istiliyinin təyininə aid sadə kəmiyyət xarakterli məsələləri qismən həll edir.	Mayenin buxarlanması istiliyinin təyininə aid sadə kəmiyyət xarakterli məsələləri düzgün həll edir.

## Dərs 26 / Mövzu: HAVANIN RÜTUBƏTİ

<b>Alt STANDARTLAR</b>	1.1.3. İstilik hərəkəti və elektrik cərəyanının mahiyyətini şərh edir. 2.1.2. Maddələrin fiziki xassələrinə aid məsələlər qurur və həll edir. 3.1.1. İstilik və elektrik hadisələrinə aid ölçü cihazlarından istifadə edir.
<b>Təlim NƏTİCƏLƏRİ</b>	<ul style="list-style-type: none"><li>• Canlı və cansız varlıqların vəziyyətinin havadakı su buxarının – rütubətin miqdardından asılılığını şərh edir.</li><li>• Havanın rütubətini ifadə edən fiziki kəmiyyətlərin təyininə aid kəmiyyət və keyfiyyət xarakterli sadə məsələlər həll edir.</li></ul>

**A** Maraqoyatma dərslikdə verilən material əsasında yzradıla bilər. Həmin material xalqın təbiətdə baş verən proseslər üzərindəki müşahidələrinə və həyatı təcrübələrinə əsaslanmış məlumatdan ibarət olduğundan nəinki şagirdlər, gənc müəllimlər üçün də praktik əhəmiyyət kəsb edir. Məlumatdan sonra verilən sualların müzakirəsi də hamının tez-tez müşahidə etdiyi təbiət hadisələrinin, dumanın və şəh düşməsi hadisələrinin yaranma səbəbinə dair fərziyyələrin irəli sürülməsinə səbəb olur.

**C** Nəzəri materialı müəllimin izah etməsi məqsədə uyğundur. Mütləq və nisbi rütubət haqqında məlumat verdikdən sonra (bu barədə dərslikdə 8-ci sinif şagirdləri üçün kifayət qədər məlumat verilir) qeyd olunur ki, havanın rütubəti ətraf mühitin ekoloji faktorudur. Misallar əsasında havanın rütubətinin insan sağlığı üçün əhəmiyyətini əsaslandırmış, istehsalatda, incəsənət əsərlərinin, kitabların saxlanmasında rütubətin tənzimlənməsinin rolunu göstərmək vacibdir.

Daha sonra duman və şəh düşməsinin səbəbi izah olunur.

Havanın temperaturu aşağı düşdükcə su buxarı doymuş hala yaxınlaşır. Müəyyən bir temperaturda nisbi rütubət 100% olur və temperaturun sonrakı aşağı düşməsi su buxarının kondensasiya olunmasına səbəb olur. Bu özünü duman şəklində bürüzə verir. Duman əsasən su hövzələrinin – çay, göl, bataqlıq və s. üzərində yaranır. Aşşamlar Yer səthinə yaxın hava qatı soyuyur, su buxarının müəyyən hissəsi kondensasiya edir, bitkilərin, otların, yerdəki cisimlərin səthində su damcıları – şəh əmələ gəlir. Verilmiş təzyiqdə buxarın doymuş hala gəldiyi temperatur (havanın nisbi rütubətinin 100% olduğu temperatur) şəh nöqtəsinə adlanır. Şəh nöqtəsinin təyin edilməsinin kənd təsərrüfatı üçün böyük əhəmiyyəti var. Belə ki, şəh nöqtəsini bilməklə şaxtanın olacağı haqqında məlumat əldə etmək olur ki, bu da bitkilərin məhv olmasına qarşısını almaq üçün tədbirlər görməyə imkan yaradır.

**D** Dörsin “Öyrəndiklərinizi tətbiq edin” mərhələsində yaradıcı tətbiqetmə həyata keçirilir:

1. Məsələ belə həll edilir:

Verilir	Həlli	Hesablanması:
$\rho_0 = 6,4 \frac{q}{m^3}$ , $\varphi = 80\%$ . $\rho - ?$	$\varphi = \frac{\rho}{\rho_0} \cdot 100\%$ $\rho = \frac{\varphi \cdot \rho_0}{100\%}$	$\rho = \frac{\varphi \cdot \rho_0}{100\%} = \frac{80\% \cdot 6,4 \frac{q}{m^3}}{100\%} = 5,12 \frac{q}{m^3}$ .
<b>Cavab:</b> Havadakı su buxarının sıxlığı $5,12 \frac{q}{m^3}$ -dir.		

2. Məsələ belə həll edilir:

Verilir	Həlli
$V = 100 \text{ m}^3$ , $t_0 = 20^\circ\text{C}$ , Dörslikdən 3.6 cədvəlindən $20^\circ\text{C}$ temperaturunda doyan su buxarının $\rho_0$ sıxlığı təyin edilir: $\rho_0 = 17,3 \frac{q}{m^3}$ , $\varphi = 60\%$ . $m - ?$	$\rho = \frac{m}{V} \rightarrow m = \rho V$ $\varphi = \frac{\rho}{\rho_0} \cdot 100\% \rightarrow \rho = \frac{\varphi \cdot \rho_0}{100\%}$ $m = \frac{\varphi \cdot \rho_0}{100\%} \cdot V$ .
Hesablanması	
$m = \frac{\varphi \cdot \rho_0}{100\%} \cdot V = \frac{60\% \cdot 17,3 \frac{q}{m^3}}{100\%} \cdot 100 \text{ m}^3 = 1038 q = 1,038 \text{ kq}$ .	

**Diferensial təlim.** Təlim nəticələri zəif və sağlamlıq imkanları məhdud olan şagirdlərin aktiv iştirakını təmin etmək üçün tapşırıq bir qədər sadələşdirilə bilər.

**E** Mövzunun “Nə öyrəndiniz” hissəsində verilmiş tapşırıq dərs boyu şagirdin öyrəndiyi əsas bilikləri müstəqil olaraq ümumiləşdirməsinə xidmət edir.

**F** Şagirdlərin özlərini qiymətləndirmələri üçün mövzunun sonunda “Öyrəndiklərinizi yoxlayın” hissəsində verilən tapşırıqları yerinə yetirilə bilər.

1. Burada verilən ifadələrdə nöqtələrin əvəzinə “mütəqə rütubət”, “şəh nöqtəsi” və “nisbi rütubət” anlayışlarından hansının yazılmamasını tapmaq tələb olunur.

Cavab:

Anlayış	Mütəqə rütubət	Şəh nöqtəsi	Nisbi rütubət
Seçim E)	I	III	II

2. Rütubətin insan həyatında roluna dair məlumat mövzuda verilmişdir. Şagirdlər əlavə resurslardan yeni məlumatlar toplaya bilərlər.

3. Cavab: Ətraf mühitin temperaturu yüksəldikdə havanın mütləq rütubəti artır, çünki buxarlanmanın miqdarı artır.

Dərsin sonunda iş vərəqləri yığılır və hər şagirdin portfoliosuna əlavə olunur.

**Qiymətləndirmə.** Müəllim dərsin təlim məqsədlərinə nail olmaq dərəcəsini aşağıdakı meyarlar üzrə qiymətləndirə bilər.

*Qiymətləndirmə meyarları: şərhetmə, məsələ həllətmə.*

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Canlı və cansız varlıqların vəziyyətinin havadakı su buxarının, rütubətin miqdardından asılılığını şərh edəndə səhvə yol verir.	Canlı və cansız varlıqların vəziyyətinin havadakı su buxarının, rütubətin miqdardından asılılığını çətinliklə şərh edir.	Canlı və cansız varlıqların vəziyyətinin havadakı su buxarının, rütubətin miqdardandan asılılığını əsasən şərh edir.	Canlı və cansız varlıqların vəziyyətinin havadakı su buxarının, rütubətin miqdardandan asılılığını ətraflı şərh edir.
Havanın rütubətini ifadə edən fiziki kəmiyyətlərin təyininə aid kəmiyyət və keyfiyyət xarakterli sadə məsələləri səhv həll edir.	Havanın rütubətini ifadə edən fiziki kəmiyyətlərin təyininə aid kəmiyyət və keyfiyyət xarakterli sadə məsələləri müəllimin köməyi ilə həll edir.	Havanın rütubətini ifadə edən fiziki kəmiyyətlərin təyininə aid kəmiyyət və keyfiyyət xarakterli sadə məsələləri qismən həll edir.	Havanın rütubətini ifadə edən fiziki kəmiyyətlərin təyininə aid kəmiyyət və keyfiyyət xarakterli sadə məsələləri düzgün həll edir.

## Dərs 27 / Mövzu: RÜTUBƏTİ ÖLÇƏN CİHAZLAR

<b>Alt STANDARTLAR</b>	2.1.1. Maddələri fiziki xassələrinə görə fərqləndirir. 3.1.1. İstilik və elektrik hadisələrinə aid ölçü cihazlarından istifadə edir. 3.1.2. İstilik və elektrik hadisələrinə uyğun fiziki kəmiyyətləri ölçür, hesablamalar aparmaqla nəticələri təqdim edir.
<b>Təlim NƏTİCƏLƏRİ</b>	<ul style="list-style-type: none"> <li>• Havanın rütubətini ölçən cihazların – psixrometr və hiqrometrin iş prinsipini izah edir.</li> <li>• Havanın rütubətini ölçən cihazlardan – psixrometr və hiqrometrdən istifadə edir.</li> </ul>

**A** Maraqoyatma dərslikdə verilən mətn və suallar vasitəsilə yaradıla bilər. Şagirdlər divarın kif bağlaması, pəncərə şüşəsinin nəmlənməsi və torpağın həddən artıq quruyub çatlaq formaya düşməsini səbəbinə dair fərziyyələrini irəli sürürlər.

Maraqoyatmanın davamı olaraq şagirdlər havanın rütubətini ölçən cihazlar – hiqrometr və psixrometrlə tanış olurlar. Burada “Kondensasiyalı hiqrometr”in quruluş və iş prinsipi ətraflı verilir.

Qeyd. Fizika kabinetində bu cihaz varsa, izah onun üzərində, yoxdursa, dərslikdəki şəkil əsasında qurula bilər.

**B** Araşdırmadakı məsələ verilən nümunəyə uyğun həll edilir.

**Məsələ.** Havanın temperaturu  $18^{\circ}\text{C}$ , hiqrometrlə təyin edilən şəh nöqtəsi isə  $10^{\circ}\text{C}$ -dir. Havanın nisbi rütubətini təyin edin.

**İzahlı həll.** Cədvəl 3.6-dan  $18^{\circ}\text{C}$  temperaturda havadakı doymuş su buxarının sıxlığı ( $\rho_o = 15,4 \frac{q}{m^3}$ ) və  $10^{\circ}\text{C}$  temperaturda havadakı su buxarının sıxlığı ( $\rho = 9,4 \frac{q}{m^3}$ ) təyin edilir. ( $10^{\circ}\text{C}$  temperaturda havadakı su buxarı tamamilə doymuş hala keçir). Daha sonra isə  $18^{\circ}\text{C}$  temperaturda havanın nisbi rütubəti hesablanır:

$$\varphi = \frac{\rho}{\rho_o} 100\% = \frac{9,4 \frac{q}{m^3}}{15,4 \frac{q}{m^3}} 100\% \approx 61\%.$$

Beləliklə, şagirdlər nəticə çıxarırlar ki, havanın daha aşağı temperaturunda, yəni  $18^{\circ}\text{C}$ -də, onun nisbi rütubəti daha böyük olur.

**Diferensial təlim.** Təlim nəticələri zəif və sağlamlıq imkanları məhdud olan şagirdlər üçün müəllim bir qədər fərqli tapşırıqlar verə bilər. Belə şagirdlərə qrupda, yaxud hər hansı bir şagirdlə birgə işləmək məsləhət görülə bilər.

Daha sonra məlumat mübadiləsi və müzakirəsi mərhələsi davam etdirilir. Şagirdlər rütubəti ölçən digər cihazla – psixrometrlə tanış edilir. Onlar cihazdan istifadə qaydasını öyrənir, psixrometrik cədvəl haqqında məlumat alırlar.

**D** Bu mərhələdə şagirdlər öyrəndiklərini praktikaya tətbiq edirlər: Onlar psixometrik cədvəldən istifadə edərək dərslikdə təsvir edilən psixrometrin göstəricisiniə əsasən havanın nisbi rütubətini təyin edirlər.

Cavab: Şəkildə quru termometrin  $22^{\circ}\text{C}$ , yaş termometrin isə  $20^{\circ}\text{C}$  göstərdiyi təsvir edilmişdir. Psixometrik cədvəldən istifadə etdikdə məlum olur ki, bu psixrometrin yerləşdiyi mühitdə nisbi rütubət  $83\%$ -dir.

**E** Mövzunun “Nə öyrəndiniz” hissəsində verilən tapşırıq dərs boyu şagirdin öyrəndiyi əsas bilikləri müstəqil olaraq ümumiləşdirməsinə xidmət edir. Havanın rütubəti *psixrometr və higrometr* adlanan cihazlarla ölçülür. *Kondensasiyalı higrometrlə bila-* vasita *şəh nöqtəsi* təyin edilir. Psixrometrin iş prinsipi *buxarlanan suyun soyumasına* əsaslanır.

**F** Şagirdlərin özlərini qiymətləndirmələri üçün mövzunun sonunda “Öyrəndiklərinizi yoxlayın” hissəsində verilmiş tapşırıqlar yerinə yetirilə bilər. Burada verilən 1-3 tapşırıqlarına şagirdlər dərsdə mənimsədikləri biliklər əsasında çətinlik çəkmədən düzgün cavablandıracaqlar.

4. Sinif otağında yerləşən psixrometr təsvir edilmişdir: quru termometr  $22^{\circ}\text{C}$ , yaş termometr isə  $15^{\circ}\text{C}$  göstərir. Deməli temperaturlar fərqi  $7^{\circ}\text{C}$  - dir. Psixometrik cədvəldən istifadə etməklə suallar cavablandırılır.

Cavab: I sual –  $47\%$ ; II sual – nisbi rütubətin  $68\%$  olması o deməkdir ki, quru termometrin  $22^{\circ}\text{C}$  temperatur göstəricisinin yaş termometrin göstəricisindən  $4^{\circ}\text{C}$  fərqlənməlidir. Deməli, yaş termometr  $18^{\circ}\text{C}$  göstərməlidir.

**Qiymətləndirmə.** Müəllim dərsin təlim məqsədlərinə nail olmaq dərəcəsini aşağıdakı meyarlar üzrə qiymətləndirə bilər.

*Qiymətləndirmə meyarları:* izahetmə, tətbiqetmə.

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Havanın rütubətini ölçən cihazların – psixrometr və higrometrin iş prinsipini izah etməkdə çətinlik çəkir.	Havanın rütubətini ölçən cihazların – psixrometr və higrometrin iş prinsipini müəllimin köməyi ilə izah edir.	Havanın rütubətini ölçən cihazların – psixrometr və higrometrin iş prinsipini qismən izah edir.	Havanın rütubətini ölçən cihazların – psixrometr və higrometrin iş prinsipini ətraflı izah edir.
Havanın rütubətini ölçən cihazlardan – psixrometr və higrometr dən çətinlikdə istifadə edir.	Havanın rütubətini ölçən cihazlardan – psixrometr və higrometr dən müəllimin köməyi ilə istifadə edir.	Havanın rütubətini ölçən cihazlardan – psixrometr və higrometr dən çox vaxt sərbəst istifadə edir.	Havanın rütubətini ölçən cihazlardan – psixrometr və higrometr dən dəqiq istifadə edir.

## Dərs 28 / MƏSƏLƏ HƏLLİ

5-ci çalışmada verilən məsələlər həll edilə bilər.

1. Cavab: C.

2. Cavab: C.

3. Cavab:

I sual – qurğuşun qrafikin AB hissəsinə uyğun temperaturda, qalay isə DE hissəsinə uyğun temperaturda maddənin bərk-maye halında olmuşdur;

II sual – qalayın ərimə temperaturu  $232^{\circ}\text{C}$ , qurğuşunun ərimə temperaturu isə  $327^{\circ}\text{C}$  olduğundan qrafikin DE parçası AB parçasından aşağıda yerləşir;

III sual – qrafikdən görünür ki, qurğuşun 4-cü dəqiqədə, qalay isə 6-cı dəqiqəyə yaxın vaxtda əriməyə başlamışdır;

IV sual – AB parçası DE parçasına nisbətən uzun olduğundan, qurğuşunun tam əriməsinə dəh çox vaxt sərf edilmişdir: qurğuşunun tam əriməsinə  $\approx 7$  dəq, qalayın tam əriməsinə isə  $\approx 4,2$  dəq;

V sual – qalayın ərimə temperaturu  $232^{\circ}\text{C}$ , qurğuşunun ərimə temperaturu isə  $327^{\circ}\text{C}$ -dir;

VI sual – qrafikin BC və EF hissələri uyğun olaraq maye qurğuşunun və maye qalayın qızmasını göstərir.

4. Cavab: qrup müzakirəsində Arif və Nəzrinin mühakiməsi doğrudur: A.

5. Cavab: 2 – L və M mayelərini fərqli sınaq şüşəsinə töküb spirt lampasında qızdırmaqla onların qaynamağa başladıqları temperaturları ölçməklə.

## **ÜMUMİLƏŞDİRİCİ TAPŞIRIQLAR**

1. Cavab: D) 50 kq

2. Cavab:

I sual – qrafikə əsasən qurğusunun daxili enerjisinin artmasına AB və CD, azalmasına isə EF və GH hissələri uyğundur;

II sual – qurğusunun kənardan istilik miqdarı almasına uyğun qrafik hissələri  $AB \Rightarrow BC \Rightarrow CD \Rightarrow DE$ , kənara istilik miqdarı verdiyi hissələr  $EF \Rightarrow FG \Rightarrow GH$ ;

III sual – qrafikdə CD parçası ərintinin qızmasını, DE – ərintinin qaynamasını, EF – ərintinin soyumasını xarakterizə edir;

IV sual – qurğusun qrafikin B və G nöqtələrinə uyğun temperaturda bərk haldadır;

V sual – qurğusun qrafikin C və F nöqtələrinə uyğun temperaturda maye haldadır;

VI sual – qrafikin AB hissəsi qurğusunun qızmasına, GH hissəsi isə bərkimmiş qurğusun soyumasına uyğundur.

3. Cavab: B) 360 kC

4. Cavab: B) Maye buxarlandıqda ətrafdan istilik alır, buخار kondensasiya etdikdə ətrafa istilik verir.

5. Cavab:

I sual – C) Yalnız O

II sual – B) Yalnız M

6. Cavab:

I sual – Fərəh və Həmzə;

II sual – su qrafikin I hissəsində maye, II hissəsində maye-buxar (su qaynayır).


7. Cavab: E) 900 kC

### III TƏDRİS VAHİDİ ÜZRƏ KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRİMƏ

1. Kristalın əriməsi və ərintinin kristallaşma proseslərində hansı qanuna uyğunluq ödənir?
- Verilən kütləli kristalın ərimə temperaturu bu ərintinin kristallaşma temperaturuna bərabərdir.
  - İxtiyari kütləli kristalın ərimə temperaturu ixtiyari kütləli ərintinin kristallaşma temperaturuna bərabərdir.
  - Verilən kütləli kristalın ərimə prosesində nə qədər enerji udulursa, bu ərintinin kristallaşmasında da bir o qədər enerji ayrılır.
- A) 1 və 3   B) Yalnız 2   C) 1, 2 və 3  
D) 1 və 2   E) Yalnız 1

2. Şəkildə kristalın əriməsinin temperatur zaman qrafiki verilir. Kristalın yalnız ərimə prosesi qrafikin hansı hissəsinə uyğundur?

- A) 1–2   B) 2–3   C) 3–4   D) 1–2–3   E) 2–3–4




3. Buzun xüsusi ərimə istiliyi  $330000 \frac{C}{kg}$ -dir. Bu o deməkdir ki, ....

- A) kütləsi 1 kg olan buz 100°C temperaturda əritmək üçün ona 330000 C istilik miqdarı vermək lazımdır.  
B) ixtiyari kütləli buz 0°C temperaturda əritmək üçün ona 330000 C istilik miqdarı vermək lazımdır.  
C) ixtiyari kütləli buz 0°C temperaturda əritmək üçün o, 330000 C istilik miqdarı verməlidir.  
D) kütləsi 1 kg olan buz 0°C temperaturda əritmək üçün o, 330000 C istilik miqdarı verməlidir.  
E) kütləsi 1 kg olan buz 0°C temperaturda əritmək üçün ona 330000 C istilik miqdarı vermək lazımdır.

4. Şəkildə ərintinin kristallaşma prosesinin temperatur zaman qrafiki verilir. Bərk cismin soyuma prosesi qrafikin hansı hissəsinə uyğundur?

- A) 4–3   B) 3–2   C) 2–1   D) 3–2–1   E) 4–3–2



5. Kütləsi 300 q olan qızılı ərimə temperaturunda əritmək üçün nə qədər istilik miqdarı sərf olunmalıdır  $\left(\lambda_Q = 67 \frac{kC}{kg}\right)$ .

- A) 20,1 kC   B) 201 kC   C) 33,5 kC   D) 335 kC   E) 67 kC

6. Kütlələri bərabər olan maye qurğusun, sink və qızılın kristallaşma temperaturalarında ayrılan istilik miqdarlarını müqayisə edin (maddələrin xüsusi ərimə istilikləri uyğun olaraq:  $\lambda_{Q_{ur}} = 25 \frac{kC}{kq}$ ,  $\lambda_{Sink} = 120 \frac{kC}{kq}$ ,  $\lambda_{Q_{iz}} = 67 \frac{kC}{kq}$ ).

- A)  $Q_{Sink} > Q_{Q_{ur}} > Q_{Q_{iz}}$     B)  $Q_{Sink} < Q_{Q_{iz}} < Q_{Q_{ur}}$     C)  $Q_{Sink} = Q_{Q_{iz}} = Q_{Q_{ur}}$   
 D)  $Q_{Sink} > Q_{Q_{iz}} > Q_{Q_{ur}}$     E)  $Q_{Sink} < Q_{Q_{ur}} < Q_{Q_{iz}}$

7. Buxarlanmanın sürəti nədən asılıdır?

1. Mayenin temperaturundan.
2. Maye səthinin üzərindəki təzyiqdən.
3. Mayenin tərkibindən.

- A) 1 və 3    B) Yalnız 2    C) Yalnız 1    D) Yalnız 3    E) 1, 2 və 3

8. Havanın temperaturu  $11^{\circ}\text{C}$ , şəh nöqtəsi isə  $1^{\circ}\text{C}$ -dir. Havanın nisbi rütubəti nə qədərdir ( $11^{\circ}\text{C}$  temperaturda havada doymuş su buxarının sıxlığı  $10 \frac{q}{m^3}$ , şəh nöqtəsinə uyğun doymuş su buxarının sıxlığı  $5,2 \frac{q}{m^3}$ -dir).

- A) 11%    B) 48%    C) 100%    D) 52%    E) 1%

9. Otaqda havanın nisbi rütubəti 50%-dir. Buna uyğun psixrometrin quru termometrinin  $t_1$ , nəm termometrinin  $t_2$  temperaturları arasında hansı münasibət var?

- A)  $t_1 = t_2$     B)  $t_1 < t_2$     C)  $t_1 > t_2$     D)  $t_1 = 2t_2$     E)  $t_1 = \frac{1}{2}t_2$

10. Qabdakı suyun qaynama temperaturu xarici təzyiqdən necə asılıdır?

1. Asılı deyil.
2. Xarici təzyiq artdıqda qaynama temperaturu azalır.
3. Xarici təzyiq artdıqda qaynama temperaturu artır.
4. Xarici təzyiq azaldıqda qaynama temperaturu azalır
5. Xarici təzyiq azaldıqda qaynama temperaturu artır

- A) Yalnız 3    B) Yalnız 1    C) 3 və 4    D) 2 və 5    E) Yalnız 5

Düzgün cavablar

1	2	3	4	5	6	7	8	9	10
C)	B)	C)	C)	A)	D)	E)	D)	C)	C)

## TƏDRİS VAHİDİ – 4

### İSTİLİK MÜHƏRRİKLƏRİ

#### TƏDRİS VAHİDİ ÜZRƏ REALLAŞDIRILACAQ ALT STANDARTLAR

- 1.1.1. İstilik və elektromaqnit (elektrik) hadisələrini və onların başvermə səbəblərini şərh edir.
- 1.1.5. İstilik hərəkəti və elektrik hadisələrinin qanuna uyğunluqlarına aid topladığı məlumatları şərh edir.
- 2.1.2. Maddələrin fiziki xassələrinə aid məsələlər qurur və həll edir.
- 3.2.1. Texnikada və istehsalatda istifadə olunan istilik hadisələrinə və alternativ enerji mənbələrinə əsaslanan qurğuların iş prinsipini izah edir.
- 3.2.2. İstilik texnikasının yaranması və inkişafında fizika elminin rolunu dəyərləndirir.

TƏDRİS VAHİDİ ÜZRƏ ÜMUMİ SAATLARIN MİQDARI: **6 saat**  
KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRMƏ: **1 saat**

---

Dörs 31 / Mövzu: **İSTİLİK MÜHƏRRİKİ.**  
**İSTİLİK MÜHƏRRİKİNİN FAYDALI İŞ ƏMSALI**

<b>Alt STANDARTLAR</b>	1.1.5. İstilik hərəkəti və elektrik hadisələrinin qanuna uyğunluqlarına aid topladığı məlumatları şərh edir. 2.1.2. Maddələrin fiziki xassələrinə aid məsələlər qurur və həll edir. 3.2.1. Texnikada və istehsalatda istifadə olunan istilik hadisələrinə və alternativ enerji mənbələrinə əsaslanan qurğuların iş prinsipini izah edir.
<b>Təlim NƏTİCƏLƏRİ</b>	<ul style="list-style-type: none"><li>Yanacağın daxili enerjisini mexaniki enerjiyə çevirən qurğuları təsnif edir.</li><li>İstilik mühərriklərinin iş prinsipinin ümumi qanuna uyğunluğunu təsvir edir.</li><li>İstilik mühərriklərində faydalı iş əmsalının hesablanmasına aid sadə məsələlər həll edir.</li></ul>

**A** Maraqoyatma mərhələsi dərslikdə verilən təsvirlərin müzakirəsi əsasında yerinə yetirilə bilər. Müəllim beyin həmləsi və suallardan istifadə etməklə müzakirə təşkil edir:

- *Müxtəlif nəqliyyat vasitələrində ümumi nədir?*
- *Onlarda mexaniki enerji hansı enerjinin hesabına yaranır?*

Sonra müəllim dərslikdə verilən material əsasında gündəlik hayatı nümunələrlə şagirdlərə mühərriklərin rolü barədə misallar göstərə bilər. Şagirdlərin fəallığını artırmaq üçün şəkillərdən, slaytlardan, videomateriallardan və ya “Fizika multi-media” diskindən istifadə olunması məqsədə uyğundur.

**B** “Sadə istilik mühərriki” araşdırmasında məqsəd yanacaq yandıqda ayrılan enerjinin mexaniki enerjiyə çevrilmə hadisəsini müşahidə etmək, hadisənin başvermə səbəbləri üzərində fərziyyələr formalasdırmaqdır. Bu zaman şagirdlər başa düşməlidirlər ki, işçi cisimlə (yanacaq yananda alınan qazla, yaxud sınaq şüşəsinin daxilində yaranan buxarla) iş görmək üçün ona istilik miqdarı vermək lazımdır. Nəticədə işçi cisim genişlənərk mexaniki iş görür: tixac atılır və o, mexaniki hərəkət sürəti alır. İşçi cismin isə daxili enerjisi azalır və temperaturu düşür.

Şagirdləri məqsədə uyğun düşünməyə istiqamətləndirmək üçün “*Tixacın hərəkəti hansı enerji hesabına baş verdi?*”, “*Tixac porşenlə əvəz olunarsa, nə müşahidə olunur?*”, “*Porşenin silindr daxilində yuxarı aşağı fasıləsiz hərəkətini necə təmin etmək olar?*” kimi suallarla sınıf müraciət oluna bilər.

**C** Bu hissədə məlumat mübadiləsi və müzakirə həyata keçirilir. Paraqrafın nəzəri materialını müəllimin izah etməsi məqsədə uyğundur. Izah əsasən dörd istiqamətdə verilir:

- İstilik mühərriki nədir?
- İstilik mühərriklerinin iş prinsipi nəyə əsaslanır?
- İstilik mühərriki hansı hissələrdən ibarətdir?
- İstilik mühərrikinin əsas xarakteristikası – mühərrikin faydalı iş əmsali nədir? Onu necə artırmaq olar?

Bunlar haqqında ləkənlik məlumat dərslikdə öz əksini tapır. Şagirdlərin verilən izahə diqqətini artırmaq üçün müxtəlif illüstrativ vasitə və vəsaitlərdən istifadə oluna bilər.

- D** “Öyrəndiklərinizi tətbiq edin” mərhələsində verilən məsələ bələ həll olunur:

Verilir:	Həlli:
$A_f = 2,2 \cdot 10^4 \text{ kC}$ $m = 2 \text{ kg}$ $q = 4,4 \cdot 10^7 \frac{\text{C}}{\text{kg}}$ $\eta - ?$	$\eta = \frac{A_f}{Q} \cdot 100\% = \frac{A_f}{qm} \cdot 100\%.$
Hesablanması:	
$\eta = \frac{2,2 \cdot 10^7 \text{ C}}{2 \cdot 4,4 \cdot 10^7 \text{ C}} \cdot 100\% = 25\%. \text{ Cavab: } 25\%.$	

- E** Mövzunun “Nə öyrəndiniz” hissəsində verilən tapşırıq şagirdin öyrəndiyi əsas biliklərin müstəqil olaraq ümumiləşdirilməsinə xidmət edir. Şagird açar sözlərdən istifadə etməklə verilən mətni tamamlayır.

- F** Şagirdlərin özlərini qiymətləndirmələri üçün mövzunun sonunda “Öyrəndiklərinizi yoxlayın” hissəsi yerinə yetirilir.

2 №-li tapşırıq əsasən istilik mühərrikinin ümumi tsikli bələ təsvir oluna bilər



3. Cavab: İstilik mühərrikinin  $F\theta$ -sinin 50% olması o deməkdir ki, yanacağın yanması prosesində daxili enerjinin 50%-i faydalı işe sərf olunur, qalan 50% hissəsi isə soyuducuya verilir.

4. Cavab: İstilik mühərrikində daxili enerjinin 100% mexaniki enerjiyə çevrilmesi mümkün deyildir, çünki birincisi, soyuducusu olmayan mühərrik işləməz, ikincisi, mühərrikdə hissələrin sürtünməsi, enerjinin şüalanması və s. itkilər baş verir.

**Qiymətləndirmə.** Müəllim dərsin təlim məqsədlərinə nail olmaq dərəcəsini aşağıdakı meyarlar üzrə qiymətləndirə bilər.

*Qiymətləndirmə meyari: təsnifetmə, təsviretmə, məsələ həllətmə*

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Yanacağın daxili enerjisini mexaniki enerjiyə çevirən qurğuları təsnif etməkdə çətinlik çəkir.	Yanacağın daxili enerjisini mexaniki enerjiyə çevirən qurğuları müəllimin köməyi ilə təsnif edir.	Yanacağın daxili enerjisini mexaniki enerjiyə çevirən qurğuları əsasən təsnif edir.	Yanacağın daxili enerjisini mexaniki enerjiyə çevirən qurğuları düzgün təsnif edir.
İstilik mühərriklərinin iş prinsipinin ümumi qanuna uyğunluğunu müəllimin köməyi ilə təsvir edir.	İstilik mühərriklərinin iş prinsipinin ümumi qanuna uyğunluğunu səhv'lərə yol verməklə təsvir edir.	İstilik mühərriklərinin iş prinsipinin ümumi qanuna uyğunluğunu qismən düzgün təsvir edir.	İstilik mühərriklərinin iş prinsipinin ümumi qanuna uyğunluğunu düzgün təsvir edir.
İstilik mühərriklərində faydalı iş əmsalının hesablanmasına aid sadə məsələləri müəllimin köməyi ilə həll edir.	İstilik mühərriklərində faydalı iş əmsalının hesablanmasına aid sadə məsələləri çətinliklə həll edir.	İstilik mühərriklərində faydalı iş əmsalının hesablanmasına aid sadə məsələlərin həllində bəzən kiçik səhv'lərə yol verir.	İstilik mühərriklərində faydalı iş əmsalının hesablanmasına aid sadə məsələləri düzgün həll edir.

## Dərs 32 / Mövzu: BUXAR TURBİNİ


<b>Alt STANDARTLAR</b>	3.2.1. Texnikada və istehsalatda istifadə olunan istilik hadisələrinə və alternativ enerji mənbələrinə əsaslanan qurğuların iş prinsipini izah edir. 3.2.2. İstilik texnikasının yaranması və inkişafında fizika elminin rolunu dəyərləndirir.
<b>Təlim NƏTİCƏLƏRİ</b>	<ul style="list-style-type: none"> <li>• Su buxarının daxili enerjisini mexaniki enerjiyə çevirən mühərrikin iş prinsipini izah edir.</li> <li>• Laboratoriya və məişət avadanlıqlarından istifadə etməklə sadə təcrübələr aparır.</li> </ul>

**A** Maraqoyatma dərslikdə verilən “Efir istilik mühərriki”nin sxemi əsasında onun iş prinsipinin müzakirəsi ilə yaradıla bilər. Bu zaman şagirdlərin məntiqli fərziyyələri lövhədə yazılır.

**B** “Bu hansı qurğunun modelidir?” adlı araştırma yerinə yetirilir. Araşdırında məqsəd su buxarının daxili enerjisinin fırlanan diskə verilməsini nümayiş etdirməklə buxar turbininin iş prinsipinə dair ilkin təsəvvür yaratmaqdır. Şagirdlər böyük

həvəslə “pərli çarx” hazırlayır və onu sınaqdan çıxarır: buxar şırnağının enerjisi pərləri olan çarxin mexaniki enerjisine çevirilir.

Dərsin “Nəticəni müzakirə edək” hissəsində yaxşı olar ki, şagirdlər iş vərəqlərində hazırladıqları cihazın sxemini çəksin və orada “qızdırıcı”, “soyuducu” və “işçi cismi” işarələsinlər. Eyni zamanda enerjilərin bir birinə çevrilməsini göstərən sxemi tamamlasınlar:



Bu tapşırığın cütlük'lərə yerinə yetirilməsi məqsədə uyğundur.

**Diferensial təlim.** Təlim nəticələri zəif və sağlamlıq imkanları məhdud olan şagirdlərin aktiv iştirakını təmin etmək üçün onları daha fəal şagirdlərin yanında əyləşdirmək olar.

**C** Nəzəri materialla tanışlıq fizika kabinetinin potensial imkanları nəzərə alınmaqla və müxtəlif üsullardan istifadə etməklə həyata keçirilə bilər:

1. Dərslikdəki şəkilləri illüstrasiya etməklə.

2. Araşdırmanın gedisinə istinad etməklə.

3. Bu ünvanda yerləşən videodərslərin nümayishi ilə:

<https://www.youtube.com/watch?v=VxXqOgDjlHs>;

<https://www.youtube.com/watch?v=PRVNwKLCHRA>.

**D** “İstilik elektrik stansiyasının sxemi” adlı araştırma şagirdlərin əldə etdikləri biliklərin tətbiqinə yönəlmüşdür. Bu araştırma istilik elektrik stansiyalarında müxtəlif yanacaqların (daş kömür, mazut, qaz və s.) daxili enerjisinin turbinin mexaniki enerjisini çevrilməsini (onun isə son nəticədə elektrik enerjisini çevrilməsi) təqdim olunan şəklin addım addım təhlilindən ibarətdir. Texniki imkanı olan siniflərdə <https://www.youtube.com/watch?v=Cqnh7hPDj8w> ünvanındaki materialdan da istifadə oluna bilər.

**E** Mövzunun “Nə öyrəndiniz” hissəsində verilmiş tapşırıq dərs boyu şagirdin öyrəndiyi əsas bilikləri müstəqil olaraq ümumiləşdirməsinə xidmət edir.

**F** Dərsin “Öyrəndiklərinizi yoxlayın” hissəsində verilən tapşırıqlar şagirdlərin dərs boyu qazandıqları biliklərin yoxlanmasına xidmət edir.

1. Cavab:

I sual – soplo 1, val isə 5 rəqəmi ilə işarə edilmişdir;

II sual – buxar turbini su buxarının daxili enerjisini mexaniki enerjiyə çevirən istilik mühərrikidir.

2. Cavab:

200°C temperaturla uyğun enerji buxar turbinində pərlərin fırlanmasına və borularda hərəkət edərkən onların qızmasına sərf olunur.

Mövzunun sonuncu hissəsi olan “Layihə” şagirdləri produktiv tətbiqetməyə sövq edir. Layihənin icrası ev tapşırığı kimi verilir.

Dərsin sonunda iş vərəqləri yığılır və hər bir şagirdin portfoliosuna əlavə olunur.

**Qiymatləndirmə.** Müəllim dərsin təlim məqsədlərinə nail olmaq dərəcəsini aşağıdakı meyarlar üzrə qiymatləndirə bilər.

*Qiymatləndirmə meyarları:* izahetmə, tətbiqetmə

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Su buxarının daxili enerjisini mexaniki enerjiya çevirən müəllimin iş prinsipini izah etməkdə çətinlik çəkir.	Su buxarının daxili enerjisini mexaniki enerjiya çevirən müəllimin iş prinsipini müəllimin köməyi ilə izah edir.	Su buxarının daxili enerjisini mexaniki enerjiya çevirən müəllimin iş prinsipini qismən izah edir.	Su buxarının daxili enerjisini mexaniki enerjiya çevirən müəllimin iş prinsipini ətraflı izah edir.
Laboratoriya və məişət avadanlıqlarından istifadə etməklə sadə təcrübələri aparanda çətinlik çəkir.	Laboratoriya və məişət avadanlıqlarından istifadə etməklə sadə təcrübələri müəllimin köməyi ilə aparır.	Laboratoriya və məişət avadanlıqlarından istifadə etməklə sadə təcrübələrinin çox hissəsini sərbəst aparır.	Laboratoriya və məişət avadanlıqlarından istifadə etməklə sadə təcrübələri dəqiqlik aparır.

### Dərs 33 / Mövzu: DAXİLİYANMA MÜHƏRRİKLƏRİ

<b>Alt STANDARTLAR</b>	3.2.1. Texnikada və istehsalatda istifadə olunan istilik hadisələrinə və alternativ enerji mənbələrinə əsaslanan qurğuların iş prinsipini izah edir. 3.2.2. İstilik texnikasının yaranması və inkişafında fizika elminin rolunu dəyərləndirir.
<b>Təlim NƏTİCƏLƏRİ</b>	<ul style="list-style-type: none"><li>• Daxiliyanma mühərrikini digər istilik mühərriklərindən fərqləndirir.</li><li>• Daxiliyanma mühərrikinin iş prinsipini illüstrasiyalar əsasında izah edir.</li><li>• Daxiliyanma mühərrikinin tətbiqlərinə dair əsaslandırılmış misallar göstərir.</li></ul>

**A** Maraqoyatma zamanı şagirdlərin diqqətini dərslikdə verilən mətnə və suallara yönəltmək məqsədə uyğundur.

Mövzuda yeni məlumatlar çox olduğundan dərsin bu hissəsinin şifahi şərh metodu ilə tədris edilməsi məqsədə uyğundur. Bu zaman illüstrativ və texniki vasitələrdən istifadə olunması əlverişlidir. Yeni bilik aşağıdakı ardıcılıqla verilir:

- daxiliyanma mühərriki haqqında ilk anlayış;
- daxiliyanma mühərrikinin yaradılma və inkişaf tarixi;
- daxiliyanma mühərrikinin əsas quruluşu;
- daxiliyanma mühərrikinin iş prinsipinin müqayisəli izahı: dördtaktlı karbüratorlu və dizel daxiliyanma mühərrikləri.

**D** “Daxiliyanma mühərrikini bir daha öyrənək” araşdırması daxiliyanma mühərrikinin kəsiyinin modeli üzərində aparılır (model yoxdursa, dərslikdə verilən şəkildən istifadə olunur). Şagirdlər mühərrikin hissələrini müəyyən edirlər. Onlara yardım məqsədilə qruplara daxiliyanma mühərrikinin rəqəmlərlə işarələnmiş sxemi paylana bilər. Paylayıcı mexanizmin işi və klapanların vaxtında açılıb-bağlanmasının necə həyata keçirilməsi haqqında məsələ dərslikdə qısa verildiyindən şagirdlər onun işini model üzərində göstərirler. Araşdırma şagirdlərin texniki düşüncəsinin inkişafına kömək edir. Dərsin “Nəticəni müzakirə edək” hissəsində şagirdlər araşdırmanın nəticələrinə dair sualları müzakirə edə bilərlər.

**Qeyd.** Daxiliyanma mühərrikinin modelini nümayiş etdirərkən çarxqolu sürgüqolu mexanizmini nazimçarxla deyil, porşenə təsir göstərməklə hərəkətə gətirmək lazımdır. Belə ki, söhbət hərəkətin porşendən vala verilməsindən gedir, əksinə yox.

**E** Mövzunun “Nə öyrəndiniz” hissəsində verilən açar sözlər əsasında “Gizli söz” tapşırığı yerinə yetirilir:

Yanacağın birbaşa silindrə, mühərrikin özünün daxilində yandığı istilik mühərrik daxiliyanma mühərrikidir. Mühərrikin bir tam işi dörd taktda baş verir. Bu səbəbdən belə mühərrik dördtaktlı mühərrik adlanır.

**F** Şagirdlərin özlərini qiymətləndirmələri üçün mövzunun sonunda “Öyrəndiklərinizi yoxlayın” hissəsində verilmiş tapşırıqlar yerinə yetirilə bilər.

1. Cavab: Dizel mühərriki karbüratorlu mühərrikdən onunla fərqlənir ki, dizel mühərrikində birinci taktda silindrə yanacaq qarışığı deyil, təmiz hava sorulur. “Sixılma” taktında hava 15–20 dəfə sixılaraq temperaturu 500–600°C-yə qədər yüksəlir. Bu taktın sonunda silindrə xüsusi nasosla dizel yanacağı püskürülür. Belə sixılan və yüksək dərəcəyə qədər qızmış havaya püskürülən yanacaq dərhal alışır.
2. Cavab: Porşen aşağı hərəkət edərək silindrəki havanı seyrəldir, nəticədə silindrəki havanın təzyiqi kəskin azalır, atmosfer təzyiqi yanacaq qarışığını silindrə “itələyir”.
3. Cavab: Sixılma, işgörmə və xaricetmə taktlarının iş prinsipi mövzuda ətraflı izah edilir.

**Qiymətləndirmə.** Müəllim dərsin təlim məqsədlərinə nail olmaq dərəcəsini aşağıdakı meyarlar üzrə qiymətləndirə bilər.

*Qiymətləndirmə meyarlari: fərqləndirmə, izahetmə, təqdimetmə*

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Daxiliyanma mühərrikini digər istilik mühərriklərindən fərqləndirməkdə çətinlik çəkir.	Daxiliyanma mühərrikini digər istilik mühərriklərindən fərqləndirərkən səhvlərə yol verir.	Daxiliyanma mühərrikini digər istilik mühərriklərindən kiçik qeyri-dəqiqliyə yol verməkla fərqləndirir.	Daxiliyanma mühərrikini digər istilik mühərriklərindən dəqiq fərqləndirir.
Daxiliyanma mühərrikinin iş prinsipini illüstrasiyalar əsasında çətinliklə izah edir.	Daxiliyanma mühərrikinin iş prinsipini illüstrasiyalar əsasında müəllimin köməyi ilə izah edir.	Daxiliyanma mühərrikinin iş prinsipini illüstrasiyalar əsasında əsasən izah edir.	Daxiliyanma mühərrikinin iş prinsipini illüstrasiyalar əsasında ətraflı izah edir.
Daxiliyanma mühərrikinin tətbiqlərinə dair əsaslaşdırılmış misallar göstərməkdə çətinlik çəkir.	Daxiliyanma mühərrikinin tətbiqlərinə dair əsaslaşdırılmış misalları müəllimin köməyi ilə göstərir.	Daxiliyanma mühərrikinin tətbiqlərinə dair əsaslaşdırılmış misalları əsasən göstərir.	Daxiliyanma mühərrikinin tətbiqlərinə dair əsaslaşdırılmış misalları dəqiq göstərir.

## Dörs 34 / Mövzu: REAKTİV MÜHƏRRİK

Alt STANDARTLAR	1.1.1. İstilik və elektromaqnit (elektrik) hadisələrini və onların başvermə səbəblərini şərh edir. 3.2.1. Texnikada və istehsalatda istifadə olunan istilik hadisələrinə və alternativ enerji mənbələrinin əsaslanan qurğuların iş prinsipini izah edir. 3.2.2. İstilik texnikasının yaranması və inkişafında fizika elminin rolunu dəyərləndirir.
Təlim NƏTİCƏLƏRİ	<ul style="list-style-type: none"><li>Yanacağın daxili enerjisini qaz şırnağının kinetik enerjisini çevirən və qaz şırnağının reaksiya qüvvəsinə bərabər dəri qüvvəsi yaradan istilik mühərrikini təsvir edir.</li><li>Reaktiv mühərrikin iş prinsipini illüstrativ vasitələr əsasında izah edir.</li><li>Laboratoriya və məişət avadanlıqlarından istifadə etməklə reaktiv mühərrik modeli hazırlayır.</li></ul>

Fəndaxili əlaqə yaradılır, müvafiq suallar əsasında şagirdlərin əvvəlki mövzularda aldıqları biliklər təkrarlanır bilər. Dörsdə şagirdlərə gündəlik həyatda rastlaşdıqları müxtəlif istilik mühərrikləri haqqında biliklərə əsaslanaraq diaqnostik araşdırma aparmaq olar: “Dizel mühərriklərində əlavə güc qurğusu (turbin – “turbo”) haqqında kimin məlumatı var? Təyyarələrdə hansı mühərrik növlərinindən istifadə edilir? Sürət qayıqlarında istifadə olunan mühərriklərin iş prinsipi haqqında nə bilirsiniz?” kimi suallar verilə bilər.

**A** Mövzuya başlamaq üçün əvvəlcədən hazırlanan raketlər haqqında təqdimati nümayiş etdirmək olar. Sonra diqqəti dərslikdə verilən mətnə və suala yönəltmək məqsədə uyğundur.

• Kosmik boşluqda uzaqlaşan kosmik stansiyaya qayıtmak üçün nə edərdiniz?

**Gözlənilən cavab.** Kosmik boşluqda uzaqlaşan kosmik stansiyaya qayıtmak üçün astronavt əlindəki alətləri gəminin hərəkətinin əksi istiqamətinə atmalıdır. Belə olduqda o özü uzaqlaşan gəmi istiqamətində itələnərək sdirətlənəcək və gəmiyə yaxınlaşacaq.

**Qeyd.** Müəllim araşdırmağa başlamazdan əvvəl şagirdləri fizika kabinetindən asılan təhlükəsizlik qaydaları ilə tanış etməlidir.

**B** “Bu hansı istilik mühərrikinin modelidir?” araşdırması icra olunur. Məqsəd qarşılıqlı təsirdə olan iki cismin (sınaq şüşəsi və tixac) bir birindən itələnərək əks istiqamətlərə hərəkət etməsinin müşahidə olunmasıdır. Lakin araşdırmanın icrası müəllimin bilavasita rəhbərliyi və iştirakı ilə yerinə yetirilir. Şagirdlər bu araşdırmanın nəticəsini “İstilik mühərriki” mövzusunda icra etdikləri araştırma ilə

müqayisə etməyə sövq olunur. Müzakirə dərslikdə verilən suallar əsasında qurula bilər.

- C Sinfin hazırlıq səviyyəsindən asılı olaraq nəzəri materialla tanışlıq müəllimin şərhi, yaxud da fərdi iş üsullarından biri ilə həyata keçirilə bilər. Müəllim fərdi iş üsulundan istifadə etdikdə şagirdlərin fəaliyyətini izləməlidir. Mövzu şagirdlər üçün mürəkkəb olduğundan və uyğun cihazın modelinin fizika laboratoriyasında olmadığını nəzərə alaraq təqdimat, şəkil və digər illüstrativ vəsaitlərdən istifadə etmək olar. Yekunda belə bir cədvəli tamamlamaq məqsədə uyğun olardı.

Hava reaktiv mühərriki	
Hissələr	Hansı işi yerinə yetirir
Giriş soplosu	
Təyyarə və ya gəmi pəri	
Kompressor	Qızdırıcı qurğu olub 200°C temperaturlu sıxılmış havanı vurur.
Yanma kamerası	
Qaz turbini	
Xaricetmə soplosu	

Şifahi şərhdə aşağıdakı ünvanlarda yerləşən videomaterialların əvvəlcədən müəyyənləşdirilən fraqmentlərindən istifadə oluna bilər:

<https://www.youtube.com/watch?v=QFKzjAehtkg>,

<https://www.youtube.com/watch?v=9zFaSOIQDp0>.

- D Dərsin “Öyrəndiklərinizi tətbiq edin” hissəsində şagirdlər “Bu hansı hərəkətdir?” araşdırmasını yerinə yetirirlər. Şagirdlər dəfələrlə bu vəziyyətlə rastlaşdığından araştırma onlar üçün maraq doğurur. Belə araşdırımlar şagirdlərdə gündəlik həyatda baş verən hadisələrin mahiyyətini anlamağa, onlardan həyatı məqsədlər üçün istifadə etməyə, tədqiqatçılıq meylinin inkişafına zəmin yaradır.

Mövzunun “Bilirsinizmi” hissəsində insanın reaktiv mühərriklə ilk uçuşunun 1633-cü ildə türk ixtiraçısı Ləqəri Həsən Çələbi tərəfindən uğurla həyata keçirilməsi haqqında maraqlı məlumat verilir.

- E Mövzunun “Nə öyrəndiniz” hissəsində verilən tapşırıq dərs boyu şagirdin öyrəndiyi əsas bilikləri müstəqil olaraq ümumiləşdirməsinə xidmət edir. Müəllim açar söz-lərə dair əlavə suallar verməklə də dərsi ümumiləşdirə bilər.

- F Şagirdlərin özlərini qiymətləndirmələri üçün mövzunun sonunda “Öyrəndiklərinizi yoxlayın” hissəsi yerinə yetirilir.

**Qiymətləndirmə.** Müəllim dərsin təlim məqsədlərinə nail olmaq dərəcəsini aşağıdakı meyarlar üzrə qiymətləndirə bilər.

*Qiymətləndirmə meyarları: təsviretmə, izahetmə, tətbiqetmə*

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Yanacağın daxili enerjisini qaz şırnağının kinetik enerjisiniə çevirən və qaz şırnağının reaksiya qüvvəsinə bərabər darti qüvvəsi yaradan istilik mühərrikini çətinliklə təsvir edir.	Yanacağın daxili enerjisini qaz şırnağının kinetik enerjisiniə çevirən və qaz şırnağının reaksiya qüvvəsinə bərabər darti qüvvəsi yaradan istilik mühərrikini müəllimin köməyi ilə təsvir edir.	Yanacağın daxili enerjisini qaz şırnağının kinetik enerjisiniə çevirən və qaz şırnağının reaksiya qüvvəsinə bərabər darti qüvvəsi yaradan istilik mühərrikini müəllimin köməyi ilə təsvir edir.	Yanacağın daxili enerjisini qaz şırnağının kinetik enerjisine çevirən və qaz şırnağının reaksiya qüvvəsinə bərabər darti qüvvəsi yaradan istilik mühərrikini düzgün təsvir edir.
Reaktiv mühərrikin iş prinsipini illüstrativ vasitələr əsasında çətinliklə izah edir.	Reaktiv mühərrikin iş prinsipini illüstrativ vasitələr əsasında səhv'lərə yol verməklə izah edir.	Reaktiv mühərrikin iş prinsipini illüstrativ vasitələr əsasında qismən izah edir.	Reaktiv mühərrikin iş prinsipini illüstrativ vasitələr əsasında dəqiq izah edir.
Laboratoriya və məişət avadanlıqlarından istifadə etməklə reaktiv mühərrik modelini hazırlanmaqdə çətinlik çəkir.	Laboratoriya və məişət avadanlıqlarından istifadə etməklə reaktiv mühərrik modelini müəllimin köməyi ilə hazırlayır.	Laboratoriya və məişət avadanlıqlarından istifadə etməklə reaktiv mühərrik modelini əsasən hazırlayır.	Laboratoriya və məişət avadanlıqlarından istifadə etməklə reaktiv mühərrik modelini düzgün hazırlayır.

## Dərs 35 / Mövzu: İSTİLİK MÜHƏRRİKLƏRİ VƏ ƏTRAF MÜHİTİN MÜHAFİZƏSİ

<b>Alt STANDARTLAR</b>	<p>1.1.1. İstilik və elektromaqnit (elektrik) hadisələrini və onların başvermə səbəblərini şərh edir.</p> <p>3.2.1. Texnikada və istehsalatda istifadə olunan istilik hadisələrinə və alternativ enerji mənbələrinə əsaslanan qurğuların iş prinsipini izah edir.</p> <p>3.2.2. İstilik texnikasının yaranması və inkişafında fizika elminin rolunu dəyərləndirir.</p>
<b>Təlim NƏTİCƏLƏRİ</b>	<ul style="list-style-type: none"><li>• İstilik mühərriklərinin ekoloji təsirlərinə dair misallar göstərir.</li><li>• İstilik mühərriklərinin ətraf mühitə vurduğu ziyanı azaltmaq yollarına dair əsaslandırılmış təkliflər verir.</li></ul>

**A** Maraqoyatmanı şagirdlərin ekoloji bilikləri əsasında “Biologiya”, “Kimya”, “Coğrafiya” və “Həyat bilgisi” fənləri ilə integrasiya yaradılması ilə keçirmək olar. Məsələn, “Bizə kömək edin!” şəkillər tableşindən istifadə edilə bilər.

Texniki imkanları olan fizika kabinetlərində əvvəlcədən hazırlanmış slaytlardan və internet resurslarından istifadə etmək olar. “*Təbiəti qorumaq üçün nə etmək lazımdır? İstilik mühərriklərinin ətraf aləmə vurduğu ziyanı necə azaltmaq olar?*” kimi suallarla müraciət edə bilər. Şagirdlərin maraq doğuran fərziyyələri lövhədə qeyd edilir.



Eyni zamanda maraqoyatma dərslikdə verilən mətn əsasında da həyata keçirilə bilər.

**B** Bu mərhələdə “Hansı mühərrik ətraf mühiti daha çox çirkəndirir?” araşdırması icra olunur. Məqsəd şəkildə təsvir edilən dizel və karbürator mühərrikli avtomobiləri ətraf mühitə tulladığı zəhərli maddələrin miqdarına görə müqayisə etməkdir. Araşdırmanın müzakirəsi zamanı hansı mühərrikin ətraf mühiti daha çox çirkəndirdiyini müəyyən edirlər. Ətraf mühitin qorunması ilə bağlı şagirdlərin fərziyyələri dinlənilir.

**Diferensial təlim.** Təlim nəticələri zəif və sağlamlıq imkanları məhdud olan şagirdlər üçün müəllim bir qədər fərqli tapşırıqlar verə bilər. Məsələn, belə şagirdlər çirkənmiş ətraf mühit haqqında nümunələr, onların yaranma səbəbləri haqqında fikirlərini yazmaq tapşırıla bilər.

**C** Dərsin nəzəri materialı ilə tanışlıq müəllimin şərhi və müsahibə üsulu ilə aparıla bilər. Bu mərhələdə müəllim şagirdlərə müxtəlif istilik mühərriklərinin ətraf aləmin çirkənməsində neçə faiz rol oynadığını izah edir. Eyni zamanda şagirdlər ətraf aləmin qorunması istiqamətlərini öyrənirlər. Onlara ekosistem haqqında geniş məlumat verilir: Günəş batareyaları, külək və su elektrostansiyaları, məişət tullanılarının təkrar emalı zamanı ayrılan enerji və s.-dən istifadənin ekoloji baxımdan səmərəliliyi haqqında məlumat verilir. Atmosferə atılan tullantıların miqdarını azaltmaq üçün daxiliyanma mühərrikinə əlavə qoşulan katalitik neytralizatorlar haqqında qısa məlumat vermək kifayətdir. “Ümumi evimiz olan planetimizin qorunması” haqqında şagirdlərin fikirləri də önemlidir.

Texniki imkanları olan siniflərdə müəllim videomaterial və təqdimatlardan da istifadə edə bilər. Aşağıdakı ünvanda yerləşən videomaterialdan fraqmentlər nümayiş etdirilə bilər:

<https://www.youtube.com/watch?v=yWbfYAPThoU>

**D** “Öyrəndiklərinizi tətbiq edin” mərhələsində “Bakı şəhərinin atmosferi nə dərəcədə təmizdir?” adlı araştırma yerinə yetirilir. Şagirdlər verilən məlumatla əsaslanaraq aşağıdakı hesablamani aparır. Müəllim müvafiq suallarla şagirdlərə istiqamət verə bilər.

Amillər	1 ildə ətraf aləmin çirkənməsi
Udulan oksigen	$40 \cdot 750000 = 3 \cdot 10^7 \text{ kq}$
Buraxılan dəm qazı	$800 \cdot 750000 = 6 \cdot 10^8 \text{ kq}$
Buraxılan azot	$40 \cdot 750000 = 3 \cdot 10^7 \text{ kq}$
Buraxılan karbohidrogen	$200 \cdot 750000 = 15 \cdot 10^7 \text{ kq}$

Dərsin “Nəticəni müzakirə edək” hissəsində şagirdlər araştırma zamanı əldə etdikləri nəticələri müqayisə edirlər.

**E** Mövzunun “Nəyi öyrəndiniz” hissəsində isə şagird açar sözlərdən istifadə edib fikirləri tamamlayırlar.

**F** Şagirdlərin özlərini qiymətləndirmələri üçün mövzunun sonunda “Öyrəndiklərinizi yoxlayın” hissəsində verilmiş tapşırıqlar yerinə yetirilir. Müəllim evə şagirdlərə

onların yaşadıqları rayonun ekoloji problemleri barədə təqdimat hazırlamaq tapşırığı verə bilər. Eyni zamanda “Ətraf aləmi qoruyaq” adlı esse yazmaq tapşırığı vermək faydalı olardı.

**Qiymətləndirmə.** Müəllim dərsin təlim məqsədlərinə nail olmaq dərəcəsini aşağıdakı meyarlar üzrə qiymətləndirə bilər.

*Qiymətləndirmə meyarları: tətbiqetmə, əsaslandırma*

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
İstilik mühərriklərinin ekoloji təsirlərinə dair misalları çətinliklə göstərir.	İstilik mühərriklərinin ekoloji təsirlərinə dair misalları göstərəkən tez tez səhvlərə yol verir.	İstilik mühərriklərinin ekoloji təsirlərinə dair əsasən misallar göstərir.	İstilik mühərriklərinin ekoloji təsirlərinə dair misalları dəqiqliyən göstərir.
İstilik mühərriklərinin ətraf mühitə vurduğu ziyani azaltmaq yollarına dair əsaslandırılmış təkliflər verə bilmir.	İstilik mühərriklərinin ətraf mühitə vurduğu ziyani azaltmaq yollarına dair əsaslandırılmış təklifləri müəllimin köməyi ilə verir.	İstilik mühərriklərinin ətraf mühitə vurduğu ziyani azaltmaq yollarına dair əsasən əsaslandırılmış təkliflər verir.	İstilik mühərriklərinin ətraf mühitə vurduğu ziyani azaltmaq yollarına dair əsaslandırılmış təklifləri düzgün verir.

## Dərs 36 / MƏSƏLƏ HƏLLİ

6-cı çalışmada verilən məsələlər həll oluna bilər.

1. Cavab: yanacağın yanması üçün tələb olunan oksigenin əldə edilməsi çətin olduğundan.
2. Cavab:  
I sual – 2 və 3;  
II sual – 1 və 4;
- III sual – qızdırıcı, işçi cisim və soyuducu uyğun olaraq yanacaq məhsulu, silindirdəki qaz və atmosferdir.
3. Cavab: buxar turbinində.
4. Cavab: raketin hərəkəti üçün hava tələb olunmur.
6. Cavab: 25%: bu o deməkdir ki, qızdırıcıdan alınan istiliyin yalnız 25%-i faydalı işə sərf olunur.

## **ÜMUMİLƏŞDİRİCİ TAPŞIRIQLAR**

1. Cavab: B) Buxar turbininin FİƏ-si 35%-dir o deməkdir ki yanacağın tam yanması zamanı ayrılan enerjinin 35%-i faydalı işin görülməsinə sərf olunur.
2. Cavab: C) Hava və benzin buxarından.
3. Cavab: A) 2, 1, 4, 3
4. Cavab: A) Qızdırıcı – yanma kamerası, işçi cisim – yanacağın yanma məhsulları, soyuducu – atmosfer
5. Cavab: E) 33%
6. Cavab:  
I sual – D) Elektrik mühərrikli avtomobil  
II sual – iki məhəllə uzaqlıqdakı avtomobil dayanacağında.

## IV TƏDRİS VAHİDİ ÜZRƏ KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRİMƏ

1. İstilik mühərrikində qızdırıcı nədir?

1. Elektrik plitəsi      2. Buxar qazanı      3. Yanacaq qarışığı  
A) Yalnız 2      B) 1 və 2      C) Yalnız 1      D) 1, 2 və 3      E) Yalnız 3

2. İstilik mühərrikində işçi cismin vəzifəsi nədir?

- A) Daxili enerjini mexaniki enerjiyə çevirmək  
B) Mexaniki enerjini daxili enerjiyə çevirmək  
C) İstifadə olunmayan enerjini kənarlaşdırmaq  
D) Yanacaq qarışığını yandırmaq  
E) Mühərrikin çox qızmış hissələrini soyutmaq

3. İstilik mühərrikində soyuducunun vəzifəsi nədir?


- A) Qızdırıcıdan istiliyin bir hissəsini almaq və onun işçi vəziyyətini bərpa etmək  
B) İşçi cisimdən istiliyin bir hissəsini almaq və onun işçi vəziyyətini bərpa etmək  
C) İstifadə olunmayan enerjini yenidən qızdırıcıya qaytarmaq  
D) Yanacaq qarışığını qızdırıcıdan kənarlaşdırmaq  
E) Mühərrikin periodikliyinin qarşısını almaq

4. Dördtaktlı daxiliyanma mühərrikinin iş dövrü hansı ardıcıl gedişdən ibarətdir?


- A) işgörəmə  $\Rightarrow$  sorma  $\Rightarrow$  sıxılma  $\Rightarrow$  xaricetmə  
B) sorma  $\Rightarrow$  işgörəmə  $\Rightarrow$  sıxılma  $\Rightarrow$  xaricetmə  
C) sorma  $\Rightarrow$  sıxılma  $\Rightarrow$  işgörəmə  $\Rightarrow$  xaricetmə  
D) işgörəmə  $\Rightarrow$  sıxılma  $\Rightarrow$  sorma  $\Rightarrow$  xaricetmə  
E) sıxılma  $\Rightarrow$  sorma  $\Rightarrow$  işgörəmə  $\Rightarrow$  xaricetmə

5. Şəkildə dördtaktlı daxiliyanma mühərrikinin silindrinin kəsiyi təsvir edilir. Alışdırma şəmi hansı rəqəmlə işarə olunmuşdur?

- A) 1    B) 2    C) 3    D) 4    E) 5



6. Şəkildə dördtaktlı daxiliyanma mühərrikinin silindrinin kəsiyi təsvir edilir. Sıxılma taktı hansıdır?



7. İstilik mühərrikinin FİƏ nin fiziki mənası nədir?

- Qızdırıcıdan alınan istilik enerjisinin hansı hissəsinin mexaniki enerjiyə çevrildiyini müəyyən edir.
- Sərf olunan istilik miqdarının hansı hissəsinin faydalı mexaniki işə çevrildiyini müəyyən edir.
- Sərf olunan ümumi enerjinin hansı hissəsinin faydalı mexaniki işə çevrildiyini müəyyən edir.

A) Yalnız 2    B) 1 və 2    C) Yalnız 1    D) 1, 2 və 3    E) Yalnız 3

8. İstilik mühərrikində işçi cisim qızdırıcıdan  $1,2 \cdot 10^7 \text{C}$  enerji alır, soyuducuya isə  $9,6 \cdot 10^6 \text{C}$  enerji verir. Bu mühərrikin FİƏ-si neçə faizdir?

A) 20%    B) 22%    C) 24%    D) 12%    E) 96%

9. İstilik mühərriklərinin ətraf mühitə mənfi təsirini azaltmaq məqsədilə alımlar hansı problem üzərində işləyirlər?

- Yanacağın yanma prosesini asanlaşdırmaq.
- Yanacağın yanma prosesini çətinləşdirmək.
- Mühərrikin soyuducu sisteminin filtrlərlə təchiz olunması.
- Yeni yanacaq növləri hazırlamaq.

A) 1 və 4    B) 2 və 4    C) 1,3 və 4    D) 2, 3 və 4    E) 3 və 4

10. Hansı yanacaq növü atmosferi daha çox çirkəkdirir?

A) Benzin    B) Dizel yanacağı    C) Spirit    D) Maye qaz    E) Ağ neft

#### Düzgün cavablar

1	2	3	4	5	6	7	8	9	10
E)	A)	B)	C)	C)	C)	D)	A)	C)	A)

## TƏDRİS VAHİDİ – 5

### ELEKTRİK YÜKÜ. ELEKTRİK SAHƏSİ

TƏDRİS VAHİDİ ÜZRƏ  
REALLAŞDIRILACAQ ALT STANDARTLAR

- 1.1.1. İstilik və elektromaqnit (elektrik) hadisələrini və onların başvermə səbəblərini şərh edir.
- 1.1.2. İstilik və elektromaqnit (elektrik) hadisələrinə aid məsələlər qurur və həll edir.
- 1.1.5. İstilik hərəkəti və elektrik hadisələrinin qanuna uyğunluqlarına aid topladığı məlumatları şərh edir.
- 2.1.1. Maddələri fiziki xassələrinə görə fərqləndirir.
- 2.1.2. Maddənin fiziki xassələrinə aid məsələlər qurur və həll edir.
- 2.1.3. Elektrik sahəsini xarakterizə edən fiziki kəmiyyətləri izah edir.
- 2.1.4. Elektrik sahəsinə dair məsələlər həll edir.
- 2.2.2. Təbiətdəki əlaqəli sistemlərdə elektrik qarşılıqlı təsirinin rolunu izah edir.
- 2.2.3. İstilik hərəkəti və elektrik qarşılıqlı təsirinə dair məsələ qurur və həll edir.
- 3.1.1. İstilik və elektrik hadisələrinə aid ölçü cihazlarından istifadə edir.
- 3.2.1. Texnikada və istehsalatda istifadə olunan istilik hadisələrinə və alternativ enerji mənbələrinə əsaslanan qurğuların iş prinsipini izah edir.

TƏDRİS VAHİDİ ÜZRƏ ÜMUMİ SAATLARIN MİQDARI: **12 saat**  
KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRMƏ: **1 saat**

---

Dörs 38 / Mövzu: **CİSİMLƏRİN ELEKTRİKLƏNMƏSİ.**  
**ELEKTRİK YÜKÜ**

<b>Alt STANDARTLAR</b>	1.1.1. İstilik və elektromaqnit (elektrik) hadisələrini və onların başvermə səbəblərini şərh edir. 1.1.2. İstilik və elektromaqnit (elektrik) hadisələrinə aid məsələlər qurur və həll edir. 2.1.1. Maddələri fiziki xassələrinə görə fərqləndirir.
<b>Təlim NƏTİCƏLƏRİ</b>	<ul style="list-style-type: none"><li>Maddələrin elektrik yükünə malik ola bilmə xassəsini şərh edir.</li><li>Cisimlərin elektriklənməsini sadə təcrübələrlə nümayiş etdirir.</li></ul>

Elektrik hadisələri gündəlik həyatda şagirdlərin ən çox rast gəldikləri hadisələr olduğundan bu mövzu nəzərdə tutulan alt standartların reallaşdırılmasında mühüm əhəmiyyətə malikdir. Müəllim şagirdlərin elektrik hadisələrinə aid 6-ci sinifdə əldə etdikləri bilikləri suallar vasitəsilə yada sala bilər.

**A** Maraqoyatma mərhələsi dərslikdə verilən və şagird üçün maraqlı olan keyfiyyət xarakterli eksperimental məsələlərin həlli ilə başlanıla bilər. Şagirdlərə “Nə üçün saçınıza sürdüyüünüz daraq və ya qələm kağız qırıntılarını özünə cəzb edir? Su şirnağının və ya şam alovunun saçına sürtülən qələmə doğru meyil etməsinin səbəbi nədir?” problem sualları verilir. Maraq doğuran cavablar lövhədə yazılır. Müzikirə zamanı sinfin soviyyəsi barədə ilkin təsəvvürlər yaratmaqla müəllim özünün sonrakı fəaliyyətində lazımı dəyişikliklər edə bilər.

**B** Bu mərhələdə “Sürtünmədən cisimlər hansı yeni xassə kəsb etdi?” araşdırması icra olunur. Şagirdlər təcrübi olaraq müəyyən edirlər ki, bir birinə sürtünən iki cisim (şüşə çubuq və yun parça) üçüncü cisimlə (məsələn, alüminium gilizlə) qarşılıqlı təsirdə olduqda yeni xassə kəsb edir. Müşahidə olunan hadisələrin səbəbləri müzikirə edilir, irəli sürülən məntiqli fərziyyələr lövhədə yazılır.

**Diferensial təlim.** Təlim nəticələri zəif və sağlamlıq imkanları məhdud olan şagirdlərin aktiv iştirakını təmin etmək məqsədilə bu tapşırıq bir qədər sadələşdirilə bilər. Məsələn, belə şagirdlərə aşaşdırmanın gedisi zamanı müşahidələrini söyləmək kifayətdir.

**C** Mövzunun gələcəkdə veriləcək yeni məlumatların öyrənilməsində mühüm rolunu nəzərə alaraq, nəzəri məlumatı müəllimin nəql etməsi məqsədə uyğundur. Məlumatların aşağıdakı ardıcıl addımlarla verilməsi yaxşı olar:

**1-ci addım.** “Elektriklənmə” anlayışı haqqında qısa tarixi məlumatın verilməsi.

**2-ci addım.** “Elektrik yükü” anlayışı haqqında 6-ci sinif fizika fənni ilə fəndaxili əlaqənin yaradılması.

**3-cü addım.** Elektrik yükünün iki növü haqqında eksperimentlərin nəticələrinə əsaslanan məlumatın verilməsi.

**4-cü addım.** Cisimlərin sürtünmədən elektrik xassə kəsb etməsi: sürtünən cisimlərin əksiarəli yüklə elektriklənməsi. Bu zaman araşdırmanın nəticəsinin müzakirəsinə bir daha qayıtmaq yerinə düşər.

**5-ci addım.** Elektrik yükünün vahidi haqqında ilkin anlayışın verilməsi.

**Təsviyya.** "Mimio studio", "Promethean" programında elektriklənməyə aid internet resurslarından istifadə etməklə maraqlı slaydlar nümayiş etdirilə bilər.

**D** "Elektriklənmış cisimlərin qarşılıqlı təsiri" araşdırmasında şagirdlər dərs boyu qazandıqları bilikləri tətbiq edirlər. Bu araşdırmanı yerinə yetirməklə onlar iki növ yük, onların qarşılıqlı təsirini praktik izləyir. Müəllim bu zaman biliklərin tətbiqinə əsaslanmış bu araşdırmanın şagirdlərin özləri tərəfindən icrasına şərait yaratmalıdır. Araşdırmanın müzakirəsini dərslikdə verilən suallar ətrafında qurmaq məqsədəyindən.

**E** Mövzunun "Nə öyrəndiniz" hissəsində verilən tapşırıq dərs boyu şagirdin öyrəndiyi əsas bilikləri müstəqil olaraq ümumiləşdirməsinə xidmət edir. Şagird açar sözlərdən istifadə etməklə mətni tamamlayır.

**F** Şagirdlərin özlərini qiymətləndirmələri üçün mövzunun sonunda "Öyrəndikləri-nizi yoxlayın" hissəsi yerinə yetirilir.

2. Cavab:

I sual – C və D şəkillərində ikinci kürəcik mənfi yüklüdür

II sual – A şəklində ikinci kürəcik müsbət yüklüdür

III sual – B şəklində ikinci kürəcik yüksüzdür

3. Cavab: 1 kürəciyi "+", 2 kürəciyi "–" yüklüdür.

4. Cavab: C) "+" yüklərinin sayı "–" yüklərinin sayına bərabər olan cisim.

5. Cavab: B) L(+), M(+) və N(–).

Dərsin sonunda iş vərəqləri yığılır və hər şagirdin portfoliosuna əlavə olunur.

**Qiymətləndirmə.** Müəllim dərsin təlim məqsədlərinə nail olmaq dərəcəsini aşağıdakı meyarlar üzrə qiymətləndirə bilər.

*Qiymətləndirmə meyarları: şərhetmə, nümayişetmə*

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Maddələrin elektrik yüksənə malik olabilmə xassəsini səhv şərh edir.	Maddələrin elektrik yüksənə malik olabilmə xassəsini müəllimin verdiyi suallar əsasında şərh edir.	Maddələrin elektrik yüksənə malik olabilmə xassəsini qismən şərh edir.	Maddələrin elektrik yüksənə malik olabilmə xassəsini düzgün şərh edir.
Cisimlərin elektriklənməsini sadə təcrübələrlə nümayiş etdirə bilmir.	Cisimlərin elektriklənməsini sadə təcrübələrlə çətinliklə nümayiş etdirir.	Cisimlərin elektriklənməsini sadə təcrübələrlə əsasən nümayiş etdirir.	Cisimlərin elektriklənməsini sadə təcrübələrlə ətraflı nümayiş etdirir.

Dərs 39 / Mövzu: ATOMUN QURULUŞU.  
ELEKTRİKLƏNMƏNİN TƏBİƏTİ

<b>Alt STANDARTLAR</b>	1.1.1. İstilik və elektromaqnit (elektrik) hadisələrini və onların başvermə səbəblərini şərh edir. 1.1.2. İstilik və elektromaqnit (elektrik) hadisələrinə aid məsələlər qurur və həll edir. 2.2.2. Təbiətdəki əlaqəli sistemlərdə elektrik qarşılıqlı təsiri-nin rolunu izah edir.
<b>Təlim NƏTİCƏLƏRİ</b>	<ul style="list-style-type: none"><li>• Cisinin elektriklənməsinin təbiətini onun atom quruluşu əsasında izah edir.</li><li>• Atomun quruluş modellərini, onu təşkil edən zərrəcikləri xassələrinə görə fərqləndirir.</li><li>• Mövzuya aid keyfiyyət və kəmiyyət xarakterli məsələlər həll edir.</li></ul>

**A** Maraqoyatma dərslikdə verilən biofiziki məlumatla yaradıla bilər. Bu zaman şagirdlər hər zaman müşahidə etdikləri hörümçək torunun elektriklənmə xüsusiyyəti ilə də tanış olurlar. Verilən sualların müzakirəsi şagirdlərdə maraq doğuran fərziyyələr yaradır.

**B** Bu mərhələdə “Kağız vərəqi rezin vala yaxınlaşdırıldıqda nə baş verdi?” araşdırması icra olunur. Şagirdlər təcrübə prosesində rezin vala sürtülən kağızin fəzada rezin vala yaxınlaşdırıldıqda ona doğru cəzb müşahidə edir və hadisənin baş vermə səbəbinə dair müxtəlif fərziyyələr irəli sürürlər. Maraq doğuran fərziyyələr lövhədə yazılır.

**C** Şagirdlər yeni məlumatla tanış olurlar. Müəllim bu məlumatı 6-cı sinifdəki məlumatla fəndaxili integrasiya yaratmaqla müsahibə formasında da təşkil edə bilər. Şagirdlər ilk dəfə olaraq “elementar yük” anlayışı ilə tanış olur, onun ədədi qiymətinin nəyə bərabər olmasını öyrənir, zərrəciklərin elektrik yükünün elementar yüksəl ifadə olunması, nüvənin yükünün təyin edilməsi, kimyəvi elementin dövri sistemdə tutduğu yerin nömrəsindəki qanuna uyğunluq və bu kimi çox mühüm təlim materialları ilə tanış olurlar. Beləliklə, müəllimin müsahibəni aşağıdakı ardıcılıqla aparması tövsiyə edilir.

Cisimlərin elektriklənməsinin təbiəti haqqında məlumatı müsahibə ilə aparıla bilər:

M: “Cisim elektroneytraldır” nə deməkdir?

M: İki elektroneytral cismin sürtünmə ilə elektriklənməsi hansı zərrəciklərin hesabına baş verir?

M: Sürtünmədən bir cismin müsbət, digər cismin isə mənfi yüksələ elektriklənməsi nə deməkdir?

Şagirdlərə kömək məqsədilə qabaqcadan hazırlanmış slaytlar nümayiş etdirilə bilər.

**D** “Öyrəndiklərinizi tətbiq edin” mərhələsində şagirdlər əldə etdikləri yeni bilikləri kəmiyyət xarakterli məsələ həlli ilə möhkəmlədirir və uyğun bacarığı çevirirlər.

1. Cavab: Bu məsələdə şagirdlər kimyəvi elementlərin dövri sistemində misin (Cu) 29-cu, yodun (I) 53-cü və qurğuşunun (Pb) 82-ci xanada olması faktına əsasən, həmin elementlərin atom nüvəsinin elektrik yükünü aşağıdakı kimi təyin edirlər:

Verilir	Həlli	Hesablanması
$N(Cu)=29$		
$N(I)=53$	$q_N = Ze$	$q_{N(Cu)} = 29 \cdot 1,6 \cdot 10^{-19} \text{ Kl} = 46,6 \cdot 10^{-19} \text{ Kl}$
$N(Pb)=82$		$q_{N(I)} = 53 \cdot 1,6 \cdot 10^{-19} \text{ Kl} = 84,8 \cdot 10^{-19} \text{ Kl}$
$e = 1,6 \cdot 10^{-19} \text{ Kl}$		$q_{N(Pb)} = 82 \cdot 1,6 \cdot 10^{-19} \text{ Kl} = 131,2 \cdot 10^{-19} \text{ Kl}$
$q_N - ?$		

Araşdırmanın müzakirəsini dərslikdə verilən suala əsasən aparmaq olar.

2. Şagirdlərin diqqəti dərslikdə verilən və mühüm tətbiqi əhəmiyyət kəsb edən məsələnin həllinə yönəldilməlidir. Onlar  $q = 1 \text{ Kl}$  –nun fiziki mahiyyəti ilə tanış olurlar.

**E** Dərsin “Nə öyrəndiniz” bölməsində ümumiləşdirmə aparılır. Şagirdlər dərslikdə verilən fikirləri açar sözlərdən istifadə edərək tamamlayırlar.

Atom – mərkəzində müsbət yüksək nüvə və nüvə ətrafında dövr edən mənfi yüksək elektronlardan ibarətdir. Atomun nüvəsi *proton* və *neutron*dan təşkil olunmuşdur. Elektronun yükü *elementar yük* adlanır. *Ion* elektron itirən və ya əlavə olaraq elektron əldə edən atomdur. Elektron itirən atom *müsbat ion*, əlavə elektron əldə edən atom isə *mənfi ion* adlanır.

**F** Şagirdlərin özlərini qiymətləndirmələri üçün mövzunun sonunda “Öyrəndiklərinizi yoxlayın” hissəsində verilən tapşırıqlar yerinə yetirilə bilər.

Dərsin sonunda iş vərəqləri yiğilir və hər şagirdin portfoliosuna əlavə olunur.

**Qiymətləndirmə.** Müəllim dərsin təlim məqsədlərinə nail olmaq dərəcəsini aşağıdakı meyarlar üzrə qiymətləndirə bilər.

*Qiymətləndirmə meyarları:* izahetmə, fərqləndirmə, məsələ həllətmə

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Cismin elektriklənməsinin təbiətini onun atom quruluşu əsasında səhv izah edir.	Cismin elektriklənməsinin təbiətini onun atom quruluşu əsasında çətinliklə izah edir.	Cismin elektriklənməsinin təbiətini onun atom quruluşu əsasında qismən izah edir.	Cismin elektriklənməsinin təbiətini onun atom quruluşu əsasında ətraflı izah edir.
Atomun quruluş modellərini, onu təşkil edən zərrəcikləri xassələrinə görə fərqləndirə bilmir.	Atomun quruluş modellərini, onu təşkil edən zərrəcikləri xassələrinə görə səhv lərə yol verməklə fərqləndirir.	Atomun quruluş modellərini, onu təşkil edən zərrəcikləri xassələrinə görə qeyri dəqiq liyə yol verməklə fərqləndirir.	Atomun quruluş modellərini, onu təşkil edən zərrəcikləri xassələrinə görə dəqiq fərqləndirir.

Mövzuya aid keyfiyyət və kəmiyyət xarakterli məsələləri müəllimin köməyi ilə həll edir həll edir.	Mövzuya aid keyfiyyət və kəmiyyət xarakterli məsələləri çətinliklə həll edir.	Mövzuya aid keyfiyyət və kəmiyyət xarakterli məsələləri bəzən kiçik səhvlərlə həll edir.	Mövzuya aid keyfiyyət və kəmiyyət xarakterli məsələləri düzgün həll edir.
---	---	--	---

## Dörs 40 / Mövzu: KEÇİRİCİLƏR VƏ DİELEKTRİKLƏR

<b>Alt STANDARTLAR</b>	2.1.1. Maddələri fiziki xassələrinə görə fərqləndirir. 2.1.2. Maddələrin fiziki xassələrinə aid məsələlər qurur və həll edir 2.2.2. Təbiətdəki əlaqəli sistemlərdə elektrik qarşılıqlı təsirinin rolunu izah edir.
<b>Təlim NƏTİCƏLƏRİ</b>	<ul style="list-style-type: none"> <li>Maddələri elektrik yükünü keçirmə qabiliyyətlərinə görə fərqləndirir.</li> <li>Elektrik cərəyanını keçirən və keçirməyən maddələri sadə təcrübələrlə nümayiş etdirir.</li> <li>Mövzuya aid keyfiyyət xarakterli məsələlər həll edir.</li> </ul>

Mövzunu maddələrin fiziki xassələri haqqında məlum biliklərə dair müsahibə təşkil etməklə başlamaq əlverişlidir:

– *Cisimlər istilikkeçirmə xassələrinə görə bir birindən necə fərqlənir: hansı cisimlər istiliyi yaxşı, hansılar pis keçir?*

– *Elektriki yaxşı və pis keçirən cisimlər varmı?* Nümunə göstərin.

Cisimlərin bu xassələri müqayisə olunaraq keçiricilər və dielektriklər haqqında təsəvvürlər aşılana bilər.

**A** Dörsdə əvvəlki iki dörsin materialları ilə fəndaxili integrasiyanın təmin edilməsi məqsədə uyğundur. Maraqoyatma şagirdlərin gündəlik həyat təcrübəsinə əsaslanmaqla həyata keçirilə bilər. Məsələn, onlara elektriki keçirən və keçirməyən cisimlərə misallar göstərmək tapşırıla bilər. Şagirdlərin cavabları lövhədə çəkilən cədvəldə sistemləşdirilir:

Elektriki keçirən cisimlər	Elektriki keçirməyən cisimlər

**B** “Elektriki keçirən və keçirməyən cisimlər” adlı araşdırında məqsəd cisimlərin elektriki keçirən və keçirməyən xassəsi ilə fərqləndiyini eksperimentdə müşahidə etməkdir. Şagirdlər əvvəlcə iki metal sfera arasındaki havanın keçirici olmadığını

aşkar edir, sonra bu sferaları əlaqələndirən polietilen ipin də keçirici olmadığı müəyyənləşir. Lakin sferaları alüminium məftillə birləşdiridikdə məftilin elektriği keçirdiyi müəyyən olur. Araşdırmanın müzakirəsi dərslikdəki suallar əsasında qurula bilər.

**C** Nəzari məlumatın oxunması və müzakirəsi şagirdlərin bilik və bacarıq səviyələrindən asılı olaraq müxtəlif şəkildə aparıla bilər: 1) fərdi oxu; 2) cütlüklərdə oxu; 3) şagirdlərin “keçiricilər” və “dielektriklər” adlı iki qrupa cəlb olunması ilə fəal oxu və müzakirə; 4) adı qrup fəaliyyəti. Təqdimatın bu suallar ətrafında hazırlanması tövsiyə edilir: 1. Hansı maddələrə keçiricilər deyilir? 2. Keçirici maddələrə misallar göstərin. 3. Maddələrin elektrik keçiriciliyinə səbəb nədir? 4. Metallarda əsas yükdaşıyıcılar hansı zərrəciklərdir? 5. Məhlullarda yükdaşıyıcılar hansı zərrəciklərdir? 6. Keçirici mühitdə zərrəciklər necə paylanır? 7. Dielektriklər nəyə deyilir? 8. Dielektrikləri elektrikləndirmək mümkünürmü? 9. Dielektriklərin elektriklənməsi keçiricilərin elektriklənməsindən nə ilə fərqlənir?

**D** Öyrənilən material əsasında “Öyrəndiklərinizi tətbiq edin” bölməsində verilən “Keçirici və dielektriklərin elektriklənməsinin yoxlanması” araşdırması yerinə yetirilir. Şagirdlər bu araşdırında biliklərini tətbiq edərək müxtəlif maddələrin elektrik keçiriciliyini yoxlayaraq hadisəsinin başvermə səbəbinin düzgün izahını verirlər. Araşdırmanın müzakirəsi dərslikdə verilən suallar əsasında aparıla bilər

**E** Dərsin “Nə öyrəndiniz” mərhələsində müəllim ümumiləşdirmə aparır. Şagirdlər dərslikdə verilən fikirləri açar sözlərdən istifadə edərək tamamlayırlar.

**F** Şagirdlərin özlərini qiymətləndirmələri üçün mövzunun sonunda “Öyrəndiklərinizi yoxlayın” hissəsində verilən tapşırıqlar yerinə yetirilir.


1. Cavab:

	Keçirici	Dielektrik
D)	L və O	M, N və P

2. Cavab:

I sual – vintaçan, karandaş, mikser, kəlbətin, çəngəlli naqıldə həm keçirici, həm də dielektrik hissə vardır;

II sual – Çərçivələrdə aşağıdakı uyğun sözlər yazılmalıdır:



3. Cavab: Metal çubuğu yun parçaya sürtməklə elektrikləndirmək bir şərtlə olar ki, çubuq dielektrik əlcəklə tutulsun, yaxud dielektrik tutqaca bərkidilsin, çünki metal yaxşı keçirici olduğundan elektrik yüksəkliyi onun bütün səthi boyu yayılaraq asanlıqla əlimizə keçər və o elektrik cəhətdən neytrallaşar.

4. Cədvəldə L, M və N cisimlərinin keçirici və ya dielektrik olduğunu qeyd edilmişdir. Bu cisimlər hansı seçimdə düzgün verilmişdir?

	Keçirici	Dielektrik
L	+	
M		+
N	+	

Cavab:

C) Gümüş qaşiq | Plastmas daraq | Mis məftil

Dərsin sonunda iş vərəqləri yığılır və hər şagirdin portfoliosuna əlavə olunur.

**Qiymətləndirmə.** Müəllim dərsin təlim məqsədlərinə nail olmaq dərəcəsini aşağıdakı meyarlar üzrə qiymətləndirə bilər.


*Qiymatlaşdırma meyarlari: fərqləndirmə, nümayişetmə, məsələ həllətmə*

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Maddələri elektrik yükünü keçirmə qabiliyyətlərinə görə fərqləndirə bilmir.	Maddələri elektrik yükünü keçirmə qabiliyyətlərinə görə çətinliklə fərqləndirir.	Maddələri elektrik yükünü keçirmə qabiliyyətlərinə görə qismən fərqləndirir.	Maddələri elektrik yükünü keçirmə qabiliyyətlərinə görə tam fərqləndirir.
Elektrik yükünü keçirən və keçirməyən maddələri sadə təcrübələrlə sahə nümayiş etdirir.	Elektrik yükünü keçirən və keçirməyən maddələri sadə təcrübələrlə müəllimin köməyi ilə nümayiş etdirir.	Elektrik yükünü keçirən və keçirməyən maddələri sadə təcrübələrlə əsasən nümayiş etdirir.	Elektrik yükünü keçirən və keçirməyən maddələri sadə təcrübələrlə dəqiq nümayiş etdirir.
Mövzuya aid keyfiyyət xarakterli məsələləri düzgün həll etmir.	Mövzuya aid keyfiyyət xarakterli məsələləri müəllimin köməyi ilə həll edir.	Mövzuya aid keyfiyyət xarakterli məsələləri qismən həll edir.	Mövzuya aid keyfiyyət xarakterli məsələləri düzgün həll edir.

## Dərs 41 / Mövzu: ELEKTROSTATİK İNDUKSİYA

<b>Alt STANDARTLAR</b>	1.1.1. İstilik və elektromaqnit (elektrik) hadisələrini və onların başvermə səbəblərini şərh edir. 2.1.4. Elektrik sahəsinə dair məsələlər həll edir. 2.2.2. Təbiətdəki əlaqəli sistemlərdə elektrik qarşılıqlı təsirinin rolunu izah edir.
<b>Təlim NƏTİCƏLƏRİ</b>	<ul style="list-style-type: none"> <li>Cisimlərin təsirlə elektriklənmə mexanizmini izah edir.</li> <li>Təsirlə elektriklənməni sadə təcrübələrdə nümayiş etdirir.</li> <li>Mövzuya aid keyfiyyət xarakterli məsələlər həll edir.</li> </ul>

- A Maraqoyatma dərslikdə verilən keyfiyyət xarakterli məsələnin müzakirəsi ilə yaradıla bilər. Şagirdlər ebonit çubuq və ondan uzaqda yerləşən metal sferanın təsvirinə əsasən onların elektrik yükü haqqında mülahizələr irəli sürürlər.



Gözlənilən cavab. ebonit çubuq “-” yüklüdür, çünkü bu yüklerin miqdarı “+” yükden çoxdur; sfera isə elektroneytraldır, çünkü onun səthində “+” və “-” yüklerin sayı eyni təsvir edilmişdir.

İkinci suala şagirdlər müxtəlif fərziyyələr irəli sürə bilər, onun düzgün cavabını bu mövzunu öyrəndikdən sonra qətiyyatla vera biləcəklər.

Şagirdlərin irəli sürdükəri məntiqli fərziyyələri lövhədə yazılır və dərhal araştırma mərhələsinə keçilir.


**B** “Cismin toxunma olmadan elektriklənməsi” araşdırmasında məqsəd elektroneytral cisimlə elektriklənən cisim arasında qarşılıqlı təsirin mövcud olduğunu aşkarlamaq və onun başvermə səbəbi üzrində fikir mübadiləsi etməkdir. Araşdırma şagirdlərdə maraq oyadacaq, çünki elektroneytral cisimlərin qarşılıqlı təsirinə aid nə problem suallar formalaşdırılmış, nə də fərziyyələr irəli sürmüşlər. Müəllim “nə baş verdi?”, “nə üçün baş verdi?”, “bu başqa cür ola bilərdimi”, “nə üçün?” kimi suallarla müzakirəni davam etdirə bilər. Müzakirəni dərslikdə verilən suala əsasən aparmaq əlverişlidir.

**Diferensial təlim.** Təlim nəticələri zəif və sağlamlıq imkanları məhdud olan şagirdlərin aktiv iştirakını təmin etmək üçün bu tapşırığı bir qədər sadələşdirmək olar, məsələn, onlara belə tapşırıq vermək olar: a) müxtəlif işarəli yüklerin qarşılıqlı təsiri haqqında bildiklərini iş vərəqinə yazmaq; b) nümayiş zamanı müşahidə etdiyi hadisənin qısa məzmununu iş vərəqinə yazmaq.

**C** Nəzəri material qısa və əvvəlki mövzuların nəzəri davamı olduğundan onu şagird qruplarının mütaliə və müzakirəsinə həvalə etmək olar. Nəzəri məlumatı daha məqsədyönlü öyrənmək üçün qruplara yönəldici suallardan ibarət didaktik vərəqlər paylanıla bilər. Bu vərəqlərdə qoyulan suallara aşağıdakılardan nümunə ola bilər:

1. Ebonit çubuğu elektrikləndirmək üçün nə etmək lazımdır?
2. Ebonit çubuğu “-” yüklə elektrikləndirib onu alüminium gilizə toxundurmadan yaxınlaşdırıldığda gilizin çubuğa cəzb olunması onun elektriklənməsi deməkdirmi? Əgər giliz toxunma olmadan elektriklənirsa, bu necə baş verir?
3. Elektriklənən cismi yaxınlaşdırmaqla dielektriki də elektrikləndirmək olarmı? Cavanınızı əsaslandırın.
4. Cisimlərin toxunma olmadan elektriklənməsi nə adlanır?


**D** “Elektrostatik induksiya” araşdırmasında işə şagirdlər öyrəndiklərini tətbiq edirlər. Bu zaman şagirdlər yüklerin metal lövhələrdə paylanması ardıcılığını təyin edirlər. Yüklerin paylanması şəkildə təsvir edilir. Müəllim yükün işarəsini dəyişməklə şagirdləri fəallaşdırıra bilər. Şagirdlər iş vərəqlərində sxem üzrə metal lövhələrin malik olduğu yükleri işarələyirlər. Araşdırmanın müzakirəsi “Lövhələrdə elektrik yükü necə paylanar? 2 lövhəsinin **AB** hissəsi hansı yükə elektriklənər? Cavanınızı əsaslandırın” sualları əsasında qurula bilər.



**E** Dərsin “Nə öyrəndiniz” mərhələsində müəllim ümumiləşdirmə aparır. Şagirdlər dərslikdə verilmiş tapşırıqları açar sözlərdən istifadə edərək tamamlayırlar.

**F** Şagirdlərin özlərini qiymətləndirmələri üçün mövzunun sonunda “Öyrəndiklərinizi yoxlayın” hissəsindəki keyfiyyət xarakterli məsələlər həll edilir.

1. Bu məsələni cavablandırmaqdə şagirdlər çətinlik çəkməyəcəklər
2. Cavab: a) İpək sapdan asılan müsbət yüklü metal kürə dielektrik dayaq üzərində yerləşən içərisi boş metal sferanın divarına toxundurularsa (a), yüklərin bu keçiricilər arasında paylanması baş verəcək və sfera da müsbət yüklənər. Nəticədə kürəcik sferadan azacıq itələnər;



b) ipək sapdan asılan müsbət yüklü metal kürə dielektrik dayaq üzərində yerləşən içərisi boş metal sferanın daxilində divarına toxundurulmadan asılarsa (b), elektrostatik induksiya hadisəsi baş verər. Nəticədə sferanın daxili divarının səthində “-”, xarici divarının səthində isə “+” yükler çoxluq təşkil edər.

Dərsin sonunda iş vərəqləri yığılır və hər şagirdin portfoliosuna əlavə olunur.

**Layihə.** “Hansi hadisəni müşahidə edirsiniz?” layihəsi şagirdlərin evdə yerinə yetirməsi üçün nəzərdə tutulmuşdur.

**Qeyd.** Layihələrin hazırlanması müxtəlif mövzuların müstəqil şəkildə tədqiq edilməsidir. Şagirdlər öz layihələrini təqdim etməzdən əvvəl uzun müddət onun üzərində işləyirlər. Layihələr şagirdlərin tədqiqat vərdişlərinin, biliklərə müstəqil yiyələnmə bacarıqlarının formalasmasında mühüm rol oynayır, onlara müstəqil şəkildə öz fəaliyyət programlarının qurmağı, habelə öz vaxtını və işini qrafik üzrə planlaşdırmağa kömək edir. Bu üsul həmçinin şagirdlərin bir biri ilə, eləcə də məktəbdən kənarda müxtəlif adamlarla qarşılıqlı əlaqəsi üçün şərait yaradır, hadisələrin hər hansı bir aspektini daha dərinindən anlamağa imkan verir, əlavə ədəbiyyatdan istifadə etməyə istiqamətləndirir. Layihələrin nəticəsini şagirdlər esse yazmaqla yekunlaşdırırlar. Növbəti dərsdə şagirdlərin yazdıqları esse müzakirə edilə bilər.

**Qiymətləndirmə.** Müəllim dərsin təlim məqsədlərinə nail olmaq dərəcəsini aşağıdakı meyarlar üzrə qiymətləndirə bilər.

*Qiymətləndirmə meyarları:* izahetmə, nümayişetmə, məsələ həllətmə

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Cisimlərin təsirlə elektriklənmə mexanizmini səhv izah edir.	Cisimlərin təsirlə elektriklənmə mexanizmini çətinliklə izah edir.	Cisimlərin təsirlə elektriklənmə mexanizmini qismən izah edir.	Cisimlərin təsirlə elektriklənmə mexanizmini düzgün izah edir.
Təsirlə elektriklənməni sadə təcrübələrdə nümayiş etdirə bilmir.	Təsirlə elektriklənməni sadə təcrübələrdə müəllimin köməyi ilə nümayiş etdirir.	Təsirlə elektriklənməni sadə təcrübələrdə əsasən nümayiş etdirir.	Təsirlə elektriklənməni sadə təcrübələrdə tam nümayiş etdirir.
Mövzuya aid keyfiyyət xarakterli məsələləri düzgün həll etmir.	Mövzuya aid keyfiyyət xarakterli məsələləri çətinliklə həll edir.	Mövzuya aid keyfiyyət xarakterli məsələləri əsasən həll edir.	Mövzuya aid keyfiyyət xarakterli məsələləri düzgün həll edir.

## Dərs 42 / Mövzu: ELEKTROSKOP. ELEKTROMETR

<b>Alt STANDARTLAR</b>	1.1.1. İstilik və elektromaqnit (elektrik) hadisələrini və onların başvermə səbəblərini şərh edir. 1.1.2. İstilik və elektromaqnit (elektrik) hadisələrinə aid məsələlər qurur və həll edir. 3.1.1. İstilik və elektrik hadisələrinə aid ölçü cihazlarından istifadə edir.
<b>Təlim NƏTİCƏLƏRİ</b>	<ul style="list-style-type: none"> <li>• Cisimlərin elektriklənməsini nümayiş etdirən sadə cihazların quruluş və iş prinsipini izah edir.</li> <li>• Cisimlərin elektriklənməsini sadə cihazlarla nümayiş etdirir.</li> <li>• Mövzuya aid keyfiyyət xarakterli məsələlər həll edir.</li> </ul>

**A** Maraqyatma bəzi klassik cihazlar və onlarla aparılan təcrübələrin şəkillərinin müzakirəsi ilə təşkil oluna bilər. Bu şəkillərdə şagirdlər klassik elektroskopların quruluşları ilə tanış olur, onlarda qoyulan təcrübələr haqqında fərziyyələr irəli sürürlər.

Bu mərhələnin məntiqli davamı olaraq “Elektroskop” yarımbaşlığı altında verilən məlumat mübadiləsi və müzakirəsi təşkil olunur. Elektroskop haqqında verilən nəzəri məlumatın elektriklənən cisimlərin qarşılıqlı təsirinə aid məlum biliklərə əsaslandığını və həcmə qısa olduğunu nəzərə alaraq onun şagirdlər tərəfindən sinifdə oxunması daha məqsədə uyğundur.

**Diferensial təlim.** Təlim nəticələri zəif və sağlamlıq imkanları məhdud olan şagirdlər üçün müəllim bir qədər fərqli tapşırıqlar verə bilər. Belə şagirdlərə qrupda, yaxud

hər hansı bir şagirdlə birgə işləmək məsləhət görülə bilər. Təcrübənin gedişində asan işləri və qeydlər aparılmasını belə şagirdlərə tapşırmaq olar.

**B** “Elektroskopun hazırlanması” adlı araştırma nəzəri məlumatın tərkib hissəsi olub şagirdlərin eksperimental fəaliyyətinə xidmət edir. Onlar geniş şüşə butulka (və ya şüşə banka), rezin tixac (və ya polietilen qapaq), metal mil (və ya mismar), nazik kağız yarpaq (2 əd.), yapışqan, qələmdən istifadə edərək elektroskop hazırlayırlar. Şagirdlər elektroskopun iş prinsipinin eyniadlı yüklerin bir birini dəf etməsinə əsaslandığını və cisimlərin elektriklənməsini aşkarladığını dərk edirlər.

**C** Daha sonra şagirdlər məlumat mübadiləsi və müzakirəsi mərhələsini davam etdirməklə elektrometrin quruluş və iş prinsipini öyrənirlər. Şagirdlər bu cihazın iş prinsipinin elektroskopla eyni, quruluşunun isə azacıq fərqli (elektrometr şkalalı lövhə ilə təchiz edilmişdir) olduğunu görürərlər.

**D** Mövzunu bu mərhələsində yaradıcı tətbiqetmə məqsədilə “Elektrometrlə hansı hadisəni araşdırınız?” araşdırması yerinə yetirilir. Şagirdlər çətinlik çəkmədən nəticəni doğru müəyyənləşdirirlər. Təcrübə ya frontal, yaxud da qruplarla icra oluna bilər.

**E** Mövzunun “Nə öyrəndiniz” hissəsində verilən tapşırıq dərs boyu şagirdin öyrəndiyi əsas bilikləri dərsliyə əsasən müstəqil olaraq ümumiləşdirməsinə xidmət edir. Şagirdlər “Elektriklənmə”, “Elektroskop”, “Qarşılıqlı təsir”, “Elektrometr” açar sözlərindən istifadə edərək verilmiş mətni tamamlayırlar.

**F** “Öyrəndiklərinizi yoxlayın” bölməsində verilən tapşırıqlar şagirdlərdə dərs boyu məsələ həllətmə bacarığını inkişaf etdirir. Onların bəziləri belə cavablandırırlar:

2. Cavab: D) Elektroskopun yarpaqları əvvəlcə qapanır sonra açılır


3. Cavab: Burada iki haldan biri ola bilər:

I hal: **A** çubuğu müsbət yüklü olarsa, **B** elektroskopu müsbət, **C** elektroskopu mənfi yüklüdür.

II hal: **A** çubuğu mənfi yüklü olarsa, **B** elektroskopu mənfi, **C** elektroskopu müsbət yüldür:

4. Cavab: Yun parça sürtünən ebonit K kürəciyi elektroskopa yaxınlaşdırıldığda onun yarpaqları biraz qapanır. Buna görə K kürəciyinin ve elektroskopu yükleri haqqında aşağıdakını söyləmək olar:

<b>K kürəciyi</b>	<b>Elektroskop</b>	
<b>B)</b>	-	+



Dərsin sonunda iş vərəqləri yiğilir və hər şagirdin portfoliosuna əlavə olunur.

**Qiymətləndirmə.** Müəllim dərsin təlim məqsədlərinə nail olmaq dərəcəsini aşağıdakı meyarlar üzrə qiymətləndirə bilər.

*Qiymatləndirmə meyarları:* izahetmə, nümayışetmə, məsələ həllətmə

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Cisimlərin elektrik-lənməsini nümayiş etdirən sadə cihazların quruluş və iş prinsipini söhv izah edir.	Cisimlərin elektriklənməsini nümayiş etdirən sadə cihazların quruluş və iş prinsipini çatınlılıqla izah edir.	Cisimlərin elektrik-lənməsini nümayiş etdirən sadə cihazların quruluş və iş prinsipini qismən izah edir.	Cisimlərin elektrik-lənməsini nümayiş etdirən sadə cihazların quruluş və iş prinsipini düzgün izah edir.
Cisimlərin elektrik-lənməsini sadə cihazlarla nümayiş etdirə bilmir.	Cisimlərin elektriklənməsini sadə cihazlarla müəllimin köməyilə nümayiş etdirir.	Cisimlərin elektrik-lənməsini sadə cihazlarla əsasən nümayiş etdirir.	Cisimlərin elektriklənməsini sadə cihazlarla tam nümayiş etdirir.
Mövzuya aid keyfiyyət xarakterli məsələləri həll edə bilmir.	Mövzuya aid keyfiyyət xarakterli məsələləri müəllimin köməyi ilə həll edir.	Mövzuya aid keyfiyyət xarakterli məsələləri qismən həll edir.	Mövzuya aid keyfiyyət xarakterli məsələləri düzgün həll edir.

### Dərs 43 / Mövzu: ELEKTRİK YÜKÜNÜN SAXLANMASI QANUNU

<b>Alt STANDARTLAR</b>	1.1.2. İstilik və elektromaqnit (elektrik) hadisələrinə aid məsələlər qurur və həll edir. 2.2.3. İstilik hərəkəti və elektrik qarşılıqlı təsirinə dair məsələ qurur və həll edir. 3.1.1. İstilik və elektrik hadisələrinə aid ölçü cihazlarından istifadə edir.
<b>Təlim NƏTİCƏLƏRİ</b>	<ul style="list-style-type: none"> <li>Toxunan cisimlərdən ibarət sistemin ümumi elektrik yükünə bu sistemdəki yüklərin cəbri cəminə bərabər olduğunu şərh edir.</li> <li>Elektrik yüklerinin saxlanması qanununu sadə təcrübələrlə yoxlayır.</li> <li>Mövzuya aid keyfiyyət xarakterli məsələlər həll edir.</li> </ul>

**A** Maraqoyatmanı dərslikdə verilən mətn və suallara əsasən həyata keçirmək olar. Bu zaman şagirdlərin maraq doğuran fərziyyələri lövhədə yazılır.

**B** “Elektrik yükü toplanır” adlı araştırma yecrinə yctirilir. Araşdırma məqsəd elektrik yüklerinin toplana bilməsini nümayiş etdirməkdir. Sınıfdə kifayət qədər lazımi avadanlıq varsa, işin şagird qruplarında icra olunması məqsədə uyğundur. Araşdırmanın müzakirəsinin dərslikdə verilən suallar əsasında aparılması əlverişlidir.

Təlim nəticələri yüksək olan siniflərdə dərhal sonra “Elektrik yüklerinin paylanması qanuna uyğunluğu” adlı ikinci araştırma icra olunur. Burada müxtəlif işaretləri yükler

arasındaki elektrik qarşılıqlı təsirinin xarakteri müşahidə edilir, elektrik yüklerinin paylanması qanuna uygunluğu haqqında ilkin təsəvvürlər formalasdırılır.

**Diferensial təlim.** Təlim nəticələri zəif və sağlamlıq imkanları məhdud olan şagirdlərin aktiv iştirakını təmin etmək üçün müəllim onları daha fəal şagirdlərlə bir qrupa daxil edə bilər.

**C** Nəzəri materialı müəllimin izah etməsi məqsədə uyğundur. O öz izahında aşağıdakı materialdan istifadə edə bilər: *Bütün elektrik hadisələri elektrik yüklerinin mövcud olması, hərəkəti və qarşılıqlı təsirindən asılıdır. Elektrik yükü diskretdir, yəni bölünəndir. Lakin o, sonsuz bölünmür: elementar elektrik yükü mövcuddur. Cisimlərin bütün elektrik yükleri ona tam bölünür. Mənfi elementar yükün daşıyıcısı – elektrondur, müsbət elementar yükün daşıyıcısı isə protondur. Cisinin elektrik yükü onu təşkil edən proton və elektronların yüklerinin cəbri cəminə bərabərdir. Təbiətin əsas qanunlarından biri olan elektrik yükünün saxlanması qanunu mövcuddur: elektrik cəhətdən izolə olunan istənilən sistemin elektrik yüklerinin cəmi dəyişməz qalır.* Şagirdlərin elektrik yüklerinin paylanması qanuna uyğunluğunu öyrənərkən tez tez müşahidə etdikləri iki hadisəyə əsaslanmaqla izahı yekunlaşdırmaq olar:

1. Qarşılıqlı təsirdə olan iki elektriklənmiş cismi toxundurduqda onlar arasındaki təsir itir. Bu o zaman baş verə bilər ki:

- cisimlərdəki elektrik yüklerinin modulları bərabərdir;
- bu yükler əksiaralıdır.

2. Aralarında qarşılıqlı cəzbətmə olan iki elektriklənən cismi toxundurduqdan sonra onlar arasında itələmə qarşılıqlı təsiri yaranır. Bu o zaman baş verir ki:

- toxunmadan əvvəl cisimlərdəki elektrik yüklerinin modulları bərabər deyil – onlardan birində elektrik yükünün modulu digərinə nisbətən daha böyükdür;
- toxunma zamanı hər iki cisimdə yüklerin miqdarı bərabərləşənə qədər onlar arasında elektrik yüklerinin yenidən paylanması baş verir.

Buradan da belə nəticə çıxır ki, elektriklənmiş cisimlər toxundurduqda yüklerin toplanması (ışarələri nəzərə alınmaqla) baş verir.

**D** Şagirdlər verilən məsələ və onun həll nümunəsi ilə tanış edildikdən sonra, növbəti məsələ mərhələlər gözlənilməklə həll olunur:

Verilir	Həlli
$q_1 = 26e$ , $q_2 = -12e$ .	Elektrik yükünün saxlanması qanununa əsasən, toxunan cisimlərin ümumi yükü onlardakı yüklerin cəbri cəminə bərabərdir: $q = q_1 + q_2$ .
$q'_1 - ?, q'_2 - ?$	Sferalar eyni olduğundan onların hər birində ümumi yükün yarısı qalır: $q'_1 = q'_2 = \frac{q}{2} = \frac{q_1+q_2}{2}$ .
<b>Hesablanması:</b>	
$q'_1 = q'_2 = \frac{26e + (-12e)}{2} = \frac{14e}{2} = 7e$ . Cavab: 7 e	

Məsələnin müzakirəsini dərslikdəki suallar əsasında təşkil etmək olar.

**E** Dərsin “Nə öyrəndiniz” hissəsində verilən tapşırıq dərs boyu şagirdin öyrəndiyi əsas bilikləri müstəqil olaraq ümumiləşdirməsinə xidmət edir.

Toxunan cisimlərdən ibarət sistemin ümumi *elektrik yükü* bu sistemdəki *yüklərin cəbri cəminə* bərabər olur. Elektrik cəhətdən *qapalı sistemdə* cisimlərin elektrik yüklerinin cəbri cəmi dəyişməz qalır. Bu, *elektrik yükünün saxlanması qanunudur*.

**F** Dərsin “Öyrəndiklərinizi yoxlayın” hissəsində verilmiş tapşırıqlar yerinə yetirilir. Suallar sadə olduğundan şagirdlər onların cavablandırılmasında çətinlik çəkməyəcəklər.

**Qiymətləndirmə.** Müəllim dərsin təlim məqsədlərinə nail olmaq dərəcəsini aşağıdakı meyarlar üzrə qiymətləndirə bilər.


*Qiymətləndirmə meyarları:* şərhetmə, tətbiqetmə, məsələ həllətmə.

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Toxunan cisimlərdən ibarət sistemin ümumi elektrik yükünün bu sistemdəki yüklerin cəbri cəminə bərabər olduğunu çətinliklə şərh edir.	Toxunan cisimlərdən ibarət sistemin ümumi elektrik yükünün bu sistemdəki yüklerin cəbri cəminə bərabər olduğunu tez tez sahvlərlə şərh edir.	Toxunan cisimlərdən ibarət sistemin ümumi elektrik yükünün bu sistemdəki yüklerin cəbri cəminə bərabər olduğunu qismən doğru şərh edir.	Toxunan cisimlərdən ibarət sistemin ümumi elektrik yükünün bu sistemdəki yüklerin cəbri cəminə bərabər olduğunu qismən doğru şərh edir.
Elektrik yüklerinin saxlanması qanununu sadə təcrübələrlə yoxlayanda sahvlərə yol verir.	Elektrik yüklerinin saxlanması qanununu sadə təcrübələrlə yoxlayanda çətinlik çəkir.	Elektrik yüklerinin saxlanması qanununu sadə təcrübələrlə əsasən yoxlayır.	Elektrik yüklerinin saxlanması qanununu sadə təcrübələrlə dəqiq yoxlayır.
Mövzuya aid keyfiyyət xarakterli məsələləri sahv həll edir.	Mövzuya aid keyfiyyət xarakterli məsələləri çətinliklə həll edir.	Mövzuya aid keyfiyyət xarakterli məsələləri qismən həll edir.	Mövzuya aid keyfiyyət xarakterli məsələləri düzgün həll edir.

Dərs 44 / Mövzu: **ELEKTRİK YÜKLƏRİNİN QARŞILIQLI TƏSİRİ: KULON QANUNU**

<b>Alt STANDARTLAR</b>	2.1.3. Elektrik sahəsini xarakterizə edən fiziki kəmiyyətləri izah edir. 2.1.4. Elektrik sahəsinə dair məsələlər həll edir. 2.2.2. Təbiətdəki əlaqəli sistemlərdə elektrik qarşılıqlı təsirinin rolunu izah edir.
<b>Təlim NƏTİCƏLƏRİ</b>	<ul style="list-style-type: none"> <li>• Sükunətdə olan iki nöqtəvi yükün vakuumda qarşılıqlı təsir qüvvəsinin yüksəklik modulları hasili ilə düz, aralarındaki məsafənin kvadratı ilə tərs mütənasib olduğunu şərh edir.</li> <li>• Mövzuya aid keyfiyyət və kəmiyyət xarakterli məsələlər həll edir.</li> </ul>

**A** Maraqoyatmanı belə bir araştırma ilə başlamaq olar: müəllim hava doldurulmuş iki rezin şəri ipək sapdan asır (**a**). Şərlər eyni elektrik yükü ilə elektrikləndirib (**b** – hər ikisini eyni parçaya sürtməklə) bir birinə yaxınlaşdırır. Şərlər bir-birindən itələnir, onlar nə qədər çox yaxınlaşdırılsara, bir-birlərindən daha çox itələnər (**c**). Şərlər bir birindən uzaqlaşdırıldığda isə onlar arasındakı qarşılıqlı təsir azalmağa, meyiletmələri kiçilməyə başlayır (**d**).



**C** Daha sonra problem suallar formalaşdırmaq olar:

M: Şarların bir-birini itələməsinə səbəb nədir?

M: Elektrik yükünü artırıqdə nə baş verdi? Nə üçün?

M: Yüklər arasındaki qarşılıqlı təsir qüvvəsi bu yüklərin miqdarından necə asılıdır?

M: Elektriklənən şarları bir birindən əzaqlaşdırıqdə onlar arasındaki qarşılıqlı təsir necə dəyişdi?


M: Yüklərin qarşılıqlı təsir qüvvəsi onlar arasındaki məsafədən necə asılıdır?"

Sonda dərslikdəki mətn və suallar əsasında müzakirəni tamamlamaq olar.


Bu hissədə 1785-ci ildə fransız fiziki Ş.O.Kulon haqqında tarixi məlumat verilir, elektriklənmiş cisimlərin qarşılıqlı təsir qüvvəsinin ölçülüməsinə aid klassik təcrübə – burğu tərzisinin quruluş və iş prinsipi izah olunur. Bu zaman "Fizikadan multimedia" diskindən uyğun videomaterialın nümayishi möqsədəuyğundur. Eyni zamanda maraqoyatma hissəsindəki araşdırma və irəli sürülen problem suallar əsasında Kulon qanunu formalaşdırılır: "Sükunətdə olan iki nöqtəvi yükün vakuumda qarşılıqlı təsir qüvvəsi, onlar arasındaki məsafənin kvadratı ilə tərs, yüklərin modulları hasili ilə düz mütənasibdir", düstur yazılır, kəmsalının fiziki mahiyyəti izah edilir. **Qeyd.** "Fizikadan multimedia" diskində uyğun mövzunun kompüter modeli verilmişdir.

**D** Dərsin "Öyrəndiklərinizi tətbiq edin" hissəsində keyfiyyət xarakterli məsələ həll edilir.

Verilir: İki eyni  $q$  nöqtəvi yükü, onlar arasındaki məsafə və Kulon qarşılıqlı təsir qüvvələrinin sxemi (a).



Cavab: Nöqtəvi yükler arasındaki məsafəni iki dəfə artırıqdə Kulon qarşılıqlı təsir qüvvəsi dörd dəfə azalır (b):



**Diferensial təlim.** Təlim nəticələri zəif və sağlamlıq imkanları məhdud olan şagirdlərin aktiv iştirakını təmin etmək üçün onları fəal şagirdlərlə otuzdurmaq əlverişlidir.

**E** Mövzunun "Nə öyrəndiniz" hissəsində verilən tapşırıq dərs boyu şagirdin öyrəndiyi əsas bilikləri müstəqil olaraq ümumiləşdirməsinə xidmət edir.

**F** Şagirdlərin özlərini qiymətləndirmələri üçün mövzunun sonunda "Öyrəndiklərinizi yoxlayın" hissəsində verilən tapşırıqları yerinə yetirilə bilər.

1. Cavab: Kulon qüvvəsi qarşılıqlı təsirdə olan yüklərin işarəsindən asılı olaraq cazibə və ya itələmə xarakterli ola bilir.

2. Cavab:  $F = \frac{|q_1| \cdot |q_2|}{r^2} = \frac{4 \cdot 10^{-6} \cdot 18 \cdot 10^{-6}}{0,36} \frac{N}{m^2} = 2 \cdot 10^{10} N$ . Kulon qüvvəsi cazibə xarakterlidir, çünkü  $q_1$  yükü "+",  $q_2$  yükü isə "-" - dir.

3. Cavab: Nöqtəvi elektrik yükleri arasındaki məsafəni 5 dəfə artırıqda onlar arasındaki Kulon qüvvəsi 25 dəfə azalar.
4. Cavab: Aralarındaki məsafə 3 sm olan iki maddi nöqtədən birinin yükü  $q_1 = +5e$ , digəri isə yüksəzdürsə, onlar arasında Kulon qarşılıqlı təsiri yaranmaz:  $F=0$ .

Dərsin sonunda iş vərəqləri yiğilir və hər şagirdin portfoliosuna əlavə olunur.

**Qiymatləndirmə.** Müəllim dərsin təlim məqsədlərinə nail olmaq dərəcəsini aşağıdakı meyarlar üzrə qiymatləndirə bilər.

*Qiymatləndirmə meyarları:* şərhətmə, məsələ həllətmə

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Sükunətdə olan iki nöqtəvi yükün vakuumda qarşılıqlı təsir qüvvəsinin yüklerin modulları hasili ilə düz, aralarındaki məsafənin kvadratı ilə tərs mütənasib olduğunu səhv şərh edir.	Sükunətdə olan iki nöqtəvi yükün vakuumda qarşılıqlı təsir qüvvəsinin yüklerin modulları hasili ilə düz, aralarındaki məsafənin kvadratı ilə tərs mütənasib olduğunu çətinliklə şərh edir.	Sükunətdə olan iki nöqtəvi yükün vakuumda qarşılıqlı təsir qüvvəsinin yüklerin modulları hasili ilə düz, aralarındaki məsafənin kvadratı ilə tərs mütənasib olduğunu qismən şərh edir.	Sükunətdə olan iki nöqtəvi yükün vakuumda qarşılıqlı təsir qüvvəsinin yüklerin modulları hasili ilə düz, aralarındaki məsafənin kvadratı ilə tərs mütənasib olduğunu tam şərh edir.
Mövzuya aid keyfiyyət və kəmiyyət xarakterli məsələləri müəllimin verdiyi suallar əsasında həll edir.	Mövzuya aid keyfiyyət və kəmiyyət xarakterli məsələləri çətinliklə həll edir.	Mövzuya aid keyfiyyət və kəmiyyət xarakterli məsələləri əsasən həll edir.	Mövzuya aid keyfiyyət və kəmiyyət xarakterli məsələləri düzgün həll edir.

## Dərs 45 / Mövzu: ELEKTRİK YÜKLƏRİNİ AYIRAN, TOPLAYAN VƏ ÖTÜRƏN QURĞULAR

<b>Alt STANDARTLAR</b>	2.2.2. Təbiətdəki əlaqəli sistemlərdə elektrik qarşılıqlı təsinin rolunu izah edir. 2.2.3. İstilik hərəkəti və elektrik qarşılıqlı təsirinə dair məsələ qurur və həll edir.
<b>Təlim NƏTİCƏLƏRİ</b>	<ul style="list-style-type: none"> <li>Elektrik yüklerini ayıran və toplayan qurğuları iş principinə və quruluşuna görə fərqləndirir.</li> <li>Elektrik yüklerini ayıran və toplayan qurğulardan sadə təcrübələrdə istifadə edir.</li> </ul>

**A** Maraqoyatmanı elektrik bəhsinə aid krossvordla başlamaq olar. Elektrik yükünü saxlayan qurğu şagirdlər üçün yeni olduğundan onunla bağlı sualı axırıncı yerləşdirilmək lazımdır. Bu zaman şagirdlər problemə müxtəlif nöqteyi nəzərdən yanaşırlar. Bu üsul şagirdlərə hadisələrin iştirakçısı olmaq və hər bir suala başqalarının gözü ilə baxmaq imkanı verir. Maraqlı fərziyyələr lövhədə yazılır. Bu fərziyyələri lazımi məcra ya yönəltmək məqsədilə dərhal araştırma həyata keçirilməsi məqsədəyündür.

				6	3		
				E	P		
				L	R		
				E	O		
						S	
						A	
						T	2
7							
D	5						
I	E	4					
1	E	L	E	K	T	R	O N
	L	E	L	T	O		R E
	E	K	E	R	N		Y
	K	T	K	O			T
	T	R	T	M			R
	R	O	R	E			O
	I	F	I	T			N
	K	O	K	R			
		R					

8			
K			
O			
N			
D			
E			
N			
S			
A			
T			
2			

1. Mənfi yüklü zərrəcik.
2. Yüksüz zərrəcik.
3. Müsbət yüklü zərrəcik.
4. Fizikanın bölməsi.
5. Müsbət və mənfi yüklerin alınması üçün qurğu.
6. Elektriklənməni nümayiş etdirmək üçün cihaz.
7. Elektriği keçirməyən maddələr.
8. Elektrik yüklerini toplamaq üçün istifadə edilən qurğu.

**C** Yeni məlumatın irihəcmli olduğunu nəzərə alaraq onun müəllim tərəfindən izah olunması məqsədəyündür. Bu mövzuya aid əvvəlcədən hazırlanan slaydlar və ya şəkillər nümayiş etdirilə bilər. Şagirdlər “kondensator”, “Leyden bankası”, “elektrik

“tutumu” anlayışları haqqında ilk məlumatlar əldə edir, “elektrofor maşını”nın quruluş və iş prinsipi ilə tanış olurlar.

D Dərsin “Öyrəndiklərinizi tətbiq edin” hissəsində “Konduktorlar arasında qiğılcım” araşdırması icra edilir. Şagirdlər elektrofor maşınının köməyi ilə güclü qiğılcım boşalması müşahidə edirlər. Onlar hadisənin başvermə səbəbini nəzəri bilikləri əsasında müzakirə edirlər.

*Diqqət! Təhlükəsizlik baxımından elektrofor maşını ilə bütün təcrübələr yalnız müəllim tərəfindən icra edilməlidir!*

E Mövzunun “Nə öyrəndiniz” hissəsində verilən tapşırıq şagirdin öyrəndiyi əsas bilikləri müstəqil olaraq ümumiləşdirməsinə xidmət edir. Şagird açar sözlərdən istifadə etməklə mətni tamamlayır.

F Şagirdlərin özlərini qiymətləndirmələri üçün mövzunun sonunda “Öyrəndiklərinizi yoxlayın” hissəsində verilmiş tapşırıqlar yerinə yetirilə bilər.

**Qiymətləndirmə.** Müəllim dərsin təlim məqsədlərinə nail olmaq dərəcəsini aşağıdakı meyarlar üzrə qiymətləndirə bilər.

*Qiymətləndirmə meyarları:* fərqləndirmə, tətbiqetmə, istifadəetmə.

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Elektrik yüklerini ayıran və toplayan qurğuları iş prinsipinə və quruluşuna görə səhv fərqləndirir.	Elektrik yüklerini ayıran və toplayan qurğuları iş prinsipinə və quruluşuna görə çətinliklə fərqləndirir.	Elektrik yüklerini ayıran və toplayan qurğuları iş prinsipinə və quruluşuna görə qismən fərqləndirir.	Elektrik yüklerini ayıran və toplayan qurğuları iş prinsipinə və quruluşuna görə dəqiq fərqləndirir.
Elektrik yüklerini ayıran və toplayan qurğulardan sadə təcrübələrdə istifadə edəndə səhvlərə yol verir.	Elektrik yüklerini ayıran və toplayan qurğulardan sadə təcrübələrdə müəllimin köməkliyi ilə istifadə edir.	Elektrik yüklerini ayıran və toplayan qurğulardan sadə təcrübələrdə əsasən istifadə edir.	Elektrik yüklerini ayıran və toplayan qurğulardan sadə təcrübələrdə düzgün istifadə edir.

Dərs 46 / Mövzu: **ELEKTRİK SAHƏSİ.**  
**ELEKTRİK SAHƏSİNİN İNTENSİVLİYİ**

<b>Alt STANDARTLAR</b>	2.1.3. Elektrik sahəsini xarakterizə edən fiziki kəmiyyətləri izah edir. 2.1.4. Elektrik sahəsinə dair məsələlər həll edir. 2.2.2. Təbiətdəki əlaqəli sistemlərdə elektrik qarşılıqlı təsirinin rolunu izah edir.
<b>Təlim NƏTİCƏLƏRİ</b>	<ul style="list-style-type: none"><li>Elektrik yükünün ətrafında elektrik sahəsinin mövcudluğunu şərh edir.</li><li>Elektrik sahəsinin sınaq yükünə təsir etdiyini və bu sahanın qüvvə xarakteristikasına malik olduğunu sadə təcrübələrlə nümayiş etdirir.</li><li>Elektrik sahəsinin qüvvə xarakteristikasının təyin edilməsinə aid sadə məsələlər həll edir.</li></ul>

**A** Şagirdlərin diqqəti dərsin əvvəlində verilən mətnə və suallara yönəldilir. Müəllim əvvəlki araşdırmałarda elektriklənən cisimlərin qarşılıqlı təsirini “İki eyniadlı yüksək elektriklənmiş cisimlər arasında həni qarşılıqlı təsir yaranır? Müxtəlif adlı yüksək elektriklənmiş cisimlər arasında həni qarşılıqlı təsir yaranır? Cisimlər arasında yaranan bu qarşılıqlı təsirləri məsafədən ötürən nədir?” sualları ilə “əqli hücum” yaradıla bilər. Bu mərhələ şagirdlərin fiziki sahə, gravitasiya sahəsinin intensivliyi haqqındaki məlum biliklərlə fəndaxılı əlaqə yaratmaqla həyata keçirilə bilər. İlkin fərziyyələr lövhədə yazılır, dərs boyu dəqiqləşdirilir. Bu zaman şagirdlərin fərziyyələri dinlənilir və lövhədə qeyd olunur. Texniki imkanları olan sinifdə “Promethean”, “Mimio Studio” programlarından və “Fizikadan multimedia” diskindən də istifadə edilə bilər.

**B** “Elektrik qarşılıqlı təsirini məsafədən ötürən nədir?” araşdırması icra olunur. Araşdırma eyniadlı yüksək elektriklənən iki cisim (kürəcik və sfera) arasında qarşılıqlı itələmə xarakterli elektrik təsiri nümayiş edilir. Şagirdlər məlum biliklərinə əsaslanaraq müzakirədə aktiv iştirak edirlər. Onlar “Bu təsirin məsafədən ötürülməsinin mexanizmi nədən ibarətdir?” sualına müxtəlif fərziyyələr irəli sürürlər. Maraq doğuran fərziyyələr lövhədə yazılır.

**C** Uyğun nəzəri məlumat müəllimin şifahi şərhi ilə həyata keçirilir. “Gravitasiya sahəsinin intensivliyi”, “ağırlıq qüvvəsi” və “ümumdünya cazibə qüvvəsi” anlayışları ilə analogiya yaradılmaqla “elektrik sahəsinin intensivliyi” anlayışı haqqında ilk məlumat verilir, “elektrik qüvvəsi” və “Kulon qüvvəsi” anlayışlarının isə formallaşdırılmasının növbəti mərhələsinə başlanır. Təlim müsahibə ilə qurulur:

*M: Gravitasiya sahəsinin qüvvə xarakteristikası nədir?*

M: Elektrik sahəsinin qüvvə xarakteristikası nə adlanır?

Ş: Müxtəlif fərziyyələr irəli sürürlər.

M: Fərziyyələri ümumiləşdirir və “elektrik sahəsinin intensivliyi” anlayışını irəli sürürlər.

M: Qravitasiya sahəsinin intensivliyi hansı düsturla ifadə olunur və o bu sahədəki cismin (sınaq cismi) kütləsindən necə asılıdır?

M: Elektrik sahəsinin intensivliyi hansı düsturla ifadə olunur və o bu sahədəki yükün miqdardan necə asılıdır?

Ş: Müxtəlif fərziyyələr irəli sürürlər.

M: Fərziyyələri ümumiləşdirir, elektrik sahəsinin intensivlik düsturunu yazır, “sınaq yükü” anlayışını irəli sürürlər, “elektrik qüvvəsi” anlayışına aid biliklər genişləndirilir.


M: Qravitasiya sahəsinin intensivliyi hansı kəmiyyətlərdən asılıdır?

Ş: Müxtəlif fərziyyələr irəli sürürlər.

M: Fərziyyələri ümumiləşdirir və elektrik sahəsinin intensivliyinin ümumi düsturu çıxarılır (Kulon qüvvəsindən istifadə olunur), intensivliyin asılı olduğu kəmiyyətləri şagirdlərin dilindən alır və BS də vahidi qeyd edilir.

**D** „Öyrəndiklərinizi tətbiq edin” mərhələsində verilən keyfiyyət xarakterli sxem məsəlesi həll edilir. Burada şagirdlər müsbət və mənfi  $q_0$  yükünün elektrik sahəsini araşdırır (bax: **a** və **b**), bu yüklərin fəzada yaratdıqları elektrik sahəsinin A və B nöqtələrində  $\vec{E}_A$  və  $\vec{E}_B$  intensivlik vektorlarının təsvirlərinə görə, sahələrin uyğun nöqtələrində intensivliyin modulları arasındakı münasibəti təyin edirlər:

**Cavab:** müsbət  $q_0$  yükünün fəzanın A və B nöqtələrində yaratdığı sahə intensivlərinin modulları arasında münasibət yüksəkdən bu nöqtələrə qədərki məsafənin kvadratından tərs mütənasib asılıdır. Ona görə də  $r_B < r_A$  olduğundan,  $E_B > E_A$ . Analoji olaraq mənfi  $q_0$  yükünün fəzanın A və B nöqtələrində yaratdığı sahə intensivlərinin modulları arasında münasibət  $r_B < r_A$  olduğundan,  $E_B > E_A$ .



**E** Mövzunun “Nə öyrəndiniz” hissəsində verilən tapşırıq dərs boyu şagirdin öyrəndiyi əsas bilikləri müstəqil olaraq ümumiləşdirməsinə xidmət edir.

**F** Şagirdlərin özlərini qiymətləndirmələri üçün mövzunun sonunda “Öyrəndiklərinizi yoxlayın” hissəsində verilən tapşırıqları yerinə yetirilə bilər.

1. Bu sual mövzdədə öyrənildiyinə görə, onu cavablandırmaq çətin olmayıcaq.
2. Cavab: Sınaq yükünün elektrik sahəsinin mənbəyinə təsiri çox-çox kiçik olduğundan, demək olar, nəzərə alınmır.
3. Cavab: Yer kürəsinin elektrik sahəsinin müsbət yüksək tozcuğa təsir etdiyi elektrik qüvvəsi Yerin mərkəzinə doğru yönələcək.
4. Həlli: Məsələdə təsvir olunan diaqramından görünür ki,  $q_0$  yükü ilə sınaq  $q$  yükü arasındaki ilk məsafə 3 m olduqda sahənin həmin nöqtədə intensivliyinin modulu  $1 \frac{N}{Kl}$  -dur (bax: b diaqramı). Bu yükler arasındaki son məsafə 1 m olduqda sahənin uyğun nöqtədəki intensivliyinin modulu ya sistem tənliklə, yaxud da tənasübə təyin edilə bilər:

$$\begin{cases} E_1 \sim \frac{1}{r_1^2} \\ E_{son} \sim \frac{1}{r_{son}^2} \end{cases} \rightarrow 1 \sim \frac{1}{3^2} \rightarrow E_{son} = 9 N/Kl$$

Cavab: b diaqramında “Son (A)”.

**Qiymətləndirmə.** Müəllim dərsin təlim məqsədlərinə nail olmaq dərəcəsini aşağıdakı meyarlar üzrə qiymətləndirə bilər.

**Qiymətləndirmə meyarları:** şərhətmə, nümayişetmə, məsələ həllətmə.

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Elektrik yükünün ətrafında elektrik sahəsinin mövcudluğunu çətinliklə şərh edir.	Elektrik yükünün ətrafında elektrik sahəsinin mövcudluğunu şərh edərkən tez tez səhv'lərə yol verir.	Elektrik yükünün ətrafında elektrik sahəsinin mövcudluğunu qismən doğru şərh edir.	Elektrik yükünün ətrafında elektrik sahəsinin mövcudluğunu ətraflı şərh edir.
Elektrik sahəsinin sınaq yükünə təsir etdiyini və bu sahənin qüvvə xarakteristikasına malik olduğunu sadə təcrübələrlə nümayiş etdirə bilmir.	Elektrik sahəsinin sınaq yükünə təsir etdiyini və bu sahənin qüvvə xarakteristikasına malik olduğunu sadə təcrübələrlə müəllimin köməyi ilə nümayiş etdirir.	Elektrik sahəsinin sınaq yükünə təsir etdiyini və bu sahənin qüvvə xarakteristikasına malik olduğunu sadə təcrübələrlə qismən nümayiş etdirir.	Elektrik sahəsinin sınaq yükünə təsir etdiyini və bu sahənin qüvvə xarakteristikasına malik olduğunu sadə təcrübələrlə dəqiq nümayiş etdirir.
Elektrik sahəsinin qüvvə xarakteristikasının təyin edilməsinə aid sadə məsələləri səhv həll edir.	Elektrik sahəsinin qüvvə xarakteristikasının təyin edilməsinə aid sadə məsələləri müəllimin köməyi ilə həll edir.	Elektrik sahəsinin qüvvə xarakteristikasının təyin edilməsinə aid sadə məsələləri əsasən həll edir.	Elektrik sahəsinin qüvvə xarakteristikasının təyin edilməsinə aid sadə məsələləri düzgün həll edir.

## Dərs 47 / Mövzu: ELEKTRİK SAHƏSİNİN QÜVVƏ XƏTLƏRİ

<b>Alt STANDARTLAR</b>	2.1.3. Elektrik sahəsini xarakterizə edən fiziki kəmiyyətləri izah edir. 2.1.4. Elektrik sahəsinə dair məsələlər həll edir. 2.2.2. Təbiətdəki əlaqəli sistemlərdə elektrik qarşılıqlı təsirinin rolunu izah edir.
<b>Təlim NƏTİCƏLƏRİ</b>	<ul style="list-style-type: none"><li>• Elektrik sahəsinin mənzərəsini sxematik təsvir edir .</li><li>• Elektrik sahəsinin mənzərəsini sadə təcrübələrlə nümayış etdirir.</li><li>• Mövzuya aid keyfiyyət xarakterli məsələlər həll edir.</li></ul>

**A** Maraqoyatma mərhələsi şagirdlərin fiziki sahə, qravitasiya sahəsinin intensivliyi haqqındaki məlum bilikləri ilə fəndaxılı əlaqə yaratmaqla həyata keçirilə bilər. İlkin fərziyyələr lövhədə yazılır, dərs boyu dəqiqləşdirilir.

**B** “Elektrik sahəsinin qüvvə xətlərinin mənzərəsi” araşdırması sadə olsa da, elektrofor maşınından istifadə olunduğu üçün təhlükəlidir. Bu səbəbdən onu müəllimin icra etməsi məqsədə uyğundur.

**C** Nəzəri məlumat fasılələrlə oxu üsulu ilə mənimşənilir. Bu zaman aşağıdakı suallar verilə bilər:

– *Elektrik sahəsi nədir? Elektrik sahəsinin mövcudluğunu necə təyin etmək olar? Elektrik qüvvəsi nəyə deyilir? Elektrik qüvvəsi nədən asılıdır? Sınaq yükü nəyə deyilir? Elektrik sahəsinin qüvvə xətləri nədən asılıdır? Elektrik sahəsinin qüvvə xətlərinin mənzərəsini necə müşahidə etmək olar?*

**Qeyd.** Bu zaman müxtəlif yüksəkliklərin yaratdığı sahələrin qüvvə xətlərinin mənzərəsində dörd qanuna uyğunluq təqdim oluna bilər:

1) elektrik sahəsinin qüvvə xətləri qapalı deyil. Onlar müsbət yükdən başlayır və mənfi yükdə qurtarır;

2) qüvvə xətləri kəsilməzdır (bütöv xətlərdir) və bir biri ilə kəsişmir. Fəzanın hər bir nöqtəsindən yalnız bir qüvvə xəttini keçirmək olar;

3) sahənin intensivliyi böyük olan yerlərdə qüvvə xətləri daha sıx yerləşir;

4) elektriklənən müstəvi lövhələr arasında elektrik sahəsinin qüvvə xətləri paralel və bir birindən eyni məsafədə olur. Belə elektrik sahəsi bircins elektrik sahəsi adlanır.

**D** Vaxta qənaət etmək bacımından “Öyrəndiklərinizi tətbiq edin” mərhələsindəki “Elektrik sultani ilə təcrübə” araşdırmasının müəllim tərəfindən (şagirdlər cəlb olunmaqla) nümayiş etdirilməsi məqsədə uyğundur.

**E** Mövzunun “Nə öyrəndiniz” hissəsində verilən tapşırıq dərs boyu şagirdin öyrəndiyi əsas bilikləri müstəqil olaraq ümumiləşdirməsinə xidmət edir. Müəllim dərsin bu hissəsini “Power Point” programında təqdimat yaratmaqla daha maraqlı edə bilər. Bu aşağıdakı ardıcılıqla edilə bilər:

1. “Power Point” programını işə salın.
2. Təmiz slayd yaradın.
3. Slayd üçün qeydlər hissəsində achar sözlərin yerini boş qoymaqla mətni yiğin.
4. “Word Art” əmrində hər hansı bir forma seçin, achar sözlər ayrı-ayrı yazın.
5. Animasiyadan “Yerdəyişmənin yolu” əmrini seçin.
6. Seçdiyiniz yolu achar sözlə onun mətnindəki boş yeri ilə birləşdirin.
7. Animasiyanın sıralanması hissəsində achar sözləri mətnindəki sırasına uyğun nömrələyin.
8. “Slaydin nümayişi” düyməsini basın.

Şagirdləri çox maraqlandıran bu slayd onlar üçün oyun xarakterli tapşırıqça çevrilir.

**F** Şagirdlərin özlərini qiymətləndirmələri üçün mövzunun sonunda “Öyrəndiklərinizi yoxlayın” hissəsində verilən keyfiyyət xarakterli sual məsələlər həll edilir.

Dərsin sonunda şagirdlərin iş vərəqləri yüksəlir və portfolioya əlavə olunur.

**Diferensial təlim.** Təlim nəticələri zəif və sağlamlıq imkanları məhdud olan şagirdlər üçün iş vərəqindəki tapşırıq sadələşdirilə bilər. Məsələn, onlara “İki eyni işaretlər yüksək arasında hansı qarşılıqlı təsir qüvvəsi mövcuddur? İki müxtəlif işaretlər yüksək arasında hansı qarşılıqlı təsir qüvvəsi mövcuddur? Elektrofor maşını nə üçün istifadə edilir? Elektrometrlə nə təyin olunur?” və bu kimi suallara cavab vermək tapşırıla bilər.

**Qiymətləndirmə.** Müəllim dərsin təlim məqsədlərinə nail olmaq dərəcəsinə aşağıdakı meyarlar üzrə qiymətləndirə bilər.


**Qiymətləndirmə meyarlari:** təsviretmə, nümayişetmə, məsələ həllətmə

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Elektrik sahəsinin mənzərəsini sxematik səhv təsvir edir.	Elektrik sahəsinin mənzərəsini müəllimin köməyi ilə sxematik təsvir edir.	Elektrik sahəsinin mənzərəsini qismən sxematik təsvir edir.	Elektrik sahəsinin mənzərəsini sxematič düzgün təsvir edir.
Elektrik sahəsinin mənzərəsini sadə təcrübələrlə səhv nümayiş etdirir.	Elektrik sahəsinin mənzərəsini sadə təcrübələrlə çətinliklə nümayiş etdirir.	Elektrik sahəsinin mənzərəsini sadə təcrübələrlə kiçik səhv'lərlə nümayiş etdirir.	Elektrik sahəsinin mənzərəsini sadə təcrübələrlə düzgün nümayiş etdirir.
Mövzuya aid keyfiyyət xarakterli məsələləri sərbəst həll edə bilmir.	Mövzuya aid keyfiyyət xarakterli məsələləri müəllimin göstərişi ilə həll edə bilir.	Mövzuya aid keyfiyyət xarakterli məsələləri qismən həll edə bilir.	Mövzuya aid keyfiyyət xarakterli məsələləri sərbəst həll edə bilir.


## Dərs 48 / MƏSƏLƏ HƏLLİ

7-ci çalışmada verilən məsələlər həll edilə bilər.

1. Cavab:




2. Cavab:




	I	II	III
E)	Mənfi	Müsbat	Elektroneytral

3. Cavab:



4. Kürəciklər hansı yüksə malikdir? (1: +; 2: -; 3:-; 4: +; 5: 0; 6: 0. )




5. Cavab: 4 proton və 5 neytron.

6. Cavab: b diaqramında “Son (D)”

$$\begin{cases} F_1 \sim \frac{1}{r_1^2} \\ F_{son} \sim \frac{1}{r_{son}^2} \end{cases} \rightarrow \begin{cases} 0,5 \sim \frac{1}{3^2} \\ F_{son} \sim 1 \end{cases} \rightarrow F_{son} = 4,5N$$

## ÜMUMİLƏŞDİRİCİ TAPŞIRIQLAR

1. Cavab:



2. Cavab: E) 32 mN.

3. Cavab: B) 3 dəfə azaldı

4. Cavab: C) 1 və 3

5. Cavab:

I sual – D) Metal sfera “-”, yarpaqlar “+” yüklənər;


II sual – mənfi q yüklü ikinci çubuq müsbət yüklü çubuğa yaxınlaşdırıldığda elektroskopun sferasındaki mənfi yüklərin bir hissəsi yarpaqlara itələnər. Nəticədə yarpaqlardakı “+” yüklərin sayı elektronların sayı ilə müqayisədə azalar və yarpaqlar bir qədər qapanar. Deməli, B) Yarpaqların açılması azalar.






6. Cisimdə  $q = 8 \text{ KJ}$  elektrik yükünün olması o deməkdir ki, cisimdə  $5 \cdot 10^{19}$  elektron çatışmır.

Cavab: B)  $5 \cdot 10^{19}$  elektron çatışmır.

## VƏTƏDRİS VAHİDİ ÜZRƏ KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRİMƏ

1. Mənfi yükə elektriklənmış kürəciyin elektrik sahəsində metal silindr yerləşdirildi. Bu vəziyyətdə metal silindr iki hissəyə bölünərsə, onlarda yüklər necə paylanar?



- A)  B) 
- C)  D)  E) 

2. Cümləni tamamlayın: şüşə çubuğu ipək parçaya sürdükdə o, ...., ipək parça isə..... .

- A) mənfi yükə elektriklənir; mənfi yükə elektriklənir  
B) mənfi yükə elektriklənir; müsbət yükə elektriklənir  
C) müsbət yükə elektriklənir; mənfi yükə elektriklənir  
D) müsbət yükə elektriklənir; müsbət yükə elektriklənir  
E) mənfi yükə elektriklənir; elektriklənmir

3. Hansı maddə dielektrikdir?

1. Ebonit. 2. Şuşə. 3. Metal. 4. Hava  
A) yalnız 1 və 2 B) 1, 2 və 4 C) yalnız 4 D) yalnız 3 E) yalnız 1 və 4

4. Müsbət ion hansı zərrəcik adlanır?

- A) atom elektron alındıqda çevrildiyi zərrəcik  
B) proton ilə elektronlarının sayı eyni olan atom  
C) atom elektron itirdikdə çevrildiyi zərrəcik  
D) proton, neytron və elektronlarının sayı eyni olan atom  
E) neytron ilə elektronlarının sayı eyni olan atom

5. Elektroskop  $q = 8 \cdot 10^{-11} \text{ Kl}$  elektrik yükü ilə elektrikləndi. Bu yükdə neçə elektron var?

- A)  $8 \cdot 10^{30}$  B)  $5 \cdot 10^8$  C)  $5 \cdot 10^{11}$  D)  $1,6 \cdot 10^{19}$  E)  $5 \cdot 10^{30}$

6. Nöqtəvi yükdən  $r$  məsafədə yerləşən nöqtədə elektrik sahəsinin intensivliyi  $E$  dir.  $2r$  məsafədə yerləşən nöqtədə elektrik sahəsinin intensivliyi nəyə bərabərdir?
- A)  $E$       B)  $\frac{E}{4}$       C)  $4E$       D)  $2E$       E)  $\frac{E}{2}$
7. İki nöqtəvi yük arasındaki məsafə 4 dəfə artırılsara, onlar arasındaki qarşılıqlı təsir qüvvəsi necə dəyişər?
- A) dəyişməz      B) 16 dəfə artar      C) 4 dəfə azalar  
 D) 4 dəfə artar      E) 16 dəfə azalar
8. İki eyni ölçüülü metal sferanın yükü uyğun olaraq  $6\text{ q}$  və  $-2\text{ q}$ -dır. Onlar arasındaki qarşılıqlı təsir qüvvəsi  $0,3\text{ N}$ -dur. Sferaları toxundurub, yenə əvvəlki məsafəyə qədər araladıqda onlar arasındaki qarşılıqlı təsir qüvvəsi nəyə bərabər olar?
- A)  $0,4\text{ N}$       B)  $0,2\text{ N}$       C)  $0,3\text{ N}$       D)  $0,1\text{ N}$       E)  $0,6\text{ N}$
9. İntensivliyi  $200\text{ N/Kl}$  olan vakuumdakı elektrik sahəsinə  $10^{-7}\text{ Kl}$  yük gətirildi. Sahənin bu yükdə təsir etdiyi qüvvəni təyin edin.
- A)  $2 \cdot 10^{-5}\text{ N}$       B)  $2 \cdot 10^5\text{ N}$       C)  $0,5 \cdot 10^{-9}\text{ N}$       D)  $0,5 \cdot 10^9\text{ N}$       E)  $2 \cdot 10^9\text{ N}$
10. Cisimlər elektron mübadiləsi etməklə yük əldə edir. Bu proses nə adlanır?
- A) Kulon qanunu      B) Elektrik yükünün saxlanması prosesi  
 C) Enerjinin saxlanması prosesi      D) Elektriklənmə prosesi  
 E) Konveksiya prosesi

**Düzgün cavablar**

1	2	3	4	5	6	7	8	9	10
A)	C)	B)	C)	B)	B)	E)	D)	A)	D)

## TƏDRİS VAHİDİ – 6

### ELEKTRİK CƏRƏYANI

#### TƏDRİS VAHİDİ ÜZRƏ REALLAŞDIRILACAQ ALT STANDARTLAR

- 1.1.1. İstilik və elektromaqnit (elektrik) hadisələrini və onların başvermə səbəblərini şərh edir.
- 1.1.2. İstilik və elektromaqnit (elektrik) hadisələrinə aid məsələlər qurur və həll edir.
- 1.1.3. İstilik hərəkəti və elektrik cərəyanının mahiyyətini şərh edir.
- 1.1.4. Sabit cərəyan qanunlarına aid məsələlər qurur və həll edir.
- 1.1.5. İstilik hərəkəti və elektrik hadisələrinin qanuna uyğunluqlarına aid toplaşdırılmış məlumatları şərh edir.
- 2.1.4. Elektrik sahəsinə dair məsələlər həll edir.
- 2.2.3. İstilik hərəkəti və elektrik qarşılıqlı təsirinə dair məsələ qurur və həll edir.
- 3.1.1. İstilik və elektrik hadisələrinə aid ölçü cihazlarından istifadə edir.
- 3.1.2. İstilik və elektrik hadisələrinə uyğun fiziki kəmiyyətləri ölçür, hesablamalar aparmaqla nəticələri təqdim edir.
- 3.2.1. Texnikada və istehsalatda istifadə olunan istilik hadisələrinə və alternativ enerji mənbələrinə əsaslanan qurğuların iş prinsipini izah edir.
- 3.2.2. İstilik texnikasının yaranması və inkişafında fizika elminin rolunu dəyərləndirir.

TƏDRİS VAHİDİ ÜZRƏ ÜMUMİ SAATLARIN MİQDARI: **14 saat**

KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRMƏ: **2 saat**

BÖYÜK SUMMATİV QİYMƏTLƏNDİRMƏ: **1 saat**

## Dərs 50 / Mövzu: ELEKTRİK CƏRƏYANI

<b>Alt STANDARTLAR</b>	1.1.1. İstilik və elektromaqnit (elektrik) hadisələrini və onların başvermə səbəblərini şərh edir. 1.1.3. İstilik hərəkəti və elektrik cərəyanının mahiyyətini şərh edir. 2.2.3. İstilik hərəkəti və elektrik qarşılıqlı təsirinə dair məsələ qurur və həll edir.
<b>Təlim NƏTİCƏLƏRİ</b>	<ul style="list-style-type: none"><li>Elektrik cərəyanının yaranma şərtlərinin zəruriliyini izah edir.</li><li>Metal naqillərdə və mayelərdə elektrik yükdaşıyıcılarını fərqləndirir.</li></ul>

Mövzuya başlamaq üçün şagirdlərin gündəlik həyatda rast gəldikləri müxtəlif elektrik hadisələrinə əsaslanaraq diaqnostik qiymətləndirmə aparıla bilər. Qiymətləndirmə sual-cavab şəklində, yaxud didaktik vərəqlər vasitəsilə də keçirilə bilər.

**A** Maraqoyatmanın dərslikdə verilən material əsasında aparılması vaxta qənaət baxımından daha məqsədə uyğundur. Qoyulan sual problem xarakterli olduğundan şagirdlərdə maraqlı fərziyyələr yaranır. Bu fərziyyələr lövhədə yazılır.


**B** “Neon lampasının işıqlanmasına səbəb nədir?” araşdırmasında şagirdlərin diqqəti iki amilə cəlb edilir: “Elektriklənmiş elektrometrlərin sferalarını ortasında lampa olan keçirici məftillə birləşdirikdə lampanın işıqlanması və elektrometrlərin boşalması, ikincisi, sferaları birləşdirən məftildəki lampanın ani işıqlanıb-sönməsi. Müzikirələr də bu istiqamətdə aparılr.

**Diferensial təlim.** Təlim nəticələri zəif və sağlamlıq imkanları məhdud olan şagirdlərin aktiv iştirakını təmin etmək üçün müəllim bu tapşırığı bir qədər sadələşdirə bilər. Belə şagirdlərə araşdırmanın gedişi zamanı müşahidələrini qeyd etmək tapşırıla bilər.

**C** Nəzəri məlumatın mənimsənilməsində “kollektivlə iş” üsulundan istifadə etmək məqsədə uyğundur. Bu zaman şagirdlər kollektiv fəaliyyətə alışır, ünsiyyət yaratmaq bacarığının təşəkkülü və inkişafı təmin olunur. Araşdırmanın yekunlarını ümumiləşdirərək nəticə çıxarmaq olar ki, elektrik cərəyanının uzun müddət mövcud olması üçün bütün bu müddət ərzində naqıldə elektrik sahəsini saxlamaq lazımdır. Gündəlik həyatda elektrik sahəsi elektrik cərəyanı mənbəyi adlanan xüsusi qurğularla yaradılır və saxlanılır. Eyni zamanda yükdaşıyıcılar, elektrik qüvvələri və verilmiş dövrənin qapalı olması haqqında məlumat vermək əlverişlidir. Cərəyanın istiqaməti haqqında məlumat verərkən slaydlardan və ya multimedia diskindən uyğun materialın nümayiş etdirilməsi daha yaxşı qavrama üçün zəmin yaradır.

**D** Dərsin “Öyrəndiklərinizi tətbiq edin” hissəsində “Fasiləsiz elektrik cərəyanının yaranması üçün zəruri şərtlər” adlı yaradıcı tətbiqetmə təşkil olunur. Şagirdlər verilən cədvəli tamamlayırlar:

**Fasiləsiz elektrik cərəyanının yaranması üçün:**



**E** Mövzunun “Nəyi öyrəndiniz” hissəsində isə şagird açar sözləri verilmiş mətndə düzgün ardıcılıqla düzür: Yüklü zərrəciklərin nizamlı hərəkəti *elektrik cərəyanı* adlanır. Elektrik cərəyanının istiqaməti naqıldəki *elektrik sahə intensivliyi* istiqamətindədir. Metallarda yükdaşıyıcılar – *sərbəst elektronlar*, məhlullarda isə – *müsbat və mənfi ionlardır*. Fasiləsiz elektrik cərəyanının mövcud olması üçün aşağıdakı zəruri şərtlər ödənməlidir: maddədə *sərbəst yükdaşıyıcılar*, onlara *nizamlı hərəkət* verən *elektrik sahəsi* və cərəyanın keçdiyi naqıl qapalı olmalıdır.

**F** Şagirdlərin özlərini qiymətləndirmələri üçün mövzunun sonunda “Öyrəndiklərinizi yoxlayın” hissəsi yerinə yetirilir. Burada üç sual əsasında şagirdlər elektrik cərəyanı haqqında öyrəndiklərini yoxlayırlar.

Dərsin sonunda iş vərəqləri yığılır və hər şagirdin portfoliosuna əlavə olunur.

**Qiymətləndirmə.** Müəllim dərsin təlim məqsədlərinə nail olmaq dərəcəsini aşağıdakı meyarlar üzrə qiymətləndirə bilər.


*Qiymətləndirmə meyarları:* izahetmə, fərqləndirmək.

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Elektrik cərəyanının yaranma şərtlərinin zəruriliyini çətinliklə izah edir.	Elektrik cərəyanının yaranma şərtlərinin zəruriliyini müəllimin köməyi ilə izah edir.	Elektrik cərəyanının yaranma şərtlərinin zəruriliyini qismən izah edir.	Elektrik cərəyanının yaranma şərtlərinin zəruriliyini ətraflı izah edir.
Metal naqillərdə və mayelərdə elektrik yükdaşıyıcılarını fərqləndirəndə səhv'lərə yol verir.	Metal naqillərdə və mayelərdə elektrik yükdaşıyıcılarını müəllimin köməyi ilə fərqləndirir.	Metal naqillərdə və mayelərdə elektrik yükdaşıyıcılarını əsasən fərqləndirir.	Metal naqillərdə və mayelərdə elektrik yükdaşıyıcılarını düzgün fərqləndirir.

## Dörs 51 / Mövzu: CƏRƏYAN MƏNBƏLƏRİ

<b>Alt STANDARTLAR</b>	1.1.5. İstilik hərəkəti və elektrik hadisələrinin qanuna uyğunluqlarına aid topladığı məlumatları şərh edir. 2.1.4. Elektrik sahəsinə dair məsələlər həll edir.
<b>Təlim NƏTİCƏLƏRİ</b>	<ul style="list-style-type: none"> <li>Elektrik cərəyanının fasiləsiz yaranmasını təmin edən qurğuları fərqləndirir.</li> <li>Müxtəlif cərəyan mənbələrinin tətbiqinə aid sadə təcrübələr icra edir.</li> </ul>

**A** Dörsə başlayarkən nəzərə alınmalıdır ki, şagirdlər gündəlik həyatdan və aşağı siniflərdən “batareya”, “akkumulyator”, “günəş batareyası” kimi anlayışlarla tanışdırırlar. Bunu nəzərə alaraq şaxələndirmə cədvəlindən istifadə edərək şagirdlərdən tanıdları cərəyan mənbələrini soruşmaq olar. Onlar tanıdları cərəyan mənbələrinin adlarını yazır, tanımadıqlarını digər şagirdlərdən və müəllimdən öyrənirlər. Bu maraqoyatmanı qruplarda, yaxud lövhədə cədvəli verməklə də yerinə yetirmək olar. Maraqoyatma dərslikdə verilən material və suallar əsasında da təşkil oluna bilər. İlkin fərziyyələr lövhədə yazılır, dərs boyu dəqiqləşdirilir.



**B** Aparılan araşdırımada şagirdlər müəyyən edirlər ki, cərəyan mənbəyinin rolü naqillərdə elektrik sahəsi yaratmaqdır. Onun təsiri ilə naqildə yükdaşıyıcıların yer-dəyişməsi baş verir – elektrik cərəyanı yaranır. Şagirdlər cərəyan mənbəyində baş verən proseslər haqqında ilkin təsəvvürlər əldə edir, cərəyan mənbəyinin rolunu aydın görürlər. Araşdırmanın müzakirəsini dərslikdə verilən suallar əsasında yerinə yetirmək əlverişlidir.

**Diferensial təlim.** Təlim nəticələri zəif və sağlamlıq imkanları məhdud olan şagirdlər

üçün iş vərəqindəki tapşırıq sadələşdirilə bilər. Məsələn, onlara “Elektrik cərəyanı nədir? Batareya nə üçün lazımdır? Hansı cərəyan mənbələrini taniyırsan?” və bu kimi suallara cavab vermək tapşırıla bilər.

**C** Dərslikdə verilən nəzəri məlumatın şagirdlər tərəfindən sinifdə oxunması daha səmərəlidir. Müəllim bu zaman əlavə məlumat verə bilər: “Cərəyan mənbəyinin qütbləri arasında elektrik sahəsi yaranır. Qütbləri öz aralarında metal naqilla birləşdiridikdə naqildə də elektrik sahəsi yaranır. Bu sahənin təsiri ilə sərbəst yükdaşıyıcılar – naqildə olan elektronlar, mənbəyin mənfi qütbündən müsbət qütbünə doğru hərəkət edərək elektrik cərəyanı yaradır”. Cərəyan mənbələrinin müxtəlif olması qeyd edilir, onlarda kimyəvi, istilik, mexaniki, Günəş enerjisi elektrik enerjisine çevrilir. Sonra cərəyan mənbələri təsnif olunur: elektrofor maşını, termoelement, günəş batareyası (fotoelement), akkumulyator, generator, cərəyan tənzimləyiciləri, qalvanik element haqqında məlumat verilir və nümayiş etdirilir. Şagirdlərin onlara toxunması üçün şərait yaradılır. Bundan sonra kimyəvi enerji mənbələri daha ətraflı nəzərdən keçirilir.

**D** Dərsin “Öyrəndiklərinizi tətbiq edin” hissəsində şagirdlər “Dadlı batareya” araşdırmasını yerinə yetirirlər. Bu, şagirdlər üçün çox maraqlıdır. Onlar araştırma zamanı kimyəvi enerjinin elektrik enerjisinə çevriləməsi ilə tanış olurlar. Araşdırmanın müzakirəsi “Limondan hazırladığınız qalvanik elementin iş prinsipini söyləyin. Başqa meyvədən də qalvanik element hazırlamaq olarmı? Cavabınızı əsaslandırma” sualları əsasında yerinə yetirilə bilər.

**E** Mövzunun “Nə öyrəndiniz” hissəsində verilən tapşırıq dərs boyu şagirdlərin öyrəndiyi əsas bilikləri müstəqil olaraq ümumiləşdirməsinə xidmət edir. Onlar açar sözlərdən istifadə etməklə verilən mətni tamamlayırlar.

**F** Şagirdlərin özlərini qiymətləndirmələri üçün mövzunun sonunda “Öyrəndiklərinizi yoxlayın” hissəsi yerinə yetirilir. Burada üç sual əsasında şagirdlər elektrik cərəyanı haqqında öyrəndiklərini yoxlayırlar.

1. Şagirdlər bu sualı dərsdə ətraflı araşdırıqlarına görə, onu asanlıqla cavablandıracaqlar.

2. Cavab:

I sual – qurğunun iş prinsipi qapalı elektrik dövrəsindən cərəyanın keçməsinə əsaslanır: burada dövrənin M ucu maye səthi ilə birləşdirilmişdir.

II sual – maye olaraq “şəkərli su” götürüla bilməz, çünkü şəkərli suda sərbəst keçiricilər (müsbət və mənfi ionlar) yoxdur. Deməli, doğru cavab C-dir.

3. Cavab: qalvanik elementdə kimyəvi reaksiya enerjisi elektrik enerjisinə çevrilir. Ev tapşırığı kimi şagirdlərə “kartof”dan istifadə edərək bioloji batareya düzəltmək tapşırıla bilər.

Dərsin sonunda iş vərəqləri yiğilir və hər şagirdin portfoliosuna əlavə olunur.

**Qiymətləndirmə.** Müəllim dərsin təlim məqsədlərinə nail olmaq dərəcəsini aşağıdakı meyarlar üzrə qiymətləndirə bilər.

*Qiymətləndirmə meyarları: fərqləndirmə, tətbiqetmə.*

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Elektrik cərəyanının fasılısız yaranmasını təmin edən qurğuları səhv fərqləndirir.	Elektrik cərəyanının fasılısız yaranmasını təmin edən qurğuları çətinliklə fərqləndirir.	Elektrik cərəyanının fasılısız yaranmasını təmin edən qurğuları əsasən fərqləndirir.	Elektrik cərəyanının fasılısız yaranmasını təmin edən qurğuları düzgün fərqləndirir.
Müxtəlif cərəyan mənbələrinin tətbiqinə aid sadə təcrübələr icra edəndə səhvlərə yol verir.	Müxtəlif cərəyan mənbələrinin tətbiqinə aid sadə təcrübələri müəllimin köməyi ilə icra edir.	Müxtəlif cərəyan mənbələrinin tətbiqinə aid sadə təcrübələri qismən icra edir.	Müxtəlif cərəyan mənbələrinin tətbiqinə aid sadə təcrübələri dəqiq icra edir.

## Dərs 52 / Mövzu: ELEKTRİK DÖVRƏSİ VƏ ONUN ELEMENTLƏRİ

<b>Alt STANDARTLAR</b>	1.1.1. İstilik və elektromaqnit (elektrik) hadisələrini və onların başvermə səbəblərini şərh edir. 1.1.2. İstilik və elektromaqnit (elektrik) hadisələrinə aid məsələlər qurur və həll edir. 1.1.3. İstilik hərəkəti və elektrik cərəyanının mahiyyətini şərh edir.
<b>Təlim NƏTİCƏLƏRİ</b>	<ul style="list-style-type: none"> <li>• Elektrik dövrəsinin əsas elementlərini sıralayır.</li> <li>• Dövrə elementlərinin vəzifələrini şərh edir.</li> <li>• Dövrə elementlərinin tətbiqinə aid sadə təcrübələr icra edir.</li> </ul>

**A** Maraqoyatma mövzuda verilən mətn və suallar əsasında yerinə yetirilə bilər. Texniki imkanları olan siniflərdə slaydlardan istifadə etmək məqsədə uyğundur.

**B** Bu mərhələdə “Su təchizat sistemi və elektrik dövrəsində ümumi nədir?” araşdırması icra olunur. Şagirdlər sadə su təchizat sistemi ilə sadə elektrik dövrəsinin sxemini müqayisə edərək aşağıdakı suallara dair fərziyyələr irəli sürürlər:

- Su təchizat sistemi və elektrik dövrəsində ümumi və oxşar cəhət nədir? Gözlənilən cavablar: hər iki sxem qapalıdır; su sisteminde su zərrəcikləri istiqamətlənmiş hərəkət edir, elektrik dövrəsində isə sərbəst elektronlar; su sistemi istehlakçının ehtiyaclarını ödəməyə xidmət edir (qırımlı boru), elektrik dövrəsi işıqlandırma sistemini işə salmağa; su sistemi və elektrik dövrəsindəki elementlər müxtəlif olsalar da, onlar oxşar vəzifə icra edirlər və s.

- Bu sistemlərin işləməsi üçün uyğun olaraq hansı şərtlər ödənilməlidir? Gözlənilən cavab:

- sistem boyu hərəkət edə bilən sərbəst zərrəciklər (su molekulları, yüksüklü zərrəciklər- yüksəkdaşıyıcılar) olmalıdır;
  - bu zərrəcikləri müəyyən istiqamətdə hərəkət etdirən müəyyən qüvvə – mənbə olmalıdır;
  - zərrəciklər cərəyanının keçdiyi sistem (borulardan ibarət su təchizat sistemi, naqillərdən ibarət elektrik dövrəsi) qapalı olmalıdır.
- Sistemlərdə uyğun olaraq suyun və elektrik cərəyanının fasılısız axını nə təmin edir? Gözlənilən cavab: su sistemində nasos, elektrik dövrəsində batareyə.
  - Su təchizat sistemində suyun rahat axınına, dövrədə isə elektrik cərəyanının rahat keçməsinə uyğun olaraq hansı hissə müqavimət göstərir? Niyə?
- Gözlənilən cavab: su sistemində kiçik diametrlı qırırmı boru, elektrik dövrəsində – lampanın spirali
- Bu sistemlərdə başlıca fərq nədir?
- Gözlənilən cavab:
- Su sistemində boru kəsildikdə (və ya deşildikdə) suyun kəsilən yerdən axını davam edir. Lakin elektrik dövrəsində isə naqil qırıldıqda elektrik cərəyanı dərhal kəsilir.
  - Su sistemi şəffaf borulardan ibarət olarsa, bu borularda suyun hərəkətini görmək mümkündür. Lakin elektrik dövrəsində yekdaşıyıcıları və onların hərəkətini gözlə görmək mümkün deyildir.
  - Su sistemində su boruların içərisi ilə bir nöqtədən digərinə hərəkət etməklə onun axını təmin edir. Lakin elektrik dövrəsində elektronlar heç də naqilin bir ucundan, digər ucuna hərəkət etmir, onlar rəqsə hərəkət etməklə öz enerjilərini digər elektronlara verir və beləliklə, naqil boyu elektrik enerjisi ötürülür.

**C** Dərsin məlumat mübadiləsi və müzakirəsi hissəsində şagirdlər elektrik dövrəsi və onun elementləri ilə tanış edilir. Dövrə elementlərinin sxemdəki təsvirini əks etdirən cədvəl illüstrasiya edilir, şagirdlər isə onu iş vərəqinə köçürürlər. Şagirdlərdən dərhal bütün elementlərin şərti işarəsini yadda saxlamaq tələb olunmur. Onlarda sxem çəkmək, elektrik dövrəsi yığmaq və dövrənin ayrı ayrı elementlərinin adlarını bilmək bacarığı tədricən formalaşmalıdır.

“Fizikadan multimedia” diskində uyğun mövzunun kompüter modeli verilmişdir.

**D** Dərsin “Öyrəndiklərinizi tətbiq edin” hissəsində “Cib fənərinin elektrik dövrəsinin sxemini çəkin” araşdırması yerinə yetirilir. Araşdırma zamanı yaxşı olar ki, şagirdlər cib fənərini sökülmüş vəziyyətdə görsünlər. Şagirdlər fənərdə istifadə olunan dövrə elementləri haqqında mülahizələrini irəli sürür, elektrik dövrəsinin sxemini çəkirlər.

**E** Mövzunun “Nə öyrəndiniz” hissəsində isə açar sözləri verilən mətn tamamlanır: “Elektrik cərəyanının mövcud olması üçün zəruri şərtlərdən biri cərəyan keçən elektrik qurğularının qapalı elektrik dövrəsi əmələ gətirməsidir. Elektrik dövrəsi müxtəlif elementlərdən ibarət ola bilər. Elektrik dövrəsini təşkil edən elementlər şərti işarə ilə sxemdə təsvir edilir. Qapalı elektrik dövrəsi iki hissədən ibarətdir: *daxili hissə və xarici hissə*”.

**F** Şagirdlərin özlərini qiymətləndirmələri üçün mövzunun sonunda “Öyrəndiklərinizi yoxlayın” hissəsində verilmiş aşağıdakı tapşırıqlar yerinə yetirilir. Tapşırıqlar üzrə gözlənilən cavablar:

1. Cavab:

	Qalvanik element	Lampa	Açıq açar	Rezistoq	Reostat
C)					

2. Cavab: Nəzrin “Hər iki dövrədən eyni cərəyan keçəcək” söyləməklə doğru cavab verdi, çünki hər iki dövrə eyni elementlərdən ibarətdir, fərqli yalnız batareyanın dövrənin müxtəlif hissəsinə birləşdirilməsindədir. Buna baxmayaraq hər iki dövrədə cərəyan eyni istiqamətdədir – saat aqrəbinin hərəkəti istiqamətindədir.

3. Cavab: E) 1, 4 və 6.

**Qiymətləndirmə.** Müəllim dərsin təlim məqsədlərinə nail olmaq dərəcəsini aşağıdakı meyarlar üzrə qiymətləndirə bilər.

*Qiymətləndirmə meyarlari:* sıralama, şərhətmə, tətbiqetmə

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Elektrik dövrəsinin əsas elementlərini səhv sıralayır.	Elektrik dövrəsinin əsas elementlərini çətinliklə sıralayır.	Elektrik dövrəsinin əsas elementlərini əsasən sıralayır.	Elektrik dövrəsinin əsas elementlərini düzgün sıralayır.
Dövrə elementlərinin vəzifələrini müəllimlərin verdiyi əlavə suallarla şərh etməyə çalışır.	Dövrə elementlərinin vəzifələrini müəllimin köməkliyi ilə şərh edir.	Dövrə elementlərinin vəzifələrini əsasən şərh edir.	Dövrə elementlərinin vəzifələrini ətraflı şərh edir.
Dövrə elementlərinin tətbiqinə aid sadə təcrübələri səhv icra edir.	Dövrə elementlərinin tətbiqinə aid sadə təcrübələri çətinliklə icra edir.	Dövrə elementlərinin tətbiqinə aid sadə təcrübələri qismən icra edir.	Dövrə elementlərinin tətbiqinə aid sadə təcrübələri dəqiq icra edir.

## Dərs 53 / Mövzu: ELEKTRİK CƏRƏYANININ TƏSİRLƏRİ

<b>Alt STANDARTLAR</b>	1.1.3. İstilik hərəkəti və elektrik cərəyanının mahiyyətini şərh edir. 3.2.1. Texnikada və istehsalatda istifadə olunan istilik hadisələrinə və alternativ enerji mənbələrinin əsaslanan qurğuların iş prinsipini izah edir.
<b>Təlim NƏTİCƏLƏRİ</b>	<ul style="list-style-type: none"><li>• Elektrik cərəyanının təsirlərini fərqləndirir.</li><li>• Elektrik cərəyanının təsirlərini sadə təcrübələrlə nümayiş edir.</li></ul>

Elektrik cərəyanının bəzi təsirləri ilə şagirdlər gündəlik həyatdan tanışdırırlar. Ona görə də hər şeydən əvvəl onlara nəyin məlum olduğunu aydınlaşdırmaq, sonra isə təcrübələrə müraciət etmək lazımdır. Bu sorğu vasitəsilə diaqnostik qiymətləndirmə aparıla bilər.

**A** Maraqoyatma dərslikdə verilən dərs materialı və uyğun sualların müzakirəsi ilə yaradıla bilər. Müzakirə Tural, Aynurə və Leylanın cavabları üzərində qurulur. Hər üçünün cavabı doğrudur.

Dərhal elektrik cərəyanının müxtəlif təsirlərinə aid məlumatın aşağıdakı istiqamətdə verilməsi məqsədə uyğundur:

- cərəyanın işıqvermə təsiri;
- cərəyanın istilik təsiri;
- bu təsirlərin aşkar olunması və tətbiqinə aid tarixi məlumat;
- cərəyanın kimyəvi təsiri.

**B** “Elektrik cərəyanı kimyəvi reaksiya yaradır?” araşdırmasında şagirdlər qrafit elektrodları sabit cərəyan mənbələrinin qütblərinə birləşdirib sadə elektrik dövrəsi qururlar. Bir müddətdən sonra cərəyan mənbəyinin mənfi qütbü ilə birləşdirilən elektrodun üzərində məhluldan təmiz mis yığılır. Qrafit üzərində mis qatı çox yaxşı görünür. Bu araşdırmanın yekunu göydaş məhlulunda elektrik cərəyanının maddənin yüksülü zərrəciklərinin – ionların axını olduğu nəticəsinə çıxarmağa əsas verir. Şagirdlərin diqqətinə çatdırılır ki, məhlulda ionlar həll olunan maddə molekulları su molekulları arasındakı qarşılıqlı təsirin – kimyəvi reaksiyanın nəticəsində alınır.

Tapşırığın müzakirəsi dərslikdə verilən suallar əsasında qurula bilər.

**C** Elektrik cərəyanının kimyəvi təsirinin izahı şəfahi şərhə verilir. Daha sonra söküldən məktəb transformatorunun sarğac və içliyindən istifadə etməklə cərəyanın maqnit təsiri nümayiş etdirilə bilər: sarğac cərəyan mənbəyinə birləşdirilir və dəmir içliyin müxtəlif cisimləri cəzb etməsi nümayiş olunur. Bununla da “Cərəyanın daha hansı təsiri vardır?” sualı ilə növbəti araştırma mərhələsinə keçmək olar.

“Cərəyanın maqnit təsiri” araşdırmasında naqili mismara dolayaraq dəmir içlikli sargac düzəldilir. Bundan sonra həmin sargacdan, cərəyan mənbəyi, açar və lampadan ibarət sadə elektrik dövrəsi yığılır. Dövrə qapanır və böyük mismarın xırda mismarları özünə cəzb etməsi nümayiş edilir – cərəyanın maqnit təsiri aşkarlanır. Araşdırmanın müzakirəsi dərslikdə verilən suallar əsasında aparıla bilər.

**D** Sonda cərəyanın maqnit təsirinin digər təsirlərdən başlıca fərqi qeyd olunmaqla nəzəri məlumatın verilməsi tamamlanır və dərhal maqnit təsirinin özünəməxsus xüsusiyyəti “Cərəyanın maqnit təsiri həmişə özünü göstərir” araşdırması ilə yoxlanır. Araşdırma şagirdlərə tanış olduğundan (bax: “Fizika”, 6-cı sinif), onun icrasının qruplarda həyata keçirilməsi məsləhətdir.

**E** Mövzunun “Nə öyrəndiniz” hissəsində verilən tapşırıq dərs boyu şagirdin öyrəndiyi əsas bilikləri müstəqil olaraq ümumiləşdirməsinə xidmət edir.

**F** Şagirdlərin özlərini qiymətləndirmələri üçün mövzunun sonunda “Öyrəndiklərinizi yoxlayın” hissəsində verilmiş tapşırıqlar yerinə yetirilir.

Dərsin sonunda iş vərəqləri yığılır və hər şagirdin portfoliosuna əlavə olunur.

**Qiymətləndirmə.** Müəllim dərsin təlim məqsədlərinə nail olmaq dərəcəsini aşağıdakı meyarlar üzrə qiymətləndirə bilər.

*Qiymətləndirmə meyarlari: fərqləndirmə; nümayişetmə.*

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Elektrik cərəyanının təsirlərini səhv fərqləndirir.	Elektrik cərəyanının təsirlərini çatınlıkla fərqləndirir.	Elektrik cərəyanının təsirlərini əsasən fərqləndirir.	Elektrik cərəyanının təsirlərini düzgün fərqləndirir.
Elektrik cərəyanının təsirlərini sadə təcrübələrlə səhv nümayiş edir.	Elektrik cərəyanının təsirlərini sadə təcrübələrlə müəllimin köməkliyi ilə nümayiş edir.	Elektrik cərəyanının təsirlərini sadə təcrübələrlə qismən nümayiş edir.	Elektrik cərəyanının təsirlərini sadə təcrübələrlə dəqiq nümayiş edir.

## Dərs 54 / Mövzu: CƏRƏYAN ŞİDDƏTİ VƏ ONUN ÖLÇÜLMƏSİ

Alt STANDARTLAR	1.1.3. İstilik hərəkəti və elektrik cərəyanının mahiyyətini şərh edir. 3.1.1. İstilik və elektrik hadisələrinə aid ölçü cihazlarından istifadə edir. 3.1.2. İstilik və elektrik hadisələrinə uyğun fiziki kəmiyyətləri ölçür, hesablamalar aparmaqla nəticələri təqdim edir.
Təlim NƏTİCƏLƏRİ	<ul style="list-style-type: none"><li>“Cərəyan şiddəti” anlayışının fiziki mahiyyətini və fiziki kəmiyyət kimi əhəmiyyətini şərh edir.</li><li>Cərəyan şiddetini ölçən cihazdan – ampermetrdən elektrik dövrələrində istifadə edir.</li><li>Ampermetrin praktik tətbiqlərinə aid nümunələr söyləyir.</li></ul>

Şagirdlər elektrik cərəyanı ilə tanış olduqda hadisələrin ümumi təsviri ilə kifayətləndirlər. Bu mövzudan başlayaraq cərəyanı xarakterizə edən kəmiyyətləri öyrənməyə başlayırlar. Həmin kəmiyyətlərdən biri cərəyan şiddətidir.

**A** Mövzuya maraq oyatmaq məqsədilə dərslikdə verilən mətn və uyğun sualın müzakirəsini təşkil etmək əhəmiyyətli olardı. Bundan başqa, şagirdlərin gündəlik həyatda rastlaşdıqları nümunələrə dair suallar da verilə bilər. Bu zaman fizika kabine-tində olan “cərəyan şiddəti” adlı plakatdan istifadə olunması məqsədə uyğundur (əgər belə illüstrativ vəsait yoxdursa, qabaqcada hazırlanın slayddan istifadə edilə bilər). Müəllim “Elektrik cərəyanı naya deyilir? Elektrik cərəyanının yaranması üçün hansı şərtlər ödənməlidir? Elektrik cərəyanının istiqaməti nə qəbul olunmuşdur? Elektrik dövrəsi dedikdə nə başa düşülür? Vahid zamanda naqilin en kəsiyindən keçən elektrik yükünün miqdarını təyin etmək olarmı? Bunu bilmək nə dərəcədə əhəmiyyətlidir?” kimi suallarla müraciət edərək şagirdlərin fərziyyələrini dinləyə bilər. Texniki imkanı olan siniflərdə “Fizikadan multimedia” diskindən uyğun mövzu nümayiş etmək olar.

**B** “Elektrik lampasının fərqli işıqlanmasına səbəb nədir?” araşdırmasında məqsəd naqilin en kəsiyindən keçən yükün miqdarı haqqında şagirdlərdə təsəvvür yaratmaqdır. Şagirdlər işıqlanan lampaları müqayisə etməklə dövrədən keçən elektrik cərəyanını xarakterizə etməyə başlayırlar. “Nəticəni müzakirə edin” mərhələsində cərəyan şiddetinin elektrik cərəyanını xarakterizə edən kəmiyyətlərdən biri olduğuna aid fərziyyələr irəli sürürlər.

**C** Şagirdlərin fərziyyəsinə istinad edərək yeni məlumatın müəllim tərəfindən verilməsi məqsədə uyğundur. “Cərəyan şiddəti” anlayışı haqqında ilkin təsəvvürlər yaradılır: naqilin en kəsiyindən verilən zaman müddətində keçən elektrik yüklerinin miqdarını müqayisə etmək və hesablamaq üçün cərəyan şiddəti adlanan fiziki kəmiyyətdən istifadə edilir. Cərəyan şiddetinin BS-də əsas vahidi olan amperin fiziki mənası cərəyanlı naqillərin maqnit sahələrinin qarşılıqlı təsiri hadisəsinə əsasən izah

olunur. Şagirdlərin bilik səviyyəsi və vaxt imkan verirsə cərəyanlı paralel naqillərin maqnit qarşılıqlı təsirləri nümayiş oluna bılır. Təcrübənin “Fizikadan multimedia” diskindən istifadə edərək nümayiş olunması məqsədəyəndur. Daha sonra ampermətr, onun quruluş və iş prinsipi haqqında məlumat verilir, müxtəlif ampermetrlər nümayiş olunur, cihazın elektrik dövrəsinə qoşulma sxemi illüstrasiya edilir.

“Mimio studio” və ya “Promethean” programında cərəyan şiddəti haqqında internet resurslarından istifadə etməklə maraqlı slaydlar və videomateriallər nümayiş etdirilə bilər. Bunlar: <http://www.youtube.com/watch?v=42CEi94hGgA>

<http://www.youtube.com/watch?v=L0HQ3QJVcqI>

<http://www.youtube.com/watch?v=RUCSGrLXpQg> ola bilər.

**D** Dərsin “Öyrəndiklərinizi tətbiq edin” hissəsində verilən məsələ nümunəyə uyğun həll olunur.

2. Cavab: 3000 Kl

Verilir:	Cevirmə	Həlli
$I = 10 \text{ A}$ , $t = 5 \text{ dəq.}$ $q - ?$	300 san.	Cərəyan şiddətinin riyazi ifadəsindən naqilin en kəsiyindən keçən yükün miqdarı təyin olunur: $q = I \cdot t.$
<b>Hesablanması</b>		
$q = 10 \text{ A} \cdot 300 \text{ san} = 3000 \text{ Kl}$		

**E** Mövzunun “Nə öyrəndiniz” hissəsində verilmiş tapşırıq dərs boyu şagirdin öyrəndiyi əsas bilikləri müstəqil olaraq ümumiləşdirməsinə xidmət edir. Şagird açar sözlərdən istifadə etməklə verilmiş mətni tamamlayır. Bu tapşırığı siniflə birlikdə yerinə yetirmək də mümkündür.

**F** Şagirdlərin özlərini qiymətləndirmələri üçün mövzunun sonunda “Öyrəndiklərinizi yoxlayın” hissəsində verilmiş 3-cü tapşırığın ev tapşırığı kimi verilməsi məqsədəyəndur.

Dərsin sonunda iş vərəqləri yiğilir və hər şagirdin portfoliosuna əlavə olunur.

**Qiymətləndirmə.** Müəllim dərsin təlim məqsədlərinə nail olmaq dərəcəsini aşağıdakı meyarlar üzrə qiymətləndirə bilər.

*Qiymətləndirmə meyarları:* şərhetmə, tətbiqetmə, təhliletmə

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
“Cərəyan şiddəti” anlayışının fiziki mahiyətini və fiziki kəmiyyət kimi əhəmiyyətini səhv şərh edir.	“Cərəyan şiddəti” anlayışının fiziki mahiyətini və fiziki kəmiyyət kimi əhəmiyyətini çətinliklə şərh edir.	“Cərəyan şiddəti” anlayışının fiziki mahiyətini və fiziki kəmiyyət kimi əhəmiyyətini əsasən şərh edir.	“Cərəyan şiddəti” anlayışının fiziki mahiyətini və fiziki kəmiyyət kimi əhəmiyyətini ətraflı şərh edir.

Cərəyan şiddətini ölçən cihazdan – ampermətrdən elektrik dövrələrində istifadə edəndə səhvə yol verir.	Cərəyan şiddətini ölçən cihazdan – ampermətrdən elektrik dövrələrində müəllimin köməyi ilə istifadə edir.	Cərəyan şiddətini ölçən cihazdan – ampermətrdən elektrik dövrələrində qismən istifadə edir.	Cərəyan şiddətini ölçən cihazdan – ampermətrdən elektrik dövrələrində düzgün istifadə edir.
Ampermətinin praktik tətbiqlərinə aid nümunələri söyləyir.	Ampermətinin praktik tətbiqlərinə aid nümunələri çətinliklə söyləyir.	Ampermətinin praktik tətbiqlərinə aid nümunələri əsasən söyləyir.	Ampermətinin praktik tətbiqlərinə aid nümunələri ətraflı izah edərək söyləyir.

## Dərs 55 / Mövzu: GƏRGİNLİK VƏ ONUN ÖLÇÜLMƏSİ

<b>Alt STANDARTLAR</b>	1.1.3. İstilik hərəkəti və elektrik cərəyanının mahiyyətini şərh edir. 3.1.1. İstilik və elektrik hadisələrinə aid ölçü cihazlarından istifadə edir. 3.1.2. İstilik və elektrik hadisələrinə uyğun fiziki kəmiyyətləri ölçür, hesablamalar aparmaqla nəticələri təqdim edir.
<b>Təlim NƏTİCƏLƏRİ</b>	• Elektrik sahəsinin enerji xarakteristikasının – gərginliyin fiziki mahiyyətini şərh edir. • Dövrənin uclarındakı gərginliyi ölçən cihazdan – voltmetrdən elektrik dövrələrində istifadə edir.

**A** Maraqoyatma dərslikdə verilən mətnə və suallara əsasən yaradıla bilər. Vaxtdan səmərəli istifadə məqsədilə qabaqcadan hazırlanan slaytlardan, didaktik vərəqlərdən istifadə etmək məqsədə uyğundur.


**B** “Cərəyan mənbəyi dövrədə hansı kəmiyyəti dəyişir?” araşdırması zamanı şagirdlər öyrənməlidirlər ki, dövrənin müxtəlif hissələrində gərginlik cərəyan mənbəyi ilə yaradılır. Dövrə hissəsinin uclarında gərginlik yoxdur, həmin hissədə elektrik cərəyanı da yoxdur. Dövrə açıq olduqda gərginlik cərəyan mənbəyinin qütblerində olur. Eyni zamanda cərəyan mənbəyini dəyişməklə elektrik lampasının işıqlanmasını nümayiş etdirməklə görülən işi müşayiət etmək əlverişlidir.

Təcrübə texniki təchizatı imkan verən siniflərdə qruplarda icra oluna bilər. Nəticə liderlərin təqdimatı ilə başa çatır. Təqdimatlar zamanı dərslikdəki suallar ətrafında müzakirələr aparıla bilər. Araşdırmanın elektrik hadisəsinə əsaslandığı nəticəsinə gəlmələri üçün müəllim şagirdlərə istiqamətləndirici suallar verə bilər.

**C** Yeni mövzunun izahının müəllimin şifahi şərhi ilə həyata keçirilməsi məqsədə uyğundur. Şərh aşağıdakı məsələləri əhatə edir:

- elektrik dövrəsinin xarici hissəsində sərbəst elektronların nizamlı hərəkətinin təmin olunması üçün həmin hissədəki elektrik sahəsinin işgörmə mexanizminin izahı;
- vahid yükü elektrik sahəsində hərəkət etdirmək üçün elektrik sahəsinin görüyü işin sahənin enerji xarakteristikası olması və bu xarakteristikanın elektrik gərginliyi və ya gərginlik adlandırılmasının izahı;
- elektrik gərginliyinin düsturunun və tərifinin verilməsi;
- elektrik gərginliyinin BS-də vahidi və onun tərifinin verilməsi;
- elektrik sahəsində yükün iki nöqtə arasında yerdəyişməsi zamanı görülən işin yükün miqdarı ilə bu nöqtələr arasındakı elektrik gərginliyinin hasilinə bərabər olmasının izahı;
- cərəyan mənbəyinin qütblərində və ya dövrənin hər hansı hissəsindəki gərginliyin voltmetrə ölçülməsinin izahı;
- voltmetrin sxemlərdə şərti işarəsi və dövrəyə qoşulma qaydası.

**D** Dərsin “Öyrəndiklərinizi tətbiq edin” hissəsində verilən keyfiyyət xarakterli məsələdə təsvir olunan aşağıdakı dörd elektrik dövrəsinin sxemi araşdırılır.




Cavab: D) 1 və 4.

**E** Mövzunun “Nə öyrəndiniz” hissəsində verilmiş tapşırıq dərs boyu şagirdin öyrəndiyi əsas bilikləri müştəqil olaraq ümumiləşdirməsinə xidmət edir: “*Elektrik sahəsinin* enerji xarakteristikası *gərginlik* adlanır. Elektrik gərginliyi – elektrik sahəsinin iki nöqtəsi arasında yükün yerdəyişməsi zamanı *görülən işin* həmin yükün miqdarına nisbatinə bərabər fiziki kəmiyyətdir. Gərginlik *voltmetrlə* ölçülür”.

**F** Şagirdlərin özlərini qiymətləndirmələri üçün mövzunun sonunda “Öyrəndiklərinizi yoxlayın” hissəsində verilmiş tapşırıqlar yerinə yetirilir.

1. Bu tapşırıq dərsdə mənimmsənilən bilik əsasında asanlıqla cavablandırılır.
2. Cavab: Tural anlayış xəritəsi düzgün tamamlayır – E) Gərginlik, Volt, Paralel



**Qiymətləndirmə.** Müəllim dərsin təlim məqsədlərinə nail olmaq dərəcəsini aşağıdakı meyarlar üzrə qiymətləndirə bilər.


*Qiymətləndirmə meyarlari: şərhətmə, tətbiqətmə.*

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Elektrik sahəsinin enerji xarakteristikasını – gərginliyin fiziki mahiyyətini səhv şərh edir.	Elektrik sahəsinin enerji xarakteristikasını – gərginliyin fiziki mahiyyətini müəllimin köməyi ilə şərh edir.	Elektrik sahəsinin enerji xarakteristikasının – gərginliyin fiziki mahiyyətini əsasən şərh edir.	Elektrik sahəsinin enerji xarakteristikasını – gərginliyin fiziki mahiyyətini düzgün şərh edir.
Dövrənin uclarındaki gərginliyi ölçən cihazdan – voltmetrdən elektrik dövrələrində istifada edəndə səhvlərə yol verir.	Dövrənin uclarındaki gərginliyi ölçən cihazdan – voltmetrdən elektrik dövrələrində çətinliklə istifadə edir.	Dövrənin uclarındaki gərginliyi ölçən cihazdan – voltmetrdən elektrik dövrələrində qismən istifadə edir.	Dövrənin uclarındakı gərginliyi ölçən cihazdan – voltmetrdən elektrik dövrələrində dəqiq istifadə edir.

## Dərs 56 / MƏSƏLƏ HƏLLİ

8-ci çalışmada verilən məsələlər həll edilə bilər.

1. Akkumulyator, açar, rezistor, elektrik zəngi, lampa, ampermetr və voltmetrin dövrə sxemlərindəki şərti işarələrini çəkir.




2. Cərəyan şiddətinin riyazi ifadəsindən istifadə edərək cədvəli tamamlayın.

Nö	Naqilin en kəsiyindən keçən yükün miqdarı: $q$ , Kl	Zaman: $t$ , san	Cərəyan şiddəti: $I$ , A
1	60	40	1,5
2	60	30	2

3. Cavab: Dəmir çubuğa mis məftili dolayıb dəmir içlikli sarğac hazırlanır. Məftilin ucları akkumulyatora birləşdirilərək dəmir içlik maqnitlənir. O isə dərhal dəmir vintləri özünə cəzb edir.

4. Cavab: 0,5 A

5. Cavab: Şəkildə verilən a sxemində voltmetr dövrəyə ardıcıl birləşdirilmişdir, bu səhvdir, voltmetr dövrəyə (və ya dövrə hissəsinə) paralel birləşdirilir.



Dörs 57 / Mövzu: **ELEKTRİK MÜQAVİMƏTİ.**  
**DÖVRƏ HİSSƏSİ ÜÇÜN OM QANUNU**

<b>Alt STANDARTLAR</b>	1.1.3. İstilik hərəkəti və elektrik cərəyanının mahiyyətini şərh edir. 1.1.4. Sabit cərəyan qanunlarına aid məsələlər qurur və həll edir. 3.1.2. İstilik və elektrik hadisələrinə uyğun fiziki kəmiyyətləri ölçür, hesablamalar aparmaqla nəticələri təqdim edir. <ul style="list-style-type: none"> <li>• Cərəyanlı naqilin xarakteristikasını – elektrik müqavimətinin fiziki mahiyyətini şərh edir.</li> <li>• Dövrə hissəsindəki cərəyan şiddəti, gərginlik və müqavimət arasındaki asılılığı izah edir.</li> <li>• Dövrə hissəsindəki cərəyan şiddəti, gərginlik və müqavimət arasındaki asılılığı sadə təcrübədə nümayiş etdirir.</li> </ul>
<b>Təlim NƏTİCƏLƏRİ</b>	

**A** Mövzuya fəndaxili üfüqi əlaqə yaratmaqla başlanılması məqsədəuyğundur. Belə ki, elektrik cərəyanı və onun əsas xarakteristikası olan cərəyan şiddəti və gərginlik haqqında qısa müsahibə keçirilir. Bu zaman cərəyan şiddətinin yalnız gərginlikdən yox, həm də naqilin xassasından asılı olduğu problem sual kimi qarşıya qoyulur. Bunun üçün dərslikdə verilən mətndən və suallardan da istifadə edilə bilər. Texniki imkanı olan siniflərdə “Fizikadan multimedia” diskində olan animasiyadan istifadə etmək olar.


**B** Bu mərhələdə “Cərəyan şiddəti gərginlikdən asılıdır mı?” araşdırması icra olunur. Araştırma zamanı cərəyan şiddətinin gərginlikdən asılılığını (müqavimət sabit olanda) nəzərdən keçirirlər. Şagirdlər eksperimentdən müəyyən edirlər ki, naqildən keçən cərəyan şiddəti gərginlikdən düz mütənasib asılıdır. Mütənasiblik qrafik olaraq təsvir olunur.

**Diferensial təlim.** Təlim nəticələri zəif və sağlamlıq imkanları məhdud olan şagirdlər üçün müəllim bir qədər fərqli tapşırıqlar verə bilər. Onlara araşdırmanın gedişi zamanı yadda qalan məlumatların iş vərəqində qeyd edilməsi tapşırıla bilər.

**C** Yeni bilik müsahibə ilə öyrədilə bilər. Müsahibə araşdırmadan çıxan nəticələr üzərində qurula bilər:

*M: Dövrə hissəsindəki cərəyan şiddəti bu hissənin uclarındaki gərginlikdən necə asılıdır?*

*M: Asılılığı düstur şəklində necə yazmaq olar?*



Düsturu müəllim yazır və mütənasiblik əmsalının dövrə hissəsinin (və ya naqilin) müqaviməti olduğunu qeyd edir:

$$I = \frac{1}{R} \cdot U.$$

*M: Naqildə sərbəst elektronlar asanlıqlamı hərəkət edir, onların nizamlı hərəkətinə heç nə maneçilik törətmir?*


Müqavimətin fiziki mahiyyəti izah olunur və düsturu yazılır, BS-də vahidinin Om olduğu qeyd edilir:

$$R = \frac{U}{I}; \quad [R] = 1 \frac{[U]}{[I]} = 1 \frac{V}{A} = 10m.$$

Daha sonra dövrə hissəindəki cərəyan şiddəti, gərginlik və müqavimət arasındakı qanuna uyğunluğun ilk dəfə alman alimi G.Om tərəfindən müəyyən olunduğuuna görə onun dövrə hissəsi üçün Om qanunu adlandırılmasi bildirilir və düsturu yazılır:

$$I = \frac{U}{R}.$$

**D** Dərsin “Öyrəndiklərinizi tətbiq edin” hissəsində verilən məsələ həll edilir. Şərtə əsasən verilən cərəyan şiddəti-müqavimət qrafikinə görə naqilin uclarındaki gərginlik hesablanır:



Həlli:  $U = IR = 6A \cdot 30m = 18 V$ .

**E** Mövzunun “Nə öyrəndiniz” hissəsində verilmiş tapşırıq dərs boyu şagirdin öyrəndiyi əsas bilikləri müstəqil olaraq ümumiləşdirməsinə xidmət edir. Şagirdin bu mövzuda malik olduğu biliyin və anlayışın tərkib hissələrinin dərk edilməsini əhatə edir. O, açar sözlərdən istifadə etməklə verilmiş mətni tamamlayır.

**F** Şagirdlərin özlərini qiymətləndirmələri üçün mövzunun sonunda “Öyrəndiklərinizi yoxlayın” hissəsində verilmiş tapşırıqlar yerinə yetirilə bilər. Tapşırığın sinifdə icra edilməsi məqsədə uyğundur.

**Qiymətləndirmə.** Müəllim dərsin təlim məqsədlərinə nail olmaq dərəcəsini aşağıdakı meyarlar üzrə qiymətləndirə bilər.

*Qiymətləndirmə meyarlari: şərhetmə, izahetmə, nümayişetmə.*

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Cərəyanlı naqilin xarakteristikasını – elektrik müqavimətinin fiziki mahiyyətini tez-tez səhv lərə yol verməklə şərh edir.	Cərəyanlı naqilin xarakteristikasını – elektrik müqavimətinin fiziki mahiyyətini müəllimin köməyi ilə şərh edir.	Cərəyanlı naqilin xarakteristikasını – elektrik müqavimətinin fiziki mahiyyətini əsasən şərh edir.	Cərəyanlı naqilin xarakteristikasını – elektrik müqavimətinin fiziki mahiyyətini ətraflı şərh edir.
Dövrə hissəsindəki cərəyan şiddəti, gərginlik və müqavimət arasındaki asılılığı tez-tez səhv etməklə izah edir.	Dövrə hissəsindəki cərəyan şiddəti, gərginlik və müqavimət arasındaki asılılığı çətinliklə izah edir.	Dövrə hissəsindəki cərəyan şiddəti, gərginlik və müqavimət arasındaki asılılığı qismən izah edir.	Dövrə hissəsindəki cərəyan şiddəti, gərginlik və müqavimət arasındaki asılılığı düzgün izah edir.
Dövrə hissəsindəki cərəyan şiddəti, gərginlik və müqavimət arasındaki asılılığı sadə təcrübədə səhv nümayiş etdirir.	Dövrə hissəsindəki cərəyan şiddəti, gərginlik və müqavimət arasındaki asılılığını sadə təcrübədə müəllimin köməyi ilə nümayiş etdirir.	Dövrə hissəsindəki cərəyan şiddəti, gərginlik və müqavimət arasındaki asılılığı sadə təcrübədə qismən nümayiş etdirir.	Dövrə hissəsindəki cərəyan şiddəti, gərginlik və müqavimət arasındaki asılılığını sadə təcrübədə düzgün nümayiş etdirir.

## Dörs 58 / Mövzu: NAQİLİN MÜQAVİMƏTİ NƏDƏN ASILIDIR?

<b>Alt STANDARTLAR</b>	1.1.2. İstilik və elektromaqnit (elektrik) hadisələrinə aid məsələlər qurur və həll edir. 1.1.3. İstilik hərəkəti və elektrik cərəyanının mahiyyətini şərh edir. 3.1.1. İstilik və elektrik hadisələrinə aid ölçü cihazlarından istifadə edir. 3.1.2. İstilik və elektrik hadisələrinə uyğun fiziki kəmiyyətləri ölçür, hesablamalar aparmaqla nəticələri təqdim edir. 3.2.2. İstilik texnikasının yaranması və inkişafında fizika elminin rolunu dəyərləndirir.
<b>Təlim NƏTİCƏLƏRİ</b>	<ul style="list-style-type: none"><li>Naqilin müqavimətinin onun həndəsi ölçülərindən və materialından asılılığını izah edir.</li><li>Mövzuya aid sadə təcrübələr icra edir</li><li>Mövzuya aid kəmiyyət xarakterli məsələlər həll edir.</li></ul>

Naqilin müqaviməti elektrik dövrələrində mühüm praktik əhəmiyyət kəsb etdiyindən bu mövzunun öyrənilməsi mühüm elmi metodik əhəmiyyətə malikdir.

**A** Maraqoyatmanın dərslikdə verilən mətn və suallar əsasında yaradılması məqsədə uyğundur. Şagirdlərin fərziyyələri dinlənilir, maraq doğuranları lövhədə yazılır.

**B** "Naqilin müqaviməti nədən asılıdır?" araşdırmasında şagirdlər naqilin müqavimətinin onun uzunluğundan, en kəsiyinin sahəsindən, materialından asılı olduğunu aşkarlayırlar.

**Diferensial təlim.** Təlim nəticələri zəif və sağlamlıq imkanları məhdud olan şagirdlər üçün müəllim bir qədər fərqli tapşırıqlar verə bilər, məsələn, belə şagirdlərə qrupda, yaxud hər hansı bir şagirdlə birgə işləmək tapşırıla bilər. Təcrübənin gedişində asan işləri və qeydlər aparılmasını onlara tapşırmaq olar.

**C** Bu mövzu haqqında yeni biliklərin şagirdlərlə müsahibə ilə verilməsi məqsədə uyğundur, məsələn, belə:

1. *Naqilin elektrik müqaviməti necə yaranır?*
2. *Elektrik müqaviməti nədən asılıdır?*
3. *Bu asılılığı düstur şəklində necə ifadə etmək olar?*


Sonra "xüsusi müqavimət" anlayışı haqqında ilk məlumat verilir, vahidi göstərilir. Müxtəlif maddələrin xüsusi müqavimət cədvəli illüstrasiya olunur, onun fiziki mahiyyəti izah edilir. Sonra sürgülü reostat nümayiş edilir, onun quruluş və iş principi haqqında məlumat verilir. Reostatin elektrik dövrəsində əhəmiyyəti qeyd olunur, sxemlərdəki şərti işaretisi göstərilir. Reostatin üstünə yapışdırılan lövhədə onun davam gətirə biləcəyi ən böyük müqavimətin və ən böyük cərəyan şiddətinin göstərildiyi haqqında texniki məlumatlar da verilə bilər.

**D** “Öyrəndiklərinizi tətbiq edin” mərhələsində yaradıcı tətbiqetmə məqsədilə keyfiyyət xarakterli məsələ həll edilir. Məsələdə deyilir ki, Lalə və Ohməd dərsdə sadə reostat modeli hazırlayıb onu şəkildə təsvir olunan elektrik dövrəsində yoxlayırlar. Onlar reostatin sürgüsünü hərəkət etdirikcə modelin 1, 2 və 3 nöqtələrindəki çərçivələrə lampanın uyğun parlaqlığını əks etdirən rəsmləri yapışdırmalıdır.


Cavab:

I sual – Lalə və Ohməd modelin həmin nöqtələrindəki çərçivələrə L, M və N lampa rəsmlərini aşağıda təsvir olunan ardıcılıqla yapışdırılsalar məqsədlərinə çatarlar, çünki sürgü 3 nöqtəsinə toxundurulduğda R müqavimətli naqilin ən kiçik hissəsi və deməli müqavimətin kiçik hissəsi dövrəyə qoşulmuş olur. Bu səbəbdən lampadan keçən cərəyan şiddəti ən böyük olur və lampa parlaq yanır. Ona görə də 3 çərçivəsində parlaq lampa L-təsviri yapışdırılır.

Analoji olaraq sürgü R müqavimətli lampanın 1 nöqtəsinə toxundurularsa, dövrəyə naqilin ən uzun hissəsi – böyük müqavimətli naqil birləşdirilmiş olur. Belə halda lampanın parlaqlığı kəskin azalar. Ona görə də uyğun çərçivədə M təsviri yapışdırılmalıdır.



II sual – dövrənin sxemi belə olar:



**E** Mövzunun “Nə öyrəndiniz” hissəsində verilən tapşırıq dərs boyu şagirdin öyrəndiyi əsas bilikləri müstəqil olaraq ümumiləşdirməsinə xidmət edir.

Açar sözlərdən istifadə edərək cədvəlin boş xanalarını doldurun:  
*düz mütənasib asılıdır, tərs mütənasib asılıdır, asılıdır, asılı deyil.*

Fiziki kəmiyyət	naqilin uzunluğundan	Naqilin en kəsiyinin sahəsindən	naqilin hazırlanıldığı maddədən
Xüsusi müqavimət	<i>asılı deyil</i>	<i>asılı deyil</i>	<i>asılıdır</i>
Naqilin müqaviməti	<i>düz mütənasib asılıdır</i>	<i>tərs mütənasib asılıdır</i>	<i>asılıdır</i>

**F** Dərsin “Öyrəndiklərinizi yoxlayın” bölməsində verilən tapşırıqlar şagirdlərdə dərs boyu məsələ həllətmə bacarığını inkişaf etdirir:

1. Cavab: Naqilin müqaviməti onun materialından və həndəsi ölçülərindən (uzunluğundan, en kəsik sahəsindən) asılıdır:  $R = \rho \frac{l}{S}$ .
2. Cavab: 0,8 Om.
3. Cavab:

$$R = \rho \frac{l}{S} \rightarrow \rho \frac{3l}{\frac{S}{3}} = \rho \frac{3 \cdot 3l}{S} = \rho \frac{9l}{S} = 9 \cdot \rho \frac{l}{S}$$

Deməli, müqavimət 9 dəfə artar.

Dərsin sonunda iş vərəqləri yığılır və hər şagirdin portfoliosuna əlavə olunur.

**Qiymətləndirmə.** Müəllim dərsin təlim məqsədlərinə nail olmaq dərəcəsini aşağıdakı meyarlar üzrə qiymətləndirə bilər.

*Qiymətləndirmə meyarları:* izahetmə, məsələ həllətmə

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Naqilin müqavimətinin onun həndəsi ölçülərindən və materialından asılılığını səhv izah edir.	Naqilin müqavimətinin onun həndəsi ölçülərindən və materialından asılılığını çətinliklə izah edir.	Naqilin müqavimətinin onun həndəsi ölçülərindən və materialından asılılığını əsasən izah edir.	Naqilin müqavimətinin onun həndəsi ölçülərindən və materialından asılılığını ətraflı izah edir.
Mövzuya aid sadə təcrübələri səhv icra edir	Mövzuya aid sadə təcrübələri az səhvlərə yol verməklə icra edir	Mövzuya aid sadə təcrübələri əsasən düzgün icra edir	Mövzuya aid sadə təcrübələri düzgün icra edir
Mövzuya aid kəmiyyət xarakterli məsələləri həll edəndə tez tez səhvlərə yol verir.	Mövzuya aid kəmiyyət xarakterli məsələləri müəllimin köməkliyi ilə həll edir.	Mövzuya aid kəmiyyət xarakterli məsələləri qismən həll edir.	Mövzuya aid kəmiyyət xarakterli məsələləri düzgün həll edir.

## Dərs 59 / MƏSƏLƏ HƏLLİ

9-cu çalışmada verilən məsələlər həll oluna bilər.

1. Cavab: 0,425 Om

Verilir:	Həlli
$l = 25 \text{ m}$ , $S = 1 \text{ mm}^2$ , $\rho_{mis} = 0,017 \frac{\text{Om} \cdot \text{mm}^2}{\text{m}}$ . $R - ?$	Naqılın müqaviməti onun hazırlandığı maddədən də asılıdır. $R = \rho \frac{l}{S}$
<b>Hesablanması</b> $R = 0,017 \frac{\text{Om} \cdot \text{mm}^2}{\text{m}} \cdot \frac{25\text{m}}{1\text{mm}^2} = 0,425 \text{ Om.}$	

2. Cavab:  $\approx 8,4375 \text{ m}$ .

3.

Verilir:	Həlli
$S = 0,2 \text{ mm}^2$ , $U = 4,5 \text{ V}$ , $I = 300 \text{ mA} = 0,3 \text{ A}$ , $\rho_{nikelin} = 0,4 \frac{\text{Om} \cdot \text{mm}^2}{\text{m}}$ . $l - ?$	Dövrənin uclarındaki gərginlik: $U = IR = I \cdot R = \rho \frac{l}{S}$ Buradan: $l = \frac{U \cdot S}{I \cdot \rho_{nikelin}}$
<b>Hesablanması</b> $l = \frac{4,5 \text{ V} \cdot 0,2 \text{ mm}^2}{0,3 \text{ A} \cdot 0,4 \frac{\text{Om} \cdot \text{mm}^2}{\text{m}}} = 7,5 \text{ m.}$	

4. Cavab: 10 Om.

5. Cavab: 1 mV.

6. Cavab: 2,25 A.

7. Cavab: 11 V.

## VI TƏDRİS VAHİDİ ÜZRƏ İ KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRİMƏ

1. Cərəyan şiddəti  $3,2\text{ A}$  olduqda 20 san ərzində naqilin en kəsiyindən neçə elektron keçər?

- A)  $2 \cdot 10^{19}$    B)  $2 \cdot 10^{20}$    C)  $4 \cdot 10^{19}$    D)  $4 \cdot 10^{20}$    E)  $2 \cdot 10^{20}$


2. Uclarında gərginlik düşküsü  $4\text{ V}$  olan naqildən 2 dəqiqə ərzində  $15\text{ Kl}$  yük keçmişdir. Naqilin müqavimətini təyin edin.

- A)  $40\text{ Om}$    B)  $2\text{ Om}$    C)  $16\text{ Om}$   
D)  $0,5\text{ Om}$    E)  $32\text{ Om}$

3. Şəkildə ampermetrin şkalası təsvir edilir.

Cihaz xətası nə qədərdir?

- A)  $10\text{ A}$    B)  $2\text{ A}$    C)  $3\text{ A}$   
D)  $1\text{ A}$    E)  $0,5\text{ A}$




4. Metallarda sərbəst yükdaşıyıcılar hansı zərrəciklərdir?

- A) Müsbət ionlar   B) Mənfi ionlar   C) Sərbəst elektronlar  
D) Protonlar   E) Müsbət və mənfi ionlar

5. Cərəyanın hansı təsiri bütün keçirici mühitlərdə özünü göstərir?


1. İstilik.   2. İşıq.   3. Maqnit.   4. Kimyəvi  
A) Yalnız 4   B) Yalnız 1   C) Yalnız 3   D) 1 və 2   E) 3 və 4

6. Hansı sxemdə ampermetr dövrəyə düzgün birləşdirilmişdir?



- A) Yalnız 1   B) Yalnız 2   C) Yalnız 3   D) 1 və 2   E) 3 və 4

7. Hansı sxemdə voltmetr dövrəyə düzgün birləşdirilmişdir?



- A) Yalnız 1   B) Yalnız 2   C) Yalnız 3   D) 1 və 2   E) 3 və 4

8. Alüminiumun xüsusi müqaviməti  $0,028 \text{ m} \cdot \text{Om}$  dir. Uzunluğu  $100 \text{ m}$  və en kəsik sahəsi  $2 \text{ mm}^2$  olan alüminium məftilin müqavimətini təyin edin.

A)  $1400 \text{ Om}$    B))  $1,4 \text{ Om}$    C)  $0,014 \text{ Om}$    D)  $0,0014 \text{ Om}$    E)  $14 \cdot 10^{17} \text{ Om}$ .

9. Elektrik dövrəsində cərəyan şiddəti  $3 \text{ A}$ -dir. Dövrədəki elektrik lampasının müqaviməti  $15 \text{ Om}$  olarsa, lampadakı gərginliyi hesablayın.

A)  $5 \text{ V}$    B)  $0,5 \text{ V}$    C)  $0,2 \text{ V}$    D)  $45 \text{ V}$    E)  $2 \text{ V}$ .

10. Elektrik cərəyanı metal naqildən keçdikdə onun hansı təsirləri müşahidə olunar?

A) Yalnız maqnit   B) İstilik, kimyəvi və maqnit   C) Kimyəvi və maqnit  
D) Yalnız istilik   E) İstilik və maqnit

**Düzgün cavablar**

1	2	3	4	5	6	7	8	9	10
D)	E)	D)	C)	C)	A)	C)	B)	D)	E)

## Dərs 61 / Mövzu: NAQİLLƏRİN ARDICIL BİRLƏŞDİRİLMƏSİ

Alt STANDARTLAR	1.1.2. İstilik və elektromaqnit (elektrik) hadisələrinə aid məsələlər qurur və həll edir. 1.1.5. İstilik hərəkəti və elektrik hadisələrinin qanuna uyğunluqlarına aid topladığı məlumatları şərh edir 3.1.1. İstilik və elektrik hadisələrinə aid ölçü cihazlarından istifadə edir. 3.1.2. İstilik və elektrik hadisələrinə uyğun fiziki kəmiyyətləri ölçür, hesablamalar aparmaqla nəticələri təqdim edir.
Təlim NƏTİCƏLƏRİ	<ul style="list-style-type: none"><li>Elektrik işlədiciilərinin dövrəyə ardıcıl birləşdirilmə qanuna uyğunluqlarını şərh edir.</li><li>Ardıcıl birləşməyə aid sadə təcrübələr icra edir.</li><li>Mövzuya aid kəmiyyət və keyfiyyət xarakterli məsələlər qurur və həll edir</li></ul>

**A** Şagirdlərin diqqəti dərsin əvvəlində verilən mətnə və suallara yönəldilir:

- Şagirdlərdən 5 nəfər lövhə qarşısına dəvət edilərək onlara əl-əl tutub qapalı dairə yaratmaq tapşırıla bilər. Dairənin şagirdlərin əllərinin ardıcıl birləşməsindən yarandığını izah etmək lazımdır. Şagirdlərdən birinin əlini ayırmalı ardıcıl birləşmənin pozulduğunu nümayiş etdirmək olar.
- Müəllim “İşıq çələngindəki lampalardan birini açıqda digərləri nə üçün sö-nür?” suali ilə müraciət edə bilər. Şagirdlərin fərziyyələri lövhədə yazılır. Texniki imkanları olan sinifdə “Mimio Studio” programından və “Fizikadan multimedia” diskindən də istifadə edilə bilər.

**B** “Naqillərin ardıcıl birləşdirilməsində cərəyan şiddəti” araşdırması icra olunur. Bu araşdırında məqsəd şagirdlərin, birincisi, sxemə əsasən elektrik dövrəsi qurabiləmə bacarığını inkişaf etdirmək, ikincisi, onlara ölçü cihazlarından istifadə edə bilmək vərdişləri aşılıamaq, üçüncüsü, onları elektrik işlədiciilərinin ardıcıl birləşdirilmə üsulu ilə tanış etmək, dördüncüsü, bu birləşmədə dövrənin ümumi cərəyan şiddəti, ümumi gərginlik və ümumi müqavimətinin necə təyin olunduğunu əyani olaraq öyrətməkdir. Bu baxımdan müzakirəni dərslikdə verilən suallar əsasında təşkil etmək daha məqsədə uyğundur.

**C** Araşdırma tədris vaxtını çox apardığından, yaxşı olar ki, ardıcıl birləşmənin qanuna uyğunluqlarının öyrədilməsi müəllimin şifahi şəhri əsasında yerinə yetirilsin. Tədris materialı aşağıdakı məsələləri əhatə edir:

- Ardıcıl birləşmənin xarakterinin izahı.
- Ardıcıl birləşmənin qanuna uyğunluqları: a) ardıcıl birləşmədə dövrənin istənilən hissəsində cərəyan şiddətinin eyni olduğunu əsaslandırılması:  $I = I_1 + I_2 + \dots$ ;

- b) ardıcıl birləşmədə dövrənin tam gərginliyinin bu dövrənin ayrı-ayrı hissələrindəki gərginliklərin cəminə bərabər olduğunu əsaslandırılması:  $U = U_1 + U_2 + \dots$ ;  
 c) ardıcıl birləşmədə dövrədəki tam müqavimətin, bu dövrənin ayrı ayrı hissəsinin müqavimətləri cəminə bərabər olduğunu əsaslandırılması:  $R = R_1 + R_2 + \dots$ .

**D** “Öyrəndiklərinizi tətbiq edin” mərhələsində “Naqillərin ardıcıl birləşdirilməsin-də gərginlik” araşdırması yerinə yetirilir. Araşdırmanın icrası çox vaxt tələb etdiyindən onu iki şagirdin iştirakı ilə müəllimin nümayiş etdirməsi məqsədə uyğundur. Əvvəlcə cərəyan mənbəyi, ardıcıl birləşdirilən müxtəlif müqavimətlə iki lampa, üç voltmetr, bir ampermətr və açardan ibarət elektrik dövrəsinin sxemi lövhədə çəkilir. Sonra isə şagirdlərin iştirakı ilə sxemə əsasən dövrə yiğilir. Lazımı ölçmələr dərslikdə verilən qaydaya müvafiq icra olunur.


Araşdırmanın müzakirəsi nəticəsində ardıcıl birləşmənin qanuna uyğunluqları bir daha təkrarlanır.

**E** Dərsin “Nə öyrəndiniz” mərhələsində müəllim ümumiləşdirmə aparır. Şagirdlər dərslikdə mətni açar sözlərdən istifadə edərək tamamlayırlar. Texniki imkanları olan məktəblərdə dərsin bu mərhələsi müəllimin əvvəlcədən hazırladığı materiallar əsasında “Promethean”, yaxud “Mimio Studio” programlarında oyun tipində keçirilə bilər.


**F** Şagirdlərin özlərini qiymətləndirmələri üçün mövzunun sonunda “Öyrəndiklərinizi yoxlayın” hissəsində yerinə yetirilməsi tövsiyə olunan tapşırıqlarda gözlənilən cavablar belədir:

1. Cavab:

I sual – “5” formasında qatlanmış naqıl dövrəyə A) şəklində birləşdirilsə, dövrəyə naqılın yalnız  $l$  uzunluqlu hissəsi – müqaviməti ən kiçik olan hissə qoşulmuş olar və lampa daha parlaq işıqlanar.



II sual – qatlanmış naqıl dövrəyə D) şəklində birləşdirilsə, dövrəyə tam  $5l$  uzunluqlu naqıl, yəni tam müqavimət qoşulmuş olar və lampa ən zəif işıqlanar.



2. Məsələdə deyilir ki, üzərində “16 V; 0,5 A” və “6 V; 5 A” yazılın iki lampanı ardıcıl birləşdirildikdən sonra bu birləşməni 24 V gərginlik mənbəyinə qoşmaq olar-mı? Nə üçün?

Həlli: I lampanın müqavimətini hesablaşsaq, alıraq:  $R_1 = \frac{U_1}{I_1} = \frac{16 \text{ V}}{0,5 \text{ A}} = 32 \text{ Om}$ .

Uyğun olaraq II lampanın müqaviməti –  $R_2 = \frac{U_2}{I_2} = \frac{6 \text{ V}}{5 \text{ A}} = 1,2 \text{ Om}$ .

Ardıcıl birləşmədə:  $R = R_1 + R_2 = 33,2 \text{ Om}$ .

Bu lampaları 24 V gərginlikli dövrəyə birləşdirdikdə ondan keçən cərəyan şiddəti:

$$I = \frac{U}{R} = \frac{24V}{33,2\text{ }Om} = 0,72\text{ }A$$

olacaq. Bu o deməkdir ki, həmin lampaları 24 V gərginlik mənbəyinə ardıcıl qoşmaq olmaz, çünki dövrədən 0,72A cərəyan şiddəti keçdiyindən üzərində "16 V; 0,5 A" yazılın lampa yanaraq sıradan çıxacaq (lampanın yalnız 0,5 A cərəyan şiddətinə hesablandığına görə).

3. Cavab: Enerjinin saxlanması qanununa görə, gərginliyin fiziki mənası – elektrik sahəsində 1 KJ elektrik yükünün yerdəyişməsi zamanı bu sahənin gördüyü işi xarakterizə etməsidir. Bu iş hərəkət edən elektrik yüklerinin enerjisi hesabına görülür. Odur ki, elektrik dövrəsinin bütün hissəsinə sərf edilən enerji dövrənin ayrı-ayrı hissələrində sərf olunan enerjilərin cəminə bərabərdir.

$$4. \text{ Cavab: } I = \frac{U}{R} = \frac{U}{R_1 + R_2} = \frac{12\text{ }V}{50\text{ }Om} = 0,24\text{ }A; U_1 = I \cdot R_1 = 0,24\text{ }A \cdot 300\text{ }m = 7,2\text{ }V.$$

Dərsin sonunda iş vərəqləri yığılır və hər şagirdin portfoliosuna əlavə olunur.

**Qiymətləndirmə.** Müəllim dərsin təlim məqsədlərinə nail olmaq dərəcəsini aşağıdakı meyarlar üzrə qiymətləndirə bilər.

*Qiymətləndirmə meyarları:* şərhetmə, təcrübəicraetmə, məsələqurma və məsəhəlletmə.

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Elektrik işlədici lərinin dövrəyə ardıcıl birləşdirilmə qanuna uyğunluqlarını səhv şərh edir.	Elektrik işlədici lərinin dövrəyə ardıcıl birləşdirilmə qanuna uyğunluqlarını müəllimin köməyi ilə şərh edir.	Elektrik işlədici lərinin dövrəyə ardıcıl birləşdirilmə qanuna uyğunluqlarını qismən doğru şərh edir.	Elektrik işlədici lərinin dövrəyə ardıcıl birləşdirilmə qanuna uyğunluqlarını doğru şərh edir.
Ardıcıl birləşməyə aid sadə təcrübələri səhv icra edir.	Ardıcıl birləşməyə aid sadə təcrübələri müəllimin köməyi ilə icra edir.	Ardıcıl birləşməyə aid sadə təcrübələri qismən düzgün icra edir.	Ardıcıl birləşməyə aid sadə təcrübələri düzgün icra edir.
Mövzuya aid kəmiyyət və keyfiyyət xarakterli məsələlər qurub həll edə bilmir	Mövzuya aid kəmiyyət və keyfiyyət xarakterli məsələlər az səhv'lərə yol verməklə qurur və həll edir	Mövzuya aid kəmiyyət və keyfiyyət xarakterli məsələlər qurur və əsasən düzgün həll edir	Mövzuya aid kəmiyyət və keyfiyyət xarakterli məsələlər qurur və düzgün həll edir

## Dərs 62 / Mövzu: NAQİLLƏRİN PARALEL BİRLƏŞDİRİLMƏSİ

Alt STANDARTLAR	1.1.2. İstilik və elektromaqnit (elektrik) hadisələrinə aid məsələlər qurur və həll edir. 1.1.5. İstilik hərəkəti və elektrik hadisələrinin qanuna uyğunluqlarına aid topladığı məlumatları şərh edir. 3.1.1. İstilik və elektrik hadisələrinə aid ölçü cihazlarından istifadə edir. 3.1.2. İstilik və elektrik hadisələrinə uyğun fiziki kəmiyyətləri ölçür, hesablamalar aparmaqla nöticələri təqdim edir.
Təlim NÖTİCƏLƏRİ	<ul style="list-style-type: none"><li>• Elektrik işlədilicilərini dövrəyə paralel birləşdirilmə qanuna uyğunluqlarını şərh edir.</li><li>• Paralel birləşməyə aid sadə təcrübələr icra edir.</li><li>• Elektrik sxemlərini oxuyur və sxemə əsasən dövrə qurur.</li><li>• Mövzuya aid kəmiyyət və keyfiyyət xarakterli məsələlər qurur və həll edir</li></ul>

Şagirdlərin ardıcıl və paralel birləşdirmənin nə olduğunu yaxşı təsəvvür etmələri üçün bu mövzuya aid elə birinci dərsdə hər iki sxemi göstərmək və onların arasındaki gözəçarpan fərqləri müəyyən etmək lazımdır. Müəllim şagirdlərin əvvəlki dərsdə öyrəndiklərinə əsaslanaraq diaqnostik qiymətləndirmə apara bilər.

**A** Maraqoyatma dərslikdə verilən mətn və suallar əsasında aparıla bilər:

*“Voltmetri dövrəyə necə birləşdirilir? Paralel birləşdirilmə nədir? Bu birləşmə ardıcıl birləşmədən nə ilə fərqlənir? Praktikada hansı birləşmədən daha çox istifadə olunur? Nə üçün?”* Bu birləşmələrin sxematik təsvirlərinin iş vərəqində çəkilməsi məqsədə uyğundur. Texniki imkanları olan sinifdə slaydlardan və “Fizikadan multi-media” diskindən istifadə edilməsi əlverişlidir.

**B** “Nə üçün digər cihazlar işləyir?” adlı araştırma icra olunur. Şagirdlər bu araşdırmanın dərslikdə verilən sxem əsasında və gündəlikdə rast gəlinən paralel birləşmələri misal götirməklə icra edirlər. Şagirdlərin müxtəlif cihazları (məsələn: qızdırıcı, tozsor, cilçıraq və s.) eyni cərəyan dövrəsinə qoşmaq və onların hər birini ümumi dövrəni “qırmadan” ayrılıqda işə salıb-söndürməyin mümkün olduğunun araşdırması məqsədə uyğundur. Şagirdlərin irəli sürdükləri çoxsaylı fərziyyələr ümumi ləşdirilir və ən maraqlılarından bir neçəsi lövhədə qeyd edilir.

**C** Əvvəlki dərsdə olduğu kimi, paralel birləşmənin qanuna uyğunluqlarının öyrədilməsinin də müəllimin şifahi şəhəri əsasında yerinə yetirilməsi daha məqsədə uyğundur.

Bu tədris materialı da aşağıdakı məsələləri əhatə etməlidir:

1. Paralel birləşmənin xarakterinin izahı.

2. Paralel birləşmənin qanuna uyğunluqları: a) paralel birləşdirilmiş naqillərin uclarındaki gərginliyin eyni olduğunun əsaslandırılması:  $U = U_1 = U_2 = \dots$ ; b) paralel birləşmədə dövrədəki cərəyan şiddətinin bu dövrənin paralel birləşən hissələrindəki cərəyan şiddətlərinin cəminə bərabər olduğunun əsaslandırılması:  $I = I_1 + I_2 + \dots$ ; c) paralel birləşmədə dövrədəki tam müqavimətin tərs qiymətinin bu dövrənin ayrı-ayrı hissəsinin müqavimətlərinin tərs qiymətləri cəminə bərabər olduğunun əsaslandırılması:  $\frac{1}{R_p} = \frac{1}{R_1} + \frac{1}{R_2} \dots$

3. Naqillərin ardıcıl və paralel birləşmələrinin müqayisəsi: lövhədə hər iki birləşmənin sxemi və bu birləşmələri xarakterizə edən kəmiyyətləri əks etdirən cədvəl çəkilir.

Birləşmənin növü	Dövrədəki cərəyan şiddəti	Dövrənin uclarındaki gərginlik	Dövrədəki tam müqavimət
Ardıcıl			
Paralel			

Texniki imkanı olan sinif otaqlarında bu tapşırığın əvvəlcədən hazırlanan slaydlarla icra edilməsi məqsədəmüvafiqdir.

**D** “Öyrəndiklərinizi tətbiq edin” mərhələsində “Paralel birləşdirilmiş dövrəni tədqiq edək” araşdırması yerinə yetirilir. Araşdırmanın icrası çox vaxt tələb etdiyindən onu iki şagirdin iştirakı ilə müəllimin nümayiş etdirməsi məqsədə uyğundur. Əvvəlcə cərəyan mənbəyi, paralel birləşdirilən müxtəlif müqaviməli iki lampa, üç ampermetr, bir voltmetr və açardan ibarət elektrik dövrəsinin sxemi lövhədə çəkilir. Sonra isə şagirdlərin iştirakı ilə sxemə əsasən dövrə yiğilir. Lazımı ölçmələr dərslikdə verilən qaydaya müvafiq icra olunur.

Araşdırmanın müzakirəsi nəticəsində paralel birləşmənin qanuna uyğunluqları bir daha təkrarlanır.

**E** Dərsin “Nə öyrəndiniz” mərhələsində müəllim ümumiləşdirmə aparır. Şagirdlər dərslikdə verilən mətni açar sözlərdən istifadə edərək tamamlayırlar.

**F** Mövzunun “Öyrəndiklərinizi yoxlayın” hissəsində verilən tapşırıqlar yerinə yetirilir.

1. Cavab: Naqillər paralel birləşdirildikdə dövrənin ümumi müqaviməti azalar:

$$\frac{1}{R_p} = \frac{1}{R_1} + \frac{1}{R_2} \dots$$

2. Cavab:  $R_p = \frac{R}{n}$ ;  $5 \text{ Om} = \frac{30 \text{ Om}}{n}$ ;  $n = \frac{30 \text{ Om}}{5 \text{ Om}} = 6$  (naqil).

3. Cavab: Bu lampalar paralel birləşdirilmişdir.

4. Cavab:

I sual – 4 lampası yalnız hər üç açar qapandıqda işıqlanar.

- II sual – Yalnız  $A_1$  açarı qapanarsa, 1, 2 və 5 (E-bəndi) lampalar işıqlanar  
 III sual – Yalnız  $A_1$  və  $A_2$  açarları qapanarsa, 1, 2, 3 və 5 (A-bəndi) lampalar işıqlanar.  
 IV sual – Yalnız  $A_1$  və  $A_3$  açarları qapanarsa, 1, 2 və 5 (E-bəndi) lampalar işıqlanar.  
 V sual – Yalnız  $A_2$  və  $A_3$  açarları qapanarsa, heç bir lampa işıqlanmaz.  
 Dərsin sonunda iş vərəqləri yığılır və hər şagirdin portfoliosuna əlavə olunur.

**Qiymətləndirmə.** Müəllim dərsin təlim məqsədlərinə nail olmaq dərəcəsini aşağıdakı meyarlar üzrə qiymətləndirə bilər.

*Qiymətləndirmə meyarları:* şərhətmə, təcrübəicraetmə, tətbiqetmə, məsələqurma və məsələhəllətmə

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Elektrik işlədicilərinin dövrəyə paralel birləşdirilmə qanuna uyğunluqlarını şərh edəndə tez tez səhv edir.	Elektrik işlədicilərinin dövrəyə paralel birləşdirilmə qanuna uyğunluqlarını müəllimin köməkliyi ilə şərh edir.	Elektrik işlədicilərinin dövrəyə paralel birləşdirilmə qanuna uyğunluqlarını əsasən şərh edir.	Elektrik işlədicilərinin dövrəyə paralel birləşdirilmə qanuna uyğunluqlarını ətraflı şərh edir.
Paralel birləşməyə aid sadə təcrübələri səhv icra edir.	Paralel birləşməyə aid sadə təcrübələri çətinliklə icra edir.	Paralel birləşməyə aid sadə təcrübələri qismən icra edir.	Paralel birləşməyə aid sadə təcrübələri dəqiq icra edir.
Elektrik sxemlərini oxuyur və sxemə əsasən dövrə qura bilmir.	Elektrik sxemlərini oxuyur və sxemə əsasən müəllimin köməyi ilə dövrə qurur.	Elektrik sxemlərini oxuyur və sxemə əsasən qismən dövrə qurur.	Elektrik sxemlərini oxuyur və sxemə əsasən düzgün dövrə qurur.
Mövzuya aid kəmiyyət və keyfiyyət xarakterli məsələlər qurub həll edə bilmir	Mövzuya aid kəmiyyət və keyfiyyət xarakterli məsələlər az səhvlərə yol verməklə qurur və həll edir	Mövzuya aid kəmiyyət və keyfiyyət xarakterli məsələlər qurur və əsasən düzgün həll edir	Mövzuya aid kəmiyyət və keyfiyyət xarakterli məsələlər qurur və düzgün həll edir

## Dərs 63 / MƏSƏLƏ HƏLLİ


10 cu çalışmada verilən məsələlər həll edilə bilər.

1. Cavab:

I sual – lampa xətləri dövrəyə ardıcıl birləşdirilmişdir, ona görə də, lampalardan biri sıradan çıxdıqda dövrə qırılır və qalan lampalar da sönür.

II sual – otaqlara elektrik xəttini çekərcən lampa xətlərini dövrəyə paralel birləşdirmək məsləhətini verərdik.

III sual – 3 lampadan ibarət elektrik xətlərinin qurulmasına dair aşağıdakı sxemi verərdik:



2. Cavab:  $I = 1\text{A}$ ;  $U = 110 \text{ V}$ .

3. Cavab:

I sual –  $U = 4,6 \text{ V}$ ;  $I = 0,75\text{A}$ .

$$\text{II sual} - R = \frac{U}{I} = \frac{4,6 \text{ V}}{0,75 \text{ A}} = 6,13 \text{ Om}.$$

4. Cavab:  $\approx 143 \text{ mA}$ ;  $\approx 286 \text{ mA}$ .

5. Cavab:  $60 \text{ Om}$ .

6. Cavab:

I sual – A diaqramı

II sual –  $L_1$  lampası dövrəyə ardıcıl,  $L_2$  və  $L_3$  lampaları isə paralel birləşmişdir. Ardıcıl dövrədən keçən cərəyan şiddəti paralel birləşən hissələrin hər birindən keçən cərəyan şiddətindən böyük olduğuna görə  $L_1$  lampası daha parlaq yanacaq.

Bunu kəmiyyətcə belə əsaslandırmaq olar:

$$I_2 = I_3,$$


$$I_1 = I_2 + I_3,$$

$$R_{\text{ümmumi}} = R + \frac{R}{2} = \frac{3}{2}R,$$

$$I_1 = \frac{U}{R_{\text{ümmumi}}} = \frac{U}{\frac{3}{2}R} = \frac{2U}{3R},$$

$$I_2 = I_3 = \frac{I_1}{2} = \frac{U}{3R}.$$

III sual – dövrəni belə sadələşdirmək (aydınlaşdırmaq) olar:



### Dərs 64 / Mövzu: ELEKTRİK CƏRƏYANININ İŞİ. COUL LENS QANUNU

<b>Alt STANDARTLAR</b>	1.1.4. Sabit cərəyan qanunlarına aid məsələlər qurur və həll edir. 1.1.5. İstilik hərəkəti və elektrik hadisələrinin qanuna uyğunluqlarına aid topladığı məlumatları şərh edir. 3.1.1. İstilik və elektrik hadisələrinə aid ölçü cihazlarından istifadə edir.
<b>Təlim NƏTİCƏLƏRİ</b>	<ul style="list-style-type: none"><li>Elektrik dövrəsində cərəyanın gördüyü işin hansı fiziki kəmiyyətlərdən asılı olduğunu şərh edir.</li><li>Elektrik cərəyanının istilik təsiri qanununu – Coul Lens qanununu təcrübi nümayiş etdirir.</li><li>Cərəyanın gördüyü işin təyininə aid sadə məsələlər həll edir.</li></ul>

Bu mövzuya elektrik qurğularında baş verən enerji çevrilmələrini nəzərdən keçirməklə başlamaq olar. Müəllim şagirdlərin enerji haqqındaki biliklərinə əsaslanaraq diaqnostik qiymətləndirmə apara bilər.

**A** Maraqoyatma dərslikdəki materialdan istifadə edərək yerinə yetirilə bilər: məsələn, şagirdlərin yadına salınır ki, naqıldən elektrik cərəyanının keçməsi özünü müxtəlif təsirlərlə (istilik, maqnit, kimyəvi) bürüzə verir. Bu təsirlərin hər birində elektrik cərəyanının enerjisi başqa növ enerjiyə (daxili, mexaniki, kimyəvi) çevrilir. Enerjinin çevrilmə prosesi isə işgörmənin nəticəsidir. Deməli, naqıldən keçən elektrik cərəyanı iş görür.

Elektrik cərəyanının gördüyü işi təyin etmək üçün nəyi ölçmək lazımdır?

Şagirdlərin irəli sürdükləri fərziyyələr diniñənilir və maraq doğuranları ləvhədə yazılır.

**C** Dörsin məntiqi ardıcılılığını maraqoyatmadan dərhal sonra “Məlumat mübadiləsi və müzakirəsi” mərhələsi ilə davam etmək məqsədəyğundur. Dərs materialında yeni anlayışların verilməsi nəzərdə tutulduğundan onun müəllimin şifahi şəhi əsasında tədris edilməsi məqsədəyğundur. Bu zaman lazım gələrsə, düsturların çıxarılışında şagirdlər məlum olan ifadələr soruşula bilər.

Dörsin izahı aşağıdakı ardıcıl məsələləri əhatə etməlidir:

1. Elektrik sahəsinin gördüyü işin naqilin en kəsiyindən keçən q elektrik yükünün miqdardından və bu naqilin uclarındaki U gərginliyində asılı olması:  $A = qU$ .
2. Dövrə hissəsində cərəyanın işi cərəyan şiddəti, bu hissənin uclarındaki gərginlik və işin görülməsinə sərf olunan zamanın hasilinə bərabər olmasının əsaslandırılması:  $A = IUt$ .
3. İşin BS-də vahidi olan coulun elektrik xarakteristikalarının vahidi ilə əlaqələndirilməsi:  $1C=1\text{ A}\cdot\text{V}\cdot\text{san}$ .
4. Om qanununun məlum ifadəsindən istifadə edərək elektrik cərəyanının gördüyü işin daha iki ifadəsinin çıxarışı (çıxarılış şagirdlər tərəfindən həyata keçirilir):

$$A = I^2Rt \quad \text{və} \quad A = \frac{U^2}{R}t.$$

5. Enerjinin saxlanması qanununa əsasən tərpənməz metal naqildə cərəyanın gördüyü işin yalnız onun daxili enerjisinin artmasına – naqildən istilik miqdarının ayrılmamasına sərf olunduğunun izahı:  $A = Q, \Rightarrow Q = IUt$ .

6. Coul Lens qanununun ifadəsi:  $Q = I^2Rt$ .

7. Ardıcıl və paralel birləşdirilmiş naqillərdən cərəyan keçdikdə ayrılan istilik miqdarının asılılıqlarının nəzəri və riyazi müqayisəsinin verilməsi.

**D** “Öyrəndiklərinizi tətbiq edin” mərhələsində şagirdlər elektrik cərəyanının işinə dair məsələ həlli ilə biliklərini yoxlayır və möhkəmləndirirlər.

#### Məsələ.

Verilir	Həlli	Hesablanması
$R_1 = 40\text{ Om},$ $R_2 = 60\text{ Om},$ $I = 2A,$ $t = 1\text{ dəq} = 60\text{ san},$ $A_1, A_2 - ?$	$A_1 = I^2 \cdot R_1 \cdot t,$ $A_2 = I^2 \cdot R_2 \cdot t,$	$A_1 = 2^2 \cdot 40 \cdot 60\text{ A}^2 \cdot \text{Om} \cdot \text{san} = 9,6\text{ kC}.$ $A_2 = 2^2 \cdot 60 \cdot 60\text{ A}^2 \cdot \text{Om} \cdot \text{san} = 14,4\text{ kC}.$

**Cavab:** Cərəyan birinci rezistorda  $9,6\text{ kC}$ , ikinci rezistorda isə  $14,4\text{ kC}$  iş görür.

**E** Mövzunun “Nə öyrəndiniz” hissəsində verilmiş tapşırıq dərs boyu şagirdin öyrəndiyi əsas bilikləri müstəqil olaraq ümumiləşdirməsinə xidmət edir.

**F** Şagirdlərin özlərini qiymətləndirmələri üçün mövzunun sonunda “Öyrəndiklərinizi yoxlayın” hissəsində verilən tapşırıqlar yerinə yetirilir:

1. Həlli. Elektrik cərəyanının gördüyü işi aşağıdakı düsturlarla hesablamaq olar:

$$A = IUt, A = I^2Rt \quad \text{və} \quad A = \frac{U^2}{R}t.$$

Dövrə hissəsindən keçən cərəyanın işini  $A = IUt$  düsturu ilə hesablamaq əlverişlidir: *Dövrə hissəsində cərəyanın işi cərəyan şiddəti, bu hissənin uclarındaki gərginlik və işin görülməsinə sərf olunan zamanın hasilinə bərabərdir.*

*Ardıcıl birləşmədə cərəyan şiddəti eyni olduğundan  $A = I^2Rt$  düsturundan, paralel birləşmədə isə gərginlik eyni olduğundan  $A = \frac{U^2}{R}t$  düsturundan istifadə etmək əlverişlidir.*

2. Bu məsələ belə həll edilir:

Verilir	Həlli	Hesablanması
$A = 100 \text{ C}$ , $I = 2 \text{ A}$ , $t = 5 \text{ san}$ . $U - ?$	$A = IUt$ . $U = \frac{A}{It}$ .	$U = \frac{100 \text{ C}}{2 \cdot 5 \text{ san}} = 10 \text{ V}.$ Cavab: Naqilin uclarındaki gərginlik 10 V-dur.

3. Cərəyan mənbəyinə paralel qoşulmuş iki lampadan daha parlaq işıqlanan lampadan keçən cərəyan daha böyük iş görür.

Dərsin sonunda iş vərəqləri yığılır və hər şagirdin portfoliosuna əlavə olunur.

**Qiymətləndirmə.** Müəllim dərsin təlim məqsədlərinə nail olmaq dərəcəsini aşağıdakı meyarlar üzrə qiymətləndirə bilər.

*Qiymətləndirmə meyarları: şərhətmə, nümayişetmə, məsələhəllətmə.*

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Elektrik dövrəsində cərəyanın gördüyü işin hansı fiziki kəmiyyətlərdən asılı olduğunu səhv şərh edir.	Elektrik dövrəsində cərəyanın gördüyü işin hansı fiziki kəmiyyətlərdən asılı olduğunu çətinliklə şərh edir.	Elektrik dövrəsində cərəyanın gördüyü işin hansı fiziki kəmiyyətlərdən asılı olduğunu qismən şərh edir.	Elektrik dövrəsində cərəyanın gördüyü işin hansı fiziki kəmiyyətlərdən asılı olduğunu ətraflı şərh edir.
Elektrik cərəyanının istilik təsiri qanunu – Coul Lens qanunu təcrübə nümayiş etdirəndə səhvələrə yol verir.	Elektrik cərəyanının istilik təsiri qanunu – Coul Lens qanunu müəllimin köməyi ilə təcrübə nümayiş etdirir.	Elektrik cərəyanının istilik təsiri qanunu – Coul Lens qanunu əsasən təcrübə nümayiş etdirir.	Elektrik cərəyanının istilik təsiri qanunu – Coul Lens qanunu düzgün və təcrübə nümayiş etdirir.
Cərəyanın gördüyü işin təyininə aid sadə məsələləri həll edəndə ciddi səhvələrə yol verir.	Cərəyanın gördüyü işin təyininə aid sadə məsələləri müəllimin köməyi ilə həll edir.	Cərəyanın gördüyü işin təyininə aid sadə məsələləri əsasən düzgün həll edir	Cərəyanın gördüyü işin təyininə aid sadə məsələləri düzgün həll edir

## Dərs 65 / Mövzu: ELEKTRİK CƏRƏYANININ GÜCÜ

<b>Alt STANDARTLAR</b>	1.1.1. İstilik və elektromaqnit (elektrik) hadisələrini və onların başvermə səbəblərini şərh edir. 1.1.2. İstilik və elektromaqnit (elektrik) hadisələrinə aid məsələlər qurur və həll edir. 3.2.1. Texnikada və istehsalatda istifadə olunan istilik hadisələrinə və alternativ enerji mənbələrinə əsaslanan qurğuların iş prinsipini izah edir. 3.2.2. İstilik texnikasının yaranması və inkişafında fizika elminin rolunu dəyərləndirir.
<b>Təlim NƏTİCƏLƏRİ</b>	<ul style="list-style-type: none"> <li>• Elektrik dövrəsində cərəyanın gücünün hansı fiziki kəmiyyətlərdən asılı olduğunu şərh edir.</li> <li>• Mövzuya aid kəmiyyət və keyfiyyət xarakterli məsələlər qurur və həll edir.</li> </ul>

**A** Maraqoyatma dərslikdə verilən material əsasında və ya müəllimin məqsədə uyğun bildiyi şəkildə keçirilə bilər. Texniki imkanları olan sinifdə “Promethean”, “Mimio Studio”, “Microsoft Power Point” programlarından istifadə etmək əyanılık baxımından əlverişlidir.

**C** Nəzəri materialın öyrənilməsi “ziqzaq” metodunun tətbiqi ilə həyata keçirilə bilər. Bu üsul qısa müddət ərzində mövzunun şagirdlər tərəfindən mənimsənilməsinə imkan verir. Əvvəlcə şagirdlərin mexanikada güc haqqında biliklərini təkrarlamaq əlverişli olardı. Sonra elektrik cərəyanının gücü haqqında əsas qrupların təqdimatına uyğun olaraq “ekspert qruplarının” suallarına keçmək olar. Söhbət elektrik cərəyanının gücündən getdiyindən bu kəmiyyəti məlum olan elektrik kəmiyyətləri ilə ifadə etmək məqsədə uyğundur. Bunu gərginliyin tərifinə ( $U=P/I$ ;  $P=UI$ ) görə etmək olar. Dərslikdə bu haqda ətraflı məlumat verilir. Güc düsturuna əsasən, onun BS də vahidi elektrik cərəyanını xarakterizə edən kəmiyyətlərin vahidləri ilə ifadə olunur. Qrup liderlərinin təqdimatları dinlənilir və müzakirə olunur.

**D** “Öyrəndiklərinizi tətbiq edin” mərhələsində verilən məsələ həll edilir:

**Məsələ.** Həyətyani sahəni işıqlandırmaq üçün istifadə edilən gücü  $150 \text{ Vt}$  olan lampanı gündüzlər söndürmək unudulduğundan o, fasıləsiz şəkildə bir ay yanlı vəziyyətdə qalmışdır. Hər  $1 \text{ kVt} \cdot \text{saat}$  enerjinin qiymətinin  $7$  qəpik olduğunu nəzərə alaraq ayın tamamında bu lampanın istifadə etdiyi elektrik enerjisi üçün nə qədər ödəniş edilməlidir?

$$A = Pt = 150 \text{ Vt} \cdot 3600 \text{ san} \cdot 24 \cdot 30 = 388800 \text{ kC.}$$

$$1 \text{ kVt} \cdot \text{saat} = 1000 \text{ Vt} \cdot 3600 \text{ san} = 3600 \text{ kC.}$$

$$A = \frac{388800 \text{ kC} \cdot 1 \text{ kVt} \cdot \text{saat}}{3600 \text{ kC}} = 108 \text{ kVt} \cdot \text{saat.}$$


$$N = 0,07 \text{ man} \cdot 108 = 7 \text{ man } 56 \text{ qəp.}$$

**E** Mövzunun “Nə öyrəndiniz” hissəsində verilmiş tapşırıq dərs boyu şagirdin öyrəndiyi əsas biliklərin müstəqil olaraq ümumiləşdirməsinə xidmət edir.

**F** Şagirdlərin özlərini qiymətləndirmələri üçün mövzunun sonunda “Öyrəndiklərinizi yoxlayın” hissəsində verilən tapşırıqlar yerinə yetirilir:

1. Bu məsələdə iki sual aydınlaşdırılır:

I sualda Nəzrinin tədqiqatı düzgün aparmaq üçün təsvir olunan dövrənin M və N uclarına birləşdirmək məqsədi ilə hansı məftillərdən istifadə etməyi müəyyənləşdirmək tələb edilir.



Təsviri diqqətlə müşahidə etdikdə görünür ki, burada iki mis və iki nikel-xrom naqillər verilmişdir. Tədqiqat üçün elə iki naqıl seçilməlidir ki, onların müəyyən parametrləri eyni olsun, məsələn, həndəsi ölçüləri (en kəsik sahələri və uzunluqları). Deməli, doğru cavab: D) 1 və 4.

II sual kəmiyyət xarakterli olub belə həll edilə bilər:

Verilir	Həlli	Hesablanması
$P = 900 \text{ C/san}$ , $t = 1 \text{ dəq} = 60 \text{ san}$ . $Q - ?$	$Q = Pt$ .	$Q = 900 \frac{\text{C}}{\text{san}} \cdot 60 \text{san} = 54MC$ .

2. Məsələ belə həll edilə bilər:

Verilir	Həlli
	$P_A = I^2 R_A$ , $R_A = R + 2R = 3R$ olduğundan alarıq: $P_A = I^2 \cdot 3R = 3I^2 R$ .
	$P_p = I^2 R_p$ , $R_p = \frac{R \cdot 3R}{R+3R} = \frac{3}{4}R$ olduğundan: $P_p = I^2 \cdot \frac{3}{4}R = \frac{3}{4}I^2 R$ .  <i>Bələliklə, <math>P_A &gt; P_p</math>.</i>

Dərsin sonunda şagirdlərin iş vərəqləri yiqlılar və portfolioya əlavə olunur.

**Qiymətləndirmə.** Müəllim dərsin təlim məqsədlərinə nail olmaq dərəcəsini aşağıdakı meyarlar üzrə qiymətləndirə bilər.

*Qiymətləndirmə meyarları:* şərhetmə, məsələ həllətmə

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Elektrik dövrəsində cərəyanın gücünün hansı fiziki kəmiyyətlərdən asılı olduğunu səhv şərh edir.	Elektrik dövrəsində cərəyanın gücünün hansı fiziki kəmiyyətlərdən asılı olduğunu çotinliklə şərh edir.	Elektrik dövrəsində cərəyanın gücünün hansı fiziki kəmiyyətlərdən asılı olduğunu qismən şərh edir.	Elektrik dövrəsində cərəyanın gücünün hansı fiziki kəmiyyətlərdən asılı olduğunu ətraflı şərh edir.
Mövzuya aid kəmiyyət və keyfiyyət xarakterli məsələlər qurub həll edə bilmir	Mövzuya aid kəmiyyət və keyfiyyət xarakterli məsələlər az səhvlərə yol verməklə qurur və həll edir	Mövzuya aid kəmiyyət və keyfiyyət xarakterli məsələlər qurur və əsasən düzgün həll edir	Mövzuya aid kəmiyyət və keyfiyyət xarakterli məsələlər qurur və düzgün həll edir

## Dərs 66 / MƏSƏLƏ HƏLLİ

11-ci çalışmada verilən məsələlər həll edilə bilər.

1. Cavab: Arifə lampa №2-ni almağı tövsiyə edərdik. Müqayisə üçün asanlıqla müəyyən etmək olar ki, 2 il ərzində 12 ədəd 40 qəpiklik lampadan istifadə etmək lazımdır. Bu isə toplam 4,8 man edər.

2. Elektrik qızdırıcısı uzunluğu 10 m, en kəsiyinin sahəsi  $0,25 \text{ mm}^2$  olan nixrom məftildən hazırlanan spiraldan ibarətdir. Qızdırıcı 220 V gərginlik mənbəyinə qoşulsara, spiraldan keçən cərəyanın gücü nəyə bərabər olar?

Verilir	Həlli	Hesablanması
$l = 10\text{m}$ $S = 0,25\text{mm}^2$ $U = 220\text{V}$ $\rho = 1,1 \frac{\Omega \cdot \text{mm}^2}{\text{m}}$ $P = ?$	$P = \frac{U^2}{R}$ və ya $P = \frac{S \cdot U^2}{\rho l}$	$P = \frac{0,25 \cdot 220^2}{1,1 \cdot 10} Vt = 1100Vt.$


3. Cavab:

I sual – C)  $9A_1 = A_2$

II sual – C)  $9A_1 = A_2$

III sual – 2 naqılindən daha çox istilik ayrınlar

4. Şəkildə iki elektrik dövrəsinin sxemi təsvir edilir. Verilənlərə əsasən, hansı dövrədə cərəyan şiddətinin və müqavimətin böyük olduğunu təyin edin.




Verilir	Həlli	Hesablanması
$U_1 = 4V$	$P_1 = I_1 U_1$	$I_1 = \frac{12Vt}{4V} = 3A$ ; $I_2 = \frac{12Vt}{6V} = 2A$ .
$P_1 = 12Vt$	$P_2 = I_2 \cdot U_2$	
$U_2 = 6V$	$I = \frac{P}{U}$	$R_1 = \frac{4V}{3A} \approx 1,3\text{ Om}; R_2 = \frac{6V}{2A} = 3\text{ Om}$ .
$P_2 = 12Vt$	$R = \frac{U}{I}$	
$I_1; I_2 - ?$		<b>Cavab:</b> Birinci dövrədə cərəyan şiddəti, ikinci dövrədə isə müqavimət böyükdür.
$R_1; R_2 - ?$		


5. Cavab:  $P_a = \frac{U^2}{R} = \frac{U^2}{2R}; P_p = \frac{U^2}{R} = \frac{U^2}{\frac{R}{2}} = \frac{2U^2}{R}; P_a < P_p$

## ÜMUMİLƏŞDİRİCİ TAPŞIRIQLAR

1. Cavab: B) 8 K $\Omega$   
 2. Cavab: şəkildə təsvir edilən milliampermetrin göstəricisi və bir bölgüsünün qiyməti – E) 0,3 A; 0,02A.



3. Cavab: Eyni elementlərdən ibarət dövrələrdə ampermetrlərin göstəriciləri arasında münasibət belədir: A)  $I_1 = I_2 = I_3$ .





4. Cavab: A) 160 V

5. Cavab: naqılın müqavimətini aşağıda verilənlər içərisindən voltmetr və ampermetrin köməyi ilə təyin etmək olar, yəni: C) 2,6

- |              |             |              |
|--------------|-------------|--------------|
| 1. Termometr | 2. Voltmetr | 3. Xətkeş    |
| 4. Saat      | 5. Manometr | 6. Ampermetr |

6. Cavab: Səbinə sxemi düzgün çəkdi.

7. Cavab: Verilən elektrik dövrəsində 1 və 3 açarları açıq, 2 və 4 açarları isə qapalıdır. Bu dövrədə yalnız L lampasının işqlanması üçün 1 və 3 açarları qapanmalıdır (C)






8. Cavab: A) 2 A


9. Cavab: B) 300 kC

## VI TƏDRİS VAHİDİ ÜZRƏ II KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRİMƏ

1. Elektrik qızdırıcısının spiralindən keçən cərəyan şiddəti 2 dəfə artarsa, qızdırıcıdan ayrılan istilik miqdarı necə dəyişər?
- A) Dəyişməz      B) 2 dəfə artar      C) 2 dəfə azalar  
 D) 4 dəfə azalar      E) 4 dəfə artar
2. Elektrik çaydanının gücü 1800  $\text{Wt}$  dır. Ondan keçən cərəyanın 2 dəq müddətində görüyü işi hesablayın.
- A) 216  $\text{kC}$     B) 360  $\text{KC}$     C) 36  $\text{kC}$     D) 900  $\text{kC}$     E) 90  $\text{KC}$
3. Cərəyan şiddəti 4 A olan elektrik cərəyanı 220 V gərginlikdə 4,4  $\text{kC}$  işi hansı müddətə görər?
- A) 2 san    B) 5 san    C) 1 san    D) 10 san    E) 20 san
4. Cərəyan mənbəyi, lampa və ampermetrdən ibarət elektrik dövrəsi yiğilmişdir. Dövrəyə ardıcıl olaraq həmin lampadan ikincisi də birləşdirilərsə, ampermetrin göstəricisi necə dəyişər?
- A) Dəyişməz      B) 2 dəfə artar      C) 2 dəfə azalar  
 D) 0,5 dəfə azalar      E) 0,5 dəfə artar
5. Şəkildə təsvir olunan dövrənin ümumi müqaviməti nə qədərdir? Rezistorların hər birinin müqaviməti 4  $\Omega$ -dur.
- A) 10  $\Omega$     B) 16  $\Omega$     C) 8  $\Omega$   
 D) 1  $\Omega$     E) 12  $\Omega$
6. Şəkildə elektrik dövrəsi təsvir edilir. Reostat və lampa 220 V cərəyan mənbəyinə ardıcıl birləşdirilmişdir. Voltmetr lampanın uclarında 100 V gərginlik olduğunu göstərir. Reostatdakı gərginlik nə qadardır?
- A) 220 V    B) 100 V    C) 120 V    D) 0    E) 320 V
7. Şəkildə elektrik dövrəsi təsvir edilir. Müqaviməti 10  $\Omega$  olan birinci rezistordakı cərəyan şiddəti 3 A-dir. Müqaviməti 40  $\Omega$  olan rezistordakı cərəyan şiddəti nə qadardır?
- A) 1,5 A    B) 3 A    C) 4 A    D) 0    E) 6 A



8. Hansı sxemdə üç lampanın ardıcıl birləşdirilməsi təsvir edilir?



- A) Yalnız 1    B) 2 və 4    C) 3 və 4    D) Yalnız 4    E) 1 və 3

9. Müqaviməti  $100\text{ Om}$  olan naqıldən  $20$  san müddətində ayrılan istilik miqdarını təyin edin. Naqildəki cərəyan şiddəti  $20\text{ mA}$ dır.

- A)  $40\text{ C}$     B)  $0,4\text{ C}$     C)  $0,8\text{ C}$     D)  $800\text{ kC}$     E))  $80\text{ C}$

10. Uclarındakı gərginlik  $36\text{ V}$  olan dövreyə hər birinin müqaviməti  $12\text{ Om}$  olan iki rezistor paralel birləşdirilmişdir. Dövrədən keçən cərəyan şiddətini təyin edin.

- A)  $3\text{ A}$     B)  $9\text{ A}$     C)  $6\text{ A}$     D)  $12\text{ A}$     E)  $36\text{ A}$

**Düzgün cavablar**

1	2	3	4	5	6	7	8	9	10
E)	A)	B)	C)	A)	C)	B)	E)	C)	C)

## GÜNDƏLİK PLANLAŞDIRMAYA DAİR NÜMUNƏLƏR

### Dərs 39 / Mövzu: ATOMUN QURULUŞU. ELEKTRİKLƏNMƏNİN TƏBİƏTİ

Alt STANDARTLAR	1.1.1. İstilik və elektromaqnit (elektrik) hadisələrini və onların başvermə səbəblərini şərh edir. 1.1.2. İstilik və elektromaqnit (elektrik) hadisələrinə aid məsələlər qurur və həll edir. 2.2.2. Təbiətdəki əlaqəli sistemlərdə elektrik qarşılıqlı təsirinin rolunu izah edir.
Təlim NƏTİCƏLƏRİ	<ul style="list-style-type: none"><li>Cisin elektriklənməsinin təbiətini onun atom quruluşu əsasında izah edir.</li><li>Atomun quruluş modellərini, onu təşkil edən zərrəcikləri xassələrinə görə fərqləndirir.</li><li>Mövzuya aid keyfiyyət və kəmiyyət xarakterli məsələlər həll edir.</li></ul>
DƏRSİN TİPİ	İnduktiv
İstifadə olunan İŞ FORMALARI	Bütün siniflə iş, fərdi iş
İstifadə olunan ÜSULLAR	Beyin həmləsi, müşahidə, araştırma, müzakirə, təqdimat
Fənlərarası İNTEQRASIYA	Riy. 1.3.1., 5.1.1., Tex. 1.1.1., 2.2.1., 2.2.2., Kim.1.2.1., 1.3.1., 3.2.1., Ədəb. 2.2.1., H.b. 1.1.1., 4.2.1.
TƏCHİZAT	İş vərəqləri (damalı), müşahidə vərəqləri, plakatlar, Mendeleyev cədvəli, xətkeş, müxtəlif rəngli qələmlər kompüter, proyektor, interaktiv lövhə (mimio və ya "Promethean" lövhə)

### MARAQOYATMA

Maraqoyatma şagirdlərin 6-cı sinif "Fizika" kursu ilə fəndaxili, 7-ci sinif "Kimya" kursu ilə fənlərarası əlaqə yaratmaqla həyata keçirilə bilər. Müəllim Mendeleyev cədvəlini nümayiş edərək, sinfə "Bu cədvəldəki elementlər bir birindən nə ilə fərqlənir?" suali ilə müraciət edə bilər. Şagirdləri mövzuya istiqamətləndirmək məqsədilə tədqiqat sualları səsləndirilir. Bu sualları lövhədə də yazmaq olar.

Tədqiqat sualları:

M: Atom nədir? O, hansı zərrəciklərdən təşkil olunmuşdur?


M: Bu zərrəciklər haqqında nə bilirsiniz?

M: Ion nədir? Ionlar neçə növdə olur?

M: Cisin elektriklənməsində hansı zərrəciklər iştirak edir? və s.

## TƏDQİQATIN APARILMASI

Bu mərhələdə “Kağız vərəqi rezin vala yaxınlaşdırıldıqda nə baş verdi?” araşdırması icra olunur. Şagirdlər təcrübə prosesində rezin vala sürtülən kağızin fəzada rezin vala yaxınlaşdırıldıqda ona doğru cəzb olunduğunu müşahidə edir və hadisənin baş vermə səbəbinə dair müxtəlif fərziyyələr irəli sürürlər. Maraq doğuran fərziyyələr lövhədə yazılır. Daha sonra şagirdlərdən sürtünmə nəticəsində rezin və vərəqin səthinin elektriklənməsinin fiziki mahiyyəti müzakirə oluna bilər. Bu məqsədlə müəllim dərslikdən istifadə edərək, şagirdlərin fəal iştirakı ilə yeni informasiyani şərh edir. Müəllim şagirdləri qruplara ayırır. Hər qrupa iş vərəqləri ilə birgə atomun modellərinin təsvirilə bağlı şəkil verir. Bütün qruplar üçün tapşırıqların şərti eynidir. Bu zaman müəllim “Fizikadan multimedia” diskindən “Atomun quruluşu” filmini və ya internetdən <http://www.youtube.com/watch?v=U6Oq4EBghIM> filmini nümayiş etdirə bilər.



Qruplara verilən atomun sxemlərinə aid nümunələr

Bu zaman aşağıdakı sualları iş vərəqlərinə daxil etmək olar:

1. Şəkildə atomun sxemi təsvir edilmişdir. Atomu təşkil edən zərrəciklərin adını və yükünü qeyd edin.

2. Necə növ elektrik yükü var?

3. Müsbət və mənfi ion dedikdə nə başa düşülür?

4. Cisimlərin elektroneytral olması nə deməkdir?

5. Cismən elektriklənməsi necə baş verir? və s.

Şagirdlər atomun sxemini verilmiş tapşırığa uyğun yerinə yetirirlər. Sualların cavabları iş vərəqlərində qeyd edilir. Qrup liderləri təqdimat edir.

**Diferensial təlim.** Təlim nəticələri zəif və sağlamlıq imkanları məhdud olan şagirdlər sinif yoldaşlarının sxem üzərindəki işində və müzakirəsində iştirak edirlər.

## MƏLUMAT MÜBADİLƏSİ VƏ MÜZAKİRƏSİ

Hər qrupdan bir nümayəndə yerinə yetirdikləri tapşırıq barədə məlumat verir. Bu zaman digər şagirdlər sual-cavabla müzakirəyə cəlb olunur. Müəllim çıxış edən qrup liderlərinə, yaxud sinfə müraciətlə müxtəlif suallar verə bilər.

*M: Atomun nüvəsi hansı zərrəciklərdən ibarətdir?*

*M: Protonun yükü haqqında nə deyə bilərsiniz?*

*M: Neytron hansı yüksək malikdir?*

*M: Elektronun yükü nəyə bərabərdir?*

*M: Ən kiçik elektrik yükünün mütləq qiyməti nə adlanır?*

*M:  $q_Z = Ze$  ifadəsinə necə izah edə bilərsiniz?*

*M: İon nəyə deyilir?*

*M: İonun neçə növü var, onlar necə yaranır?*

## ÜMUMİLƏŞDİRİMƏ VƏ NƏTİCƏ

Müəllim şagirdlərə suallarla müraciət edir:

— Hansı zərrəcik ən kiçik mənfi yüksək, hansı zərrəcik isə ən kiçik müsbət yüksək malikdir? Nə üçün adı halda atom elektroneytraldır? Cismin mənfi elektrik yükü ilə elektriklənməsi nə deməkdir? Cismin müsbət elektrik yükü ilə elektriklənməsi nə deməkdir?

Şagirdlərin cavabları ümumiləşdirilir və birlikdə nəticə çıxarılır.

Nəzəri məlumatın müəllim tərəfindən verilməsi məqsədə uyğundur, çünki şagirdlər bu dərsdə ilk dəfə olaraq “elektronun ən kiçik elektrik yükünə malik olması” müddəası, “elementar yüksək” anlayışı, onun ədədi qiyməti, zərrəciklərin elektrik yükünün elementar yüksək ifadə olunması, nüvənin yükünün təyin edilməsi, kimyəvi elementin dövri sistemdə tutduğu yerin nömrəsindəki qanuna uyğunluq və bu kimi çox mühüm tədris materialları ilə tanış olmalıdır. Bütün bu materialları şagirdlər müstəqil oxusalar, müəllim məqsədində gözlənilən səviyyədə nail ola bilməz. Beləliklə, müəllimə tövsiyə olunur ki, şifahi şərhini dərslikdəki materialın verilmə ardıcılılığı əsasında qursun.

Cisimlərin elektriklənməsinin təbiəti haqqında məlumatı müsahibə ilə aparıla bilər:

*M: “Cism elektroneytraldır” nə deməkdir?*

*M: İki elektroneytral cismin sürtünmə ilə elektriklənməsi hansı zərrəciklərin hesabına baş verir?*

*M: Sürtünmədən bir cismin müsbət, digər cismin isə mənfi yüksək elektriklənməsi nə deməkdir?*

Sonda müəllim dərsin əvvəlində irəli sürürlən fərziyyələri xatırladır və onları şagirdlərin fəal iştirakı ilə qazanılan biliklərlə müqayisə edir.

## YARADICI TƏTBİQETMƏ

“Öyrəndiklərinizi tətbiq edin” mərhələsində şagirdlər atomun nüvəsinin elektrik yükünün hesablanmasına aid məsələ həlli ilə biliklərini yoxlayırlar və möhkəmləndirirlər. Dərsin bu hissəsində hər bir şagirdin atom nüvəsinin elektrik yükünə aid öz fikir və ideyalarını sərbəst söyləyə biləcəyi mühit yaratmaq lazımdır. Müəllim müsahibə üsulu ilə nümunə kimi kimyəvi elementlərdən birini təhlil edir, bu elementlərin atom nüvəsinin elektrik yükünü hesablayaraq təyin edir. Yaxşı olar ki, hesablamani şagirdlərdən biri lövhədə icra etsin.

1. Cavab: Bu məsələdə şagirdlər kimyəvi elementlərin dövri sistemində misin (Cu) 29-cu, yodun (I) 53-cü və qurğuşunun (Pb) 82-ci xanada olması faktına əsasən, həmin elementlərin atom nüvəsinin elektrik yükünü aşağıdakı kimi təyin edirlər:

Verilir	Həlli	Hesablanması
$N(Cu)=29$		$q_{N(Cu)} = 29 \cdot 1,6 \cdot 10^{-19} Kl = 46,6 \cdot 10^{-19} Kl$
$N(I)=53$	$q_N = Ze$	$q_{N(I)} = 53 \cdot 1,6 \cdot 10^{-19} Kl = 84,8 \cdot 10^{-19} Kl$
$N(Pb)=82$		$q_{N(Pb)} = 82 \cdot 1,6 \cdot 10^{-19} Kl = 131,2 \cdot 10^{-19} Kl$
$e = 1,6 \cdot 10^{-19} Kl$		
$q_N - ?$		

Araşdırmanın müzakirəsini dərslikdə verilən suala əsasən aparmaq olar.

2. Şagirdlərin diqqəti dərslikdə verilən və mühüm tətbiqi əhəmiyyət kəsb edən məsələnin həllinə yönəldilməlidir. Onlar  $q = 1 Kl$  –nun fiziki mahiyyəti ilə tanış olurlar.

Dərsin “Nə öyrəndiniz” bölməsində ümumiləşdirmə aparılır. Şagirdlər dərslikdə verilən fikirləri açar sözlərdən istifadə edərək tamamlayırlar.

Atom – mərkəzində müsbət yüklü *nüvə* və nüvə ətrafında dövr edən mənfi yüklü *elektronlardan* ibarətdir. Atomun nüvəsi *proton* və *neutron*dan təşkil olunmuşdur. Elektronun yükü *elementar yük* adlanır. *Ion* elektron itirən və ya əlavə olaraq elektron əldə edən atomdur. Elektron itirən atom *müsbat ion*, əlavə elektron əldə edən atom isə *mənfi ion* adlanır.

Şagirdlərin özlərini qiymətləndirmələri üçün mövzunun sonunda “Öyrəndiklərinizi yoxlayın” hissəsində verilən tapşırıqlar yerinə yetirilə bilər.

Dərsin sonunda iş vərəqləri yığılır və hər şagirdin portfoliosuna əlavə olunur.

**Diferensial təlim.** Təlim nəticələri yüksək olan şagirdlərə alternativ məsələlər də verilə bilər. Adətən, müşahidə, yaxud eksperimental məsələləri şagirdlər daha həvəslə icra edirlər. Məsələn, onlar Mendeleyev cədvəlində daha sadə elementlərin atom quruluşunun sxemini iş vərəqində çəkə bilərlər.

**Qiymətləndirmə.** Mövzunun “Nə öyrəndiniz” hissəsində verilən tapşırıq “Kloz (gizli söz)” adlı interaktiv strategiyadır. O bütün fənlərdə olduğu kimi, həvəslə icra olunur. “Atom – mərkəzində müsbət yüklü *nüvə* və nüvə ətrafında dövr edən mənfi yüklü *elektronlardan* ibarətdir. Atomun nüvəsi *proton* və *neutron*dan təşkil olunmuşdur. Elektronun yükü *elementar yük* adlanır”.

Dərsin “Öyrəndiklərinizi yoxlayın” hissəsində verilən tapşırıqlar dərs boyu şagirdin öyrəndiyi əsas bilikləri müstəqil olaraq ümumiləşdirməsinə və zəif cəhətlərin aşkarlanmasına xidmət edir. Dərsin vaxtından asılı olaraq müəllim bu tapşırıqları sinifdə, yaxud evdə yerinə yetirməyi tapşırı bilər.

**Evə tapşırıq.** Şagirdlərə tapşırmaq olar ki, Mendeleyev cədvəlindən 3 elementin elektron, proton və neutronlarının sayını təyin etsinlər.

Dərsin sonunda iş vərəqləri yığılır və hər şagirdin portfoliosuna əlavə olunur.

Bu tapşırıqlar qiymətləndirmə aparmaq üçün zəmin yaradır.

Müəllim dərsin təlim məqsədlərinə nail olmaq dərəcəsini aşağıdakı meyarlar üzrə qiymətləndirə bilər.

*Oiyatlılıqla meyarları: izahetmə, fərqləndirmə, məsələ həll etmə*

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Cismin elektriklənməsinin təbiətini onun atom quruluşu əsasında səhv izah edir.	Cismin elektriklənməsinin təbiətini onun atom quruluşu əsasında çətinliklə izah edir.	Cismin elektriklənməsinin təbiətini onun atom quruluşu əsasında qismən izah edir.	Cismin elektriklənməsinin təbiətini onun atom quruluşu əsasında ətarflı izah edir.
Atomun qurulus modellərini, onu təşkil edən zərrəcikləri xassələrinə görə fərqləndirə bilmir.	Atomun qurulus modellərini, onu təşkil edən zərrəcikləri xassələrinə görə səhv-lərə yol verməklə fərqləndirir.	Atomun qurulus modellərini, onu təşkil edən zərrəcikləri xassələrinə görə qeyri dəqiqliyə yol verməklə fərqləndirir.	Atomun qurulus modellərini, onu təşkil edən zərrəcikləri xassələrinə görə dəqiq fərqləndirir.
Mövzuya aid keyfiyyət və kəmiyyət xarakterli məsələləri müəllimin köməyi ilə həll edir.	Mövzuya aid keyfiyyət və kəmiyyət xarakterli məsələləri çətinliklə həll edir.	Mövzuya aid keyfiyyət və kəmiyyət xarakterli məsələləri bəzən kiçik səhvlərlə həll edir.	Mövzuya aid keyfiyyət və kəmiyyət xarakterli məsələləri düzgün həll edir.

## Dərs 56/ MƏSƏLƏ HƏLLİ

<b>Alt STANDARTLAR</b>	1.1.2. İstilik və elektromaqnit (elektrik) hadisələrinə aid məsələlər qurur və həll edir. 1.1.4. Sabit cərəyan qanunlarına aid məsələlər qurur, həll edir.
<b>Təlim NƏTİCƏLƏRİ</b>	Elektrik cərəyanına aid kəmiyyət və keyfiyyət xarakterli sadə məsələləri həll edir.
<b>DƏRSİN TİPİ</b>	İnduktiv
<b>İstifadə olunan İŞ FORMALARI</b>	Bütün siniflə iş, cütlərlə iş, fərdi iş
<b>İstifadə olunan ÜSULLAR</b>	Beyin həmləsi, araşdırma, təhlil, , təqdimat, tapşırıqvermə
<b>Fənlərarası İNTEQRASIYA</b>	Riy. 1.2.5., Riy. 4.2.1., Riy. 5.1.1., Riy. 2.1.2., Tex. 2.2.1., Tex. 2.2.2., Kim 4.1.1., Kim. 1.1.1., İnf. 3.3.2., İnf. 2.2.3., İnf. 2.2.4., İnf. 3.2.1., Ədəb. 2.2.1., H.b. 4.2.1., H.b. 1.1.1.
<b>TƏCHİZAT</b>	İş vərəqləri, müşahidə vərəqləri, plakat, kompüter, proyektor, interaktiv lövhə ("Mimio" və ya "Promethean")

Məsələ həlli dərslərini diskussiya şəklində təşkil etmək məqsədə uyğundur. Belə dərslərdə şagirdlər həll olunan məsələyə dair fikirlərini bildirir, onların həll yollarını müzakirə edirlər. Müəllim bu zaman məlum olan məsələnin məzmununu aydınlaşdırmağa və həll yoluna istiqamətləndirməyə kömək edir.

Müqayisə tipli məsələlərin həllində Venn diaqramından, müzakirə tipli məsələlərin həllində isə konseptual cədvəllərdən istifadə etmək olar.

Məsələlərin inkişafetdirici rolunu təmin etmək məqsədilə onları həll edərkən şagirdlərə maksimum sərbəstlik verilməlidir. Dərsdə hər bir məsələnin həllini izah etməyə ehtiyac yoxdur. Eynitipli məsələlərin həllinə dair bir nümunə göstərmək ki-faytdır. Məsələ həllinin aşağıdakı mərhələlər üzrə təşkili daha məqsədə uyğundur.

Məsələ mətninin öyrədilməsi	
Məsələnin mətni	Məsələ mətninə aid suallar
Uzunluğu 20 m, en kəsiyinin sahəsi $0,8 \text{ mm}^2$ olan nixrom naqıldəki cərəyan şiddəti 0,4 A-dir. Naqilin uclarındaki gərginlik neçə voltdur? $(\rho = 1,1 \frac{\Omega \cdot \text{mm}^2}{\text{m}})$	1. Nixrom naqilin uzunluğu neçə metrdir? 2. Nixrom naqilin en kəsiyi nə qədərdir? 3. Nixrom naqildən nə qədər cərəyan şiddəti keçir? 4. Naqilin uclarındaki gərginlik neçə voltdur?

<b>Məsələnin təhlili</b>	
<i>Məsələnin aid olduğu mövzuya dair suallar</i>	1. Gərginlik nəyə deyilir? Gərginliyin vahidi nədir? 2. Om qanununu ifadə edin. Müqavimətin vahidi nədir? 3. Xüsusi müqavimət nəyə deyilir? Vahidi nədir? 4. Naqilin müqaviməti nədən asılıdır?
<i>Məsələnin düsturu</i>	<p>Dövrə hissəsindəki cərəyan şiddəti həmin hissənin uclarındaki gərginliklə düz, onun müqaviməti ilə tərs mütənasibdir:</p> $I = \frac{U}{R}.$ <p>Gərginliyi təyin edək: <math>U = IR.</math> (1)</p> $R = \rho \frac{l}{S}$ (2) <p>(2) ifadəsini (1)-də nəzərə alsaq:</p> $U = I \cdot \rho \frac{l}{S}.$
<b>Məsələ şərtinin yazılıması və bir sistemə gətirilməsi</b>	
<b>Verilir</b> $l = 20 \text{ m},$ $S = 0,8 \text{ mm}^2,$ $\rho = 1,1 \frac{\text{Om} \cdot \text{mm}^2}{\text{m}},$ $I = 0,4 \text{ A}.$ <hr/> $U - ?$	<b>Vahidin hesablanması</b> $[U] = [I] \cdot [\rho] \cdot \frac{[l]}{[S]} = A \cdot \frac{\text{Om} \cdot \text{mm}^2}{\text{m}} \cdot \frac{\text{m}}{\text{mm}^2} = A \cdot \text{Om} = V.$
<b>Məsələnin həlli</b>	
<p>Naqilin uclarındaki gərginlik hesablanır:</p> $U = 0,4 \cdot 1,1 \cdot \frac{20}{0,8} V = 11 V.$ <p>Cavab: 11 V.</p>	

### **Ev tapşırığı:**

1. İş vərəqlərinin yoxlanılması zamanı aşkarlanan və qeyd edilən qüsurların düzəldilməsi.
2. Məsələ 4-ü həll etmək.

**Qiymətləndirmə.** Müəllim dərsin təlim məqsədlərinə nail olmaq dərəcəsini aşağıdakı meyarlar üzrə qiymətləndirə bilər.

*Qiymətləndirmə meyarlari: məsələ həll etmə*

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
Elektrik cərəyanına aid kəmiyyət və keyfiyyət xarakterli sadə məsələləri tez tez sahvlərə yol verməklə qurur və yalnız müəllimin verdiyi sualların köməyi ilə həll edir.	Elektrik cərəyanına aid kəmiyyət və keyfiyyət xarakterli sadə məsələləri müəllimin köməyi ilə qurur və çətinliklə həll edir.	Elektrik cərəyanına aid kəmiyyət və keyfiyyət xarakterli əsasən sadə məsələləri qurur və qismən həll edir.	Elektrik cərəyanına aid kəmiyyət və keyfiyyət xarakterli sadə məsələləri düzgün qurur və dəqiq həll edir.

## Dərs 9/ Mövzu: ŞÜALANMA

<b>Alt STANDARTLAR</b>	1.1.1. İstilik və elektromaqnit (elektrik) hadisələrini və onların başvermə səbəblərini şərh edir. 2.1.1. Maddələri fiziki xassələrinə görə fərqləndirir.
<b>Təlim NƏTİCƏLƏRİ</b>	• “Şüalanma” anlayışını şərh edir və onu istilikvermənin digər növlərindən fərqləndirir. • Şüalanma hadisəsini sadə təcrübələr və həyati misallarla nümayiş etdirir.
<b>DƏRSİN TİPİ</b>	İnduktiv
<b>İstifadə olunan İŞ FORMALARI</b>	Bütün siniflə iş, qrup işi, fərdi iş
<b>İstifadə olunan ÜSULLAR</b>	Beyin həmləsi, anlayışın çıxarılması, şaxələndirmə, müşahidə, araştırma, modelləşdirmə, danışib-anlatma, dinləyib-anlama, təqdimat, tapşırıqverma
<b>Fənlərarası İNTƏQRASIYA</b>	C. 2.1.5., İnf. 3.3.2., Riy. 4.1.1, 5.1.1., İnf. 3.2.1., 3.3.2., Ədəb. 2.2.1., H.b. 1.1.1., 4.2.1.
<b>TƏCHİZAT</b>	İş vərəqləri, müşahidə vərəqələri, plakatlar, tabaşır, istilik qəbuledicisi (2 əd.), rezin şlanq, mayeli manometr (2 əd.), gecə lampası (2 əd.: 60 Vt və 100 Vt), ştativ allığı, kompüter, proyektor, interaktiv lövhə (“Mimio” və ya “Promethean”)

### MARAQOYATMA

Maraqoyatma dərslikdə verilən material əsasında yaradıla bilər. Şagirdlərin “Niyə vaqon-soyuducular və avtorefrijeratorlar tünd rəngdə deyil, açıq rəngdə hazırlanır?” sualına fərziyyələrini söyləyirlər..

Tədqiqat suali: *Günəşdən Yerə və digər planetlərə enerji verilməsi hansı üsulla baş verir?*

### TƏDQİQATIN APARILMASI

Bu hissədə “İstilik qəbuledicisi ilə eksperiment” araşdırması yerinə yetirilir. Araşdırmanı qruplarla, yaxud cütlükrlərə yerinə yetirmək faydalıdır. Şagirdlər *istilik qəbuledicisi* adlanan cihazla yaxından tanış olurlar (dərslikdə bu barədə ətraflı məlumat verilir). Araşdırmanın məqsədi cisimlər arasında şüa ilə istilik mübadiləsini şagirdlərə nümayiş etdirməkdir. Tədqiqat işi qruplarla aparıldığda belə suallar vermək olar:

**I qrupa:** – *Nə üçün lampanı yandırıldıqda qara səthli istilik qəbuledicisinin birləşdiyi manometr ağ səthli qəbuledicinin birləşdiyi manometrdən daha böyük təzyiq göstərir?*

**II qrupa:** – *Lampanı daha parlaq lampa ilə əvəz etdikdə manometrlərdə təzyiq necə dəyişdi?*

**III qrupa:** – *Qara səthli qəbuledicini lampanın altında yerləşdirdikdə manometrda təzyiqin dəyişməsi sizə hansı nəticəni çıxarmağa əsas verir?*


**IV qrupa:** – *Lampadan istilik enerjisi, demək olar, bütün istiqamətlərdə istilik qəbuledicisinə hansı üsulla və hansı sürətlə verildi? Nə üçün istilik vermə sürətlə baş verdi?*

## MƏLUMAT MÜBADİLƏSİ VƏ MÜZAKİRƏSİ

Qruplar iş vərəqində dərsliyin “Nəticəni müzakirə edək” hissəsindəki sualları müzakirə edib cavablandırmalıdır. Bu zaman şagirdlərə müzakirə zamanı şəkil və sxemlərdən istifadə etmək tapşırıla bilər. Qrup liderləri görülən işləri təqdim edir. Məlumat mübadiləsi baş verir.

**Qeyd.** Müəllim dərsin bu hissəsində karusel üsulundan istifadə edə bilər. Dərsdən əvvəl iri ağı kağızlarda (vatman) mövzuya aid suallar yazılır. Müəllim qruplara müxtəlif sual yazılmış vərəq verir. Qrup üzvləri suala cavab yazır. Kağızlar saat əqrəbi istiqamətində müəllimin köməkliyi ilə qruplara ötürülür. “Karusel” kimi kağızlar bütün digər qruplardan keçərək axırdı öz qrupuna qayıdır. Müəllim bu kağızları yazı lövhəsinə yapışdırır və bütün sinif cavabları müzakirə edir. Araşdırmanın məlumat mübadiləsi və müzakirəsi dərslikdə verilən suallar əsasında qurula bilər. Şagirdlərin müzakirəyə daha fəal cəlb olunmaları üçün araşdırmanın mahiyyəti daha aydın açıqlanmalı, ondan həyati məqsədlər üçün istifadə edilməsinin, tədqiqatçılıq meylinin inkişafına zəmin yaradılması qeyd edilməlidir. Müəllim və digər qruplar çıxış edənlərə suallarla müraciət edə bilər:

– *Vakuum nədir? Vakuumda istilik enerjisi hansı üsulla verilir? Şüalanma nəyə deyilir? Şüalanmanın istilikvəmənin digər növlərindən fərqi nədir? Şüalanma hansı dalğalarla həyata keçirilir? Şuanın udulması və əks olunması nədir?*



Müzakirə zamanı qruplara Venn diaqramında müqayisə tapşırığı  
vermək olar.

İstilikvermənin bu növünün səciyyəvi xüsusiyyəti odur ki, o, maddənin zərrəcikləri ilə yox, elektromaqnit dalğaları ilə həyata keçirilir. Bu barədə daha ətraflı yuxarı siniflərdə danişılacaq. Şagirdlər araştırma zamanı belə qənaətə gəlirlər ki, şüa ilə istilik mübadiləsində olan hər iki cisim (yaxud bir neçə cisim) bir birindən asılı olma-yaraq enerji şüalandırır və udur: – enerji daha çox qızan cisimdən az qızan cismə şüalanma vasitəsilə verilir. Araşdırma həmçinin hansı cisimlərin şüalanmanı yaxşı, hansıların isə pis udduğu aydınlaşdırılır. Bu nəticə şagirdlərdə qışda tündrəngli, yayda isə açıqrəngli geyimlərdən istifadə etmək haqqında praktik vərdişlərin formallaşmasına kömək edir.

**Diferensial təlim.** Təlim nəticələri zəif olan və sağlamlıq imkanları məhdud olan şagirdlərin aktiv iştirakını təmin etmək üçün müəllim bu tapşırığı bir qədər sadələşdirə bilər; məsələn, belə şagirdlərə araşdırmanın gedisi zamanı müşahidələrini qeyd etmək tapşırıla bilər.

## ÜMUMİLƏŞDİRİMƏ VƏ NƏTİCƏ

Dərsin bu hissəsində şagirdlərin cavabları ümumiləşdirilir və onlarla birlikdə nəticə çıxarılır. Yeni biliyin əldə edilməsi müsahibə yolu ilə həyata keçirilə bilər. Müəllim suallar verir:

- *Vakuumda istilik enerjisi hansı üsulla verilir?*
- *Şüalanma nəyə deyilir?*
- *Enerjinin şüalanma ilə verilməsinə aid misallar göstərin və izah edin.*
- *Şüalanmanın digər növlərindən hansı xassələri fərqləndirir?*
- *Təbii şüalanma mənbələrinə misallar göstərin və izah edin.*
- *Sünü şüalanma mənbələrinə aid nümunələr deyin və izah edin.*
- *Şüanın qayıtması və udulması nədir?*

– *Yayda və qışda hansı rəngdə paltar geyinmək lazımdır? Nə üçün?*


Bu zaman müəllim “Udulma” terminini şagirdlərin düzgün dərk etmələrinə nail olmalıdır. Yəni şüalanma enerjisinin daxili enerjiyə çevriləşməsinə udulma deyildiyini izah etmək lazımdır. Bu, şüalanmanın daxili enerjinin bir cisimdən digərinə verilməsi növü olduğu haqqında şagirdlərin cavablarına uyğun gəlir.

**Təsviə:** İzahatın slaytların nümayishi ilə müşayiət olunması məqsədə uyğundur.

## YARADICI TƏTBİQETMƏ

Şagirdlərə iş vərəqlərində aşağıdakı şəkil üzrə, uyğunluğu təyin etməyi tapşırmaq olar:

1. Şüalanma
2. İstilikkeçirmə
3. Konveksiya



Fizika kabinetində kompüter, projektor və “Mimio studio” (“Prometeian lövhə”) olarsa, bu tapşırığı əvvəlcədən hazırlamaq və interaktiv lövhədə yerinə yetirmək dərsə şagirdlərin marağını artırıbilər.

Mövzunun “Nə öyrəndiniz” hissəsində verilmiş tapşırıq dərs boyu şagirdin öyrəndiyi əsas bilikləri müstəqil olaraq ümumiləşdirməsinə xidmət edir. Müəllim bu tapşırığı özü məqsədə uyğun şəkildə dəyişə bilər.

Dərsin sonunda şagirdlərin iş vərəqləri yiqlılr və şəxsi portfolioya əlavə olunur.

**Qiymətləndirmə.** Mövzunun “Öyrəndiklərinizi yoxlayın” hissələrində verilmiş tapşırıqlar dərs boyu şagirdin öyrəndiyi əsas bilikləri müstəqil olaraq ümumiləşdirməsinə və zəif cəhətlərin aşkarlanmasına xidmət edir. Dərsin vaxtından asılı olaraq müəllim “Öyrəndiklərinizi yoxlayın” hissəsində verilmiş tapşırıqları sinifdə, yaxud evdə yerinə yetirməyi tapşırıla bilər. Bu tapşırıqlar qiymətləndirmə aparmaq üçün zəmin yaradır.

Ev tapşırığı kimi şagirdlərə istilikvermənin növləri haqqında internetdən məlumat toplayaraq esse yazmaq tapşırıla bilər.

Müəllim dərsin təlim məqsədlərinə nail olmaq dərəcəsini aşağıdakı meyarlar üzrə qiymətləndirə bilər.

*Qiymətləndirmə meyarları:* fərqləndirmə, nümayişetmə

I səviyyə	II səviyyə	III səviyyə	IV səviyyə
“Şüalanma” anlayışını şərh edir və onu istilikvermənin digər növlərindən çətinliklə fərqləndirir.	“Şüalanma” anlayışını şərh edir və onu istilikvermənin digər növlərindən müəllimin köməyi ilə fərqləndirir.	“Şüalanma” anlayışını şərh edir və onu istilikvermənin digər növlərindən qismən fərqləndirir.	“Şüalanma” anlayışını şərh edir və onu istilikvermənin digər növlərindən tam fərqləndirir.
Şüalanma hadisəsini sadə təcrübələr və həyati misallarla çətinliklə nümayiş etdirir.	Şüalanma hadisəsini sadə təcrübələr və həyati misallarla müəllimin köməyi ilə nümayiş etdirir.	Şüalanma hadisəsini sadə təcrübələr və həyati misallarla əsasən nümayiş etdirir.	Şüalanma hadisəsini sadə təcrübələr və həyati misallarla düzgün nümayiş etdirir.

## MƏNBƏLƏR

1. Ümumi təhsilin fənn standartları. Bakı: "Mütərcim", 2012.
2. Ümumtəhsil pilləsinin dövlət standartları və proqramları (kurikulumları). Bakı – 2010.
3. Cenni I.Stil, Kurtis S.Meredit və Carlz Templ. Tənqid təfəkkürün inkişaf etdirilməsi üsulları. II kitab. Bakı, Açıq Cəmiyyət İnstитutu – Yardım Fondu, Bakı: 1999.
4. Cenni I.Stil, Kurtis S.Meredit və Carlz Templ. Birgə təlim. V kitab. Bakı, Açıq Cəmiyyət İнститutu – Yardım Fondu, 2000.
5. Fəal təlim. Təlimatçılar və müəllimlər üçün vəsait. Azərbaycan Respublikası Təhsil Nazirliyi, Təhsilin inkişafı Mərkəzi, Bakı, 2003.
6. Fizikadan multimedia. I–IV CD. Bakı: Bakınəşr, 2007.
7. İnteraktiv təlim ensiklopediyası [mətn]. Müəllimlər üçün tədris vəsaiti/ tərcümə və redaktə K.R.Quliyeva. Müasir Təhsil və Tədrisə Yardım Mərkəzi. Bakı, 2010. 162 s.
8. Qəhrəmanov A. Ümumi orta təhsil səviyyəsinin yeni fənn kurikulumlarının tətbiqi üzrə təlim kursunun iştirakçıları üçün təlim materialı. Bakı, 2012.
9. Təhsil işçilərinin 2014-cü il, sentyabr konfransları üçün tövsiyələr. Təhsil Problemləri İnstıtutu. Bakı: Mütərcim, 2014.
10. Templ Ç., Meredit K., Stil C. Uşaqlar necə dərk edir? İlkin prinsiplər. Açıq Cəmiyyət İnstıtutu – Yardım Fondu. Bakı, 2000.
11. Templ Ç., Meredit K., Stil C. Tənqid təfəkkürün gələcək inkişaf üsulları. Açıq Cəmiyyət İnstıtutu – Yardım Fondu. Bakı: 2000.
12. Yeni təlim texnologiyaları və müasir dərs. Dərs vəsaiti/ Azərbaycan Respublikası Təhsil Problemləri İnstıtutu, Azərbaycan Müəllimlər İnstıtutu Mingəçevir filialı; tərt. A.H.Dəmirov; elmi red. N.R.Manafov. – Mingəçevir: Mingəçevir Poliqrafiya Müəssisəsi MMC, 2007. 124 s.
13. Yeni təhsil proqramlarının (kurikulumların) tətbiqi məsələləri. Təhsil Problemləri İnstıtutu. Bakı: Mütərcim, 2014.
14. Fizikadan nümayiş eksperimenti. 1 cild. Mexanika, istilik. Müəllimlər üçün vəsait. Bakı: Maarif, 1976, 361 s.
15. Fen ve Teknoloji. Ders Kitabı. 10-cu sınıf. Ankara. 2010.
16. Fen ve Teknoloji. Öğretmen Kitabı. 8-ci sınıf. Ankara. 2010.
17. Gandhi, Jagdish. Education for Protection and Security: of the world's two billion children and generations yet to be born / J. Gandhi. Luckhom: Global Classroom, Pvt. Ltd., 2010. 260 p. ingilis dilində
18. Murquzov M.I., Abdurazaqov R.R., Allahverdiyev A.M., Cəlilova S.X. Fizika. Testlər. 7-8-ci siniflər üçün. Bakı:, Bakınəşr, 260 s.
19. Miclene T.H.Chi "Active Constructive Interactive: A Conceptual Framework for Differentiating Learning Activities" // Psychology in Education, Arizona State University Received 22 July, 2008; received in revised form 11 November 2008; accepted 11 November, 2008.

20. Колеченко А.К. Энциклопедия педагогических технологий: пособие для преподавателей. СПб.: Каро, 2009, 367с.
21. Кошелева Н.В. Краткий обзор некоторых инновационных педагогических технологий в свете создания адаптивной школы: [разноуровневое и модульное обучение физике]/Н.В.Кошелева//Физика в школе. 2008. №1. с.14 17.
22. Перышкин А.В. Физика 8. Учебник. М.: Дрофа, 2013, 192 с.
23. Минькова Р.Д., Иванов А.И. Физика 8. Учебник. М.: АСТ, 2014, 239 с.
24. Селевко, Г.К. Энциклопедия образовательных технологий: В 2т.: [в учебно методическом пособии нового поколения представлены около 500 технологий обучения, воспитания и педагогические технологии на основе применения соврем. информац. средств]/ Г.К. Селевко: М.: НИИ школьных технологий, 2006. 816 с. (Серия «Энциклопедия образовательных технологий»).
25. Саан А. Веселые эксперименты для детей. Физика. Санкт-Петербург: Питер, 2012, 56 с.
26. Храмов Ю.А. Физики. Биографический справочник. М.: Наука, 1983. 400 с.
27. [www.kurikulum.az/index.../kurikulumlar.../pill](http://www.kurikulum.az/index.../kurikulumlar.../pill)
28. [www.kurikulum.az/.../kurikulumTam/fizika.pdf](http://www.kurikulum.az/.../kurikulumTam/fizika.pdf)
29. <http://www.uchportal.ru/load/>
30. <http://www.deklaraciisqe.altervista.org/.../fizika...ass.html>
31. <https://www.youtube.com/watch?v=fphWDwo3Do>,
32. <https://www.youtube.com/watch?v=1urbMSIUlcE>
33. <http://school collection.edu.ru/catalog/rubr/a127a253 6d4f 431c 9d9e ce 1f86 260 293 / 78872/?interface=pupil>

## **BURAXILIŞ MƏLUMATLARI**

### **Fizika – 8**

*Ümumtəhsil məktəblərinin 8-ci sinfi üçün  
Fizika fənni üzrə dərsliyin metodik vəsaiti*

#### **Tərtibçi heyət:**

Müəlliflər:	<b>Mirzəli İsmayılov oğlu Murquzov</b> <b>Rasim Rəşid oğlu Abdurazaqov</b> <b>Rövşən Mirzə oğlu Əliyev</b> <b>Dilbər Zirək qızı Əliyeva</b>
Nəşriyyat redaktoru	<b>Kəmalə Abbasova</b>
Texniki redaktor	<b>Zeynal İsayev</b>
Dizayner	<b>Taleh Məlikov</b>
Korrektor	<b>Aqşin Məsimov</b>

**© Azərbaycan Respublikası Təhsil Nazirliyi (qrif nömrəsi: 2019-069)**

Müəlliflik hüquqları qorunur. Xüsusi icazə olmadan bu nəşri və yaxud onun hər hansı hissəsini yenidən çap etdirmək, surətini çıxarmaq, elektron informasiya vasitələri ilə yaymaq qanuna ziddir.

Hesab-nəşriyyat həcmi 11,3. Fiziki çap vərəqi 12,5. Səhifə sayı 200.  
Kağız formatı 70x100 1/16. Tiraj 7695. Pulsuz. Bakı – 2019

“Şərq-Qərb” mətbəəsində çap olunmuşdur.  
Bakı, AZ 1123, Aşıq Ələsgər küç. 17



Pulsuz